

**AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

---

**TƏHMİNƏ RÜSTƏMOVA**

**FARS DİLİ  
(QISA KURS)**

**Bakı Dövlət Universitetinin Şərqsünaslıq fakültəsi Elmi Şurasının 2013-cü il 12 may tarixli iclasının (protokol №6) qərarı ilə çapa məsəhət görülmüşdür.**

**Bakı: “Elm və Təhsil”, 2014**

**İxtisas redaktoru:**

**Tofiq Cahangirov**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

**Rəyçilər:**

**Nigar Musayeva**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

**Mehman Tanrıverdiyev**

*Filologiya üzrə fəlsəfə doktoru*

*Dərslik Şərqşünaslıq fakültəsinin fars dili şöbəsindən başqa, fars dili tədris olunan digər fakültələr və şöbələr, həmçinin bu dili müstəqil şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.*

*Dərslik fars dilinin qısa kursu xarakteri daşıyır.*

## GİRİŞ

Klassik ədəbiyyatımızı, həmçinin tarixi keçmişimizə, incəsənətimizə, elmimizə aid qədim yazılı sərvətlərimizi bilavasitə orijinaldan öyrənmək üçün mütəxəssislərimizin fars dilinə bələd olmaları xüsusilə vacibdir. Buna görə də BDU-nun filologiya, tarix, kitabxanaçılıq, beynəlxalq münasibətlər və s. fakültələrində, eləcə də şərqsünaslıq fakültəsinin ərəb, türk, urdu, çin, yapon və digər şöbələrində fars dilinin bir fənn kimi tədrisi məqsədə uyğun hesab edilir.

Bu dilin tədrisində əsas məqsəd onun ən zəruri fonetik, qrafik, leksik xüsusiyətləri və qrammatik quruluşu ilə tələbələri tanış etmək, onları orta çətinlikdə olan fars mənbələrindən müstəqil şəkildə (və ya lügət vasitəsilə) istifadə etmək bacarığına yiyləndirməkdir. Bu məqsədlə də təlim materialları üç bölmədə verilir: «Əlifba», «Dərslər», «Farsca-Azərbaycanca lügət».

Dərslikdə maraqlananlar üçün «Əlavə oxu materialı»da özünə yer tapır.

Nəzərə alınmalıdır ki, fars dili fonetikası və qrammatikasına aid qaydalar sistematik şəkildə deyil, ayrı-ayrı dərslərin materialında-funksional aspektdə əhatə edilir.

«Əlifba» bölməsində hər hərfin ayrılıqda və hərf birləşməsi tərkibində yazılış şəkilləri və yazılış qaydaları, ifadə etdiyi səslər konkret misallar əsasında izah olunur. Məlumdur ki, fars dilinin əlifbası ərəb qrafikasına əsaslanır. Bu əlifbada hərflərin əksəriyyəti ayrılıqda bir cür, başqa hərflərlə bitişən zaman isə ayrı cür yazıılır.

Fars qrafikasında eyni cür işarələr hərfaltı və hərfüstü nöqtələrin sayına görə konkret bir hərfi bildirir (məs: ب «be», پ «pe», ت «te», س «se»); sözlərin ortasında qısa saitlər yazılmır; bir hərf bir neçə müxtəlif səsi ifadə edir (məs: و

«vav» adlanan hərf v, o, u və ou diftonq səslərini ifadə edir); bir neçə müxtəlif qrafikali hərf yalnız bir səsi ifadə edir (məs: z səsi ژ «ze», ذ «zal», ض «zad», ظ «za» hərfləri ilə ifadə olunur); eyni qrafik tərkibli söz müxtəlif cür tələffüz oluna bilir (məs: گرد sözü «gərd» - toz, «gerd» - dəyirmi, «qord» - pəhləvan); bəzi sözlər bir cür yazılır, başqa cür oxunur (məs: خواهش (xaheş) - xahiş, بالآخره (beləxəre) - nəhayət, xülasə); hərflər böyük və kiçik yazılışına görə fərqlənmir (məs: خانه (xane) – ev, خلیل (Xəlil) – xüsusi isim).

Fars sözlərinin düzgün tələffüzünü öyrətmək məqsədilə dərslikdə hər sözün mənası ilə yanaşı, onun transkripsiyası da verilir.

Fars dilində felin indiki zamanını, həmçinin əmr, bacarıq, lazım, icbar və s. şəkillərini, ümumiyyətlə, مضارع التزامي formasını düzəltmək üçün bilavasitə feil kökündən istifadə edilir. Fel kökünü tapmaq üçün isə bu dildə konkret bir qayda yoxdur. Bu çətinliyi nəzərə alaraq müəllif kitabda ən işlək sadə və düzəltmə fellərin köklərini verməyi məqsədə uyğun hesab etmişdir.

Dərsliyin «Farsca-Azərbaycanca lügət» bölməsində hər dərslə əlaqədar öyrədilən yeni söz və ifadələrdən başqa, bir sıra ən işlək leksik vahidlər də verilir.

Ümid edirik ki, bu dərslik yuxarıda qeyd edildiyi kimi, həm universitet tələbələri üçün, həm də fars dilini müxtəlif kurs və dərnəklərdə, həmçinin müstəqil öyrənənlər üçün faydalı olacaq.

## Dərsliyin quruluşu

Dərslik 1) Əlifbanın öyrədilməsi, 2) 34 dərsdən və hər bir dərsdə verilmiş mətnlə əlaqədar qrammatik material, həmçinin müvafiq tapşırıq və çalışmalardan, 3) əlavə oxu materialı və 4) dərslikdə istifadə olunmuş sözləri əhatə edən «Farsca-Azərbaycanda lügət» hissələrindən ibarətdir.

Dərsliyin «Əlifbanın öyrədilməsi» hissəsində hər bir hərfin qısa xarakteristikası, yəni onun yazıda bitişik və ya ayrı yazılmazı, həmçinin bəzi hərflərin çap və yazı şəkilləri göstərilmiş və dəqiq şəkildə nümunələr əsasında izah edilmişdir. Məlumdur ki, farsca yazıda hərflərin özündən əvvəlki və sonrakı hərflərlə bitişik, yaxud ayrı yazılmazı ən ümdə orfoqrafik qayda hesab olunur. Bu qaydaya yiyələnmədən düzgün yazışdan danışmaq olmaz.

Əlifbanın tədrisi ilə yanaşı, hər bir hərfin söz tərkibindəki yazılış qaydası, farsca sadə cümlələr, müəyyən tapşırıq və çalışmalar verməklə oxuculara bu dilin necə səslənməsi, xüsusiyyətləri və incəlikləri çatdırılır.

Dərslik qısa kurs xarakteri daşıdığından burada ən zəruri, yəni düzgün cümlə qurmaq üçün lazımlı qrammatik əlaqə vasitələri «dərslər» boyu asandan nisbətən çətinə doğru prinsipi əsasında verilir və münasib çalışmalar vasitəsilə möhkəmləndirilir.

Ayrı-ayrı «dərs»lərdə verilmiş mətnlər, əsasən, gündəlik hadisələrin təsviri xarakterlidir.

## **FARS ƏLİFBASININ XÜSUSİYYƏTLƏRİ HAQQINDA QISA MƏLUMAT**

Fars əlifbası 28 hərfdən ibarət olan ərəb əlifbasına 4 hərf əlavə etməklə düzəldilmişdir. Həmin 4 hərf bunlardır: پ (pe), چ (çe), ڇ (je) və گ (qaf)

Fars əlifbasının bir sıra özünəməxsus xüsusiyyətlərini bilmədən onu öyrənmək və yazı qaydalarına yiyələnmək çətindir. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılardan ibarətdir:

- fars hərfləri və yazılışı sağdan sola doğru yazılır;
- böyük (baş) hərflər yoxdur;

-hərflərin bir qismi yalnız özlərindən əvvəlki hərflərlə, böyük bir qismi isə həm özlərindən əvvəlki, həm də sonrakı hərflərlə birləşmə xüsusiyyətlərinə malikdir;

-hərflərin bir-biri ilə birləşib-birləşməməsinə görə müxtəlif yazı şəkilləri var. Belə ki, hər iki tərəfdən birləşən hərflərin iki, bir neçəsinin isə dörd qrafik şəkli var;

-hərflərdən bəziləri bir neçə səsi ifadə edir, məs: «əlef» dörd səsi, o cümlədən, a, ə, e, o səslərini, «vav» dörd səsi -v, o, u, ou, «kaf» -iki səsi – k, k);

-bəzi hərflər isə müxtəlif qrafik şəklə malik olduqları halda, yalnız bir səsi ifadə edirlər (məs: «t» səsi iki, «s» səsi üç, «z» səsi isə dörd müxtəlif hərfə yazılır);

-bir sıra oxşar işarələr yalnız hərfaltı və hərfüstü nöqtələrin köməyi ilə müəyyən hərflər kimi formalasmışlar (məs: ↗ işarəsinin üstündə iki nöq+ yazılarsa, «te» (t) hərfini; üç nöqtə yazılsrsa «se» (s) hərfini; altında bir nöqtə yazılsrsa «be» (b) hərfini, üç nöqtə yazılsrsa «pe» (p) hərfini ifadə edir);

-sait səsləri ifadə edən xüsusi hərflər yoxdur;

- bu dildəki altı (6) sait səsin, o cümlədən a, u, i, e, ə, o həmçinin ou diftonqunun heç birinin xüsusi (özünə məxsus) hərfi işarəsi yoxdur. Bu səslər müəyyən məqamlarda müxtəlif cür yazılsı, bəzən də heç yazılmır. Məsələn: درست (dorost) doğru, düzgün, پزشک (peyeshk) həkim, مرض (mərəz) xəstəlik sözlərinin tərkibində tələffüz olunan o, e, və ə səsləri yazıda öz əksini tapmamışdır.

Əlifba hissəsində bunların hamısı haqqında məlumat verilir. Burada ümumi şəkildə demək olar ki, bu dildəki sait səslər ya müəyyən hərfə müəyyən bir işarənin (ا، آ، ئ، ئـ)، ya iki hərfin birgə işlənməsi ilə (اـ، اوـ)، ya sif ərəb sözlərindəki «ع» (eyn) hərfi və s. işarərlə göstərilir.

Fars sözlərini yazılı şəkildə hecalara bölmək və sətirdən sətrə keçirmək imkanı olduqca məhdud və çox hallarda qeyri-mümkündür.

Fars əlifbası 32 hərfdən ibarətdir.

Fars dilində 6 sait səs var. Bunların üçü –a, u, i uzun, üçü isə –ə, e, o qıсадır.

Uzun saitlərdən u və i sözlərin əvvəlində «əlef»lə müvafiq hərflərin birləşməsi vasitəsilə, a isə «əlef»in üstündə «mədd» işarəsinin (~) yazılması ilə göstərilir. Sözlərin ortasında və axırında isə həmin saitlər müvafiq hərflərlə –a «əlef», u «vav», i «ye» hərfləri ilə ifadə olunur.

Qısa saitlər sözlərin ortasında ayrıca hərflərlə işaret edilmir. Sözlərin ortasında tələffüz olunan ə, e, o saitləri müvafiq hərflərin üstündə və altında müəyyən işarələrin - «hərəkələrin» yazılması ilə göstərilir. Həmin hərəkələr aşağıdakılardır:

ə—ő---- (zebər)

e—ং----(zir)

o—ঁ—(piş)

Sözlərin əvvəlindəki ə, e, o qısa saitləri «əlef»in üstündə və altında müvafiq hərəkənin yazılması ilə ifadə olunur: ə-́, e-! və o-́

Qeyd etmək lazımdır ki, hərəkələr yazı təliminin ilk mərhələlərində işlədilsə də, sonrakı mərhələlərdə onlardan istifadə edilmir. Yalnız söz omoqraf xarakteri daşıyarsa düzgün oxu üçün hərəkədən istifadə edilə bilər. Məs: گرد (gərd) toz,

گرد (gerd) yumru, dairəvi

مرد (mərd) kişi, مرد (mord) öldü

پور (por) dolu, پور (pər) qanad və s.

## ƏLİFBА CӘDVӘLİ

Hərfərin adı	Yazıdakı şəkilləri	İfadə etdiyi səslər	Hərfərin adı	Yazıdakı şəkilləri	İfadə etdiyi səslər
əlef	ا	a, ə, e, o	sad	ص ص	s
be	ب، بـ	b	zad	ض ض	z
pe	پ، پـ	p	ta	ط	t
te	ت، تـ	t	za	ظ	z
se	ث، ثـ	s	eyn	ع ع عـ	ə, e, o
cim	ج، جـ	c	ğeyn	غ غ غـ	ğ
çe	ڇ، ڇـ	ç	fe	ف ف	f
he	ح	h	ğaf	ق قـ	q
xe	خ	x	kaf	ک کـ	k, k
dal	د	d	qaf	گ گـ	g, q
zal	ذ	z	lam	ل لـ	l
re	ر	r	mim	م مـ	m
ze	ز	z	nun	ن نـ	n
je	ڙ	j	vav	و وـ	v, o, u
sin	س سـ	s	ha	ه هـ	h, e
şin	ش شـ	ş	ye	ي يـ	y, i

## HƏRFLƏR

### 5. ƏLEF-I –a, ə, e, o

“Əlef” özündən sonra gələn hərflə bitişik yazılmır.

Sözün əvvəlində a belə yazılır: ī (əlifin üstündə «mədd» işarəsi qoyulur-ī)

Sözün ortasında və axırında a belə yazılır: ī

Fars dilində a saiti həmişə uzun tələffüz olunur.

Sözlərin əvvəlində ə, e, o saitləri əlefin müvafiq hərəkələrlə birgə yazılışı ilə ifadə edilir. Belə ki, ə-ī ə-e-ī, o-ī

Əlef yazında iki məqamda işlənir: 1) ayrılıqda; 2) birləşmənin sonunda. Hər iki məqamda eyni cür yazılır: ī

### 2. BE- Ȑ –B

«Be» hərfinin iki qrafik şəkli var. Həm özündən əvvəlki, həm də sonrakı hərflərlə bitişik yazılır:

1) Ayrılıqda və birləşmənin sonunda – Ȑ

2) Birləşmənin əvvəlində və ortasında – Ȑ

Misalları yazın və əzbər öyrənin:

اب (ab) – su ب (ba) – ilə, (-la, -lə) (ön qoşma)

باب (bab) – fəsil (əsərdə) باب (baba) – ata, baba

### 3. RE- Ր – R

“Re” hərfi də əlef kimi bir qrafik şəklə malikdir. Bu hərf də özündən sonrakı hərflə bitişik yazılmır.

Ayrılıqda və birləşmənin sonunda – Ր

Misalları yazın və öyrənin:

بار (bar) 1) yük, 2) dəfə

رباب (robab) – rübab (musiqi aləti)

بر (əbr) – bulud ببر (bəbr) – bəbir

را-(ra) son qoşma (təsirlilik hal şəkilçisinin qarşılığı)

#### **4. TE- ئ -T**

Bu hərf «be» hərfi kimi, həm özündən əvvəlki, həm də sonrakı hərflərlə bitişik yazılır. İki qrafik şəklə malikdir:

1. Ayrılıqda və birləşmənin sonunda – ئ

2. Birləşmənin əvvəlində və ortasında – ئ

Misalları yazın və əzbər öyrənin:

ات (at) –cəm şəkilçisi (ərəb dilində)

بٌت (bot) -1) büt, 2) gözəl ئا (ta) -1) ədəd, dənə, 2) qat

تَبْرَ (təbər) – balta 3) (ön qoşma (qədər)

بَاتَ (bota) –ey gözəl تَابَ (tab) –taqət

تَبْ (təb) –hərarət, qızdırma

**Tapşırıq:**

Aşağıda transkripsiya ilə verilmiş sözləri fars əlifbası ilə yazın və mənalarını öyrənin:

“Ta” önqoşma (qədər, kimi, -dək), tar (tar musiqi aləti, tab (qüvvə, güc), bar, tatar, barbər (yükdaşıyan), bərabər

#### **5. DAL – د -D**

Özündən sonrakı hərflə bitişmir. Bir qrafik şəklə malikdir.

Ayrılıqda və birləşmənin sonunda –د

Misalları yazın və öyrənin:

در (dər) 1) qapı, 2) ön qoşma (-da, -də şəkilçisinin qarşılığı)

بَدْ (bəd) –pis

داد (dad) 1) verdi, 2) ədalət بَدْر (bədr) -14 günlük ay

#### **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin:

darəd (varıdır, malikdir), dərd (dərd, ağrı) bəradər (qardaş), ard (un), bord (apardı), bərabər, təbər, təb (hərarət), رباب (robab (musiqi aləti)

2. Cümlələri oxuyun, dəftərinizə yazın və tərcümə edin:  
بَابَا تَبَرْ دَارَدْ. بَرَادِرْ تَارْ دَارَدْ. بَابَا آبْ دَادْ. بَرَادِرْ رِبَابْ دَارَدْ.

## 6. ZE-ڙ-Z

Özündən sonrakı hərflə bitişmir. Bir qrafik şəklə malikdir.

Ayrılıqda və birləşmənin sonunda-ڙ

Misalları yazın və öyrənin:

زر (zər) – qızıl	زَرْد (zərd) – sarı
بز (boz) – keçi	إِبْزَار (əbzar) – alətlər
دراز (deraz) – uzun	دَرْز (dozd) – oğru

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin:

Baz (açıq), raz (sirr), zəd (vurdu, çaldı, döydü), deraz (uzun), əz –ön qoşma (-dan, -dən), əz bazar (bazardan), azad, Araz

2. Cümlələri yazın, düzgün tələffüzünü öyrənin və tərcümə edin:

آزاد برادر دارد. آراز تار دارد. آراز تار زد. آزاد در زد. برادر  
رباب دارد.

## 7. NUN - ن-N

Hər iki tərəfdən bitişik yazılır.

1. Ayrılıqda və birləşmənin sonunda – ن

2. Birləşmənin əvvəlində və ortasında – ن-

Misalları yazın və öyrənin:

آن (an) – o (işarə əvəzliyi)	نَان (nan) – çörək
------------------------------	--------------------

زن (tən) – bədən	بندر (bəndər) – liman
(zəban) – dil	دندان (dəndan) – diş

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin:

zən (qadın), zədən (vurmaq, döymək, çalmaq), ənar (nar), bəna (bina), nəbat (nabat), nəzd (yanında), nader (Nadir), naz

2. Cümlələri yazın, düzgün tələffüzünü və tərcüməsini öyrənin.

زن نان دارد. زن نان داد. آراز تار دارد. نادر انار دارد.  
داد. آزاد نبات دارد. آراز نبات داد.

## 8. MİM-م -M

Hər iki tərəfdən bitişik yazılır.

1. Ayrılıqda və birləşmənin sonunda - م

2. Birləşmənin əvvəlində və ortasında – م

Misalları yazın və əzbər öyrənin:

بام (bam) – dam نام (nam) - ad

نم (nəm) – yaş, nəm به (bəm) – ahəstə səs, pəstən

مادر (madər) – ana من (mən) – mən

تمام (təmam) – tamam مرز (mərz) – sərhəd

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin:

Darəm (varımdır), medad (karandaş), dam (tələ), aməd (gəldi), bamdad (səhər, sübh), namdar (adlı-sanlı, məşhur), zəman (zaman), mərd (kişi), Morad (Murad), madərəm (anam)

2. Sözlərin transkripsiyasını yazın:

برادر. برابر. ببار. بندر زرد. زمان، زبان، مراد، مداد، مادر،  
دندان، رباب

3. Cümllerini yazın, düzgün tələffüzünü və tərcüməsini öyrənin:

من مادر دارم. من برادر دارم. من بابا دارم. من تار دارم. مادر آمد. مادر از بازار آمد. نادر از بازار آمد. آزاد مداد دارد. مادرم نان داد.

## 9. SIN - س - S

Övvəlki hərflərdən yazı və çap şəkillərinin müxtəlifliyi ilə fərqlənir. Hər iki tərəfdən bitişik yazılır:

, y  
çap səkili yazı səkli

## 1. Ayrılıqda və birləşmənin sonunda

2. Birləşmənin əvvəlində və ortasında – ...

Qeyd etmək lazımdır ki, əlyazmalarında, çox hallarda, «sin» hərfinin yazı səklindən istifadə olunur.

Misalları «sin» hərfinin yazı şəkli ilə yazın və öyrənin:

داس (das) – oraq درس (dərs) – dərs

سے (səs) = 1) kifavat; 2) cox سر د (sərd) = soyuq

است (əst) = dir<sup>4</sup> (xəbər səkilcisi)

ساز (sərbəz) = əsgər

سته (hastər) = vorğan-dösək yatacaq

بیمارستان (bimarestan) = xəstəxana

### Tapsırıqlar:

1. Sözləri oxuyun və mənalarını söyləyin:

راز، زبان، زر. نام، نان، مرز، زرد، بام. آمد، داد. زد، دراز،  
داده و داره بامداد دندانه، زبانه، زرد، تمام مداد، انار، مرد دام

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını əzber övrənin:

Əsb (at), bəst (bağladı, örtdü), səbz (yaşıl), dəst (əl), rast (doğru, sağ), sost (süst), dastan, dorost (doğru, düzgün), rastəst (doğrudur, düzgündür), madərəm (anam).

3. Cümchləri oxuyun, yazın və tərcümə edin.

برادرم (qardaşım) درس دارد. درس آسان است. بابا داس دارد.  
مادرم از بازار آمد.

آن سرباز است. آن زن است. آن مادرم است. آن برادرم است. آن  
مداد است. مداد سبز است. آن اسب است. آن اسب زرد است.

4. Verilmiş sözlərdən istifadə edərək dörd cümlə düzəldib yazın və tərcümə edin:

مادرم، برادرم، نان، تار، دارد، آزاد، داد، ساز، مداد، است، زرد، زد.

5. Cümlelerini tamamlayın:

آن زن مادرم... مادرم از بازار ... برادرم ساز.... آن تار.... آن.  
مداد... آن اسب زرد....

## 10. PE-پ-P

وے ت hərfleri kimi, həm özündən əvvəlki, həm də sonrakı hərfərlə bitişik yazıılır. Eynilə و hərfi kimi yazıılır. Fərq yalnız nöqtələrinin sayıdadır.

1. Ayrılıqda və birləşmənin sonunda - بۇ

## 2. Birləşmənin əvvəlində və ortasında—

Misalları yazın ve öyrənin:

سپس (sepəs) - sonra پر (pər) - qanad

(pesər) - oğul, oğlan پس (pəs) - sonra

پدر (pedər) - ata پند (pənd) - nəsihət

سپر (sepər) - qalxan پا (pa) – ayaq

## Tapşırıqlar:

### 1. Transkripsiyon

1. Transkripsiya hə verilmiş sözüñ tars nəşriñ hə yazm və mənalarını öyrənin:

Pər (qanad), post (poçt), sepəs (sonra), por (dolu), pəs (sonra), pəs əz an (ondan sonra), dəst, rast

2. Cümələləri oxuyun, yazın və tərcümə edin:

پدرم براذر دارد. مادرم براذر دارد. من براذر دارم. آن پسر براذر دارد. نادر تار دارد. آزاد ساز دارد. مراد رباب دارد. مردان تار زد. پدرم ساز زد. آن مادرم است. آن پدرم آمد. پس از آن پدرم آمد.

3. Sözləri oxuyun və mənalarını yadınıza salın:

درست، راست، سپر، پا، سبز، زرد، بستر، ترب، بت، سرد.  
سپس، پند، دارم، بامداد، مرد، زن.

4. Cümələləri fars hərfləri ilə yazın və tərcümə edin:

Mən dərs darəm. An pesər bəradər darəd. An pesər medad darəd. Medad səbzəst. Baba pənd dad. Madərəm nan dad. Bəradərəm sərbəzəst.

## 11. ŞİN-ش

Sin hərfi kimi şin hərfinin də yazı və çap şəkilləri bir-birindən fərqlənir. Bu hərf də hər iki tərəfdən bitişik yazılır.

Çap şekli	Yazı şekli
-----------	------------

1. Ayrı və sonda ش

2. Əvvəldə və ortada شـ

Misalları yazarkən ش hərfinin yazı şəklindən istifadə edin və öyrənin:

آش (aş) – şorba	ارزش (ərzes) – dəyər, qiymət
-----------------	------------------------------

آتش (ateş) – od	ارتش (ərteş) – ordú
-----------------	---------------------

شام (şam) – axşam yeməyi	
--------------------------	--

شب (şəb) – axşam, gecə	مشت (moşt) – yumruq
------------------------	---------------------

بـشـر (bəşər) – bəşər, insan	
------------------------------	--

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin:

Şad (şən, şad), şen (çinqıl, qum), şərbət, şoma (siz), poşt (arxa), dəşt (çöl, səhra), abpaş (susəpən), pəşm (yun), şeş (altı), şod (oldu), təmam şod (qurtardı)

2. Sözlərin transkripsiyasını yazın və mənalarını yada salın.  
درست، زبان، دندان، بستر، پسر، راست، دست، برایر،  
مادر، سرد، پشت، آمد، زد، برد، مرد، سپر، اسب.

3. Cümələləri yazın, oxuyun və tərcümə edin:  
آن مداد است. مداد سیز است. آن شاد است. آن آزاد است. مراد  
آمد. مراد درس دارد. درس آسان است. زمستان (qış) آمد. زمستان  
سرد است.

4. Cümələləri fars dilinə tərcümə edin:  
Mənim qardaşım var. Qardaşımın atı var. At sarıdır. Atamın  
tarı var. Atam tar çaldı. Nadirin sazı var. Mərdan saz çaldı.

## 12. LAM - ل - L

Hər iki tərəfdən bitişik yazılırlar.

1. Ayrılıqda və sonda - ل

2. Əvvəldə və ortada – لـ

بال (bal) – qanad سال (sal) – 1) il, 2) yaş

پل (pol) – körpü بلبل (bolbol) – bülbül

لب (ləb) – dodaq سالم (salem) – sağlam

بلند (bolənd) – uca, uzun بلد (bələd) – bələd

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün tələffüzünü və mənalarını öyrənin:

Lebas (paltar, geyim), mənzel (mənzil), delbər (Dilbər – ad), delşad (Dilşad – ad), şamel (Şamil-ad), mosəlsəl (pulemyot), monaseb (münasib), del (ürək), şal (şal), bolbol (bülbül)

Qeyd. ل hərfi özündən sonra gələn əleflə (ا) belə birləşir: لا مەسەلەن, سلام (salam), دلارا (Dilara-ad), بلا (yuxarı), بلا (bəla)

2. Cümlələri fars dilinə tərcümə edin:

Dilarənin atası var. Dilşadın qardaşı var. Bülbülün qanadı var. Bülbül sarıdır. Paltar yaşıldır. O bina ucadır. Mərdan salam verdi. Atam bazardan gəldi.

3. Sözlərin transkripsiyasını yazın və mənalarını yadınıza salın:

بلد، بال، بالا، بلا، لب، بلند، شش، شب، لباس، لازم، منزل، دلارا، سلام.

4. Cümlələri dəftərinizə köçürün və Azərbaycan dilinə tərcümə edin:

بلبل بال دارد، لباس زرد است. آن زن مادرم است  
آن پسر برادرم است. آن مرد پدرم است. لباس بلند است. مراد تازن (tarçalan) است.

5. Cümlələri tamamlayın:

آن لباس زرد....	آن پسر برادرم....
برادرم از بازار....	مادرم در منزل ....
برادرم تازن....	پدرم ساز زن (sazçalan)

### 13. CİM-ج-C

Hər iki tərəfdən bitişik yazılır. Bu hərfin də yazı və çap şəkilləri var. Yazı şəkli dörd, çap şəkli isə ikidir.

Çap şəkli

yazı şəkli

1. Ayrılıqda - ج

2. Birləşmənin əvvəlində - ئـ

3. Birləşmənin ortasında - ئـ

4. Birləşmənin sonunda - ج

باج (bac) – bac-xərac تاج (tac)-tac

جلد (celd) – cild	جا (ca) – yer
مجلس (məcləs) – məclis	مجال (məcal) – macal, vaxt
پنج (pənc) – beş	رنج (rənc) -əziyyət, zəhmət

### Tapşırıqlar:

1. Sözləri ج hərfinin yazı şəklindən istifadə edərək dəftərinizə köçürün, düzgün oxunuşunu və mənalarını öyrənin:

تاجر (tarac), جالب (caleb) - maraqlı, cəlbedici, تاراج (tacer) - tacir, تجارت (tecarət), جلال Cəlal, برج (borc) - qüllə, تجذير (candar) - canlı, جشن (cəşn) bayram, şənlik

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını yadınıza salın:

سَر, لَب, دَنْدَان, زَبَان, تَن, دَسْت, پَ, قَان, پَدَر, مَدَر, بَرَادَر, پَسَر, مَرَد, زَن, رَنْ, شَوْمَا

3. Qarşı-qarşıya verilmiş sözlərin yazılışını (oxşar hərfləri) müqayisə edin və fərqlərini öyrənin:

اسپ – است	با – پا
دست – دشت	تاج – باج

4. Cümələləri oxuyun və tərcümə edin:

آن پسر برادرم است. نامش جلال است. جمال در دبستان است. جمال از دبستان آمد. مردان در منزل است. راسم تار دارد. راسم تارزن است. دلشداد تار زد. دلارا ساز زد. دلبر سلام داد. دلارا آمد. سلام داد. پدرم در منزل است.

### Lügət

دبستان (dəbestan) – ibtidai məktəb

در (dər) – 1) qapı; 2) yerlik halı bildirən ön qosma

نامش (naməş) – adı, onun adı

تارزن (tarzən) – tarçalan

Təşdid işarəsi - ۰

Təşdid işarəsi hərfin üstündə yazılır və həmin hərfin ifadə etdiyi səsin tələffüzünü şiddetləndirir.

Azərbaycan və rus dillərində elə sözlər vardır ki, onların tərkibində eyni hərf qoşa, yanaşı yazılır. Məsələn: səkkiz, kommunə, rəqqasə, rəssam, həll, Məhəmməd, Cabbar və s.

Fars dilində bu tipli sözlərin yazılışında həmin qoşa hərflərdən yalnız biri yazılır və həmin hərfin üstündə «təşdid» işarəsi ( ۪ ) qoyulur. Məsələn: بَنَّا (bənna) – bənna

رسام (rəssam) – rəssam

نجار (nəccar) – dülgər

بزار (bəzzaz) – parçasatan

جبار (cəbbər) – Cabbar

در (dorr) – dürr

سر (serr) – sırr

تجار (toccar) – tacirlər

Qeyd etmək lazımdır ki, dövri ədəbiyyatda, kitablarda çox zaman «təşdid» yazılmır, amma tələffüz olunur.

5. Cümələləri oxuyun və tərcümə edin:

آن پسر نجار است. آن پسر رسام است، آن پسر جبار است. برادرم بناست. پدرم بزار است.

#### 14. VAV - و - v, u, o, ou

Bu hərfin bir qrafik şəkli vardır, yalnız özündən əvvəl gələn hərflə bitişik yazılır.

Deməli, ayrılıqda və birləşmənin sonunda belə yazılır: و

a) hərfi «v» səsini (samitini) ifadə edir.

ورزش (vərzes) – idman

پرواز (pərvaz) – uçuş, uçma

جواب (cəvab) – cavab

سوار (səvar) – atlı

سر (sərv) – sərv (ağac)

سواو (səvad) – savad

b) و hərfi «u» səsini (saitini) ifadə edir.

رو (ru) – üz

روز (ruz) – gün, gündüz

نور (nur) – işiq

مور (mur) – qarışqa

دور (dur) – uzaq

دوست (dust) – dost

c) و hərfi «o» səsini (saitini) ifadə edir

دو (do) – iki

تو (to) – sən

**Qeyd.** Sözün əvvəlində o səsi «ı» (əlif) ilə yazılır. Məs.: استاد (ostad)

ç و hərfi ou diftonqunu ifadə edir.

روشن (rouşən) – işiq, işıqlı

دولت (doulət) – dövlət

جو (cou) – arpa

نو (nou) – təzə, yeni

موج (mouc) – dalğa

دوران (douran) – dövran

**Qeyd:** sözün əvvəlində gələn «u» səsi və «ou» diftonqu belə yazılr: او başqa sözlə, belə hallarda «و»-dan əvvəl əlef yazılır.

Məsələn:

او (u) – o (şəxs əvəzliyi)

اوت (ut) – avqust

أوج (ouc) – yüksəklik, zirvə

أولاد (oulad) – övlad

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün tələffüzünü və mənalarını öyrənin:

Nav (hərbi gəmi), zud (tez), nəvazeş (nəvazış), cəvan (cavan), şəlvar (şalvar), sud (fayda, mənfəət), şoura (şura), nəvəd (doxsan), tup (top), əbru (qaş), cour (cəfa, əziyyət), nəvar (lent), bud (idi).

2. Cümlələri dəftərinizə yazın və tərcümə edin:

مادرم در دبستان بود. او از دبستان آمد. مادرم نان داد. برادرم نجار است. او در دبستان است. من بابا دارم. بابام نود سال دارد. او در منزل است. منزل دور است.

3. Cümlələri fars dilinə tərcümə edin:

Mənim iki qardaşım var. Onun beş qardaşı var. Qardaşım məktəbdədir. O dülögərdir. Anam evdədir. Atam məktəbdən gəldi. Atamın atı var. At sarıdır. Qardaşımın iki yaşı var. Babanın doxsan yaşı var.

4. Verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın:

دبستان، نجار، زد، دارم، دارد.

برادرم... است. مادرم از... آمد. بابام نود سال .... پدرم تار...

5. Cümlələri köçürün, düzgün oxunuşunu və tərcüməsini öyrənin:

آن پسر است. آن پسر جواد است. جواد دو سال دارد. جواد توپ دارد. آن پسر شامل است. شامل شش سال دارد. شامل پنج مداد دارد. او برادرم است. برادرم در دبستان است. من درس دارم. درس آسان است. من جواب دادم. (cavab verdim)

6. Sözləri oxuyun və mənalarını yadınıza salın:

سود، سواد، نور، نوار، دو، پنج، شش، من، تو، او، ما شما، آنان، رسام، سلام، اوت، نجّار، تالار، دبستان، روشن، نو، بنا، بالا، دولت، سوار.

**Qeyd.** Bunlar şəxs əvəzlikləridir:

من (mən) – mən

ما (ma) – biz

تو (to) – sən

شما (şoma) – siz

او (u) – o

آنان، آنها (anan, anha) – onlar

## 15. KAF - ڪ - k, k

Hər iki tərəfdən bitişik yazılır. Sözün tərkibindəki yerindən asılı olaraq iki səsi – k, k, - ifadə edir.

1. Ayrı və sonda - ڪ

2. Əvvəldə və ortada – ڪ

Misalları yazın və öyrənin:

«k» səsini ifadə edir:

باک (bak) – qorxu	اردک (ordək) – ördək
پزشک (pezeşk) – həkim	پتک (potk) – çəkic
كتاب (ketab) – kitab	كرد (kərd) – etdi
شکر (şekər) – şəkər	پشمک (pəşmək) – peşmək

«k» səsini ifadə edir:

Kaf - ک hərfi a, o, u saitlərindən və ou diftonqundan əvvəl gələn zaman «k» səsini (kollektiv, kommunal sözlərindəki kimi) bildirir. Bu zaman traskripsiya işarəsi belədir: K

**Qeyd 1:** ک hərfi özündən sonra gələn «əlef»lə belə birləşir:  
کار (iş) مəsələn,

**Qeyd 2:** ک hərfi özündən sonra gələn «lam» (ل) hərfi ilə belə birləşir: کل Məsələn: شکل (şekl) – şəkil.

### Tapşırıqlar:

Sözlərin yazılışını, düzgün tələffüzünü və mənalarını öyrənin:

کار (kar) – iş	کار کرد (kar kərd) – işlədi
کارد (kard) – bıçaq	کشور (keşvər) – ölkə
کرد (kord) – kürd	کشاورز (keşavərz) – əkinçi
کلاس (kelas) – sinif	کور (kur) – kor
(şekl) – şəkil	کود (kud) – gübrə
کم (kəm) – az	کوکب (koukəb) – ulduz
کبک (kəbk) – kəklik	

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın düzgün tələffüzünü və mənalarını öyrənin:

Kamran (Kamran – ad), kateb (katib), kala (əmtəə, mal), məskən, kəmal (Kamal- ad), şekar (şikar, ov), kəbutər

(göyərçin), kudək (uşaq), məkan (məkan), əkbər (Əkbər-ad), kor (Kür-çay adı)

3. Cümlələri fars dilinə tərcümə edin:

Kamalın kitabı var. Kitab maraqlı – جالب (caleb)dır. Mənim işim var. Anamın işi var. Atam ıslədi – کار کرد (kar krd). Kamran məktəbdədir. Kamilin dərsi var. Qardaşım həkimdir. Əkbər məktəbdədir.

4. Cümlələri tərcümə edin.

آن پسر Kamran ast. An pəsr Kamel ast. Kamran brادر dard. Kamran şş سال dard. Kamel پنج سال dard. Kamran کتاب و مداد dard. پدرم پزشک ast. مادرم کار dard. برادرم کار krd. اکبر در کلاس ast.

## Lügət

و (və) – və (bağlayıcı)

پزشک (pezeşk) – həkim

5. Sözlərin transkripsiyasını yazın:

اکرم، اکبر، کمال، کردستان، شکار (ov)، کلام، مکان، شکل، کار، کاتب، کامل.

## 16. QAF - گ - G, Q

Bu hərf ک hərfinin yazı xüsusiyyətlərini eynilə özündə eks etdirir. İki yazılış şəklinə malikdir:

ک hərfindən fərqi yalnız «sərkeş»in iki olmasındadır.

Müqayıəsə edin: کرد (kərd) – etdi, گرد (gərd) – toz

1) Ayrı və sonda – گ

2) Əvvəldə və ortada – گ

«g» səsini ifadə edir:

رنگ (rəng) – rəng برگ (bərg) – yarpaq

زنگ (zəng) – zəng جنگ (cəng) – müharibə, döyüş

گرد (gərd) – toz کارگر (kargər) – işçi, fəhlə

لۇنگەر (ləngər) – lövbər

گىردىش (gərdeş) – gəzinti, gəzmə

**Qeyd 1.** گ hərfi də a, o, u saitlərindən və ou diftonqundan əvvəl «q» səsini ifadə edir.

**Qeyd 2.** گ hərfi özündən sonra gələn «əlef»lə belə birləşir:  
گا. Məsələn, روزگار (ruzigar). Bu hərf özündən sonra gələn ل (lam) hərfi ilə belə birləşir: گل Məsələn گل (qol) – gül, گلاب (qolab) – gülab, جنگل (cəngəl) - meşə

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün oxunuşunu və mənalarını öyrənin:

Bozorg (böyük), gerd (girdə), qaz (qaz-yanacaq), quş (qulaq), gerdu (qoz), cegər (ciyər), quşt (ət), qoldan-(güldən), gərm (isti), kargər (fəhlə, işçi), amuzqar (orta məktəb müəllimi), səngər (səngər), əgər, məgər, gərdən (boyun).

2. Cümlələri tamamlayın:

پدرم شاگردد... مادرم آموزگار... برا درم شاگردد...

من کتاب و مداد... او گل... گل زرد...

شاگردد از دبستان... گلارا در منزل.... بنا بزرگ....

3. Cümlələri tərcümə edin:

پدرم در دبستان است. او از دبستان آمد. دبستان دور است. شاگردد

در کلاس است. کلاس گرم است. مادرم در دبستان بود. او از دبستان

آمد. دبستان بزرگ است. برا درم آموزگار است. پدرم کارگر است.

4. Sözlərin transkripsiyasını yazın və tələffüz edin:

کارگر. گرم. کامран. کمال. روزگار. گردش. گلاب. گلدان.

جنگل، گردو (qoz)، گوش، آموزگار، اکبر، کاتب، مسکو (moskou)

–، لنکران، کتاب، شکار، زنگ. (Moskva)

5. Cümlələri fars dilinə tərcümə edin:

Atam məktəbdədir. Anam evdədir. Qardaşım Moskvadadır. Sinif böyük və işıqlıdır. Kamran ov etdi. Əkrəmin sazı var. O, saz çaldı. Şakirin tarı var. O, tar çaldı. O tarçalandır.

## 17. YE-ئ-Y, İ

Bu hərf həm «y» samitini, həm də «i» saitini ifadə edir. Hər iki tərəfdən bitişik yazılır.

- 1) Ayrılıqda və birləşmənin sonunda - ئ
- 2) Birləşmənin əvvəlində və ortasında – ئ

Misalları yazın və öyrənin:

- 1) «Y» səsini ifadə edir.

دې (dey) – İran təqvimində 10-cu ayın adı

نى (ney) – qamış, tütək, ney

يک (yek) – bir

دانشیار (daneşyar) – ali məktəb müəllimi

پادگار (yadeqar) – yadigar

میدان (meydan) – meydan

- 2) «İ» səsini ifadə edir.

بازى (bazi) – oyun آرى (ari) – bəli

كشتى (kəştü) – gəmi ولى (vəli) – lakin, amma

میز (miz) – stol ريش (riş) – saqqal

ديروز (diruz) – dünən نیست (nist) – deyil, yoxdur

**Qeyd:** Sözün əvvəlində «i» gələrsə «ئ»-dən əvvəl «əlef» yazmaq lazımdır. Məsələn, İran – این، ایران (in)-bu, (inca)-bura, buraya, burada və s.

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəleri ilə yazın, oxuyun və mənalarını öyrənin:

Yasəmən (yasəmən), yek (bir), inca (bura, buraya), işan (onlar), yeksan (bir cür), şir (süd), dir (gec), diruz (dünən),

limu (limon), dəbirestan (orta məktəb), nəzdik (yaxın), şirin (şirin), pir (qoca)

2. Cümələləri yazın, oxuyun və tərcümə edin:

شربت شیرین است. بابام پیر است. پدرم جوان است. منزل نزدیک است کشتی بزرگ است. لیمو زرد است. برگ سبز است. برادرم دو سال دارد. او شاگرد نیست. مادرم آموزگار است. او پژشک است.

3. Adların yazılışını və tələffüzünü öyrənin:

کامران، کامل، کمال گلزار، گلزار، گلنار، دلارا، دلبر، میرزا، گلشن، گلمیرزا، گل اندام. گل پری

**Qeyd.** Bəzi ərəb mənşəli sözlərin sonundakı «ى» hərfi «ا» səsini ifadə edir. Məsələn، کبری (cobra) – Kubra, Leyla – لیلی

4. Cümələləri tamamlayın:

- پدرت (atan) آموزگار...؟ بلی، پدرم آموزگار ....  
او الان (əlan) در دبیرستان...؟ در دبیرستان نیست، در منزل...

آن پسر کیست (kimdir)؟ این پسر دوستم (dostum)

## 18. FE - ف - F

Hər iki tərəfdən bitişik yazılır.

1) Ayrılıqda və birləşmənin sonunda – ف

2) Birləşmənin əvvəlində və ortasında – ف

Misalların yazılışını və mənalarını öyrənin:

برف (bərf) – qar رف (rəf) – rəf

كيف (kif) – çanta نجف (nəcəf) – Nəcəf (ad)

فردا (fərda) – sabah فرمان (fərman) – əmr

سفر (səfər) -səyahət, səfər تقنگ (tofəng) – tüfəng

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün oxunuşunu və mənalarını öyrənin:

Sefid (ağ), əfsər (zabit), nəft (neft), səfir, dəftər, af(e)tab (günəş), kəf (ovuc), futbal (futbol), kəfş (ayaqqabı), kəftər (göyərçin), kəlaf (kələf, yumaq), famil (familiya), mofid (faydalı).

2. Cümələləri yazın, oxuyun və tərcümə edin:

من کیف دارم. وفا دفتر دارد. اکبر دف دارد. دف بزرگ است.  
فرید پنج دفتر و دو کتاب دارد. من برادر دارم. او افسر است. برادرم  
سی سال دارد.

3. Verilmiş cədvəl əsasında cümlələr qurun və tərcümə edin:

دارم      من -  
                { کتاب، دفتر، کیف... } داری -  
                { دارم  
                { دارد.

نümunə: من برادر دارم. تو برادر داری. او برادر دارد.

4. Verilmiş sözlərdən uyğun gələninini nöqtələrin yerində yazmaqla cümlələri tamamlayın.

سیز، جالب، بزرگ، نزدیک، سفید، زرد، روشن،  
کیف... است، کلاس ... است، برگ ... است، کتاب .... است.  
دفتر... است. لیمو ... است. دییرستان..... است.

## 19. ĞAF - ق - ġ

1) Ayrılıqda və birləşmənin sonunda ق - ق

2) Birləşmənin əvvəlində və ortasında ق - ق

**Qeyd.** ق hərfinin ifadə etdiyi səs fars dilinin səciyyəvi səsi olub, Azərbaycan dilindəki «q» səsindən bir qədər arxa məxrəcdə tələffüz olunur. Transkripsiyada verilmiş «ğ» şərti işarədir. Əslində bu səs «ğ» kimi tələffüz olunmur, yuxarıda qeyd edildiyi kimi, «q»dan bir qədər arxada «ğ»ya yaxın məxrəcdə tələffüz olunur. Məsələn:

برق (bərğ) – 1) elektrik, elektrik cərəyanı, 2) parıltı

لایق (layeq) – layiq      قایق (ğayeğ) – qayıq

قلم (ğələm) – qələm      قالی (ğali) – xalı

مقياس (meğyas) – ölçü مقدار (meğdar) – miqdar

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, oxuyun və mənalarını öyrənin:

Ğader (qadir, qüdrətli), ğədəm (addım, qədəm), ğəmər (ay) vəğt (vaxt), ğəsəm (and), ğərar (qərar), şərğ (şərq), ğədim (qədim), ğaşoğ (qaşıq), məşreğ (şərq), moğəddəs (müqəddəs), ğodrət (qüdrət)

2. Cümələləri oxuyun və tərcümə edin:

اين مداد است. اين مداد سبز است. آن قلم قرمز است. آن كتاب است. آن كتاب جالب است. آن كتاب باز است. اين دفتر است. اين دفتر سفید است. اين كيف است. كيف زرد است. اينجا كلاس است. كلاس بزرگ و روشن است. قدرت شاگرد است. او در كلاس است. آن دفتر نازك است.

### Lügət

قرمز (qermez) – qırmızı نازك (nazok) – nazik

باز (baz) – açıq اينجا (inca) – bura, buraya

3. Cümələləri tamamlayın.

من مداد .... من مداد و قلم و دفتر .... دفتر نازك ....  
او كتاب .... او كتاب، قلم، مداد و دفتر ..... كتاب باز .....  
تو قلم ....؟ بلى، من قلم و دفتر و كيف ... كيف بزرگ ....  
قدرت شاگرد .... او پدر و مادر و برادر.....

### 20. HA-ه -h, e

Bu hərfin yazı və çap şəkilləri bir-birindən fərqlidir. Hər iki tərəfdən bitişik yazılır, dörd yazı şəklinə malikdir:

Çap şəkli | yazı şəkli

1) Ayrılıqda °

2) Birləşmənin əvvəlində ه

3) Birləşmənin ortasında -هـ

4) Birləşmənin sonunda هـ، هـ

~ هـ

### 1) «هـ» səsini ifadə edir:

Misalları yazın, yazılışını və mənalarını öyrənin:

راه (rah) – yol

ماه (mah) – ay

اهن (ahən) – dəmir

هemin (həmin) – həmin

هست (həst) – var, vardır, mövcuddur

بهار (bəhar) – bahar, yaz جهان (cəhan) – cahan

به (beh) – heyva

نه (noh) – doqquz

ها (ha) – cəm şəkilçisi (-lar<sup>2</sup>)

### **Tapşırıqlar:**

1. Sözləri oxuyun, yazın, mənalarını, yazılışlarını və oxunuşlarını öyrənin:

کاه kah - (saman), نهار (nəhar), مهارت (məharət), هفت həft (yeddi), هشت həşt - (səkkiz), ماھر maher - (mahir, məharətli), هنر honər - (hünər, sənət), قهرمان (qəhrəman), هوا həva, کوه kuh - (dağ), مفہوم məfhum - (anlayış)

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin:

Penhan (gizli), səhm (pay), mehr (mehribanlıq), dəh (on), qah (hərdənbir), kolah (papaq), mahi (balıq), dəhan (ağız), şəhr (şəhər), bəhrəm (Bəhrəm – ad), şohrət (şöhrət).

3. Cümlələri oxuyun, yazın və tərcümə edin:

آن پسر بهرام است. بهرام ده سال دارد. او دانش آموز است. او در دبیرستان است. آن زن آموزگار است. او سی سال دارد. هادی در منزل است. آن پسر هفت سال دارد. این پسر نه سال دارد. او کلاه دارد. کلاه سیاه است. از ایران مهمان آمد.

### **Lügət**

ده (dəh) - on

دانش آموز (daneşamuz\_) – şagird

مهمان (mehman) – qonaq

کلاه (kolah) - papaq

سیاه (siyah) – qara

سی (sí) – otuz

## 2) «e» səsini ifadə edir:

«ha» - o hərfi yalnız bir qrup sözlərin sonunda «e» səsini ifadə edir. Məsələn,

پرده (pərde) – pərdə پنجره (pəncəre) – pəncərə

لاله (lale) – lalə لانه (lane) – yuva

دسته (dəste) – dəstə همیشه (həmişə) – həmişə

Qeyd: Fars dilində yalnız iki köməkçi sözün sonunda «ə» səsi işlənir: و (və) bağlayıcısı و نه (nə) inkar hissəciyi (yox, xeyr). Məsələn: پدر و مادر (nedər və madər) ata və ana

برادرت بزرگ است؟ (bəradərət bozorgəst)

نه، بزرگ نیست. (nə, bozorg nist) – yox (xeyr), böyük deyil.

## **Tapşırıqlar:**

1. Trasnkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın.  
Düzgün tələffüz və mənalarını öyrənin:

Yazdəh (on bir), perde (pərdə), şane (daraq), came (paltar), se (üç), kase (kasa), pənc (beş), pənce (pəncə), həft (yeddi), həfəte (həftə), həştad (səksən), dane (dənə), name (məktub), deh (kənd)

2. Cümlələri fars dilinə tərcümə edin:

Atam şəhərdədir. Pərdə ağdır. Lalə qırmızıdır. Məktub uzundur. Çanta qaradır. Ayaqqabı böyükdür. Bir həftə yeddi گندür. (روز است)

3. Cümlələri yazın və tərcümə edin:

من يك براذر دارم. تو دو براذر داري. او سه براذر دارد. ما پنج روز كار كرديم. شما شش روز كار كرديد. يك هفتنه هفت روز است. الهام دانش آموز است. او هفت سال دارد. او در کلاس است. بهرام هم در کلاس است. الهام درسش را نقل كرد. بهرام هم درسش را نقل كرد. بهرام نه سال دارد؟ نه، او ده سال دارد.

### Lügət

- كار كرديم (kar kərdim) – işlədik
- كار كرديد (kar kərədidi) – işlədiniz
- درسش را (dərsəş ra) – dərsini
- هم (həm) – da, də bağlayıcısı
- نقل كرد (nəğl kərd) – danışdı

4. Üçüncü tapşırıqda işlənmiş miqdar sayılarını seçib yazın.

### 21. XE-خ - X

«Xe» hərfinin də «cim» hərfi kimi yazı və çap şəkilləri fərqlənir. (əsasən birləşmənin ortasındaki və sonundakı şəkilləri fərqlənir). Bu hərf də hər iki tərəfdən bitişik yazılırlar.

Çap şekli	yazı şekli
-----------	------------

- 1. Ayrılıqda – خ
- 2. Birləşmənin əvvəlində – خ
- 3. Birləşmənin ortasında – خ
- 4. Birləşmənin sonunda - خ

Qeyd etmək lazımdır ki, əlyazmalarında, bir qayda olaraq, «خ» hərfinin yazı şəkillərindən istifadə olunur.

«خ» (xe) hərfinin yazı şəklindən istifadə edərək misalların yazılışını və mənalarını öyrənen:

- |                    |                          |
|--------------------|--------------------------|
| شاخ (şax) – buynuz | کاخ (kax) – saray        |
| خانه (xane) – ev   | دختر (doxtər) – qız      |
| تخت (təxt) – taxt  | سخت (səxt) – çətin, bərk |

بَخْ (yəx) – buz

نَخْ (nəx) – sap

### Tapşırıqlar:

- Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin. «خ» hərfinin yazı şəkilindən istifadə edin:

Əxbər (xəbərlər), xərc (xərc), xale (xala), eftexar (iftixar), xəste (yorğun), xorma (xurma), xorak (xörək), moxber (müxbir), məxməl (məxmər), xənde (gülüş), ləbxənd (təbəssüm), xar (tikan).

- Cümlələri oxuyun və tərcümə edin.

آن دختر لاله است. لاله ده سال دارد. او در خانه است. خانه دور نیست. این خاور است. خاور بسیار کار کرد. کار سخت است. خورشید در دبیرستان نیست. خورشید از دبیرستان آمد. خدیجه هم از دبیرستان آمد. دبیرستان از خانه دور نیست.

**Qeyd:** Fars dilində bir qrup sözlərdə «خ» hərfindən sonra «و» hərfi yazılır, lakin həmin «و» tələffüz olunmur. Bunlardan ən çox işlək sözlər aşağıdakılardır:

Bu sözlərin həm yazılışını, həm də mənalarını öyrənin:

خواهر (xahər) – bacı

خواهش (xaheş) – xahiş

خواندن (xandən) – oxumaq

خواب (xab) – yuxu

خوابیدن (xabidən) – yatmaq, yuxulamaq

خواجہ (xace) – sahib, ağa

خواستن (xastən) – istəmək

خویش (xiş) – öz (qayıdış əvəzliyi)

خواربار (xarbar) – ərzaq məhsulları

خوار (xar) – zəlil və s.

3. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, oxunuşlarını və mənalarını öyrənin:

Xahərəm (bacım), xaheş kərd (xahiş etdi), xabid (yatdı), dust darəd (sevir), dust darənd (sevirlər), xast (istədi), bist (iyirmi), şagerdan (şagirdlər), xand (oxudu), neveşt (yazdı)

4. Qarşı-qarşıya verilmiş sözlərin yazılışlarını, tələffüzlərini və mənalarını müqayisə edin və öyrənin:

خان (xan) – titul, ləqəb, xan خوان (xan) – süfrə

خار (xar) – tikan خوار (xar) – zəlil

خیش (xiş) – xış خوبیش (xiş) – öz

برخاست (bərxast) – durdu, qalxdı

خواست (xast) – istədi, tələb etdi

5. Cümlələri yazın və tərcümə edin:

من خواهر دارم. او سی سال دارد. خواهرم آموزگار است.  
شاگردان او را دوست دارند. من از دانشیار خواهش کردم. دانشیار  
خواند و نوشت. من تشکر کردم. خاور خواهر دارد. نامش خالد  
است. خالده بیست سال دارد.

### Lügət

دانشیار (daneşyar) – ali məktəb müəllimi

تشکر کردم (təşəkkor kərdəm) – təşəkkür etdim

6. Cümlələri fars dilinə tərcümə edin:

1. Qardaşım anamdan xahiş etdi. 2 Uşaq (کودک) yatdı. 3. Xavər dərs oxudu. 4. Şagirdlər müəllimi sevirlər. 5. Qardaşımın iyirmi yaşı var. 6. O, müəllimdən xahiş etdi. 7. O, bacımdan soruşdu (پرسید - porsid)

«Zal» hərfi eynilə əvvəldə öyrəndiyiniz «ze» (ჟ) hərfi kimi «z» səsini ifadə edir. Hansı sözlərin «zal» və hansı sözlərin «ze» ilə yazılımasını yalnız həmin sözlərin yazılışlarını yadda saxlamaqla öyrənmək olar.

Bu hərf də j «ze» kimi özündən sonrakı hərflə bitişik yazılmır və buna görə də yalnız bir qrafik şəklə malikdir.

Göründüyü kimi, «dal» (dal) hərfindən fərqi yalnız üstündəki nöqtəsindədir. Misallar:

آذر (azər) – 1) od, 2) xüs. isim

ذره (zərrə) – zərrə

آذربایجان (azərbaycan) – Azərbaycan

ذوق (zouğ) – zövq

لذت (lezzət) – lezzət

لذیذ (ləziz) – ləzzətli, dadlı

ذرت (zorrət) – qarğıdalı

ذیل (zeyl) – aşağıda

### **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, onların yazılışını, oxunuşunu və mənalarını öyrənin.

Aşağıdakı sözlərdə «z» səsi «zal» hərfi ilə yazılır:

Zouğ (zövq), zekr (zikr etmə, demə, yadasalma), zehn (zehin), ezn (izin, icazə), azuğe (azuqə, ərzaq), zeyl (aşağı, aşağıda), zerre (zərrə), zərrebin (mikroskop), zəxire (zapas, ehtiyat), zorrət (qarğıdalı), bəzr (toxum)

2. Cümlələri yazın və tərcümə edin:

آن پسر آذر است. این پسر ذاکر است. این دختر آزاده است. ذاکر ذوق دارد. آذر ذره بین دارد. ذرت زیاد است. خوراک لذیذ است. ذکى دانش آموز است.

3. Cümlələri Azərbaycan dilinə tərcümə edin:

Bacımın mikroskopu var. Mikroskop evdədir. Azərbaycan böyükdür. Azərbaycanda neft var. Neft faydalıdır (مفید). Xörək ləzzətlidir. Qarğıdalı çoxdur. O oğlan Zakirdir. Zakirin bacısı var.

23. CE - E - C

Bu hərf eynilə «cim» və «xe» hərfləri kimi yazı və çap şəkillərinə malikdir. Hər iki tərəfdən bitişik yazılır. Aşağıdakı qrafik şəkilləri vardır. «ج» hərfindən yalnız nöqtələrinin sayı ilə fərqlənir.

Çap şekli	yazı şekli
1. Ayrılıqda – چ	
2. Birləşmənin əvvəlində - ئى	
3. Birləşmənin ortasında - ئى	
4. Birləşmənin sonunda – ئى	
قارچ (qarç) – göbələk	پوچ (puç) – boş
چهار (çəhar) – dörd	چتر (çətr) – çətir
بچه (bəççə) – uşaq	يچمال (yəxçal) – soyuducu
گچ (gəç) – təbaşir, gips	مچ (moç) – bilək

## **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını övrənin:


Çist? (nədir?), çeşm (göz), çehel (qırx), kuçek (kiçik, balaca), yəxçal (soyuducu), çənd? (neçə?), keçəl (kəçəl), çərx (təkər, çarx), çəsb (yapışqan), puç (boş, puç), çelçele (qaranqus), ləçək, çador (cadır, çadra)

2. Cümhlələri yazın və tərcümə edin. Altından xətt çəkilmiş sözlərə diqqət edin və yadınıza salın:

آزاد یک کیف دارد. آزاده دو سال دارد. آذر سه خواهر دارد.  
خالده چهار برادردارد. ذاکر پنج دفتر دارد. خاور شش کتاب دارد.

پروین هفت مداد دارد. شهلا هشت قلم دارد. گلارا نه سال دارد. جلال ده دفتر دارد.

3. Cədvəl əsasında cümlələr düzəldin.



Nümunə: اين چيست؟ اين كتاب است

4. Verilmiş sözlərdən istifadə etməklə cümlələri tamamlayın.

Sözlər: زرد، مداد، دور، خانه، سفید، کارخانه، جالب، آمد  
آن دفتر.... است. این کتاب ..... است. آن .... قرمز است. این  
ليمو... است. مادرم از دبیرستان ... پدرم در ... است. خواهرم در  
..... است. منزل از دبیرستان ... نیست.

## 24. JE-ڙ-J

«je» ڙ hərfi özündən sonra gələn hərflə bitişik yazılmır.  
Buna görə də bir qrafik şəkli vardır. «ڙ» hərfindən yalnız  
nöqtələrin sayı ilə fərqlənir.

Ayrılıqda və birləşmənin sonunda - ڙ -

ڙاله (jale) – xüs. isim

ڙانويه (janviye) – yanvar

ڙمڏد (mojde) – müjdə, xeyir xəbər

ڙمزه (moje) – kirpik

## Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün oxunuşunu və mənalarını öyrənin

reje (parad), jende (cindir), kəjdəm (əqrəb), jakət (jaket), mojqan (kirpiklər), jurnal, jilet, jərf (dərin), juye (iyul), jimnastik (gimnastika, idman).

2. Cümlələri yazın və tərcümə edin:

آن دختر شاگرد است. او ژاله يك براذر و دو خواهر  
دارد. ازدر براذر دارد. ازدر کوچک است. او چهار سال دارد. در  
ژانویه هوا (hava) سرد است. در ژانویه هوا گرم است.

3. Verilmiş cədvəl əsasında 6 cümlə yazın və tərcümə edin:

دارم	كتاب	من
دارى	دفتر	تو
دارد	قلم	او
داريم	مداد	ما
داريم	كيف	شما
دارند	خواهر	آنها

Nümunə: من كتاب دارم

4. Mətni oxuyun, yazın və tərcümə edin:

اینجا کلاس است. کلاس بزرگ و روشن است. دانشیار از دانشجو  
پرسید ازدر خوب جواب داد. دانشیار گفت: خیلی خوب. آفرین. پس  
از ازدر ژاله جواب داد. ژاله هم خوب جواب داد.

## Lügət

گفت (qoft) – dedi (پرسید) – soruşdu (porsid)

خوب (xub) – yaxşı (پس) - sonra (pəs)

ışıqlı (ışığılı) – işıqlı (ışıklı)  
روشن (rouşən) – işıq, (daneşcu) – tələbə (tələb)

«he» hərfinin də əvvəlki dərslərdə öyrədilən «cim», «ce» «xe» hərfləri kimi, yazı və çap şəkilləri vardır.

Bu hərf «h» səsini ifadə edən ikinci hərfdir. Bu hərf ərəb mənşəli sözlərdə işlənir.

Çap şəkli	yazı şəkli
1. Ayrılıqda – ح	
2. Birləşmənin əvvəlində – حـ	
3. Birləşmənin ortasında – حـ	
4. Birləşmənin sonunda – حـ	
فـرـحـ (fərəh) – sevinc, fərəh	قـدـحـ (qədəh) – qədəh
راـحـتـ (rahət) – rahat	حاـكـمـ (hakem) – hakim
مـحـكـمـ (mohkəm) – möhkəm	تـحـقـيقـ (təhğığ)- tədqiqat
فـتـحـ (fəth) – fəth	تـفـرـيـحـ (təfrīh) – əylən

### **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, oxuyun və mənalarını öyrənin. Sözlərdəki «h» səsi «ح» ilə yazılır.

Hərəkət, hərarət, hal, əhval, heyf, səhər, mədh (tərif), məhdud, hokm (hökm), həcm, hala (indi), hekmət (hikmət), həmmam (hamam), həlva (halva), həgg (haqq), Həsən, Əhəd, Əhməd, Vahed

2. Cümlələri tamamlayın:

دفتر سفید....	مادر يك پسر....
كتاب خيلي جالب....	كتاب در كيف.....
كلاس بزرگ و روشن ...	كلاس پنجره ....
درس خيلي جالب.....	او دفتر ....

3. Aşağıdakı xüsusi isimləri fars hərfləri ilə yazın və yazılışlarını yadda saxlayın (Adların tərkibindəki «h» səsi «ح» ilə yazılır).

Həmid, Hamed, Əhməd, Əhəd, Həmide, Rəhim, Rahem, Həsən, Rəhime, Heydər, Məhmud, Məhəmməd, Vahed, Vəhdət, Vahede, Həbib, Məhbube, Həbibe, Həvva, Həlime, Reyhan, Mohtərəm, Məlahət

4. Cümlələri yazın, oxuyun və tərcümə edin:

حسن کارگر است. او حالا در کارخانه است. او خیلی رحمت کشید. احمد دانش آموز است. او هفت کتاب و پنج دفتر دارد. او حالا در کلاس است. آموزگار درس را از مهدی پرسید. مهدی خوب جواب داد. هادی مهندس است. رحیم هم مهندس است. او در کارخانه است.

### Lügət

**کشید** (keşid) – çəkdi

**پرسید** (porsid) – soruşdu

**حالا** (hala) – indi

**کارخانه** (karxane) – fabrik, zavod

**درس را** (dərs ra) - dərsi

**مهندس** (mohəndes) -mühəndis

5. Cümlələri tərcümə edin:

Əhəd müəllimdir. İndi o, məktəbdədir. Məktəb yaxındır. Həmid mühəndisdir. O, fabrikdədir. Fabrik böyükdür. Rahim həkimdir. O, indi xəstəxanadadır. Xəstəxana böyük və işıqlıdır.

### 26. SAD - ص -s

«Sad» hərfinin ifadə etdiyi səs «s» səsidir. Bu hərf də hər iki tərəfdən bitişik yazılır və sırf ərəb mənşəli sözlərdə işlənir.

1. Ayrılıqda və birləşmənin sonunda - ص

2. Birləşmənin əvvəlində və ortasında - ص -

**خاص** (xass) – xüsusi

**اشخاص** (əşxas) – adamlar, şəxslər

**رقص** (rəqs) – rəqs

**شخص** (şəxs) – şəxs, adam

**قصر** (ğəsr) – saray

**صد** səd) – yüz

**رقصان** (rəğqas) – rəqqas

**فصل** (fəsl) – fəsil

Qeyd etməliyik ki, hansı sözün «س»-lə və hansı sözün «ص»-la yazılmasını bilmək üçün həmin sözlərin yazılışını yadda saxlamaq və öyrənmək lazımdır.

### **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin. Sözlərin tərkibindəki «s» səsi – ص – la yazılaçacaqdır.

Səbr (səbir), səndəli (stul), ğəsd (məqsəd), (gesse) – nağıł, ğəside (qəsidiə), esrar (israr, təkid), senf (sinif), nesf (yarım, yarı), noqsan (nöqsan), təsadof (təsadüf), təsvir (şəkil, tablo)

2. Verilmiş sözlərin yazılışını öyrənin və onları dəftərinizə yazın:

**صلح** (solh) – sülh

**صبح** (sobh) – sübh, səhər

**صحابة** (sobhane) – səhər yeməyi

**نصيحت** (nəsihət) - öyünd, nəsihət

**صحیح** (səhih) – düz, doğru, düzgün

**صحابت** (sohbət) – söhbət

**حاصل** (hasel) – hasil

**صاحب** (saheb) – sahib

**صاحبخانه** (sahebxane) – ev sahibi

**محصول** (məhsul) – məhsul

3. Cümələleri yazın, sözlərin yazılışını öyrənin və tərcümə edin:

صابر کارگر است. صابرہ پزشک است. احد مهندس است. صادق آموزگار است. آن دختر صالحه است. صالحه دانش آموز است. این دختر سیّاره است. سیاره برادر دارد. آن پسر محمد است. آن دختر صنوبر است. صنوبر دانشجو است. او حالا در خانه است.

4. Verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın:  
دبيستان، درس را، داد، کلاس، دارد، کارخانه، دانشجو  
آموزگار در ... است. آموزگار .... از صنوبر پرسید. صنوبر  
خوب جواب .... شاگرد در .... است. صالح هشت کتاب.... صابر...  
است. پدرم در ... است.

5. Cümlələri tərcümə edin:  
این شخص مهندس است. آن شخص کارگر است. مهدی دانشیار  
است. او حالا در دانشگاه است. محمود نیز در دانشگاه است. حسن  
آمد. حسن از تبریز آمد. حسن امروز از تبریز آمد.

### Lügət

دانشایر (daneşyar) – ali məktəb müəllimi, dosent

دانشگاه (daneşqah) – universitet

امروز (emruz) – bu gün

نیز (niz) – da, də bağlayıcısı

### 27. TA - ط - t

Bu hərf eynilə «te» hərfi kimi, «t» səsini ifadə edir. Tərkibində «t» səsi olan sözlərin «te» (ت) və ya «ta» (ط) ilə yazılmasını bildirən xüsusi bir qayda yoxdur. Bunların yazılışını yalnız yadda saxlamaqla öyrənəcəksiniz.

«Ta» hərfi hər iki tərəfdən birləşir, yazı və çap şəkilləri bir-birindən fərqlənmir, işlənmə yerindən asılı olmayaraq yalnız bir qrafik şəkildə yazılır. Məsələn:

شرط (şərt) – şart

مربوط (mərbut) – bağlı, əlaqəli, dəxli olma

**ربط** (rəbt) – əlaqə, bağlılıq

**طول** (tul) – uzunluq, uzun

**طرف** (tərəf) – tərəf

**فقط** (fəğət) – yalnız

**نقطة** (noğte) – nöqtə

**رابطه** (rabete) – rabitə, əlaqə

### **Tapşırıqlar:**

1. Sözləri fars hərfəri ilə yazın və mənalarını öyrənin:

Sözlərdəki «t» səsi **ت** (ta) hərfi ilə yazılır.

Vətən, گەtar (qatar), təbib (həkim), tuti (tutuquşu), mətbəx, təbabət, ətraf, notğ (nitq), vəsət (orta), təbl (təbil), xəyyat (dərzi), təbəğə (mərtəbə, təbəqə), tələb, mətləb, şətrənc (şahmat), təla (qızıl)

2. Cümlələri yazın və tərcümə edin:

طاهر در دبیرستان است. طاهره هم در آنجا است. طاهر طبل دارد. پدرم دانشیار است. مادرم خیاط است. مادرم حالا در مطبخ است. مطبخ بزرگ و روشن است. خواهرم پزشک است. او حالا در بیمارستان است. طوطی در فقس است. فقس بزرگ است.

3. Cümlələri tərcümə edin:

Bacım mətbəxdədir. Mətbəx böyük və işıqlıdır. Qardaşım otaqdadır. Otağın (اتاق) iki pəncərəsi var. Atam qatarla (با) gəldi. Anam dərzidir. O, indi evdə deyil. (نیست)

4. Cümlələri sözlərinən istifadə edərək tamamlayın:

طاهره در منزل ...

طاهر در کارخانه....

او در دبستان ...

خاطره برادر....

طاهر خواهر....

او نیز برادر....؟

خالی پنج دفتر و دو کتاب.... احمد دو خواهر و یک برادر...

## 28. ĞEYN - ጀ - Ğ

«Ğeyn» hərfinin ifadə etdiyi səs eynilə «ğaf» - ڦ hərfinin ifadə etdiyi səsdir. «Ğeyn» hərfinin də transkripsiya işarəsi «ڦ»-dır. Tərkibində «ڦ» səsi olan sözlərin hansının «ğaf», hansının «ğeyn» ilə yazılmasını yalnız sözlərin yazılışını öyrənmək və yadda saxlamaq yolu ilə bilmək olar.

«Ğeyn» hərfi hər iki tərəfdən birləşir; bu hərf əvvəlki hərflərdən fərqli olaraq, birləşmədəki yerinə görə dörd müxtəlif şəkildə yazılırlar:

1. Ayrılıqda – ڦ
2. Birləşmənin əvvəlində - ڦ
3. Birləşmənin ortasında – ڦ
4. Birləşmənin sonunda - ڦ

باغ (bağ) – bağ

زاغ (zağ) – qara qarğıa

غرب (ğərb) – qərb

غالب (ğaleb) – qalib

شغال (şəğal) – çaqqal

مغرور (məğrur) – məğrur

جیع (ciğ) – qışqırıq

تیغ (tiğ) – ülgüc, tiyə

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarını tələffüzlərini öyrənin:

Sözlərdəki «ڦ» səsi "ڦ" ilə yazılır.

Kəlağ (qarğıa), çerağ (çiraq), ğəzəl (qəzəl), məğreb (qərb), bağban, məğaze (mağaza), lağər (arıq), morğ (quş, toyuq),

məğz (beyin, ləpə), ğorub (qürub), doruğ (yalan), ġonçe (qönçə), məğlub, qorbət (qürbət).

2. Cümələləri yazın və tərcümə edin. Sözlərin yazılışına və tələffüzünə diqqət yetirin:

قدیر باغبان است. او در باغ است. باغبان درخت کاشت. درخت بزرگ شد. قدرت فروشنده است. حالا او در مغازه است. مغازه بزرگ و روشن و تمیز است.

### Lügət

درخت (derəxt) – ağac

کاشت (kaşt) – əkdi

بزرگ شد (bozorg şod) – böyüdü

فروشنده (foruşənde) – satıcı

3. Cümələləri fars hərfləri ilə yazın və tərcümə edin:

Əhməd bağbanəst. Həmid həm bağbanəst. Həmide dər bağəst. Azər dər məğazeəst. Məğaze nəzdikəst. Zağ siyah əst.

### 29. ZAD - ض - Z

Zad «ض» hərfi eynilə «ze» - ز və «zal» - ذ hərflərinin ifadə etdiyi «z» səsinə ifadə edir.

Tərkibində «z» səsi olan sözlərdən hansının «ze» - ز hansının «zal» - ذ və ya hansının «zad» - ض hərfi ilə yazılmamasını sözlərin yazılışını yadda saxlamaq yolu ilə öyrənmək olar.

«Zad» hərfi hər iki tərəfdən bitişik yazılır. Bu hərfin eynilə «sad» ص hərfi kimi iki qrafik şəkli var:

1. Ayrılıqda və birləşmənin sonunda - ض

2. Birləşmənin əvvəlində və ortasında - ض

مرض (mərəz) - xəstəlik

فرض (ğərz) – borc  
نبض (nəbz) – nəbz  
مريض (məriz) – xəstə  
ضرر (zərər) – zərər, ziyan  
ضامن (zamen) – zamin  
فضا (fəza) – fəza  
مضمون (məzmun) – məzmun

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, tələffüz və mənalarını öyrənin. Sözlərdəki «Z» səsi "ض" hərfi ilə yazılır:

Zərbe (zərbə), ərazi, zəxim (qalın), məriz (xəstə), razi, Fozuli (Füzuli), Fazel (Fazıl), məzmun, ziyafət (qonaqlıq), zərurət (zəruri), Fazele (Fazılə), Mərziye (Mərziyə).

2. Aşağıdakı xüsusi isimlərin yazılışını və oxunuşunu öyrənin:

آذر، ذکی، فاضل، ضیا. ضیافت، مرضیه، زُهره، فاضله، بهروز.  
فرزاد، فضّه. رضوان، روزبه، آزاد، ذاکر، ذکیه، میرزا، فضولی

3. Cümlələri oxuyun və tərcümə edin:  
این میز است. میز سیاه است. میز بزرگ است. میز در کلاس  
است. آن صندلی است. صندلی هم سیاه است. صندلی کوچک است.  
فاضل مهندس است. مرضیه پزشک است. ضیا دانش آموز است.  
ذکیه هم دانش آموز است. او یازده سال دارد. رضوان هم یازده سال  
دارد. او مريض است.

### Lügət

کوچک (kuçək) – küçük, balaca  
دانش آموز (daneşamuz) – şagird  
یازده (yazdəh) – on bir

صندلی (səndəli) – stul

میز (miz) – masa

#### 4. Cümlələri fars dilinə tərcümə edin:

Bu oğlan Rizvandır. Rizvan fəhlədir. O, indi fabrikdədir. O qız Fazılədir. Fazilə şagirddir. O, həkimdir. O, indi məktəbdədir. Qardaşım bağbandır. Anam dərzidir. Bacım həkimdir. O, indi xəstəxanadadır.

5. Bir-birinin qarşısında verilmiş sözləri fars hərfləri ilə yazın və nöqtələrinə görə hərfəri müqayisə edin.

Dəst (əl) – dəşt (çöl, səhra)

Həst (var) – həşt (səkkiz)

Dərd (ağrı) – dozd (oğru)

Bar (yük, meyvə) – baz (açıq)

Bəhar (yaz, bahar) – nəhar (günorta yeməyi, nahar)

Cəvab (cavab) – xab (yuxu)

Xəbər – xəbər

### 30. SE - ئ - S

«Se» hərfi də eynilə əvvəlki səhifələrdə öyrədilmiş «sin» - س və «sad» - ص hərfərinin səsini – «س» səsini ifadə edir. Bu hərf hər iki tərəfdən bitişik yazılır və iki qrafik şəklə malikdir. Bu hərf də ərəb mənşəli sözlərdə yazılır.

1. Ayrılıqda və birləmənin sonunda - ئ

2. Birləşmənin əvvəlində və ortasında - ئئ

ارث (ers) – irs

نثر (nəsr) – nəsr

بحث (bəhs) – mübahisə, bəhs etmə

وارث (vares) – varis

تروت (servət) – sərvət, var-dövlət

مثال (mesal) – misal

ورثه (vərəse) – vərəsə

میراث (miras) – miras

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarına və yazılış qaydalarına diqqət yetirin. Sözlərdəki «s» səsi "ث" ilə yazılır:

Saniye (saniyə), sabet (sabit, sübut), səmər (meyvə), mosbət (müsəbət), kəsif (çirkli), asar (əsərlər), vərəse (vərəsə), sobut (sübut), əsər, sərvət (sərvət)

2. Cümlələri yazın və tərcümə edin, tərkibində «s» səsi olan sözlərin yazılışına diqqət yetirin.

یک دقیقه شصت ثانیه است. آن پسر ثابت است. ثابت دانشجو است. صابر هم دانشجو است. آن خانم ثریا است. او حالا در دانشگاه است. دانشیار مثال آورد و درس را شرح داد. سلیمه با ثابت بحث کرد. صنوبر آنها را ساكت کرد.

### Lügət

شصت (şəst) – altmış

شرح داد (şərh dad) – şərh etdi, izah etdi

بحث کرد (bəhs kərd) – mübahisə etdi

آنها را (anhara) – onları

ساكت کرد (saket kərd) – sakitləşdirdi

آورد (avərd) – gətirdi

ثریا (sorəyya) – Sürəyya (ad)

### 31. ZA - ظ - Z

«Za» hərfi «z» səsini ifadə edən dördüncü hərfdir. Bu hərf yalnız ərəb mənşəli sözlərdə işlənir. Eynilə «ظ» (ta) hərfi kimi yazılır. Fərqi yalnız nöqtəsindədir.

Hər iki tərəfdən birləşməsinə baxmayaraq, yalnız bir qrafik şəkildə yazılır. Müqayisə edək:

1. Ayrılıqda və birləşmənin əvvəlində – ظ
  2. Birləşmənin ortasında və sonunda – ظ
  - الفاظ (əlfaz) – sözlər لفظ (ləfz) – söz
  - لحاظ (lehaz) – nöqtəyi-nəzər ظلم (zolm) – zülm
  - حفظ (hefz) – qoruma, saxlama ظهر (zohr) – günorta
  - نظم (nezam) – nizam منظور (mənzur) – məqsəd

## **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, yazılışlarını və mənalarını öyrənin. Sözlərdəki «z» səsi "ظ" ilə yazılır:

mənzəre (mənzərə), Nezami (Nizami), zəfər (qələbə), zalem (zalım), nəzər, zərif, xodahafez (xudahafız), zolmət (zülmət), nəzarət, nezafət (təmizlik), entezam (intizam), zərf (qab)

2. Aşağıdakı xüsusi isimlərin yazılışını öyrənin:  
نظامی، ظرفی، ظرف، ظریفه، آذر، آرزو، منظر، ذکی، رضوان،  
فضولی، نظر، نظم، زهر، ضایا، ناظم، حافظ فاضل، و ظلفه

3. Cümlelerini tərcümə edin.

آن مرد ناظم است. ناظم مهندس است. ناظم خواهر دارد.  
خواهرش ظریفه است. ظریفه پزشک است. او در بیمارستان کار می کند. بیمارستان نزدیک است. منظر آموزگار است. حالا او در مدرسه است. مدرسه بزرگ است. منظر بیست شاگرد دارد. نظامی گنجوی مشهور است. نظامی گنجوی در گنجه متولد شده است.

Lügət

خواهرش (xahərəs) – bacısı

بیمارستان (bimarestan) – xəstəxana

بیست (bist) – iyirmi

کار می کند (kar mikonəd) – işləyir

متولد شده است (motəvəlled şodeəst) – doğulmuşdur

مدرس (mədrəse) – məktəb, mədrəsə

4. Verilmiş rəng adlarını öyrənin və hər birinə aid bir cümlə qurun:

سفيه (sefir) – ağ

سبز (səbz) – yaşıl

سیاه (siyah) – qara

کبود (kəbud) – göy

آبی (abi) – mavi

سرخ (sorx) – qırmızı

خاکستری (xakestəri) – boz, kül rəngi

زرد (zərd) – sarı

قهوه ای (ğəhvəi) – qəhvəyi

چهره ای (çehrei) - çəhrayı

این لباس قهوه ای رنگ است

5. «Ze» - ჰ, «zal» - ჳ, «zad» - ჴ və «za» - ჵ hərflərinin hər birinə aid beş söz (bildiyiniz sözlərdən) yazın və mənalarını göstərin.

6. «Te» - თ və «ta» - თ hərflərinin hər birinə aid beş söz yazın.

7. «Sin»-ს, «sad» - ს və «se» - შ hərflərinin hər birinə aid beş söz yazın.

8. «Ha»-ჸ və «he» - ჳ hərflərinin hər birinə aid beş söz yazın.

9. «Ğaf» - ڦ və «ğeyn» - ڦ hərflərinin hər birinə aid beş söz yazın.

10. Qarşı-qarşıya verilmiş sözlərin yazılışlarını, tələffüzlərini və mənalarını müqayisə edin.

حياط (həyat) – həyat	- حیات (həyat) – həyat, yaşayış
قربت (ğorbət) – yaxınlıq	- غربت (ğorbət) - qəriblik
غالب (ğaleb) – qalib	- قالب (ğaleb) – qəlib
غذا (ğəza) – yemək, xörək	- قضا (ğəza) – hadisə
غریب (ğərib) – yad, özgə, qərib	- ڦریب (ğərib) – yaxın

## 32. EYN – ئ

«Eyn» - ئ hərfinin xüsusi bir səsi yoxdur. Bu hərf bütün sait səsləri ifadə edə bilir, həm də «apostrof» işarəsinin vəzifəsini daşıyır.

«ئ» hərfi hər iki tərəfdən bitişik yazılır. Birləşmədəki məqamına görə eynilə «ğeyn» (غـ) hərfi kimi aşağıdakı dörd qrafik şəkildə yazılar. Bu hərf də ərəb mənşəli sözlərdə işlənir.

1. Ayrılıqda - ئ

2. Birləşmənin əvvəlində - ئـ

3. Birləşmənin ortasında - ئـ

4. Birləşmənin sonunda - ئـ

دفاع (defa) – müdafiə	اختراع (extra) – ixtira
-----------------------	-------------------------

عمو (əmu) – əmi	علم (elm) – elm
-----------------	-----------------

معدن (mədən) - mədən	منع (mən)-qadağa
----------------------	------------------

المعروف (məruf) – məşhur, tanınmış	
------------------------------------	--

وضع (vəz) – vəziyyət	
----------------------	--

«ئ» hərfinin ifadə etdiyi səslər onun aşağıdakı xüsusiyyətləri ilə müəyyənləşdirilir:

A. «Eyn» - ئ hərfi a, u, i uzun saitlərindən və bəzən də “ou” diftonqundan əvvəl gəldikdə həmin səslərin bir daha uzanmasına şərait yaradır. Məsələn:

علم (alem) – alim	عالي (ali) – ali
-------------------	------------------

عود (ud) – çalğı aləti	صعود (soud) – qalxma, ucalma
------------------------	------------------------------

عیسی (isa) – İsa سعید (səid) – xoşbəxt  
عودت (oudət) – qayıtma

### Tapşırıq:

Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın (sözlərdəki «a» saitindən, yəni «əlefdən əvvəl» «ع» yazın), həmin sözlərdəki «a» saitini daha da uzun tələffüz edin.

Aləm, adı, acez (aciz), aref (arif, bilən), ağel (ağılı), adət, səadət (xoşbəxtlik), aşeq (aşıq), adel (ədalətlı), ac (fil sümüyü), moaven (müavin), moadel (qarşılıq ekvivalent), məaş (maaş).

B. «ع» hərfi bir sıra ərəb mənşəli sözlərin əvvəlinde yazılır və ə, e və o qısa saitləri kimi oxunur.

#### «ə» səsini ifadə edir:

عرب (ərəb) – ərəb	عدد (ədəd) – say, ədəd
علم (ələm) – bayraq	عقل (əql) – ağıl
عرق (ərəg) – tər	عكس (əks) – şəkil
عمو (əmu) – əmi	عمه (əmme) bibi

#### «e» səsini ifadə edir:

برت (ebrət) – ibrət	علم (elm) – elm
علت (ellət) – səbəb	عنان (enan) – cilov
عبارت (ebarət) – ibarət	عشق (eşq) - eşq

#### «o» səsini ifadə edir:

عضو (ozv) – üzv	عذر (ozr) – üzr
عقاب (oğab) – qartal	عهد (ohde) – öhdə
عده (omde) – ümdə	عمق (omğ) – dərinlik
عمر (omr) – ömür, həyat	
علوى (olvi) – ülvi, ən nəcib	

C. «ع» hərfi bir sıra ərəb mənşəli sözlərin ortasında yazılır və «apostrof» işarəsinin vəzifəsini ifadə edir. Başqa sözlə, ifadə etdiyi saitin uzun tələffüz edilməsinə şərait yaradır. Məsələn:

تعريف (terif) – tərif

- بعد** (bəd) – sonra  
**تعقیب** (təqib) – təqib  
**نعمت** (nemət) – nemət  
**اعلا** (əla) – əla  
**اعتراف** (eteraf) – etiraf  
**معتبر** (motəbər) – mötəbər  
**لعل** (ləl) – ləl, cəvahirat

Bu misalların hər birindəki «ع» -dən əvvəl gələn sait səslər uzun tələffüz olunur.

D. «ع» hərfi bir qrup sözlərin sonunda yazılır və həmin sözləri tələffüz edərkən sonuncu səs sanki kəsilir.

Məsələn:

- دفع** (defa) – müdafiə  
**نفع** (nəf) – xeyir, mənfəət  
**اختراع** (extera) – ixtira  
**منع** (mən) – qadağa  
**ارتجاع** (erteca) – irtica  
**شمع** (şəm') – şam

### Tapşırıqlar:

Qarşı-qarşıya verilmiş sözlərin yazılışlarını, tələffüzlərini və mənalarını müqayisə edin və öyrənin:

<b>من</b> (mən) – mən	<b>منع</b> (mən) – qadağa
<b>دف</b> (dəf) – dəf (mus)	<b>دفع</b> (dəf) – dəf etmə
<b>رف</b> (rəf) – rəf	<b>رفع</b> (rəf) – aradan götürmə
<b>نو</b> (nou) – təzə	<b>نوع</b> (nou) – növ
<b>زر</b> (zər) – qızıl	<b>زرع</b> (zər) – əkin

E. «ع» hərfi bir qrup sözlərin ortasında yazılır və həmin sözlərin tələffüzündə sanki bir kəsiklik, qırıqlıq yaradır. Bu

qırıqlıq isə ona görə nəzərə çarpir ki, iki müxtəlif tələffüz məxrəcləi sait səslər yanaşı gəlir. Məsələn:

ساعى (sai) – çalışqan شعار (şoar) – şuar

ساعت (saət) – saat بعید (bəid) – uzaq

سعادت (səadət) – xoşbəxtlik معامله (moamele)-müamilə

سعید (səid) – xoşbəxt معلم (moəllem)-müəllim

### Tapsırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın.  
Transkripsiyalardakı apostrof işarəsini «Ӯ» hərfi ilə yazın:

Rə'na (gözəl), mə'na, yə'ni, mə'lum, me'mar, şe'r, fe'l, də'vet, mə'ruf (məşhur), cə'be (qutu yesik), mə'refət (mərifət), şo'le (şölə), bə'd (sonra), şo'be (şöbə), me'yar (ölçü), ne'mət

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın.  
Transkripsiyalarda yanaşı işlənən saitlərdən qısalarını «Ӯ» hərfi ilə yazın:

Moalece (müalicə), moayene (müayinə), məaref (maarif), səid (xoşbəxt), moşaere (şeirləşmə), moaf (azad edilmə), məaden (mədənlər), saət (saat), məaş (maaş), moaven (müavin).

3. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarını və yazılış qaydalarını öyrənin. (Sözlərin əvvəlindəki Ə, E və O qısa saitləri «Ӯ» hərfi ilə yazılaqdır).

Ədəd, ədəm (yoxluq), ərəğ (tər), əfv, əməl (iş), ələm (bayraq), əmu (əmi), əmme (bibi), eyb (eyib), ebarət (ibarət), elm, eyd (bayram), enad (inad), eşq (eşq), ebrət (ibrət), enan (cilov, yüyən), edde (qrup, hissə), onvan (adres), oləma (alimlər), obur (keçid, keçmə), omr (ömür), ohde (öhdə), olum (elmlər).

4. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarını və yazılış qaydalarını öyrənin. (Sözlərin əvvəlindəki uzun saitlərdən – A, U saitlərindən əvvəl «Ӯ» hərfi yazılaq)

Alem (alim) aləm, adel (adil, ədalətli), adi, ali, aref (Arif, bilən), ac (fil dişi), acez (aciz), adət, aigel (ağıl, ağıllı), ud (çalğı aləti), ur (çılpaq, lüt)

5. Aşağıdakı xüsusi isimlərin yazılış və oxunuşlarını öyrənin.

عارف، عادل، عاقل، عاکف، عابد، عاطف، عارفه، عادله، عاقله، عالیه، عدیله، عثمان، على، عصمت، رعناء، شعله، سعادت، عباس، عمران، عاصف.

6. Cümələləri oxuyun və tərcümə edin:

عادل مهندس است. عارف هم مهندس است. عارفه پزشک است. حالا او در بیمارستان است. على دانشجو است. او در کلاس است. کلاس بزرگ است. عباس هم دانشجو است. او حالا در منزل است. سعادت دانش آموز است. او کوشما و ممتاز است. حالا او در دبیرستان است. رعناء دانشیار است. او در دانشکده است. عاکف کارگر است. او در کارخانه است. عادله فروشنده است. او در مغازه است. عصمت جراح است. او حالا در بیمارستان است.

## ƏLAVƏ İŞARƏLƏR

### 1. «Tənvin» işaretisi –

Bu işaret fars dilində işlənən ərəb mənşəli sözlərin axırında («əlef»in üstündə) yazılır və bir qayda olaraq «əlef»lə birlikdə «ən» səs birləşməsi kimi oxunur. Məsələn:

عادتاً (adətən) – adətən

اصولاً (osulən) – bir qayda kimi, adətən

شخصاً (şəxsən) – şəxsən

اصلاً (əslən) – əsla

اقلاً (əğəllən) – heç olmazsa, ən azı

رسماً (rəsmən) – rəsmi olaraq

مثلاً (məsələn) – məsələn

**حَتَّمٌ** (hətmən) – mütləq

**مُعْوِلاً** (məmulən) – bir qayda olaraq, adətən

**تَقْرِيبًا** (təqribən) – təqribən

## 2. «Həmze» işarəsi - \*

Bu işaret fars dilində əsas etibarilə, üç məqamda işlənir: 1. «əlef»-in üstündə; 2. «vav»-in üstündə; 3. Çıxıntı (diş) üstündə

«Həmze» işarəsi söz tərkibində işlənən zaman ya apostrof vəzifəsini daşıyır, ya qoşa «ə» saiti kimi oxunur, ya da sözdə sadəcə olaraq, «ə» saiti kimi tələffüz olunaraq sözün deyilişində bir növ kəsiklik, qırıqlıq yaradır. Məsələn:

A) «əlef»-in üstündə yazılır və apostrof vəzifəsini daşıyır.

**تَأْثِيرٌ** (təxir) – təxir (məyus) – kədərli

**تَأْسِيسٌ** (təsis) – əsər təsis etmə

**تَأْمِينٌ** (təmin) – təmin **تَأْدِيهٌ** (tədiye) – ödəmə

**رَأْيٌ** (rəy) – rəy **تَأْكِيدٌ** (təkid) – təkid, israr

**رَأْسٌ** (rəs) – baş (num eroitiv söz)

B) «Əlef»-in üstündə yazılır və qoşa «ə» saiti kimi tələffüz olunur. Məsələn:

**تَأْسِيفٌ** (təəssof) – təəssüf **تَأْثِيرٌ** (təəssor) – təəssürat

**تَأْمِلٌ** (təəmol) – düşünmə **تَلْمِيمٌ** (təəllom) – kədərli olma

C) «ء» işarəsi «vav» - و hərfinin və çıxıntıının üstündə yazılır və əsasən «ə» kimi oxunur.

**قَرَائِتٌ** (ğəraət) – qiraət **مُؤْلِفٌ** (moəllef) – müəllif

**مُؤْدِبٌ** (moəddəbə) – ədəbli **مُؤْثِرٌ** (moəsser) – təsirli

**رَئِيسٌ** (rəis) – rəis **جَرَأْتٌ** (corət) - cürət

Qeyd etmək lazımdır ki, bəzən kitablarda «tənvin» və «həmze» işaretləri yazılmır. Belə sözləri düzgün oxumaq üçün, əsasən, bilmək lazımdır ki, «tənvin» işaretü yalnız ərəb mənşəli sözlərin sonunda «əlefin» üstündə ola bilər. Deməli, bu zaman sözlərin sonundakı «əlef» «ən» səs birləşməsini ifadə edir.

- قصدا – گەسدن - şəxsən، اصلا – مثلا - məselən، əslən، شخسا – گەسدن - گەسدن

### 3. «Təşdid» işarəsi –

Bu işaret haqqında əvvəlki səhifələrdə bəhs olunmuşdur.

## 1-Cİ DƏRS درس اول

### لوازم درس

این مداد است. این قلم است. این کتاب است. این دفتر است. آن کیف است. آن مداد پاک کن است. آن کاغذ است. آن خط کش است. آن پرگار است. این قلم خودنویس است.

آن چیست؟ آن خطکش است. آن مداد پاک کن است. آن پرگار است.

این چیست؟ آن میز است. آن صندلی است. آن نیمکت است.

این کیست؟ آن دانشیار است. آن پزشک است. این بنا است.

### LÜĞƏT

لوازم (levazem) – ləvazimat

کاغذ (kağəz) – kağız

مداد پاک کن (medadpakkon) – pozan

کیف (kif) – çanta

فلم خود نویس (ğələm-e xodnevis) – avtomat qələm

نیمکت (nimkət) – parta, skamyə

چیست (çist) – nədir? بنا (bənna) – bənna

کیست (kist) – kimdir? پزشک (pezeşk) – həkim

### Xəbər şəkilçisi

است (əst) III şəxs təki bildirən xəbər şəkilçisidir. Azərbaycan dilindəki – dir<sup>4</sup> şəkilçisinin qarşılığıdır.

Azərbaycan dilindəki dır<sup>4</sup> şəkilçisi bu dilin ahəng qanununa görə dörd variantda formalışmışdır. Fars dilində isə həmin dörd variantlı şəkilçinin qarşılığı yalnız bir variantda istifadə olunur. Məs:

كيف است (kifəst) – çəntadır

آتش است (atəşəst) – oddur

دفتر است (dəftərəst) - dəftərdir

انگور است (ənqurəst) – üzümdür

Müasir fars dilində xəbər şəkilçisi bir qayda olaraq ayrı yazılırlar:

كيف است، میز است، کتاب است، دفتر است. نیمکت است، قلم است، خط کش است.

Fars dilinin özünəməxsus ahəng qanununa görə xəbər şəkilçisi, qoşduğu sözün son səsinin sait və ya samit olmasından asılı olaraq, dörd variantda tələffüz olunur. Belə ki:

1. Əgər sözün son səsi samitdirsə (əst) xəbər şəkilçisi olduğu kimi, yəni «əst» tələffüz olunar. Məsələn, ketabəst, kifəst,

2. a saitlə qurtaran, sözlərdən sonra (əst) xəbər şəkilçisinin birinci səsi «ə» tələffüz olunmaz və sözlə bir vurğu altında «ast» tələffüz olunar. Məsələn:

صدا است (sedast) – səsdir

بنا است (bənnast) – bənnadir

دریا است (dəryast) – dənizdir

دانما است (danast) – bilicidir, alimdir.

3. Sözün son səsi “u” olarsa, ona qoşulan xəbər şəkilçisinin birinci səsi «ə» tələffüzdən düşər və sözlə birlikdə bir vurğu altında «ust» tələffüz olunar. Məsələn:

دانشجو است (daneşcust) – tələbədir

ابرو است (əbrust) – qaşdır

گردو است (gerdust) – qozdur

**بانو است** (banost) – xanımdır

Qeyd etmək lazımdır ki, ou diftonqu ilə qurtaran sözlər də eynilə bu qaydaya tabe olaraq tələffüz olunur. Məsələn:

**جو است** (noust) – təzədir (coust) – arpadır

4. Sözün son səsi i olarsa, ona qosulan xəbər şəkilçisinin birinci «ə» səsi düşür və sözlə bir vurğu altında «ist» tələffüz olunur. Məsələn:

**کشتى است** (kəştist) – gəmidir

**بخارى است** (boxarist) – sobadır

**صندلى است** (səndəlist) – stuldur

**ایرانى است** (iranist) – iranlıdır

## Sual əvəzlikləri

Fars dilində insanlara aid işlədilən sual əvəzlikləri bunlardır:  
**کیست** (kist?) – kimdir?      **که کسی** (ke?) – kim? (çe kəsi)  
– kim və **چه کسی است** (çe kəsist?) – kimdir?

Qalan əşyalara, yəni insandan başqa bütün əşyalara aid sual əvəzlikləri isə aşağıdakılardır:

**چه چیزی چیست** (çist?) – nədir, (çe?) – nə, **چه چیزیست** (çe çizist?) – nədir?, nə olan şeydir? Nə olan şeydir?

**کیست** (kist?) – kimdir? sual əvəzliyi əslində (ke? – kim sual əvəzliyi ilə است (əst) xəbər şəkilçisinin birləşməsindən əmələ gəlmış və **کیست** (kist) şəklində formalaşmışdır.

**چه چیست** (çist?) – nədir? sual əvəzliyi isə (çe?) – nə sual əvəzliyi ilə است (əst) xəbər şəkilçisinin birləşməsindən əmələ gəlmış və **چیست** (çist?) şəklində formalaşmışdır. Deməli:

**که + است** (ke+əst) = **کیست** (kist) – kimdir?

**چه + است** (çe+əst) = **چیست** (çist) – nədir?

## İşarə əvəzlikləri

Fars dilində yaxında olan əşyaları göstərmək üçün (in) – bu, uzaqda olan əşyaları göstərmək üçün isə (an) – o işarə əvəzliyindən istifadə olunur. Məsələn:

؟ - این کیست?	- این پزشک است
? - او کیست?	- او معلم است
? - آن چیست?	- آن کتاب است
? - آن چیست?	- آن دفتر است

### Tapşırıqlar:

1. Cümələləri fars dilinə tərcümə edin:

Bu nədir? Bu qələmdir. Bu karandaşdır. Bu kitabdır. O nədir? O, masadır. O, stuldur. O, partadır. Bu kimdir? Bu, tələbədir. Bu, şagirddir. O, müəllimdir. O, həkimdir. O kimdir? O, qardaşındır. O, mühəndisdir. O, fəhlədir.

2. Verilmiş sualların hər birinə üç cavab yazın.

اين کیست؟ آن کیست؟ این چیست؟ آن چیست؟

3. Aşağıdakı cümlələrin transkripsiyasını yazın.

آن bخارى است. آن کشتى است. اين شاگرد است. آن مهندس است.  
آن بنا است. اين دانشجو است. آن دریا است.

4. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın.

Bənna, sefid, kuçek, siyah, bena, bozorg, derəxt, xahər, doxtər, bolənd, mohəndes, möllem, pezeşk, daneşcu, kutah.

## درس دوم - 2-Cİ DERS

### کلاس درس

اینجا کلاس است. این کلاس بزرگ و روشن است.

در این کلاس چه چیزها هست? در این کلاس میز، صندلی، نیمکت، گچ و خته سیاه هست. میز بزرگ است؟ بله، میز بزرگ است. نیمکت هم بزرگ است؟ بله. نیمکت هم بزرگ است. آن دفتر سفید است؟ نخیر. این دفتر سفید نیست، آیا کیف زرد است؟ نخیر کیف زرد نیست. قهوه ای رنگ است. آن مداد است؟ نخیر، آن مداد نیست. قلم است. قلم سیاه است؟ نخیر قلم سیاه نیست. سبز است. کتاب در کجا است؟ کتاب روی میز است. میز چه رنگ است؟ میز قهوه ای رنگ است. آیا دفتر هم روی میز است؟ بله دفتر هم روی میز است.

### Lügħat

قهوه ای (qəhvəi) – اینجا (inca) – bura, buraya

خته سیاه (təxtesiyah) – yazı taxtası

در کجا (dər koca) – harada

هست (həst) – var, vardır

روی میز (ru-ye miz) – masanın üstündə

چه چیز ها (çe çizha) – nələr

گچ (gəc) - təbaşir

من دانشجو هستم. تو نیز دانشجو هستی؟ - بله؟ من نیز دانشجو هستم. ولی رفیق دانشجو نیست. او منهض است.

- تو کیستی؟ - من پزشک هستم. - شما هم پزشک هستید؟ - نخیر، من پزشک نیستم من معلم هستم. - آنها کیستند؟ - آنها دانشجو هستند. من هم دانشجو هستم، ولی این رفیق دانشیار است. پس او

کیست؟ - او برا درم است. آقا، شما دانشیار هستید؟ - نخیر، من دانشیار نیستم. آموزگار هستم. من در دبیرستان کار می کنم.

### Lügət

- نیز (niz) – da, də bağlayıcısı  
دانشیار (daneşyar) – ali məktəb müəllimi  
ولی (vəli) – amma, lakin  
آموزگار (amuzqar) – orta məktəb müəllimi  
رفیق (rəfiq) – yoldaş  
کار می کنم (kar mikonəm) – işləyirəm

### Sual cümlələri

Sual cümlələri həm sual intonasiyası, həm də sual əvəzlikləri vasitəsilə düzəlir.

1. Sual intonasiyası vasitəsilə qurulan sual cümlələrində sorğu məqsədilə işlədilən sözün son hecası şiddətli vurğu ilə, xəbər şəkilçisi isə sual intonasiyası ilə tələffüz olunur. Məs:

– Ayn dəftər ast?

– Ayn dəftər sefid ast?

Bu üsulla düzələn sual cümlələrinin əvvəlində (aya) sual ədatı da işlənə bilər. Həmin sual ədatı (اپا) Azərbaycan dilindəki –mi<sup>4</sup> sual ədatina uyğun gəlir. Məsələn:

– اپا این دفتر است?

– اپا، این دفتر سفید است?

Sual cümlələrinə verilən cavab iki məna daşıya bilər:

1. Müsbət və ya təsdiq, 2. Mənfi və ya inkar.

Müsbət və ya təsdiq cavab cümlələrinin əvvəlində (bəli) sözü işlənir. Məsələn:

– بلی این دفتر است?

– Bəli, bu dəftərdir?

– بلی این دفتر سفید است?

Mənfi və ya inkar cavab cümlələrinin əvvəlində inkar hissəciyi نه - (nə), və ya خیر (xeyr), və ya ناخیر (nəxeyr) sözü, axırında isə نیست (nist) – deyil sözü işlənər. Məsələn:

- این کتاب است؟ خیر این کتاب نیست Xeyr, bu, kitab deyil.

- این کتاب جالب است؟ نخیر، این کتاب جالب نیست Xeyr, bu kitab maraqlı deyil.

2. Sual əvəzlikləri vasitəsilə düzələn sual cümlələri.

### Sual əvəzlikləri:

کجا؟ (koca)	– hara?	کدام (kodam)	– hansı?
چطور؟ (çetour)			
چه جور؟ (çecur)			
چگونه؟ (ğequne)	necə? nə cür? nə təhər?		
چند؟ (çənd)	– neçə?		
چه؟ (çe)	– nə?	که (ke)	– kim?
کیست؟ (kist)	– kimdir?	چیست (çist)	– nədir?
اين دفتر چطور (چگونه، چه جور)	است؟	Bu dəftər necədir?	
کدام کتاب جالب است؟		Hansı kitab maraqlıdır?	
دانشیار (معلم) آموزگار چه گفت؟		Müəllim nə dedi?	
قلم در کجا است؟		Qələm haradadır?	

### Şəxs əvəzlikləri

Şəxs əvəzlikləri aşağıdakılardır:

جمع (cəm)	- cəm	فرد (mofrəd)	– tək
ما (ma)	- biz	من (mən)	- mən
شما (şoma)	- siz	تو (to)	- sən
آنان (anan)		او (u)-	وی (vey)
آنها (anha)			
ایشان (işan)			
	Onlar		

**هست** (həst) sözünün ifadə etdiyi mənalar:

1. **هست** sözü ayrılıqda işlənən zaman «var», «vardır» mənasını ifadə edir. Məsələn:

- در کلاس شاگرد هست. - Sinifdə şagird var.

- در خانه نان هست. - Evdə çörək var.

2. **هست** şəxs sonluqları ilə birlikdə işlənən zaman xəbər şəkilçiləri vəzifəsini daşıyır. Qeyd etmək lazımdır ki, aşağıdakı şəxs sonluqları həm də qısaltılmış xəbər şəkilçiləri kimi işlənirlər.

### **Şəxs sonluqları və ya qısa xəbər şəkilçiləri:**

-ik <sup>4</sup> - (im)	- يم	-əm <sup>2</sup> -(əm)	- م	I
-sınız <sup>4</sup> - (id)	- بد	-sən <sup>2</sup> -(i)	- ى	II
-dırlar <sup>4</sup> (-ənd)	- ند	-dir <sup>4</sup> (əst)	- است	III

Qeyd etmək lazımdır ki, III şəxs təkdə qeyd olunan (əst) şəxs sonluğu vəzifəsi deyil, yalnız xəbər şəkilçisi vəzifəsini daşıyır.

Yuxarıda göstərdiyimiz şəxs sonluqları sözünün sonuna əlavə edilərək fars dilində xəbər şəkilçilərinin tam formasını əmələ gətirirlər. Məsələn:

- من دانشجو هستم. -Mən tələbəyəm.

- تو کارگر هستی. -Sən fəhləsən.

- او پزشک است. -O, həkimdir.

- ما معلم هستیم. -Biz müəllimik.

- شما مهندس هستید. -Siz mühəndissiniz.

- آنها شاگرد هستند. -Onlar şagirddirlər.

\* **نيست** (deyil) sözü də eyni qayda ilə, yəni həmin şəkilçilərlə işlənən zaman Azərbaycan dilindəki deyiləm, deyilsən, deyildir, deyilik və s. kimi inkar sözlərinin qarşılığı olurlar. Məsələn:

من دانشجو نیستم – Mən tələbə deyiləm

تو کارگر نیستى – Sən fəhlə deyilsən  
 او پزشک نیست – O, həkim deyildir  
 ما معلم نیستیم – Biz müəllim deyilik  
 شما مهندس نیستید – Siz mühəndis deyilsiniz  
 آنها شاگرد نیستند – Onlar şagird deyillər

III şəxsin təkini bildirən sual əvəzliyi - کیست (kist?) yuxarıda göstərdiyimiz şəxs sonluqları ilə birlikdə işlənərək digər şəxsləri ifadə edir. Məsələn:

I من کیستم – mən kiməm	ما کیستیم – biz kimik
II شما کیستید – sən kimsən	شما کیستی – siz kimsiniz
III او کیست – o kimdir	آنها کیستند – onlar kimdirler

### **Tapşırıqlar:**

Aşağıdakı sual cümlelerinin hər birinə həm müsbət, həm də mənfi cavab yazın:

این کیف است؟ این کیف سیاه است؟ آن کشتی است؟ آن کشتی بزرگ است؟ این کلاس روشن است؟ تو دانشجو هستی؟ شما پزشک هستید؟

2. Cümələləri fars dilinə tərcümə edin:

Bura sinifdir. Sinif böyük və işıqlıdır. Bu sinifdə tələbə və müəllim var. Müəllim sinifdədirmi? Xeyr, müəllim sinifdə deyil. Kitab haradadır? Kitab masanın üstündədir. Masa haradadır? Masa sinifdədir. Dəftər də masanın üstündədirmi? Xeyr, dəftər masanın üstündə deyil. Tələbə haradadır? Tələbə sinifdədir.

3. Nöqtələrin yerinə müvafiq xəbər şəkilçisi artırmaqla cümleləri tamamlayın.

برادرم پزشک ...	ما کارگر ...	من معلم ...
شما پزشک ...	شما پزشک ...	تو مهندس ...
مادرم آموزگار ...	آنها دانشجو ...	او دانشیار ...
آنها دانشجو ... پدرم راننده (sürücü)	....	....

من معلم هستم  
Nümunə:

4. Cual cümlələrinə cavab yazın:

شما کیستید؟ تو کیستی؟ آنها کیستند؟ او کیست؟ آن چیست؟ آین چه  
چیز است؟ آیا تو کارگر هستی؟ آیا، شما دانشجو هستید؟

5. Nöqtələrin yerinə müvafiq şəxs əvəzliyi yazmaqla  
cümlələri tamamlayın və tərcümə edin:

... مهندس هستم... دانشیار است. ... دانش آموز هستند. .... در  
کلاس هستید؟ .... پزشک هستی؟ .... دانشجو هستیم. آیا، ... هم  
دانشجو هستید؟ . نخیر. ... دانشجو نیستم. ... مهندس هستی؟  
نخیر. ... مهندس نیstem. کارگر هستم. .... کیستند؟ ... شاگرد  
هستند.

6. Cümlələri fars dilinə tərcümə edin:

Mən tələbəyəm, sən tələbə deyilsən. Sən mühəndissən, mən  
mühəndis deyiləm. O, müəllimdir, sən müəllim deyilsən. Biz  
fəhləyik, siz fəhlə deyilsiniz. Siz həkimsiniz? Onlar həkim  
deyillər. Onlar tələbədirlər, biz tələbə deyilik.

### درس سوم - 3-CÜ DƏRS

#### مکالمه

- اسم شما چیست؟ - اسم من طاهره است.
- آیا نام شما شهلا نیست؟ - بلى، نام من شهلا است
- پس شما کیستید؟ - من رفیق شهلا هستم. نام من رعنا است. ما همکلاس هستیم. شهلا دانشجوی ساعی است. من هم ساعی هستم.
- آن چیست؟ - آن روزنامه است. - پس آن چیست؟ آن کتاب  
است.
- آن چه کتابی است؟ - آن کتاب زبان فارسی است. کتاب زبان  
روسی کجا است؟ - کتاب زبان روسی روی میز است. - پس روزنامه "باکو" کجا است؟ - روزنامه "باکو" هم روی میز است.  
شهر باکو در کجا واقع است؟ - شهر باکو در ساحل دریای خزر واقع  
است. باکو پایتخت جمهوری آذربایجان است. شهر باکو بزرگ است.

منزل ما در آن بنای بلند است. خانه ما به دانشگاه نزدیک است. من دانشجوی دانشگاه هستم. خواهر من نیز دانشجوی دانشگاه است. نام خواهر من عادله است. عادله دانشجوی دانشکده تاریخ است. او دانشجوی ساعی است.

### Lügət

**همکلاس** (həmkelas) – sınıf yoldaşı

**بلند** (bolənd) – hündür, uca, uzun

**ساعی** (sai) – çalışqan

**به دانشگاه** (be daneşqah) – universitetə

**روزنامه** (ruzname) – qəzet

**دانشکده** (daneşkəde) – fakültə

**واقع است** (vaqe əst) – yerləşir

**هم** (həm) – da<sup>2</sup> (bağlayıcı)

### İzafət birləşməsi

Təyini söz birləşmələri fars dilində həm izafət, həm də yanaşma yolu ilə ifadə edilir.

A) Izafət birləşməsi yolu ilə ifadə olunan təyini söz birləşmələri (izafət birləşmələri) təyinlə təyin olunanın işlənmə yerinə görə Azərbaycan dilindən tamamilə fərqlidir. Belə ki, fars dilində təyin, Azərbaycan dilindən fərqli olaraq, təyin etdiyi sözdən sonra işlənir; təyin olunan sözdən sonra vurğu qəbul etməyən bir «e» səsi tələffüz olunur. Deməli, izafət birləşməsində birinci tərəfdən, yəni təyin olunan sözdən sonra «e» tələffüz olunur. Məsələn:

#### Azərbaycan dilində:

qırmızı karandaş – مداد سرخ (medad-e sorx)

məktəb müdürü

#### Fars dilində:

مدیر مدرسه (modir-e mədrəse) –

kitabın cildi

جلد کتاب (celd – e ketab) –

sizin adınız	اسم شما – (nam-e şoma)
işıqlı sınıf	(elas-e rouşən) – کلاس روشن
sınıfın kapısı	در کلاس – (dər-e kelas)

Təyin olunan söz “a”, “u” saitləri ilə qurtararsa, izafət birləşməsində həmin təyin olunan sözdən sonra bitişdirici «y» (ی) samiti yazılır və «ye» tələffüz olunur. Vurğu isə həmin «ye» hecasından əvvəlki hecanın üzərinə düşür. Məsələn: otağın havası – هواي اطاق – (həv'a-ye otağ) –çalışqan tələbə – دانشجوی ساعی (daneşcu-ye sai)

Təyin olunan söz e (o) ilə bitərsə, izafət birləşməsində onun üstündə «həmzə» işarəsi qoyulur və «ye» tələffüz olunar. Bəzən də ی yazılır.

روزنامه باکو - روزنامه – (ruzname – ye baku) –  
ی باکو

خانه فرنگ – خانه ی فرنگ

Təyin olunan söz «ł» saiti ilə bitərsə, izafət birləşməsində təyinlə təyin olunan arasında heç nə yazılmaz, lakin «ł» saiti ilə bitən sözdən sonra vurğu qəbul etməyən «ye» tələffüz olunur. Məsələn:

صندلی راحتی – (səndəli-ye rahəti) –

کشتی باری – (kəştı – ye bari)

Izafət birləşməsi həm iki komponentdən, həm də iki dən çox, yəni üç, dörd, beş .. komponentdən ibarət ola bilir. İki komponentdən ibarət olan izafət birləşmələri izafət tərkibi – üç və daha çox komponentdən ibarət olan birləşmələr isə izafət zənciri – زنجیر اضافه ای – adlandırılır.

Məsələn: - کتاب زبان فارسی: üç komponentli

- کتاب زبان فارسی دانشجو

– کتاب زبان فارسی دانشجوی دانشگاه  
 – کتاب زبان فارسی دانشجوی دانشگاه دولتی  
 – کتاب زبان فارسی دانشجوی دانشگاه دولتی باکو  
 komponentli və s.

B) Yanaşma yolu ilə düzələn təyini söz birləşmələrinin quruluş modeli eynilə Azərbaycan dilində olduğu kimidir, yəni əvvəl təyin, sonra isə təyin olunan söz işlənir. Miqdar sayları, işarə, qeyri-müəyyən və sual əvəzlikləri yanaşma yolu ilə söz birləşməsi düzəldir. Məsələn:

bu kitab	– آن دانشجو
hansı qəzet	– چند شاگرد
- پنج dəftər	şagird
- həmin mühəndis	– هر دانشجو

### Tapşırıqlar:

1. Söz birləşmələrini fars dilinə tərcümə edib yazın:

Böyük qardaş, kiçik qardaş, böyük bacı, mənim bacım, onun adı, sinfin havası, Xəzər dənizi, Baltık dənizi, Qara dəniz, universitet tələbəsi, «Bakı qəzeti», «Azadlıq» qəzeti, çalışqan tələbə, tələbənin kitabı, bu kitab, o dəftər, dörd karandaş, iki bacı

2. Cümələleri Azərbaycan dilinə tərcümə edin:

این کتاب جالب است. کتاب جالب روی میز است. آن دفتر سفید است. دفتر سفید روی میز است. آن کتاب درسی است. کتاب درسی جالب است. نام آن دختر رعنا است. رعنا دانشجوی دانشگاه است. او دانشجوی ساعی است. اسم این پسر احمد است. احمد دانش آموز دبیرستان است. احمد دو خواهر دارد. آن روزنامه باکو است. روزنامه باکو در دست دانشیار است. دانشیار در دانشگاه است.

3. Nöqtələrin yerinə müvafiq şəxs və işarə əvəzliklərini yazın, cümlələri tamamlayın və tərcümə edin:

نام.... چیست؟ اسم... ترانه است.... کتاب زبان فارسی دارد؟ ....  
دانشجوی دانشگاه هستیم.... چند دفتر و کتاب دارید؟ .... دانشجو  
هستند؟ ... کتاب جالب است. .... کیف من است. ... کیف قهوه ای  
رنگ است.

#### 4. Cüm勒ləri fars dilinə tərcümə edin:

Mənim adım Azaddır. Onun adı Azərdir. Biz universitetin tələbəsiyik. Bizim sinifdə on tələbə var. Mənim kitabım masanın üstündədir. Sənin kitabın haradadır? Ağ dəftər masanın üstündədir. O parta böyükdür. Böyük parta qaradır. Mənim bacım şagirddir. O, indi məktəbdədir. Bizim məktəb böyük və işıqlıdır.

5. Verilmiş sözlərdən istifadə edərək on izafət birləşməsi düzəldib yazın və tərcümə edin:

کاغذ، کتاب، جمهوری، زبان، کشتی، روزنامه، خانه، بنا،  
دانشجو، دانش آموز، قرائت، آذربایجان، روسی، سواد، استراحت،  
بزرگ، بلند، ساعی، کوشما (çalışqan)

نمونə: جمهوری آذربایجان

## درس چهارم – 4-CÜ DƏRS

اینجا کلاس درس است. کلاس درس بزرگ و روشن است. ما در کلاس هستیم. حالا درس زبان فارسی است. دانشیار درس را از ما پرسید. ما همه حکایت را نقل کردیم. در کلاس هشت میز و سیزده صندلی هست. میز چطور است؟ میز بزرگ است. میز بزرگ چه رنگ است؟ میز بزرگ قهوه ای رنگ است. میز بزرگ در کجا است؟ میز بزرگ در کلاس است. کتاب دانشجو در کجا است؟ کتاب دانشجو روی نیمکت است. قلم من پهلوی شما است؟ نخیر، قلم شما پهلوی من نیست. پیش شهلا است. شهلا کجا است؟ شهلا نزد معلم است. مداد من پهلوی کیست؟ مداد شما پهلوی توفیق است. توفیق

کیست؟ توفیق دانشجوی دانشکده ادبیات است. او دانشجوی ساعی است. رفیق به خانه‌ی ما آمد. اسم رفیق من آرزو است. آرزو مهندس است. حالا او در خانه‌ی ما است. خانه‌ی ما در مرکز شهر است.

## Lügət

حکایت (hekayət) – hekayə

آمد (aməd) – gəldi

سیزدəھ (sizdəh) – on üç

نزد (nəzəd) – yanında, yanına

پرسید (porsid) - soruşdu

## Ön qoşmalar və son qoşma

1 در (ön qoşması) isimlərin əvvəlində işlənir və Azərbaycan dilindəki ismin yerlik hal şəkilçisinə uyğun gəlir. Məsələn:

در کلاس – sinifdə در دانشگاه – universitetdə

در باکو – Bakıda در خانه – evdə

Qeyd etmək lazımdır ki, در həm də müstəqil mənalı isimdir, yəni “qapı” mənasında işlənir. Məsələn, در کلاس birləşməsini həm «dər-e kelas» – sinfin qapısı, həm də «dər kelas» - sinifdə kimi oxumaq olar. Belə birləşmələrin düzgün oxunuşu mətnin mənasına görə müəyyənləşdirilir.

Aşağıdakı cümlələri müqayisə edin:

در دانشگاه باز است – Universitetin qapısı açıqdır

در دانشگاه جلسه هست – Universitetdə iclas var

Aşağıdakı məqamlarda در işlənməz:

A) Qeyd etmək lazımdır ki, Azərbaycan dilində ismin yerlik hal şəkilçisi istisnasız olaraq bütün isimlərə artırılır. Lakin fars dilində həmin şəkilçinin qarşılığı olan در ön qoşması bütün isimlərin əvvəlində işlənə bilmir. Belə ki, Azərbaycan dilindəki məndə, səndə, bizdə, sizdə, Əlidə, müəllimdə, qardaşında və s.

bu tipli insan adları və insan anlamlı sözlər fars dilində ön qoşması ilə işlədilməz. Bunları ifadə etmək üçün (nəzd), نزد (nəzd), پیش (piş) sözlərinən istifadə edilir. Həmin sözlərdən biri müvafiq ismin əvvəlində izafət birləşməsində işlənir. Məsələn:

مداد نزد من است (medad nəzd – e mənəst) – karandaş məndədir.

دفتر پیش او است (dəftər piş-e ust) – dəftər ondadır.

کتاب پهلوی دانشیار است (ketab pəhlu-ye daneşyarəst) – kitab müəllimdir.

قلم من پهلوی آرزو است (qələm-e mən pəhlu-ye arzust) – mənim qələmim Arzudadır

**Qeyd.** پیش sözlərinin lügəvi mənası «yanına», «yənində» deməkdir.

Deməli, «məndə», «səndə» və s. kimi sözlər və mənim yanımda, onun yanında və s. kimi birləşmələr fars dilində aşağıdakı şəkildə ifadə olunur:

A) məndə – پیش (نزد، پهلوی) من

bizdə (پیش، پهلوی) ما – نزد

səndə (پیش، پهلوی) تو – نزد

sizedə (نزد، پهلوی) شما – پیش

onda (نزد، پیش) او – پهلوی

onlarda (نزد، پیش) آنها – پهلوی

Əhməddə (پیش، پهلوی) Ahmed – نزد

həkimdə (پیش، پهلوی) pəşk – نزد

پهلوی (پیش) من (پهلوی، نزد) من – پیش (نزد، پهلوی) من

sənin yanında (نزد، پهلوی) تو – پیش (نزد، پهلوی)

onun yanında (نزد، پیش) او – پهلوی (نزد، پیش)

bizim yanımızda – نزد (پیش، پهلوی) ما

atamın yanında (پیش) پدرم – پیش (نزد، پهلوی) پدرم

C) Azərbaycan dilindəki «evimizdə», «mənzilimizdə», «evlərində», «evinizdə» və s. bu kimi anlayışları ifadə edən «bizdə», «sizdə», «onlarda», «qardaşimgildə», «Həsəngildə» və s. kimi məfhumları fars dilində ifadə etmək üçün **خانه** və ya **منزل** sözlərindən istifadə edilir. Belə ki, «در» «در» ön qoşması + **خانه** və ya **منزل** sözü+müvafiq şəxs əvəzliyi və ya müvafiq söz» modeli əsasında ifadə edilir. **(منزل) خانه** sözündən sonra izafət oxunar. Məsələn:

برادر تو در خانه ی (منزل) ما است – Sənin qardaşın bizdədir –

پدر من در منزل (خانه) شما است – Mənim atam sizdədir –

Pərvin və Nərmin onlardadırlar.

پروین و نرمين در خانه ی (منزل) آنها هستند

برادر تو در منزل – Sənin qardaşın mənim əmimimgildədir. – **(خانه) عموی من است**

Mehman dr Xane ی (منزل) Həmidgildədir. – Qonaq Həmidgildədir.

2) از ön qosması əsasən Azərbaycan dilindəki çıxışlıq hal şəkilçisi vəzifəsini ifadə edir. Məsələn:

məktəbdən – از دانشگاه – universitetdən – از دانشگاه –

evdən – از خانه – zavoddan – از کارخانه –

məndən – از من – sizdən – از شما –

Şagird məktəbdən gəldi – دانش آموز از دبیرستان آمد –

Atam zavoddan (fabrikdən) gəldi – پدرم از کارخانه آمد –

Sizdən bir xahişim var – از شما یک خواهش دارم –

Bundan əlavə, az ön qosması başqa vəzifələr də ifadə edir.

A) az «haqqında», «barəsində» mənalarını ifadə edir.

Məsələn:

Söhbət onların barəsində (haqqında)dır – صحبت از آنها است –

Danişq sizin haqqınızdadır (barənizdədir) – صحبت از شما است –

Söhbət nə barədədir: صحبت از چیست؟

B) Bəzən ön qoşması mənsubiyyət mənasını ifadə edir.  
Məsələn:

O şeir Mirzə Ələkbər Sabirindir.

آن شعر از میرزا علی اکبر صابر است.

Bu şeir Mikayıl Müşfiqindir.

نیا شعر از میکائیل مشقی است.

Bu şeir Səməd Vurğunundur.

این شعر از صمد ورغون است.

Bu hekayə Abdulla Şaiqindir

این حکایت از عبدالله شائق است.

### 3) son qoşması

را son qoşması Azərbaycan dilindəki təsirlilik hal şəkilçisinə uyğun gəlir. Məsələn:

كتاب را (ketabra) – kitabı

دفتر را (dəftərra) – dəftəri

راه را (rahra) – yolu

گل را (qolra) – gülü

دانش آموز کتاب را (كتابرا) خواند – Şagird kitabı oxudu.

برادرم دفترش را (دفترشا) آورد – Qardaşım dəftərini gətirdi.

معلم درس تازه را شرح داد – Müəllim təzə dərsi şərh etdi.

Misallardan göründüyü kimi, را son qoşması sözün son hərfinin bitişik yazılıb-yazılmaması xüsusiyətindən asılı olaraq həm sözə bitişik, həm də sözdən ayrı yazıla bilir.

Qeyd etmək lazımdır ki, را son qoşması qəbul edən söz izafət tərkibində işlənərsə, را son qoşması izafət birləşməsinin sonunda yazılır. Məsələn:

درس را (dərsra) – dərsi

درس تازه را (dərs-e taze ra) – təzə dərsi

درس تازه ی امروز را (dərs-e taze-ye emruz ra) – bugünkü təzə dərsi

درس تازه ی امروز ما را (dərs-e taze-ye emruz-e ma ra) – bizim bugünkü təzə dərsimizi

Misallardan məlum olduğu kimi, Azərbaycan dilindəki təyin, təyin etdiyi sözdən əvvəl gəldiyi üçün təsirlik hal şəkilçisi yerini dəyişmir. Fars dilində isə təyin, təyin etdiyi sözdən sonra gəldiyi üçün təsirlik hal şəkilçisinin qarşılığı olan را son qosması bilavasitə aid olduğu sözün axırında deyil, yerini dəyişərək izafət birləşməsinin sonunda işlənir.

**Qeyd.** را son qosması I şəxsin təkini bildirən əvəzliyə qosulan zaman belə yazılır və oxunur: مرا (məra) – məni

### Tapşırıqlar:

1. Cümlələri fars dilinə tərcümə edin:

Onlar sinifdədirler. Sinifdə on masa, on səkkiz (هیجده) stul və bir yazı taxtası var. Bir masa böyükdür. Büyük masa qəhvəyi rəngdədir. Büyük masa sinfin ortasındadır (در وسط). Müəllim sinifdədirmi? Bəli, müəllim sinifdədir. Sizin sinif böyük və işqolidir. Müəllim sizdən soruşdu? (پرسید) Mən ondan xahiş etdim (کردم). «Azərbaycan» şeiri Səməd Vurğunundur.

2. Cümlələrdə Azərbaycan dilində verilmiş söz və söz birləşmələrini farscaya tərcümə etməklə cümlələri tamamlayın:

؟ در کجا است -1

؟ در کلاس شما neçə tələbə هست -2

؟ در کلاس ما on tələbə هست -3

؟ kimdədir من -4

؟ کتاب شما Pərvindədir -5

؟ kimdədir مداد سرخ من -6

؟ müəllimdədir مداد سرخ شما -7

؟ hardadir شهلا -8

؟ müəllimin yanındadır شهلا -9

12- پس نرمین **sizdədir**?

13- بلى، نرمين **bizdədir**

15- لاله هم **lalə həm** sizdədir

16- نخير لاله **gildədir** او **bizdə deyil** qardaşım

3. Söz birləşmələrini tərcümə edin və yazın:

Uca bina, ağ divar, sinfin havası, evin pəncərəsi, mənzilin qapısı, Qara dəniz, Ağ dəniz, çalışqan tələbə, universitet tələbəsi, universitetin binası, «Azadlıq» qəzeti, «Bakı» qəzeti, stolun üstü, onların evi, sizin **küçəniz** (کوچە), beş tələbə, balaca stal

4. Üçüncü tapşırıqda tərcümə etdiyiniz söz birləşmələrindən beşini cümlə daxilində işlədin:

نیمۇنە: منزل ما در بنای بلند است

5. Cümlələri Azərbaycan dilinə tərcümə edin:

كتاب فارسي من پهلوى شما است؟ بلى، كتاب فارسي شما پيش من است. كتاب زيان روسي من پهلوى كيست؟ كتاب روسي شما پهلوى فيروزه است. صحبت از کيست؟ صحبت از (در باره) دانشجو صادقی است. در کلاس شما چند دانشجو هست؟ منزل شما از دانشگاه دور است يا نزديك؟ منزل ما از دانشگاه دور نيست. نزديك است.

بنای دانشگاه بلند است. کلاس های دانشگاه بزرگ و روشن است.

6. Sualları köcürüb hər birinə cavab yazın və tərcümə edin:

- آن پسر دانشجو است يا دانش آموز است؟

- نام آن دختر چيست؟

- آن دختر چکاره است؟

- آپا مادر تو پزشك است؟

- كتاب و دفتر من پهلوى كيست؟

- خواهر من در منزل شماست؟

- پدر و مادر تو چکاره هستند؟

- صابر نزد دانشيار است؟

- دفتر صابر نزد دانشيار است؟

## درس پنجم - 5-Cİ DERS صحبت دو رفیق

- سلام رفیق حسن.
- سلام، رفیق واحد.
- احوال شما چطور است؟
- متشکرم بد نیستم، شما چطور هستید؟
- من هم خوب هستم.
- شما کدام زبان خارجی رایاد می گیرید؟
- من زبان فارسی را یاد می گیرم. پس شما کدام زبان خارجی را یاد می گیرید؟
- من زبان انگلیسی را یاد می گیرم.
- معلم زبان انگلیسی شما آقای صمدزاده نیست؟
- بلی، معلم زبان انگلیسی ما آقای صمدزاده است.
- تو کتاب زبان فارسی داری؟
- بلی، دانشجویان گروه ما همه کتاب زبان فارسی دارند.
- پس، تو کتاب زبان انگلیسی داری؟
- بلی، من هم کتاب فارسی و هم کتاب انگلیسی دارم.
- دانشگاه ما در خیابان "بیست هشتم مه" واقع است
- تو کاغذ سفید و قلم خودنویس داری؟
- بلی من هم کاغذ سفید و هم قلم خودنویس دارم.
- بفرمایید بنویسید، این شماره تلفن من است. تلفون کنید و به منزل ما بیایید.
- چشم، حتما تلفون می کنم و به منزل شما می آیم. حدافظ شما
- مرحمت زیاد

### Lügət

متشکرم (motəşəkkərəm) – təşəkkür edirəm  
بیست و هشتم مه (bist – o həştəm – e me) – 28 May

بفرمایید (befərmayıd) – buyurun  
 یاد می گیرم (yad migirəm) – öyrənirəm  
 تلفن کنید (telefon konid) – zəng edin  
 ما همه (ma həme) – biz hamımız  
 بیایید (biyayıd) – gəlin  
 احوال (əhval) – kef-əhval  
 چشم (çəşm) –gözüm üstə  
 واقع است (vağə əst) – yerləşir  
 حتما (hətmən) – mütləq, hökmən  
 می آیم (miyayəm) – gələrəm

### "ب" "ön qosması

1. Fars dilindəki **ب** (be) ön qosması əsasən, Azərbaycan dilindəki yönelik hal şəkilçisinin qarşılığı kimi vəzifə daşıyır. Məsələn:

Evə –	به خانه	Universitetə –	به دانشگاه
Sinfə –	به کلاس	Moskvaya –	به مسکو

**Qeyd.** Fars dilində «Sizə (ona, Əhmədə, şagirdə) dedim» cüməsindəki «sizə» (ona, Əhmədə, şagirdə...) adı qayda üzrə, yəni həmin sözlərin əvvəlinə **ب** (be) artırmaqla ifadə edilir. Məsələn: sizə – به شما, Əhmədə – شاگرد, şagirdə – به شاگرد. «Sizə (onlara, Əhmədgilə, şagirdgilə..) getdim» cüməsindəki «sizə» (Əhmədgilə, onlara...) sözləri isə yuxarıdakı qaydadan fərqli olaraq, aşağıdakı şəkildə işlənir:

سizə gəldim. بخانه (منزل) شما آمدم.  
 Əhmədgilə getdim. بمنزل (خانه) احمد رقم.  
 Onlara getdim. بمنزل (خانه) آنها رقم.  
 Bizə gəldi. بخانه ی (منزل) ما آمد.

Bununla yanaşı, **ب** (be) sözdüzəldici – leksik şəkilçi kimi də vəzifə daşıyır. Bu zaman sözlə əsasən bitişik yazılırlar. Məsələn:

بسرعت (besorət) – sürətlə

بخرد (bexerəd) – ağıllı

به آسانی (beasani) – asanlıqla, asancasına

قطار بسرعت حرکت کرد – Qatar sürətlə getdi –

مسئله را به آسانی حل کردیم – Məsələni asanlıqla həll etdik –

2. Azərbaycan dilindəki «varımdır, malikəm», «varındır, maliksən», «varıdır, malikdir», «varımızdır, malikik» və s. bu kimi malikiyyət məfhumu bildirən ifadələr fars dilində (malik olmaq) felinin kökü olan «دار» + şəxs sonluğu» modelli sözlər vasitəsilə verilir.

من + دار + م – من دارم – varımdır –

تو + دار+ى – تو دارى – varındır –

او+دار+د – او دارد – varıdır –

ما+دار+يم – مادریم – varımızdır –

شما+دار+يد – شما دارید – varınızdır –

آنها+دار+ند – آنها دارند – varlarıdır –

من کتاب دارم . – من کتاب دارم .

سənin ağ dəftərin var . – تو دفتر سفید دارى .

Onun qara çantası var . – او کیف سیاه دارد .

ما کلاس بزرگ داریم . – Bizim böyük sınıfımız var .

شما خط خوبی دارید . – Sizin yaxşı xəttiniz var .

آنها کتاب زبان . فارسی دارند . – Onların fars dili kitapları var .

رعنان قلم خود نویس دارد . – Rənanın avtomat qələmi var .

### Tapsırıqlar:

1. Cümlələri fars dilinə tərcümə edin:

- kefiniz necədir? – Təşəkkür edirəm, kefim yaxşıdır. Bəs siz necəsiniz? – Mən də yaxşıyam. Sizin fars dili kitabınız var?
- Bəli, mənim fars dili kitabı var . – Rus dili kitabınız da var?

- Bəli, rus dili kitabım da var. – Sizin tapşırıq (تمرین) dəftəriniz müəllimdir. Mənim tapşırıq dəftərim müəllimdə deyil. Təranənin fars dili dəftəri məndədir. Mənim beş ağ dəftərim var. Sizin neçə ağ dəftəriniz var? – Mənim yeddi ağ dəftərim var.

2. Cümlələri sözlərindən istifadə edərək tamamlayın.

ما کتاب زبان روسي...	من دفتر سفيد...
شما قلم خودنويس...	شما قلم خودنويس...
آنها كتاب عربي...	آنها كتاب عربي...
او كتاب انگلیسی...	او كتاب انگلیسی...
دانشیار كيف سیاه...	دانشیار كيف سیاه...
کلاس ما سه پنجره...	کلاس ما سه پنجره...
ما کلاس روش... برادرم چهار دفتر و دو كتاب...	ما کلاس روش... برادرم چهار دفتر و دو كتاب...
محمود كتاب فرنگ ...	محمود كتاب فرنگ ...

3. Söz birləşmələrini Azərbaycan dilinə tərcümə edin:  
جمهوری آذربایجان، دریای سیاه، رودخانه کر، پایتخت آذربایجان، مرکز شهر، دانشکده خاورشناسی، زبان روسي، زبان عربي، پایتخت جمهوری آذربایجان، دانشجوی دانشگاه، هوای دریا، نیروی برق، مرکز شهر، بناهای بلند باکو. دانشجوی دانشگاه دولتی باکو.

### Lügət

پایتخت (paytaxt) – paytaxt

خاورشناسی (xavərşenasi) – şərqşünaslıq

رودخانه (rudxane) – çay

نیرو (niru) – enerji, güc

کر (kor) – Kür ( çay adı)

برق (bərğ) – elektrik

4. Cümlələri Azərbaycan dilinə tərcümə edin:

باکو پایتخت آذربایجان است. باکو شهر بزرگ و زیبا است. منزل ما در مرکز شهر است. خانه‌ی برادرم از مرکز شهر دور است. خواهر من دانشجوی دانشگاه است. او زبان عربی بلد است (bilir) من زبان فارسی بلدم. مادرم دانشیار دانشگاه دولتی باکو است. پدر من مهندس کارخانه نفت است. کتاب من نزد رفیق است. نام رفیق من راسم است. برادر راسم پزشک است. او حالا در بیمارستان است.

5. Sözlərdən istifadə edərək 10 izafət birləşməsi düzəldib yazın və tərcümə edin.

خواهرم، کلاس، ساعی، روشن، دانشجو، دانشگاه، دریا، دانشیار،  
نامه، خزر، رفیق، خانه

Nümunə - خانه‌ی خواهرم: bacımın evi

## 6-CI DƏRS - درس ششم

ما در کلاس هستیم. کلاس ما بزرگ، روشن و تمیز است. کلاس ما یک در و سه پنجره دارد. در کلاس ما یازده میز و چهارده صندلی هست. میزها و صندلی‌ها قهوه‌ای رنگ است. یک تخته سیاه بزرگ بدیوار آویزان است. کتابها، دفترها و قلم‌های دانشجویان روی میز است. حالا درس زبان فارسی است.

دانشیار از ما پرسید: - رفقاء، درس امروز ما چیست؟

ما جواب دادیم: - درس امروز ما اعداد است.

- صابر، شما از یک تا ده بشمارید

- یک، دو، سه، چهار، پنج، شش، هفت، هشت، نه، ده.

- خیلی خوب، بفرمایید، بنشینید. توفیق شما از یازده تا بیست بشمارید.

- یازده، دوازده، سیزده، چهارده، پانزده، شانزده، هفده، هیجده، نوزده، بیست.

- بسیار خوب، بفرمایید بنشینید.

- آن کتاب‌ها مال کیست؟ - این کتاب‌ها مال دانشجویان است.
- پس آن دفتر‌ها مال کیست؟
- آن دفتر‌ها نیز مال دانشجویان است
- اسم آن دختر چیست؟ - اسم آن دختر پروین است
- پروین، تو خواهر داری؟ - بله، من خواهر دارم. او دانشجوی دانشگاه پزشکی است.

### واژه‌ها

آویزان است (avizanəst) – asılmışdır

جواب دادیم (cəvab dadim) – cavab verdik

اعداد (əedad) – sayilar

رفقا (rofəğə) – yoldaşlar

بشمارید (beşomarid) – sayıñ

امروز (emruz) – bu günkü, bu gün

پزشکی (pezeski) - tibb

### Miqdar sayıları

Miqdar sayılarının rəqəmlərlə yazılışı və oxunuşu:

1- يك (yek)	- 6 شش (şes)
2- دو (do)	- 7 هفت (həft)
3- سه (se)	- 8 هشت (həşt)
4- چهار (cəhar)	- 9 نه (noh)
5- پنج (pənc)	- 10 ده (dəh)

11-dən 19-a qədər olan saylarda, rus dilində olduğu kimi, əvvəl təkliklər sonra isə onluqlar gəlir.

11 - يازده (yazdəh)	16 - شانزده (şanzdəh)
12 - دوازده (dəvazdəh)	17 - هفده (hefdəh)
13 - سیزده (sizdəh)	18 - هیجده (hicdəh)
14 - چهارده (çəhardəh)	19 - نوزده (nuzdəh)
15 - پانزده (panzdəh)	20 - بیست (bist)

Göründüyü kimi, 11-dən 19-a qədər bütün sayıların ikinci komponenti **هـ** (on) sözündən ibarətdir: **چهار ده** (on dörd) sayında bu, yəni əvvəl təkliyi bildirən rəqəmin sonra isə onluğunu bildirən rəqəmin gəlməsi öz əksini bariz şəkildə tapır.

**چهار ده**-dən başqa qalan saylardakı təkliyi bildirən sözlər fonetik tərkiblərinə görə, müasir fars dilində işlənən təklikləri ifadə edən sözlərdən fərqlidirlər.

Qeyd etmək lazımdır ki, fars dilindəki sayıların (on birdən yuxarı) rəqəmlərlə yazılış istiqaməti Azərbaycan və rus dillərində olduğu kimidir, yəni soldan sağa doğrudur. Məsələn: 12-12, 14-14, 17-17, 18-18, 19-19 və s.

### Cəm isimlər

Fars dilində isimlərin cəm formasını əldə etmək üçün tək isimlərin sonuna **ان** (an) və **ها** (ha) cəm şəkilçilərindən birini artırmaq lazımdır. Bu şəkilçilər Azərbaycan dilindəki – lar<sup>2</sup> şəkilçisinin qarşılığıdır.

Göstərilən həmin şəkilçilərdən **ها** əsas etibarilə cansız isimlərə, **ان** isə əsasən canlı isimlərə artırılır. Məs:

کارگران - **کارگر** - (fəhlələr)

پسران - **پسر** - (oğlanlar)

برادران - **برادر** - (qardaşlar)

دھقانان - **دھقان** - (kəndlilər)

دختران - **دختر** - (qızlar)

درختان - **درخت** - (ağaclar)

شاكىردان - **شاكىرد** - (şagirdlər)

معلمان - **معلم** - (müəllimlər)

Qeyd etmək lazımdır ki, **ها** şəkilçisi əsasən cansızlara, bəzi hallarda isə canlı isimlərə də artırılır. Məsələn:

كاغذها - **كاغذ** - (kağızlar)

دفترها - **دفتر** - (dəftərlər)

كتاب - كتاب (kitablar)

صندي - صندي (stullar)

كلاس - كلاس (siniflər)

پسرها - پسرها (oğlanlar)

دخترها - دختر (qızlar)

مادرها - مادر (analar)

آن (an) شکیلçisinin yazılış qaydaları:

- Sonu a və u saitləri ilə qurtaran isimlər آن (an) şəkilçisi ilə cəmlənən zaman yanaşı gələn saitlərin (ismin son saiti və cəm şəkilçisinin ilk saiti) tələffüzünü asanlaşdırmaq məqsədi ilə onların arasına bitişdirici ى (y) samiti artırılır. Məs:

دانایان - دانا (danayan) – alimlər, bilicilər

دانشجويان - دانشجو (daneşcuyan) – tələbələr

Qeyd. Sonu u saiti ilə bitən aşağıdakı isimlər müstəsnalıq təşkil edirlər. Belə ki, bunlar آن شکیلçisi ilə cəmlənən zaman yazında heç bir dəyişiklik əmələ gəlmir, tələffüzdə isə ismin sonundakı u saiti «ov» səs tərkibinə çevrilir. Məsələn:

بانوان (banu) - xanım (banovan) – xanimlar

بازو (bazu) – qol بازوان (bazovan) – qollar

زانو (zanol) – diz زانوان (zanovan) – dizlər

گيسو (gisu) – saç گيسوان (gisovan) – saçlar, hörükərlər

آهو (ahu) – ceyran آهوان (ahuvan) – ceyranlar

جادو (cadu) – cadu جادوان (cadovan) – cadular, cadugərlər

ابرو (əbru) – qaş ابروان (əbrovan) – qaşlar

Sonu i saiti ilə qurtaran isimlər آن شکیlçisi ilə cəmlənən zaman isimlə cəm şəkilçisi arasında yazında deyil, yalnız tələffüzdə bitişdirici ى (y) samiti artırılır. Məsələn:

(dehati) - دهاتی	(dehatiyan) – kəndlilər
(şəhri) - شهری	(şəhriyan) – şəhərlilər
(irani) - ایرانی	(iranian) – iranlılar
(şirazi) شیرازی	(şiraziyan) – şirazlılar

Sonu (e) saiti ilə bitən isimlər ən şəkilçisi ilə cəmlənən zaman isimlə cəm şəkilçisi arasında bitişdirici گ (q) samiti artırılır. Lakin burasını qeyd etmək lazımdır ki, ismin son səsi, yəni ə(e) hərfi düşür, yazılmır, tələffüzdə isə qalır. Məsələn:

خواننده (xanende) - خوانندگان	(xanəndeqan) – oxocular
راننده (ranende) - رانندگان	(ranəndeqan) – sürücülər
گویننده (quyənde) - گویندگان	(quyəndeqan) – diktorlar, danışanlar
نماینده (nəmayende) - نمایندگان	(nəmayəndeqan) – nümayəndələr
نویسنده (nevisende) - نویسندگان	(nevisəndeqan) – yazıçılar

### **Yiyəlik məfhumunun ifadə üsulları:**

1. Yiyəlik məfhumu mənsub əşyani bildirən sözlə sahib şəxsi bildirən sözün izafət əlaqəsində işlənməsi yolu ilə ifadə edilir. Məsələn:

منزل ما (mənzel-e ma) – bizim evimiz
مداد شما (medad-e şoma) – sizin karandaşınız
قلم خودنویس من (ğələm-e xodnevis-e mən) – mənim avtomat qələmim
كتاب عارف (ketab-e Aref) – Arifin kitabı
دفترهای شاگردان (dəftərha-ye şagerdan) – şagirdlərin dəftərləri
این قلم خود نویس تو است.
آن کتاب عارف است.
اینها دفترهای شاگردان است.

Bu sənin avtomat qələmindir.  
O, Arifin kitabıdır.  
Bunlar şagirdlərin dəftərləridir.

2. Yiyəlik, sahiblik məfhumu (mal) sözünün müvafiq şəxs əvəzliyi və ya isimlə, izafət tərkibində işlənməsi yolu ilə ifadə edilir. Məsələn:

مال کیست (mal-e kist?) – kimindir, kiminkidir?

مال من (mal-e mən) – mənim, mənimki

مال تو (mal-e to) – sənin, səninki

مال آنها (mal-e anha) – onların, onlarındı

مال رعна (mal-e Rəna) – Rənanın, Rənanındı

مال شاگرد (mal-e şagerd) – şagirdin, şagirdinki və s.

این کتاب مال من است (in ketab mal-e mənəst) – Bu kitab mənimkidir.

آن قلم مال شما است (an əgələm mal-e şomast) – O qələm sizindir (və ya sizinkidir).

پس آن دفترها مال کیست؟ آن دفترها مال دانشجویان است.

3. **Yiyəlik və ya sahiblik** məfhumu həm də izən «az آن» birləşməsinin, müvafiq isim və ya şəxs əvəzliyi ilə izafət tərkibində işlənməsi yolu ilə ifadə edilir. Qeyd etmək lazımdır ki, bu üsul əvvəlkilərə nisbətən az işlənir. Məsələn:

از آن کیست (əzan-e kist) – kimindir, kiminkidir.

از آن من است (əz an-e mənəst) – mənimdir, mənimkidir

از آن ایشان (آنها) است (əz an-e işanəst) – onlarındır, onlarındı

از آن برادرم است (əz an-e barədərəməst) – qardaşımızdır, qardaşımızındır

از آن دانشجویان است (az ən-e daneşcuyanəst) – tələbələrinkidir, tələbələrindir

این قلم خود نویس از آن من است Bu avtomat qələm mənimkidir, mənimdir.

O آن الكتابا از آن دانشجویان است O kitablar tələbələrindir, tələbələrinkidir

Bu çanta mənim qardaşımındır, qardaşımındır

### **Tapşırıqlar:**

1. Birdən iyirmiyə qədər sayıları yazın və əzber öyrənin.

2. Tərkibində say işlənən beş cümlə yazın.

3. Verilmiş isimləri cəm formasında yazın:

کارگر، پزشک، دانش آموز، آموزگار، خواننده، نویسنده، دفتر،  
صنلی، شنوندہ، مادر، پسر، دانشجو، مادر بزرگ، پدر بزرگ،

Mənasını və oxunuşunu bilmədiyiniz sözləri kitabınızın axırındakı lügətdən tapın.

4. Cümələləri Mal az An və sözlərindən istifadə edərək fars dilinə tərcümə edin:

Bu dəftər mənimdir. O ağ kağız da mənimkidir. O kitab kimindir? O kitab mənim qardaşımındır. Onun adı nədir? Onun adı Rəcəbdir. Bu avtomat qələm Rəcəbinkidir? Bəli, o avtomat qələm Rəcəbindir. Bu qırmızı karandaş sizindir? Xeyr, o qırmızı karandaş mənim deyil, onundur. Bu kitablar tələbələrindir? Bəli, bu kitablar tələbələrindir.

5. Söz birləşmələrini və cümələleri Azərbaycan dilinə tərcümə edin:

دو برادر، سه خواهر، چهار دفتر، هفت دانشجو، دوازده ماہ، پانزده ساعت. یک هفته هفت روز است. هفت روز یک هفته است. یک سال دوازده ماہ است. دوازده ماہ یک سال است. یک سال چهار فصل است. چهار فصل یک سال است. در کلاس شاگرد هست. دانشجویان در کلاس هستند. این کتابها مال دانشیار است. آن دفترها نیز مال آنها است. کتابها و دفترها روی میز است.

6. Nöqtələrin yerində müvafiq ön qosma yazımaqla cümələri tamamlayın:

دانشجو ... معلم پرسید. معلم .... شاگرد پرسید. دانشجویان ....  
کلاس هستند. دانشجویان ... دانشگاه رفند (getdilər) دانش

آموزان.... کلاس داخل شدند. احمد دفترها را ... دانشیار داد. پسرها  
... خیاط دانشگاه هستند.

7. Cümleləri ucadan oxuyun və Azərbaycan dilinə tərcümə edin:

خواهر من دوازده سال (yaş) دارد. او دانش آموز کلاس پنجم (beşinci) است. این کتاب و دفتر مال خواهر من است. پس آن کتاب مال کیست؟ - آن کتاب مال برادر من است. برادر من دانش آموز کلاس هفتم (7-ci) است. این دفترها مال کیست؟ این دفترها مال دانشجویان است.

- شما چند کتاب و دفتر دارید؟ من پنج کتاب و هشت دفتر دارم.

این کتاب زبان فارسی مال کیست؟ - این کتاب زبان فارسی مال برادر من است.

## 7-Cİ DƏRS درس هفتم - اعضای خانواده

- اعضای خانواده شما چند نفر هستند؟ - اعضای خانواده ما هفت نفر هستند.

- پدر بزرگم، مادر بزرگم، پدرم، مادرم، دو خواهرم و من

- پدرتان به چه کاری مشغول است؟ - پدرم با غبان است

- پس مادرتان به چه کاری مشغول است. - مادرم آموزگار است.

- پس این پسر کیست؟ این پسر رفیق است.

- شما دو خواهر دارید؟ - بله من دو خواهر دارم.

- شما خواهر بزرگ دارید؟ - بله، من هم خواهر بزرگ و هم خواهر کوچک دارم.

- خواهرا ننان چکاره هستند؟ - خواهر بزرگم مهندس است.  
خواهر کوچکم دانش آموز است.

- پس شما به چه کاری مشغول هستید؟ من دانشجوی دانشگاه هستم.

- دانشجویان شما کتاب زبان فارسی دارند؟ - بلی همه دانشجویان کتاب زبان فارسی دارند.

- آن پسر کیست؟ آن پسر نیز رفیق من است. نامش احمد است.

- احمد، برادرانتان چکاره هستند؟ - برادر بزرگم راننده است.

برادر کوچکم پژشک است. نامشان چیست؟ - نام برادر بزرگم عارف است. نام برادر کوچکم کریم است.

### واژه ها

پدر بزرگ (pedərbozorq) – baba

مادر بزرگ (madərbozorg) – nənə

عضو (əza) – üzvlər (tək: ozv) – اعضا

خانواده (xanevade) – ailə

به چه کاری (be çə kari) – nə işlə

چکاره (çekare) – nəçi

راننده (ranənde) – sürücü

### Mənsubiyət şəkilçiləri və onların yazılış qaydaları

Fars dilində mənsubiyət kateqoriyası isimlərə mənsubiyət şəkilçilərinin artırılması yolu ilə düzəlir. Mənsubiyət şəkilçiləri aşağıdakılardır:

جمع	مفرد	
(eman)	(əm)	م - I
(etan)	(ət)	ت - II
(eşan)	(əş)	ش - III

**Qeyd.** Fars dilində mənsubiyət şəkilçiləri vurğu qəbul etmir.

كتاب (ketabəm) – kitabım

كيفمان (kifeman) – çantamız

**دفترت** (dəftərət) – dəftərin

**کلاستان** (kelasetan) – sinfiniz

**قلمش** (ğələməş) – qələmi

**اتاقشان** (otağeşan)- otaqları

Mənsubiyyət şəkilçisi qəbul edən söz izafət tərkibində işlənən zaman mənsubiyyət şəkilçisi II tərəfə, yəni təyinin sonuna artırılır. Məsələn:

**برادرم** (bəradərəm) – qardaşım

**برادر بزرگم** (bəradəre- bozorgəm) – böyük qardaşım

**دفترت** (dəftərət) – dəftərin

**دفتر زبان فارسيت** (dəftər-e zəban-e farsiyət) – fars dili dəftərin və s.

Verilmiş misalları və onların Azərbaycan dilindəki qarşılıqlarını müqayisə etdikdə açıq-aşkar görünür ki, Azərbaycan dilindəki mənsubiyyət şəkilçilərinin yeri sabitdir, yəni onun qoşulduğu söz təyini söz birləşməsində işlənən zaman yenə də olduğu kimi qalır. Məsələn: böyük və işıqlı sinfiniz. Fars dilində isə mənsubiyyət şəkilçisi qəbul etmiş söz təyini söz birləşməsi tərkibində işlənən zaman mənsubiyyət şəkilçisi yerini dəyişərək təyinin sonuna artırılır. Məsələn: **kelas-e bozorg** və **rouşəneman**.

- Mənsubiyyət şəkilçisi qəbul edən söz **ا** və ya **ى** saitilə qurtararsa mənsubiyyət şəkilçisi ilə söz arasına bitişdirici **ي** (y) samiti artırılır. Məsələn:

I **صدایم** (sedayəm) – səsim

**صدایمان** (sedayeman) – səsimiz

II **صدایت** (sedayət) – səsin

**صدایتان** (sedayetan) – səsiniz

III **صدایش** (sedayəş) – səsi

**صدایشان** (sedayeşan) – səsləri

I **زانويم** (zanuyəm) – dizim

زانویمان (zanuyeman) – dizimiz

II زانویت (zanuyət) – dizin

زانویتان (zanuyetan) – diziniz

III زانویش (zənuyəş) – dizi

زانویشان (zanuyeşan) – dizləri

- صدایت بلند است (sedayət boləndəst) səsin ucadır.

? – آرزویتان چیست? (arzuyetan çist?) arzunuz nədir?

– زانویش درد می کند (zanuyəş dərd mikonəd) dizi ağrıyır

- Mənsubiyyət şəkilçisi qəbul edən söz (e) saitilə bitərsə: a) təkdə mənsubiyyət şəkilçiləri ilə söz arasına (əlef) artırılır.  
Məsələn:

I خانه ام (xaneəm) – evim

II خانه ات (xaneət) – evin

III خانه اش (xaneəş) – evi

b) Cəmdə isə heç nə artırılmır və mənsubiyyət şəkilçiləri ilə söz arasında izafət oxunur. Məsələn:

خانه مان (xaneyeman) – evimiz

خانه تان (xaneyetan) – eviniz

خانه شان (xaneyeşan) – evləri

– خانه مان از دانشگاه دور نیست  
deyil.

– نامه تان رسید Məktubunuz çatdı.

– پرندگان از لانه شان pəriyindən uçdular.

### Tapşırıqlar:

1. Cümlələri Azərbaycan dilinə tərcümə edin:

- شما کتاب زبان روسی دارید؟ - بلى من کتاب زبان روسی دارم.  
– کتاب زبان روسیتان کجا است؟ - کتاب روسیم dr منزل است.  
خانه تان از دانشگاه دور است؟ - خیر، خانه مان از دانشگاه دور  
نیست. - برادر بزرگت چند سال دارد؟ - برادر بزرگم بیست سال

دارد. خواهارانتان بزرگ هستند؟ - یک خواهرم بزرگ است و دیگری کوچک است. - نامشان چیست؟ نامشان نرگس و لاله است.

2. Söz birləşmələrini və cümlələri fars dilinə tərcümə edin:

Böyük bacım, kiçik qardaşım, işıqlı sinfimiz, fars dili dəftəriniz, Azərbaycan dili kitabın, (onun) bu günkü (امروزى) dərsləri

Dərsimiz fars dilidir. Arzumuz bu dili öyrənməkdir. Böyük qardaşın nəçidir? Böyük qardışım mühəndisdir. Ananız nə işlə məşğuldur? Anam həkimdir. Atanız da həkimdir? Xeyr, atam sürücüdür. Rus dili kitabınız haradadır? Rus dili kitabım masanın üstündədir.

3. Verilmiş sözlərə və söz birləşmələrinə bütün şəxslərdə mənsubiyyət şəkilçiləri artırın və yazın:

مداد، مداد سرخ، نامه، صندلی، عموم، خواهربزرگ

4. Cümlələrdəki şəxs əvəzliklərini müvafiq mənsubiyyət şəkilçiləri ilə əvəz edərək yazın:

نام من فیروز است. نام تو چیست؟ نام من علی است. - خواهربزرگ تو کیف دارد؟ - بلى، خواهربزرگ کوچک من کیف دارد. - نام او چیست؟ نام او لیلا است - قلم خودنویس تو کجا است؟ - قلم خودنویس من روی میز است. - منزل شما از مرکز دور است؟ - نخیر، منزل ما از مرکز شهر دور نیست. - دفترهای آنها پهلوی دانشیار است؟ - نخیر، دفترهای آنها پهلوی خودشان است.

5. Nöqtələrin yerinə müvafiq mənsubiyyət şəkilçisi artırıb yazın və tərcümə edin:

- نام ... چیست؟ - نام ... رعناء است. - کتاب ... اینجا است؟ - نخیر، کتاب .... اینجا نیست. در منزل است. - منزل ... از اینجا دور است؟ - بلى خانه ... از اینجا دور است. - نام برادر ... چیست؟ نام برادر ... عارف است. - مادر ... پزشک است؟ - بلى مادر ... پزشک است.

## درس هشتم - 8-Cİ DERS

### درس زبان فارسی

امروز ما درس زبان فارسی داشتیم. پس از زنگ معلم زبان فارسی به کلاس وارد شد. سلام کرد و به ما اجازه نشستن داد. ما نشستیم. معلم از ارشد کلاس پرسید:

- امروز چند نفر غائب است؟

- امروز دو نفر غائب است. عارف و نرمنه

- درس امروز ما از دستور زبان چیست؟

- درس امروز ما از دستور زبان زمان ماضی مطلق است.

ماضی مطلق از اساس فعل درست می شود. بطوریکه به آخر اساس فعل پسوندهای شخصی را اضافه می کنند. مثلا از فعل "گفتن" می شود: گفتم، گفتی، گفت. گفته‌ی، گفته‌ن. بعد معلم از دانشجویان دیگر پرسید: پروین از فعل "خواندن" نرمین از فعل "نوشتن" و نرگس از فعل "پرسیدن" ماضی مطلق را درست کردند و تصریف کردند.

علم از ما پرسید: - رفقا، همه شما درس تازه را فهمیدید؟

ما جواب دادیم: - بله، ما همه درس تازه را فهمیدیم.

### واژه ها

داشتیم (daştım) – varımız idi

وارد شد (vared şod) – daxil oldu

سلام کرد (səlam kərd) – salamlaşdı

نشستن (neşəstən) – oturmaq, əyləşmək

ارشد کلاس (ərşəd-e kelas) – sinif nümayəndəsi

غایب (ğayeb) – Burada: gəlməyən

سر درس (sər-e dərs) – dərsdə

بازگو کرد (bazqu kərd) – danişdi, nağıl etdi, söylədi

توضیح داد (touzih dad) – izah etdi

دستور (dəstur) – qrammatika

بطوریکه (betouri ke) – belə ki  
پسوندھای شخصی (pəsvəndha-ye şəxsi) – şəxs sonluqları  
(şəkilçiləri)

گفتن (qoftən) – demək

خواندن (xandən) – oxumaq

نوشتن (nevestən) – yazmaq

رفقا (rofəğə) – yoldaşlar (təki) (rəfiq)

فهمیدید (fəhmidid) – başa düşdünüz

## FEL

### 1. Felin məsdər forması

پدن (tən) دن (dən), və تن (tən) (idən) şəkilçiləri ilə bitən sözlərdir.

Fellər quruluşca üç qismə bölünür:

a) Sadə fellər: Yalnız bir kökdən ibarət olur. Məsələn: آمدن (amədən) – gəlmək

رفقان (rəftən)-getmək, خواندن (xandən) – oxumaq

رسیدن (residən) – çatmaq, yetişmək (meyvə)

b) Düzəltmə fellər: Bir ön şəkilçi və bir sadə feldən ibarət olur. Məsələn:

آمدن (amədən) – gəlmək در آمدن (dəramədən) – çıxməq

اوردن (avərdən) – gətirmək - در اوردن (dəravərdən) – çıxartmaq

گذشتن (qozəştən) – keçmək - در گذشتن (dərqozəştən) – ölmək

داشتن (daştən) – malik olmaq – و اداشتن (va daştən) məcbur etmək, vadər etmək

ماندن (mandən) – qalmaq – و اماندن (vamandən) aciz olmaq, çox yorulmaq

Göründüyü kimi, düzəltmə fellərin mənası onların əmələ gəldiyi sadə fellərin mənasından tamamilə fərqlidir.

c) **Mürəkkəb fellər:** Müstəqil sözlərin köməkçi fellərlə birləşməsindən düzəlir. Məsələn:

دراز کشیدن (deraz keşidən) – uzanmaq (yatmaq)

باز کردن (baz kərdən) – açmaq

گفتگو کردن (qoftoqu kərdən) – söhbət etmək

وارد شدن (vared şodən) – daxil olmaq

تشکیل دادن (təşkil dadən) – təşkil etmək

## 2. Felin əsası

Fars dilində fellərin əsası məsdərlərin sonundakı «ن» hərfini atmaqla əldə edilir. Məsələn:

گفت - رفت (qoft) – dedi – رفت - رفت (rəft) – getdi

رسید - رسید (rəsid) – çatdı, yetişdi

ریخت - ریختن (rixt) – tökdü, töküldü

دید - دید (did) – gördü

آمد - آمدن (aməd) – gəldi

نشست - نشستن (neşəst) – oturdu, əyləşdi

**Qeyd.** Misallardan göründüyü kimi, felin əsası eyni zamanda şühudi keçmiş zaman formasının III şəxs təkini ifadə edir.

## 3. Şəxs sonluqları

Fars dilində keçmiş zamanlarda işlənən şəxs sonluqları aşağıdakılardır:

I م (əm) – م (im) –

II ى (i) – ى (id) –

III – (-) - ن (ənd) –

III şəxs təkdə şəxs sonluğu yoxdur. Azərbaycan dilində də belədir.

#### **(ماضى مطلق) Şühidi keçmiş zaman forması**

Keçmiş zamanın bu formasını əmələ gətirmək üçün fel əsasının sonuna müvafiq şəxs sonluğu əlavə etmək lazımdır.  
Məsələn:

Məsdər	Fel əsası	Şühudi keçmiş zaman forması
گفتن	گفت	-گفتم dedim
دیدن	دید	-دیدی gördün
آوردن	آورد	-آورد gətirdi
رفتن	رفت	-رفتیم getdik
(حاضر) کردن	(حاضر) کرد	-حاضر کرديم hazirladınız
(جواب) دادن	(جواب) داد	-جواب دادند cavab verdilər

Misallardan məlum olduğu kimi, III şəxsin təki – fel əsası heç bir şəxs sonluğu qəbul etmir.

– من درسم را حاضر کردم Mən dərsimi hazırladım.

– تو حکایت را خواندی – Sən hekayəni oxudun.

– او از معلم پرسید O, müəllimdən soruşdu.

– ما به سئوالها جواب دادیم Biz suallara cavab verdik.

– شما دفترها را به دانشیار دادید Siz dəftərləri müəllimə verdiniz.

– آنها پس از درس به سینما رفتند Onlar dərsdən sonra kinoya getdilər.

**Şühidi keçmiş zamanın inkarı** felin əvvəlinə (nə) inkar əlamətini artırmaqla düzəlir.

İnkar əlaməti felə bitişik yazılır və vurğu qəbul edir.

Məsələn: جواب ندادیم (nərəftəm) – نرفتم (cəvab nədadim), ندیدند (nədidənd).

– من به سینما نرفتم Mən kinoya getmədim.

– تو به سوال درست جواب ندادی Sən suala düzgün cavab vermədin.

– او دفتر را به معلم نداد O, dəftəri müəllimə vermədi.

ما به تئاتر نرفتیم – Biz teatra getmədik.

Qeyd etmək lazımdır ki, a səsi ilə (“əlef” ilə) başlanan fellərdə inkar əlaməti ilə fel arasına bitişdirici “ى” (y) samiti artırılır. Məsələn:

نیامدم (nəyamədəm) – gəlmədim

نیاوردید (nəyavərədidi) – gətirmədiniz

نیاموختند (nəyamuxtənd) - öyrətmədilər, öyrənmədilər

نیاشفتیم (nəyaşoftim) - həyəcanlanmadıq

**Qeyd.** “ə” və “o” səsləri ilə (“əlef” ilə) başlanan fellərin inkar formasında həmin ə və o səslərini ifadə edən “əlef” yazılmır.

“ə” və “o” səsləri ilə inkar əlaməti arasına “ى” (y) samiti artırılır.

Məs: افکند - (əfkənd) نیفکند - (nəyəfkənd) – atmadi

افقاد - (oftad) نیفتاد - (nəyoftad) – düşmədi

انداخت - (əndaxtı) نینداخت - (nəyəndax) – atmadi

اندیشیدم - (əndişidəm) نیندیشیدم - (nəyəndişidəm) – düşünmədim

### Tapşırıqlar:

1. Cümlələri Azərbaycan dilinə tərcümə edin:

دانشیار آمد. دانشجویان نیز آمدند. دانشجویان به کلاس وارد شدند.  
دانشیار هم به کلاس وارد شد. معلم به دانشجویان گفت. معلم از  
دانشجویان پرسید. من درسم را حاضر کردم. تو تمرينیت را انجام  
ندادی. آنها درشیان را خوانند. ما نیز درسман را خواندیم. ما به  
سئوالهای معلم جواب دادیم. ترانه پانزده سال دارد. او با پدرش به  
گردش رفت. اما خواهرش با پدرش نرفت.

### واژه‌ها

انجام دادن (əncam dadən) – yerinə yetirmək

**گردىش** (kérdeş) – gəzinti, gəzmə

2. Cümlələri fars dilinə tərcümə edin:

Mən sənin bacını universitetdə gördüm. Sənin bacın məndən təzə dərsin yerini soruşdu. Mən sənin bacına təzə dərsin yerini dedim və kitabı ona verdim. Bu gün o, universitetə gəlmədi və mənim kitabı gətirmədi. Biz ev tapşırığını yerinə yetirdik. Müəllim dərsi əvvəl məndən soruşdu. Mən yaxşı cavab verdim. Müəllim mənə “afərin” dedi. Biz yüzə qədər saydıq. Mən qardaşımı farsca məktub yazdım. Qardaşım Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbəsidir. O da mənə farsca məktub yazdı.

### Lügət

görmək - (didən)	yer - جا (ca)
vermək – (dadən)	qədər – تا (ta)
saymaq – (şemordən)	farsca - بفارسی (befarsi)
yazmaq – نوشتن (nevestən)	

3. Söz birləşmələrini tərcümə edin. Şəxs əvəzliklərini mənsubiyyət şəkilçiləri ilə əvəz edin.

Mənim dəftərim, sənin kağızın, onun fars dili dəftəri, bizim evimiz, bizim evimizin qapısı, hündür bina, universitetin çalışqan tələbələri, çalışqan tələbə, sinfimizin pəncərəsi, bacının oğlu, oxocuların xahişi (خواهش)

4. Nöqtələrin yerinə müvafiq şəxs sonluğu artırıb cümlələri tamamlayın:

ما از مسکو دیروز آمد... تو درست را نوشت.... من پس از درس به منزل نرفت.... آنها به سئوالهای معلم جواب داد.... شما حکایت را نقل کرد..... من مضمون حکایات را نوشت..... شما کتاب زبان فارسی ندار....؟ شما تکلیف خانه را انجام داد....؟ نخیر، من تکلیف خانه را انجام نداد....

5. Azərbaycan dilinə tərcümə edin:

یک سال چهار فصل است؟ بهار، تابستان، پاییز، زمستان.  
یک فصل سه ماه است. دو فصل شش ماه است. پس سه فصل چند  
ماه است؟ - سه فصل نه ماه است. چهار فصلدوازده ماه است.  
دوازده ماه یک سال است.

- شما در فصل تابستان به کجا رفتید؟ - من در تابستان به  
دهکده‌ی خودمان رفتم.

- شما در دهکده چه کسی دارید؟ - من در دهکده پدر بزرگ.  
مادر بزرگ، عمو، عمه پسر عموم و دختر عمه دارم.

### Lügət

تابستان (tabestan) – yay

عمو (əmu) – əmi

زمستان (zamestan) – qış

عمه (əmme) – bibi

دهکده (dahkəde) – kənd

پسر عموم (pesərəmu) - əmioğlu

چه کسی (çə kəsi) – kim

دختر عموم (doxtərəmu) - əmiqızı

## درس نهم - 9-CU DƏRS گفتگو

- شما روزهای تعطیل تابستانی به چه کاری مشغول می شدید؟
- من روزهای تعطیل تابستانی به کارهای مختلف مشغول می شدم. مثلا:

بعد از 15 دقیقه ورزش و صرف صبحانه دو سه ساعت در حیاط خود کار می کردم. بعد از خواندن کتاب زبان فارسی قواعد دستوری این زبان را می آموختم و یاد می گرفتم. تکلیفها را انجام می دادم. متن ها را رو نویسی می کردم. کلمات تازه را یاد می گرفتم و بعد از مضمون متنها را نقل می کردم. ساعت دو نهار می خوردم و بعد از نهار تقریبا دو ساعت استراحت می کردم. طرف عصر با رفقایم یا به سینما و یا به تئاتر می رفتم.

- شما روزی چند ساعت با زبان فارسی مشغول می شدید؟
- من روزی دو ساعت با زبان فارسی مشغول می شدم.
- شما هر روز به کتابخانه می رفتهید؟
- نخیر، من هر روز به کتابخانه نمی رفتم. بعضی روزها می رفتم و در آنجا مجله ها و روزنامه های تازه را می خواندم.
- شما با همکلاسان خود بفارسی صحبت می کردید؟
- بله، من با همکلاسان خود گاهی به فارسی و گاهی هم به روسی و به انگلیسی صحبت می کردم.

- شما هیچ ضرب المثل فارسی می دانید؟
- بله، من چند تا ضرب المثل فارسی می دانم. مثلا: اول اندیشه وانگهی گفتار. یک دست صدا ندارد. اندک اندک بهم شود بسیار. کار امروز را به فردا مفکن. نابرده رنج گنج میسر نمی شود.

### واژه ها

مشغول شدن (məşğul şodən) – məşğul olmaq

صرف (sərf) – yemək, yemə  
 حیاط (həyat) – həyət  
 کار کردن (kar kərdən) – işləmək  
 قواعد دستوری (ğəvaed-e dəstuzi) – qrammatik qaydalar  
 یاد گرفتن (yad gereftən) – öyrənmək  
 رونویسی کردن (runevisi kərdən) – üzünü köçürtmək  
 طرف عصر (tərəf-e əsr) – axşam tərəfi  
 ضرب المثل (zərb-ol məsəl) – zərbi-məsəl  
 سینما (sinema) – kino  
 می دانید (midanid) – bilirsiniz  
 همکلاس (həmkelas) – sinif yoldaşı  
 چند تا (çənd ta) – bir neçə  
 گاهی (qahi) – bəzən  
 روزی (ruzi) – bir gün  
 اول اندیشه و انگهی گفتار (əvvəl əndiše vangəhi qoftar) – əvvəl  
 düşün, sonra danış  
 یک دست صدا ندارد (yek dəst seda nədarəd) – tək əldən səs  
 çıxmaz  
 اندک اندک بهم شود بسیار (əndək-əndək behəm şəvəd besyar)  
 – dama-dama göl olar  
 کار امروز به فردا مفکن (kar-e emruz be fərda məfəkən) – bu  
 günün işini sabaha qoyma  
 نابرده رنج گنج میسر نمی شود (naborde rənc gənc moyəssər  
 nemişəvəd) – çəkməsən cəfa sürməzsən səfa

### ماه و فصلها

- یک ماه چند روز است؟ - ماه سی و یا سی و یک روز است
- یک روز چند ساعت است؟ - یک روز بیست و چهار ساعت است.

- یک ساعت چند دقیقه است؟ - یک ساعت شصت دقیقه و یک دقیقه شصت ثانیه است
  - سال چند ماه است؟ - سال دوازده ماه است.
  - یک سال چند فصل است؟ - یک سال چهار فصل است
  - یک سال چند روز است؟ - یک سال سیصد و شصت و پنج روز است.
  - یک هفته چند روز است؟ - هفته ای هفت روز است.
  - دو هفته چند روز است؟ - دو هفته چهارده روز است.
  - شما نامهای ماهها را می دانید؟ - بله، نامهای ماهها از این قرار است. ژانویه، فوریه، مارس، آوریل، مه، ژوئن، ژویه، اوت، سپتامبر، اکتبر، نوامبر، دسامبر.
  - شما می دانید ماه فوریه چند روز است؟
  - بله می دانیم. ماه فوریه بیست و هشت روز است ولی هر چهار سال یک بار بیست و نه (29) روز می شود.
  - سالی که فوریه بیست و نه (29) روز می شود آن سال را سال کبیسه می گویند

### واژه ها

- (əz in ğərarəst) – belədir  
 (miqyənd) – deyirlər, deyərlər  
 (mişəvəd) olur, olar  
 (janviye) - yanvar  
 (fevriye) – fevral  
 (mars) – mart  
 (avrıl) – aprel  
 (me) – may  
 (juən) – iyun  
 (juye) – iyul  
 (ut) – avqust

سپتامبر(septambr) – sentyabr  
اکتبر(oktobr) – oktyabr  
نوامبر(novambr) – noyabr  
دسامبر(desambr) – dekabr  
سال کبیسه (sal-e kəbise) – ən uzun il

### Bitməmiş keçmiş zaman forması ماضى استمرارى (mazi-ye estemrarı)

Fars dilində bitməmiş keçmiş zaman formasını əmələ gətirmək üçün şühudi keçmiş zaman formasında işlənən fellərin əvvəlinə «می» (mi) hissəciyi artırılır və vurğu həmin hissəciyin üstünə düşür. Məsələn:

رقتم (getdim) – می رقتم (mirəftəm) – gedirdim, gedərdim  
خواندی (oxudun) – می خواندی (mixandi) – oxuyurdun,  
oxuyardın  
گفت (dedi) – می گفت (miqoft) – deyirdi, deyərdi  
نوشتبیم (yazdışq) – می نوشتبیم (mineveştim) – yazırkıq,  
yazardıq  
اوردید (gətirdiniz) – می اوردید (miavərđid) – gətirirdiniz,  
yazardınız  
پرېند (uçdular) – می پرېند (mipəridənd) – uçurdular,  
uçardılar

Qeyd etmək lazımdır ki, bitməmiş keçmiş zaman formasında işlənən fellər Azərbaycan dilinə, işlənmə yerindən asılı olaraq, həm də -ar, -ər şəkilçili qeyri-müəyyən gələcəkli keçmiş zaman felləri kimi tərcümə olunur.

**Qeyd.** Bitməmiş keçmiş zamanın inkar formasında **نه** (nə) inkar hissəciyi «ne» kimi tələffüz olunur. Məsələn:

نمی خواندی (nemirəftəm), (nemixandi),  
نمی آمد (nemiaməd)  
نمی رقتم (mirəftəm) – gedirdim, gedərdim

نمی رفتم (nemirəftəm) – getmirdim, getməzdim  
نمی خواندیم (nemixandim) – oxumurduq, oxumazdıq  
نمی نوشتد (ne minevəştənd) yazmırıldılar, yazmadılar  
من سال گذشته همیشه به او نامه می نوشتم. اما او به من جواب  
نمی نوشت

Mən keçən il həmişə ona məktub yazardım (yazardım),  
amma o, mənə cavab yazmazdı (yazmazdı).

علم هر روز درس را از من می پرسید. گاهی نمی پرسید  
Müəllim hər gün dərsi məndən soruşurdu (soruşardı), bəzən  
soruşmurdu (soruşmazdı).

آنها هر روز به کنار دریا می رفتد، اما آبتدی نمی کردند.  
Onlar hər gün dəniz kənarına gedirdilər (gedərdilər), amma  
çimmirdilər (çimməzdilər).

### Miqdar sayıları (ardı)

Fars dilində 20-də yuxarı miqdar sayıları müəyyən qayda ilə  
düzəlir. Belə ki, Azərbaycan dilində olduğu kimi, rəqəmlər  
çoxdan aza, soldan sağa doğru yazılır və deyilir. Rəqəmlər  
arasında «o» tələffüz olunur «و» (və) yazılır. Rəqəmlər  
arasında yazılın «و» həmişə ayrı yazılır, vurğu qəbul etmir,  
özündən əvvəlki rəqəmlə birlikdə tələffüz olunur. Məsələn: 24  
rəqəmini farsca demək üçün əvvəl بیست (bist), sonra «و» və  
nəhayət چهار (çəhar) rəqəmini demək lazımdır, yəni  
بیست و چهار (bist-o çəhar) şəklində deyilir.

Say yüzlükə başlanarsa əvvəl yüzlük, sonra onluq və  
nəhayət, təklik deyilir. Məsələn 365 belə deyilir  
سیصد و شصت (sisəd-o şəst-o pənc), yaxud 983 و پنج  
نهصد و هشتاد و سه (nohsəd-o həştad - o se), yaxud 1984- هزار و نهصد و هشتاد  
دو هزار و چهار (hezar-o nohsəd-o həştad - o çəhar) və yaxud 2012- دوازده  
هزار و دوازده (do hezar-o dəvazdəh) deyilir.

<b>Onluqlar</b>	<b>Yüzlükler</b>
10- ده (dəh) - 10	صد - 100 (səd) - 100
20- بیست (bist) - 20	دویست - 200 (devist) - 200
30- سی (si) - 30	سیصد - 300 (sisəd) - 300
40- چهل (çehel) - 40	چهارصد - 400 (çəhar səd) - 400
50- پنجاه (pəncah) - 50	پانصد - 500 (pansəd) - 500
60- شصت (şəst) - 60	شصصد - 600 (şeşsəd) - 600
70- هفتاد (həftad) - 70	هفتصد - 700 (həft səd) - 700
80- هشتاد (həştad) - 80	هشتصد - 800 (həşt səd) - 800
90- نود (nəvəd) - 90	نهصد - 900 (noh səd) - 900

### **Minliklər**

1000 - هزار (hezar)	- 1000
2000 - دو هزار (do hezar)	- 2000
3000 - سه هزار (se hezar)	- 3000
4000 - چهار هزار (çəhar hezar)	- 4000 və sair

Qeyd etmək lazımdır ki, mürəkkəb miqdardı saylarının tərkibindəki rəqəmlərin hər biri öz vurgusunu saxlayır. Məsələn: 1984-cü il belə yazılır və tələffüz olunur:

سال هزار و نهصد و هشتاد و چهار . سال 1984  
(sal-e hezar-o nohsəd-o həştad-o çəhar)

### **Vahidlik və qeyri-müəyyənlik bildirən «i» (i) artıklı بای وحدت و یا نکره**

Fars dilində vahidliyi və qeyri-müəyyənliyi bildirmək üçün isimlərin axırına «ئى» (i) artırılır. Həmin «ئى» vurğu qəbul etmir, vurğu «ئى»-dən əvvəlki hecanın üstünə düşür. Bu yolla düzələn isimlər Azərbaycan dilinə tərcümə olunan zaman «bir» sözündən istifadə edilir.

Məsələn:

**كتابى** (ketabi) – bir kitab

**روزى** (ruzi) – bir gün

**سالى** (sali) – bir il

**ماھى** (mahi) – bir ay

«ى» (i) articlinin vahidlik, təklik və ya qeyri-müəyyənlik bildirməsini kontekstdən kənardə işlənən sözlərdə müəyyən-ləşdirmək qeyri-mümkündür. Bunu yalnız kontekst daxilində, cümlənin məzmunundan asılı olaraq müəyyənləşdirmək mümkündür.

Məsələn: (ruzi mən babəradərəm be şekar rəftəm) – روزى مەن بابەرادەرەم بە شەكار رەفتەم (Men ba brادرم به شکار رفتم)

(ruzi mandəst ke sal təmam şəvəd) – روزى ماندە است كە سال تەمام شۇد (İlin qurtarmasına bir gün qalmışdır)

Misallardan göründüyü kimi, birinci cümlədəki «bir gün» qeyri-müəyyəndir, yəni dəqiq məlum deyil ki, ilin 365 günündən hansı bir günündə «mən qardaşımla ova getmişəm». Lakin ikinci cümlədəki روزى «bir gün» cümlənin məzmunundan asılı olaraq, təkliyi, yəni ilin qurtarmasına təkcə bir günün qalmasını bildirir.

- «ى» qəbul edən söz a və u saiti ilə bitərsə həmin sözlə «ى» arasında bitişdirici y «ى» samiti yazılar. Məsələn:

**دانشجویى - دانشجوی** - (daneşcuyi) – bir tələbə

**بنايى - بنا** – (benayi) – bir bina

**صدايى - صدا** – (sedayı) – bir səs

**دانشجویى چىنин گفت** – (Bir tələbə belə dedi)

**صدايى بە گوشىم رىسىد** – (Qulağıma bir səs gəldi).

«ى» qəbul edən söz e saitilə bitərsə sözlə «ى» arasında bir əlef (ı) yazılır. Məsələn:

**خانه اى** – (xanei) – bir ev

**راننده اى** – (ranəndeij) – bir sürücü

خواننده ای – (xanəndəi) – bir oxucu

Qeyd etmək lazımdır ki, «ئى» hərfini qəbul edən söz izafət tərkibində işlənərsə, «ئى» həm təyin olunan sözün, həm də təyinin axırında işlənə bilər. Məsələn:

بنای بلند – (bənayı bolənd) – uca bir bina

بنای بلندی – (bəna-ye boləndi) –

دانشجویی کوشა – (daneşcuyi kuşa) – çalışqan bir tələbə

دانشجوی کوشایی – (daneşcu-ye kuşayı)

نویسنده ای مشهوری – (nevisənde-ye məşhuri) – məşhur bir yazıçı

نویسنده ای مشهور – (nevisənde-ye məşhur)

مرد عاقلی – (mərd-e ağeli)

مردی عاقل – (mərdi ağel) – ağıllı bir adam (kişi)

درسه‌های ما در کلاسی روشن (در کلاس روشنی) ادامه دارد.

Bizim dərslərimiz işıqlı bir sinifdə davam edir.

### Tapşırıqlar:

1. شنیدن (görmək), شناختن (tanımaq), شنیدن (eşitmək), نوشتن (yazmaq), نشستن (əyləşmək) fellərini şühudi və bitməmiş keçmiş zaman formalarında şəxslərə görə dəyişdirin.

2. Mötərizə daxilində verilmiş felləri bitməmiş keçmiş zaman formasında və müvafiq şəxsədə işlədin və cümlələri tərcümə edin:

ما در قرائتخانه (نشستن) و کتاب، روزنامه و مجله (خواندن). تو روزی چند دقیقə ورزش (کردن)? من روزی ده – پانزده دقیقə (ورزش کردن) شماه هفته ای چند روز (کار کردن)? آنها زبان عربی را نیز (یاد گرفتن)? من هفته ای يك بار (dəfə) به سینما (رفتن). او به پدرش بفارسی نامه (نوشتن).

3. Cümlələri fars dilinə tərcümə edin:

Siz yay tətili günlərində kitab oxuyurdunuz? Bəli, mən yay tətili günlərində hər gün kitab oxuyurdum. Gündə (bir gündə)

neçə saat istirahət edirdiniz? Siz yoldaşlarınızla farsca danışırınzırmı? Mən yayda mətnlərin üzünü köçürdüüm, təzə sözlərin mənasını öyrənirdim. Biz hər gün səhər 15 dəqiqə idman edirdik. Bir il dörd fəsildir. Bir fəsil üç ay və doxsan gündür. Bir il üç yüz altmış beş gündür. Bir həftə yeddi gündür.

4. Cümlələri Azərbaycan dilinə tərcümə edin:

هفتہ ی گذشته من هر روز به کتابخانه می رفتم. رفقای من هم می آمدند و ما با هم می خواندیم. می نوشتیم. رعنای حکایات را می خواند و ما گوش می دادیم. قواعد دستوری زبان فارسی را یاد می گرفتیم و تمرینهای خانه را انجام می دادیم. ما از زبان فارسی به زبان آذربایجانی و از آذربایجانی به زبان فارسی ترجمه می کردیم. کلمات تازه را از فرهنگ فارسی به آذربایجانی پیدا می کردیم. ما با یکدیگر بفارسی صحبت می کردیم.

## واژه‌ها

گذشته (qozəşte) – keçmiş, keçən

با هم (ba həm) – birləikdə, bir yerdə

گوش دادن – (quş dadən) – qulaq asmaq

فرهنگ (fərhəng) – 1) – lügət; 2) mədəniyyət

پیدا کردن (peyda kərdən) – tapmaq

با یکدیگر (ba yekdigər) – bir-birimizlə

5. Fellərin transkripsiyasını və mənalarını yazın:

نمی خواندیم. نمی گفتی. نمی رفت. نمی آمدیم. نمی نوشتیم. نمی آوردند. یاد نمی گرفتند. کار می کردیم. نیامدند. ننوشتی. گوش نمی داد. آبتنی نمی کردند.

6. Verilmiş sözlərə və birləşmələrə «ya-ye nəkəre» (qeyri-müəyyənlik bildirən «ئى» articqli) artırın və onların transkripsiyalarını yazın, vurgularını qoynun.

بنای بلند، پزشک مشهور، دانشجو، مهندس، کارگر، مرد، کتاب جالب، اتاق روشن، کوچه، نویسنده

7. Sayları həm rəqəmlərlə, həm də sözlərlə yazın:

## درس دهم 10-CU DƏRS

### من دیروز چه کردم

من دیروز ساعت هفت و ربع از خواب بیدار شدم. رختخوابم را جمع کردم و پانزده دقیقه ورزش کردم و بعد دست و رویم را با صابون شستم. ساعت هفت و بیست دقیقه کم صبحانه خوردم. بعد با مادرم خداحافظی کردم و ساعت هشت و ده دقیقه از خانه بیرون رفتم. خانه‌ی ما به دانشگاه نزدیک است. درست ساعت هشت و بیست دقیقه به دانشگاه رسیدم. ساعت هشت و نیم زنگ زده شد و ما به کلاس داخل شدیم. ساعت اول ما درس زبان فارسی بود. معلم زبان فارسی به کلاس داخل شد. با ما سلام کرد و درس آغاز شد.

ما روزی شش ساعت درس داریم. درسها تا ساعت دو و بیست و پنج دقیقه کم ادامه دارد.

دیروز من پس از پایان درس منزل آمدم. نهار خوردم و بعد از نهار یک ساعت استراحت کردم. پس از استراحت درسهايم را حاضر کردم و تکلیفهای خانه را انجام دادم. اول تمرین زبان فارسی را انجام دادم. یعنی روزهای عید را نوشتم و روزهای عید از این قرار است.

- اول ژانویه روز عید سال نو میلادی است

- هشتم مارس روز عید زنان است

- بیست و یکم مارس عید نوروز است

- عید قربان و عید رمضان.

- بعد از حاضر کردن درسها و انجام دادن تکلیفهای دیگر،

ساعت یازده شب خوابیدم

## Lügət

- بیدار شدن (bidar şodən) – oyanmaq  
رختخواب (rəxtxab) – yorğan-döşək, yatacaq yer  
جمع کردن (cəm kərdən) – yığmaq. Burada: düzəltmək  
شستن (şostən) – yumaq  
خداحافظی کردن (xodahafezi kərdən) – xudahafizləşmək  
زده شد (zəde şod) – çalındı, vuruldu  
بود (bud) – idi  
آغاز شدن (ağaz şodən) – başlanmaq  
ادامه دارد (edame darəd) – davam edir  
عید (id, eyd) – bayram  
از این قرار است (əz in ərarəst) – belədir  
خوابیدن (xabidən) – yatmaq

### Vaxtin saat və dəqiqələrlə ifadə qaydaları

Fars dilində vaxtı saat və dəqiqələrlə ifadə etmək üçün əsas etibarilə aşağıdakı iki qaydanı öyrənmək lazımdır:

1. Müəyyən bir saatın (məsələn, 3-ün, 8-in) yarısına qədər olan vaxtin ifadə qaydası.

Azərbaycan dilində belə hallarda «işləyib» və «işləmiş» sözlərinən istifadə edilir. Məsələn, saat 10-a 20 dəqiqə işləyib, saat 3-ə 25 dəqiqə işləmiş və s. Bu cümlələrdəki vaxtı göstərən birləşmələr fars dilində belə ifadə edilir: əvvəl tam saatı göstərən rəqəm deyilir, sonra «o» və daha sonra yarıya qədər işləyən (keçən) dəqiqələrin miqdarı deyilir. Məsələn: saat 10-a 25 dəqiqə işləyib, yəni saat 9.25-dəqiqədir. Bu fars dilində belə ifadə edilir:

ساعت نه و بیست و پنج دقیقه است (saət noh-o bist-o pənc dəğigə əst).

Yaxud saat 6-ya 20 dəqiqə işləyib, yəni saat 5.20-dir.

(ساعت پنج و بیست دقیقه است) (saət pənc-o bist dəğigə əst).

پانزده دقیقه göstərən əqrəb 15-in üstündə olarsa, həm (panzdəh dəğigə), həm də ربع (rob) – «dörddə bir» sözündən istifadə edilir. Məsələn: saat 11-ə 15 dəqiqə işləyib, yəni saat 10.15-dir.

ساعت ده و ربع است (saat dəh-o rob əst)

(saat dəh-o panzdəh dəğigəəst) ساعت ده و پانزده دقیقه است

Əgər dəqiqə göstərən əqrəb yarıda yəni 30-un üstündə olarsa əsasən نیم (nim) – «yarım» sözündən istifadə olunur. Məsələn: saat 12-nin yarısıdır, yəni saat 11.30-dur.

ساعت یازده و نیم است (saat yazdəh-o niməst)

(saat yazdəh-o si dəqiqəəst). ساعت یازده و سی دقیقه است

**Qeyd.** Fars dilində ربع (rob) və نیم (nim) sözlərindən sonra دقیقه (dəqiqə) sözü işlənməz və bu sözlər daha işləkdir.

2. Müəyyən bir saatın bitməsinə 30-dan az dəqiqələrin qaldığını bildirən vaxtin ifadə qaydası:

Saatın bitməsinə müəyyən miqdarda dəqiqə qalarsa, Azərbaycan dilində «qalıb» və «qalmış» sözlərindən istifadə edilir. Məsələn, 8-ə 20 dəqiqə qalıb, 12-yə 5 dəqiqə qalmış və s. Fars dilində «qalıb» və ya «qalmış» sözlərinin əvəzində کم (kəm) «az» sözü işlənir. Belə ki, əvvəl bitəcək (tamam olacaq) saati göstərən rəqəm deyilir, sonra «o», daha sonra qalmış dəqiqələrin miqdarı və کم (kəm) sözü deyilir. Məsələn: «Saat 8-ə 20 dəqiqə qalıb» ifadəsi farsca belə deyilir:

ساعت هشت و بیست دقیقه کم است (saat həşt-o bist dəqiqə kəməst)

Yaxud saat 12-yə 5 dəqiqə qalıb:

ساعت دوازده و پنج دقیقه کم است (saat dəvazdəh-o pənc dəğigə kəməst).

Əgər dəqiqə göstərən əqrəb 15 dəqiqə qalmışlı göstərərsə, yenə də ربع (rob) sözündən istifadə edilir. Məsələn: Saat 12-yə 15 dəqiqə qalıb.

ساعت دوازده و ربع کم است (saət dəvazdəh-o rob kəməst).

Qeyd etmək lazımdır ki, (kəm) sözünün iştirakı ilə ifadə olunan vaxtı həm də birinci qayda ilə demək olur. Məsələn: Saat 9-a 12 dəqiqə qalıb, yəni saat 8.48-dir:

I. ساعت نه و دوازده دقیقə کم است (saət noh-o dəvazdəh dəğiğə kəməst)

II. ساعت هشت و چهل و هشت دقیقə است (saət həşt-o çehel-o həşt dəğiğə əst)

Yaxud saat 3-ə 15 dəqiqə qalıb:

ساعت دو و چهل و پنج دقیقə است (saət do-vo çehel-o pənc dəğiğə əst).

ساعت دو و سه ربع است (saət do-vo se rob əst)

ساعت سه و پانزده دقیقə کم است (saət se-vo panzdəh dəğiğə kəməst)

ساعت سه و ربع کم است (saət se-vo rob kəməst)

Misallardan məlum olur ki, vaxtin saat və dəqiqlərlə ifadəsi zamanı bir neçə variantdan istifadə edilir.

Vaxtı öyrənmək məqsədilə چند (çənd) – «neçə» sual əvəzliyindən istifadə edilir: məsələn, saat neçədir? Cümləsi fars dilində ساعت چند است (saət çəndəst?) şəklində deyilir. Cavab cümlələri müxtəlif cür ola bilər: Məsələn:

ساعت پنج است (saət pəncəst)

ساعت پنج و ربع است (saət pənc-o robəst)

ساعت پنج و نiyəm است (saət pənc-o niməst)

ساعت شش و ربع کم است (saət şeş-o rob kəməst) və s.

Əgər sual cümləsində işin, hərəkətin saat neçədə başlanması və ya qurtarmasını, yaxud neçəyə qədər davam etməsini öyrənmək məqsədi qarşıya qoyularsa ساعت (saət) sözündən sonra izafət əlaməti işlənər. Məsələn: saat neçədə gəldi? ساعت (saət-e çənd aməd? Saat neçədə yuxudan durdu? Saat 7-yə 15 dəqiqə işləmiş yuxudan durdu.

(saət-e çənd əz xab bidar şod) ساعت چند از خواب بیدار شد  
(saət-e şəş-o rob əz xab bidar şod) ساعت شش و ربع از خواب بیدار شد

Dərslər saat neçəyə qədər davam etdi?

(dərsha ta saət-e çənd edame daşt?) درسها تا ساعت چند ادامه داشت  
dərslər saat 2-yə 20 dəqiqə qalmışa qədər davam etdi.

(dərsha ta saət-e do-vo bist dəğيğə kəm edame daşt). درسها تا ساعت دو و بیست دقیقه کم ادامه داشت

### Sıra sayıları

Fars dilində sıra sayılarını əmələ gətirmək üçün miqdar sayılarının sonuna م (om) şəkilçisini artırmaq lazımdır. م (om) şəkilçisi həmişə vurğulu tələffüz ounur. Məsələn: کلاس پنجم (kelas-e pəncom) – beşinci sinif. م (om) şəkilçili sıra sayıları təyin etdiyi sözdən sonra, izafət birləşməsində işlənir. Məsələn:

صفحه بیست و پنجم (səfhe-ye bist-o pəncom) – 25-ci səhifə

طبقه هفتم (təbəğe-ye həftom) 7-ci mərtəbə

اتاق صد و سی و یکم (otağ-e səd-o si-yo yekom) – 131-ci otaq

**Qeyd. 1.** دو سه (do se) sayıları م (om) şəkilçisi qəbul edən zaman aşağıdakı kimi yazılır və tələffüz olunur:

دوم (dovvom) – ikinci

سه (se) – سوم (sevvom) – üçüncü

**Qeyd 2.** یکم (yekom) اوْل (əvvəl) də işlənir.

Məsələn: درس اوْل (dərs-e yekom) (dərs-e əvvəl)

- Ayın tarixini göstərmək üçün əvvəl ayın tarixi sıra sayı şəklində, sonra isə ay (ماه) və ya ayın adı deyilir. Məsələn:

Yanvarın biri – اوْل (یکم) ژانویه (əvvəl-e) yekom-e janviye

Ayın iyirmi biri – بیست و یکم ماه (bist-o yekom-e mah)

- İli göstərmək üçün əvvəl (il) sözü, sonra isə ili göstərən tarix miqdari sayı şəklində izafət birləşməsində işlənir.

Məsələn, 1918-ci il (sal-e hezar-o nohsəd-o hicdəh) 1918-ci mayın 28-i və ya 28 may 1918-ci il farsca belə deyilir.

بیست و هشتم مه سال هزار و نهصد و هیجده (bisto- həştom-e me sal-e hezar-o nohsəd-o hicdəh)

### Tapşırıqlar:

1. Suallara cavab verin:

- 1- شما دیروز ساعت چند از خواب بیدار شدید؟
- 2- امروز چند ماه است؟
- 3- شما صبح ساعت چند صبحانه خوردید؟
- 4- شما ساعت چند به کتابخانه می رفتید؟
- 5- ساعت چند از کتابخانه می آمدید؟
- 6- عید زنان چند مارس است؟
- 7- درسهاي شما ساعت هشت آغاز می شد یا ساعت هشت و نیم؟
- 8- شما امروز صبح چند دقیقه ورزش کردید؟
- 9- شما با همکلاسان خود بفارسی صحبت می کردید؟

2. Fars dilinə tərcümə edin:

Atam saat 3-ə 12 dəqiqə qalmış evdən çıxdı və 3-də vağzala çatdı. Saat 4-ə 15 dəqiqə işləmiş qatar yola düşdü. Atam Gəncəyə getdi. Kiçik qardaşım da onunla getdi. Atam və qardaşım 10 gündən sonra Gəncədən qayıtdılar. Atam mənim üçün farsca-Azərbaycanca lügət aldı. Mən təzə sözlərin mənasını həmin lügətdən tapırdım və mətni Azərbaycan dilinə tərcümə edirdim. Mən və sinif yoldaşım Nəriman dərslərimizi bizdə hazırlayırdıq.

### Lügət

vağzal – ایستگاه (istqah)

dəmir yol vağzalı راه آهن (istqah-e rahahən)

qatar - قطار (ğətar)

yola düşmək – به راه افتادن – (be rah ofstadən)

qayıtmaq – برگشتن (bərgəştən)

gətirmək – آوردن (avərdən)

məna – معنا (məna)

üçün – برای (bərəye)

tapmaq – پیدا کردن – (peyda kərdən)

tərcümə etmək – ترجمه کردن (tərcome kərdən)

3. Fars dilinə tərcümə edin:

Saat 8-ə 15 dəqiqə işləyib. Saat 9-a 25 dəqiqə işləyib. Saat 9-un yarısıdır. Saat 10-a 20 dəqiqə qalıb. Saat 12-yə 15 dəqiqə qalıb. Saat 1-ə 15 dəqiqə qalmış sinif yoldaşım bizə gəldi. Saat 6-nın yarısına qədər bizdə tapşırıqları yerinə yetirdik, dərslərimizi birlikdə hazırladıq.

4. Azərbaycan dilinə tərcümə edin:

- حالا ساعت چند است؟ - حالا ساعت هفت و نیم است

- شما روزی چند ساعت درس می خواندید؟ - ما روزی شش

ساعت درس می خواندیم

- درسهاي شما ساعت چند به پایان می رسید؟ - درسهاي ما در

ساعت دو و ربع کم به پایان می رسید

- شما هر روز چند دقیقه ورزش می کردید؟ - من هر روز ده -

پانزده دقیقه ورزش می کردم.

- روز های عید کدامند؟ (hansılardır?)

- روزهای عید اینها است: اول ژانویه، هشتم مارس، بیست و یکم

مارس

5. Birləşmələri fars dilinə tərcümə edin:

1981-ci il oktyabrın 12-si

1918-ci il mayın 28-i

1924-cü il aprelin 5-i

1966-ci il iyulun 22-si

1925-cü il yanvarın 13-ü

2013-cü il iyulun 28-i

6. Cümlelerin transkripsiyasını yazın və Azərbaycan dilinə tərcümə edin:

محمود روزی شش ساعت درس می خواند. احمدزاز آذر پرسید:  
ساعت چند است؟ آذر جواب داد: هشت و ربع کم است. برادرم ساعت  
هفت و نیم از خواب بیدار شد. مادرتان ساعت چند از مدرسه به خانه  
می آمد؟ بیست و یکم مارس عید نوروز است.

## درس یازدهم - 11-Cİ DƏRS

### دزد شاعر

روزی شاعر انوری داشت از بازار شهر بلخ می گذشت، ناگهان  
دید که مردی در میان مردم در وسط ایستاده داشت شعر می خواند.  
انوری ایستاد و به اشعاری که آن مرد داشت به نام خودش می خواند  
گوش داد و فهمید که اشعار او را به نام خودش می خواند. انوری  
نژدیک شد و از آن مرد پرسید:  
- اشعاری که تو داشتی می خواندی می دانی مال کدام شاعر  
است؟

آن مرد جواب داد: - بلى، می دانم، این اشعار مال انوری است.  
شاعر پرسید: پس، بگو ببینم، تو انوری را دیده ای و می شناسی؟  
آن مرد جواب داد: - شما چه می گویید؟! من خودم انوری هستم.  
انوری در مقابل جواب آن مرد خنده و بطور متعجبانه گفت:  
اگر تو انوری هستی پس من کیسم؟!  
شاعر رو به مردم کرده گفت: ای مردم، من تا به حال در باره دزد  
شعر شنیده بودم، اما، در باره دزد شاعر نشنیده و ندیده بودم.

### واژه ها

دزد (dozd) – oğru

وسط (vəsət) – orta  
 به نام خودش (be nam-e xodəş) – öz adına, öz adından  
 مال کدام شاعر؟ (mal-e kodam şaer) – hansı şairinki?  
 بگو ببینم (bequ bebinəm) – de görüm  
 می شناسی (mişenasi) – tanıyırsan  
 چه می گویید؟ (çe miquyid) – nə deyirsiniz?  
 خندیدن (xəndidən) gülmək  
 به طور متعجبانه (be tour-e motəəccəbane) – təəccüblü halda  
 تا به حال (ta be hal) – indiyə qədər, indiyə kimi  
 شنیدن (şenidən) – eşitmək

### ماضى ملموس زamanın davam forması – ماضى ملموس

ماضى ملموس (mazi-ye məlmus) dilində keçmiş zamanın davam forması adlanır. Bu formanın əmələ gəlməsində iki felin - داشتن - köməkçi və fikri ifadə edən əsas felin iştirakı zəruridir. Belə ki, felinin şühudi keçmiş zaman forması müvafiq şəxs sonluğu ilə əsas feldən əvvəl işlənir. Əsas fel, bir qayda olaraq, bitməmiş keçmiş zaman formasında, yəni ماضى استمرارى formasında işlənir və şəxs sonluqları qəbul edir. Deməli, ماضى ملموس-da həm köməkçi fel, həm də əsas fel şəxs sonluqları qəbul edir. Bu zaman formasının quruluş modeli belədir:

Şəxs sonluğu + ماضى استمرارى + əsas felin + şəxs sonluğu  
 + داشت +

داشت + م + مى رفت + م = داشتم مى رفتم

داشتım مى رفتم (daştəm mirəftəm) - getməkdəyəm  
 داشتى مى رفتى (daştı mirəfti) - getməkdəydiń  
 داشت مى رفت (daştı mirəft) – getməkdə idi  
 داشتىم مى رفتىم (daştım mirəftim) – getməkdəydiń

داشتید می رفتید (daştıd mirəftid) – getməkdəyдинiz  
 داشتند می رفتد (daştənd mirəftənd) – getməkdəyдilər  
 \* ماضى ملموس inkarda işlənməz

### Düzəltmə fellərdə:

داشتم بəر می گشتم. (daştəm bər-miğəştəm) – Qayıtmaqdə idim.

داشتım بəر می گشتیم. (daştım bər miğəştim) – Qayıtmaqdə idik və s.

### Mürəkkəb fellərdə:

داشتیم صحبت می کردیم. (daştım söhbət mikərdim) – Söhbət etməkdə idik.

داشتند صحبت می کردند. (daştənd sohbət mikərdənd) – Söhbət etməkdə idilər və s.

داشتن - ماضى ملموس da köməkçi feli həm əsas fellə yanaşı, həm də aralı işlənə bilir.

داشت از بازار شهر بلخ می گذشت, داشت به نام Mətnədəki خواند və s. cümlələrində köməkçi fel ilə əsas fel arasında başqa sözlər işlənmişdir, yəni ماضى ملموس aralı vəziyyətdə işlənmişdir.

تو داشتى مى خواندى (to daştı mixandi) cümləsində isə yanaşı işlənmişdir. Hər iki variantda Azərbaycan ədəbi dilinə – maqda (idi) şəkilçili keçmiş zaman kimi tərcümə edilər.

### Kəsr sayıları və faiz

Adı kərs sayılarının rəqəmlərlə yazılışı, eynilə Azərbaycan dilində olduğu kimidir. Məsələn: ...  $\frac{3}{5} = \frac{6}{10} = \frac{9}{15}$  və s.

Oxunuşu: Əvvəl surətdəki rəqəm miqdar sayı kimi, sonra məxrəcdəki rəqəm «م» (om) şəkilçili sıra sayı kimi tələffüz olunur. Məsələn:

$$\frac{3}{5} = \frac{6}{10} = \frac{9}{15} \text{، سه پنجم = پنج دوازدهم}$$

Əgər kəsr sayının əvvəlində tam ədəd gələrsə, əvvəl həmin tam ədəd, sonra **عدد صحيح** (ədədə səhih), daha sonra kəsr sayı deyilir. **عدد صحيح** ilə kəsr sayı arasında «و» (o) yazılır və oxunur.

Məsələn:  $5\frac{1}{6}$  = پنج عدد صحيح و يك ششم (pənc ədəd-e səhih-o yek şeşsom) və ya  $12\frac{6}{15}$  = دوازده عدد صحيح و شش (dəvazdəh ədəde səhih-o şeş panzdəhom)

Fars danişiq dilində **عدد صحيح** sözləri işlənmir, yəni  $5\frac{1}{6}$  = (pənc o yek şeşsem)  $12\frac{6}{15}$  = دوازده و شش پانزدهم (dəvazdəh-o şeş panzdəhom) şəklində deyilir.

### **Onluq kəsr sayıları aşağıdakı qayda üzrə ifadə olunur:**

Əvvəl tam ədəd, sonra **ممیز** (moməyyez) və ya **دھم** (ədəd-e səhih) sözü, sonrakı ədəd adı kəsr sayı kimi deyilir. Məsələn: 9.6 نه ممیز شش دھم (noh moməyyez şeş dəhom) və ya نه عدد صحيح و شش دھم (noh ədəd-e səhih o şeş dəhom)

21,07 – 21/7 (bist-o yek moməyyez həft sədom). 3,025-3.025 (se moməyyez- bist o pənc hezarom).

**Qeyd.** Tam ədəd yerində «sıfır» olarsa belə oxunar:

0,3 – 0.3 صفر و سه دھم və ya (0,07) = 0.07 sefr – o həft sədom.

### **Tapşırıqlar:**

1. Suallara cavab verin:

- شاعر انورى كە داشت از بازار شهر بلخ مى گذشت چە ديد؟
- مرد اشعار چە کسى را داشت مى خواند؟
- وقتى انورى پرسيد كە اشعار از آن كىست؟

- آن مرد چه جوابی داد؟  
- انورى چرا خندید و چه گفت؟

2. Cümlələrdə (mal) və ya (əz an) مال sözlərindən birini işlədin:

آن کتاب کیست?  
این قلم خواهر شما است?  
این ماشین رئیس دانشگاه است!  
این دفترهای کنترول دانشجویان است.  
مگر آن قلم سرخ دانشیار نیست?  
آیا، آن کتاب زبان فارسی برادر من است؟

**Nümunə:** این کتاب مال کیست? = این کتاب کیست?

3. Cümlələri tərcümə edin:

Bu qırmızı qələm kimindir?

Bu qırmızı qələm bizim müəllimimizinkidir.

Bəs bu dəftərlər kimindir? Bu dəftərlər mənim sinif yoldaşlarımındır (همکلاسان)

Əkrəm cavab verməkdə idi ki, sinfin qapısı açıldı (باز شد).

Qardaşım hər həftə atama məktub yazardı.

Atam da ona cavab yazardı.

4. Cümlələrdə mötərizə daxilində verilmiş məsdərləri –də (bitməmiş keçmiş zamanda) və müvafiq şəxslər işlədin:

سال گذشته دانشجویان گروه (qrup) ما به موزه ها (رفتن).

برادر بزرگ من همیشه در ساعت هفت از اداره (برگشتن)

مادرم آموزگار است. او هر روز در ساعت پنج به خانه (آمدن)

احمد، دانشیار هر روز از تو درس (پرسیدن)

یارسال (keçən il) او در کلاس در ردیف يكم (نشستن)

5. Felləri şühudi (ماضى مطلق)، bitməmiş keçmiş

bitməmiş keçmiş zamanın davam formalarında bütün şəxslərdə təsdiqdə işlədin:

خواندن، بر گشتن، صحبت کردن

6. Azərbaycan dilinə tərcümə edin:

### صحبت دانشمند با قایقران

روزی دانشمندی قایقی کرایه کرده در دریا گردش می کرد. هنگام گردش از قایقران پرسید:  
- رفیق، تو علم فیزیک را بلد هستی؟ قایقران گفت: - نه خیر، آقا،  
بلد نیستم.

دانشمند گفت: چه آدم بدبختی هستی، هر که فیزیک را بلد نیست  
یک سوم عمرش به باد رفته است.  
پس از قدری گردش دانشمند دوباره از قایقران پرسید - رفیق،  
پس، از علم هیئت چیزی بلدی؟

قایقران: نه خیر آقا، از آن هم چیزی بلد نیستم.  
دانشمند: آه، برادر، راستی هم آدم بدبختی هستی، زیرا کسی که  
علم هیئت را بلد نیست، دو سوم عمر خود را به باد داده است.  
در این وقت باد شدیدی وزید و قایق آنها سرنگون شد. این بار  
قایقران از دانشمند پرسید: - آقا، شما شنا کردن را بلد هستید؟  
دانشمند: نه، متأسفانه، بلد نیستم. قایقران گفت در این صورت  
لباس مرا محکم بگیرید و خودتان را محکم نگهدارید و الا سه سوم  
عمر شما به باد می رود.

### واژه ها

قایقران (qayıq sürən) – qayeqran

علم هیئت (elm-e heyət) – astronomiya

راستی (rasti) – doğrusu

شدید (şəhid) – şiddətli

سرنگون شدن (sərnequn şodən) – başı aşağı çevrilmək

شنا کردن (şena kərdən) – üzmək

و الا (və ella) – yoxsa

## درس دوازدهم - 12-Cİ DƏRS

### انار

لعل تراشید باز	طبیعت لعل ساز
پهلوی هم چید باز	لعل تراشیده را
بنقره پیچید باز	پهلوی هم چیده را
به حقه پوشید باز	به نقره پیچیده را
نام بنامید انار	حقه پوشیده را
(نعم شیرازی)	

### واژه ها

انار (ənar) – nar	
نقره (noğre) – gümüş	
لعل (ləl) – yaqut (qiymətli daş)	
پیچیدن (piçidən) – bükmək, sarımaq	
لعل ساز (ləl saz) – ləl yaradan	
حقه (hogğe) – balaca, yumru qutu	
تراشیدن (təraşidən) – 1) yonmaq, 2) qırxmaq	
پوشیدن (puşidən) – geyinmək	
پهلوی هم (pəhlu-ye həm) – bir-birinin yanına	
نامیدن (namidən) – adlandırmaq	
چیدن (çidən) – düzmək	
باز (baz) – yenə, yenidən	

### شنیده ام کور شده ای

از دوستان قدیم یکی بمرتبه بزرگی رسیده صاحب منصب شد. یکی از همان دوستان قیم، این را شنیده خیلی خوشحال شد و برای تبریک به نزد او رفت. صاحب منصب یعنی همان دوستش که

صاحب منصب شده وقتیکه دوست قدیمی خود را دید، از شناختن او  
چشم پوشی کرده، پرسید:

- تو کیستی و برای چه آمده ای؟ دوستش شرمنده شده گفت:

- مگر مرا نشناختی؟!

صاحب منصب گفت: - نه خیر، نشناختم.

دوست او که برای تبریک آمده بود گفت:

- من دوست قدیمی تو هستم. شنیده ام کور شده ای و کسی را نمی  
بینی و نمی شناسی، برای تسلیت نزد تو آمده ام – این را گفت و از  
جای خود برخاست و رفت

### واژه ها

صاحب منصب (sahebmənsəb) – vəzifəli şəxs, vəzifə sahibi

شدن (şodən) – olmaq (köməkçi fel)

شنیدن (şenidən) – eşitmək

خوشحال شدن (xoşhal şodən) – sevinmək

وقتی که (vəgti ke) – o vaxt ki...., o zaman ki,

شناختن (şenaxtən) – tanımaq

چشمپوشی (çeşmpuşı kərdən) – göz yummaq, vaz keçmək,  
görməməzliyə vurmaq

برای چه؟ (bəra-ye çə) – nə üçün?

شرمنده شدن (şərmənde şodən) – utanmaq, xəcalət çəkmək

کور شدن (kur şodən) – kor olmaq

نمی بینی (nəmibini) - görmürsən

نمی شناسی (nemışenasi) – tanımirsan

تسلیت (təsliyyət) – 1)təsəlli vermə, 2)baş sağlığı verme

برخاستن (bərxastən) – qalxmaq, ayağa durmaq

## Keçmiş zaman feli sıfəti

Fars dilində keçmiş zaman feli sıfətini əmələ gətirmək üçün fel əsasının sonuna ° (e) şəkilçisi artırılır. Bu şəkilçi vurğu qəbul edir. Bu qayda ilə düzələn feli sıfətlər Azərbaycan dilinə – mis<sup>4</sup> şəkilçili keçmiş zaman feli sıfətləri kimi tərcümə olunurlar.

Məsdər	Əsas	Feli sıfət
تراشیدن (yonmaq)	تراشیده	(təraşide) – yonulmuş
چیندن (düzmək)	چیده	(çide) – düzülmüş
پیچیدن (bükmək)	پیچیده	(piçide) – bükülmüş
شکستن (sındırmaq)	شکست	(şekeste) – sınmış, sıniq
گذشن (keçmək)	گذشت	(qozəşte) – keçmiş

yonulmuş yaqt – لعل تراشیده (lə'l-e təraşide)  
 oxumuş adam – مرد تحصیل کرده (mərd-e təhsil kerde)  
 keçmiş zaman – زمان گذشته (zəman-e qozəşte)  
 dünya görmüş qoca – پیر جهان دیده (pir-e cəhan dide)  
 yonulmuş karandaş – مداد تراشیده (medad-e təraşide)  
 - مداد تراشیده روی میز است. Yonulmuş karandaş stolun  
 üstündədir.

- پیر جهاندیده به پسر خود چنین گفت.  
 Dünya görmüş qoca öz oğluna belə dedi.

Fars dilindəki keçmiş zaman feli sıfətləri işlənmə yerindən asılı olaraq, həm də feli bağlama mənasını daşıyır. Məsələn, aşağıdakı cümlələri müqayisə etsək, görərik ki, تراشیده həm feli sıfət kimi, həm də feli bağlama kimi işlənmişdir.

من مداد تراشیده را به رفیق دادم

Mən medad-e tərəşide ra be rəfiğəm dadəm. – Mən yonulmuş karandaşı yoldaşımı verdim.

من مداد را تراشیده به رفیق دادم.

Mən medad ra təarşide be rəfiğəm dadəm. – Mən karandaşı yonub (yonaraq) yoldaşımı verdim.

Qeyd etmək lazımdır ki, fars dilində yeganə feli bağlama varsa, o da həmin keçmiş zaman feli sıfəti ilə müştərekdir. Keçmiş zaman feli sıfəti, feli bağlama kimi işlənən zaman Azərbaycan dilinə -ib<sup>4</sup> və ya -araq<sup>2</sup> şəkilçili feli bağlama formasında tərcümə olunur.

Məsələn:

دانشیار به کلاس آمده با دانشجویان سلام کرد.

Daneşyar be kelas aməde ba daneşcuyan səlam kərd. – Müəllim sinfə gəlib (gələrək) tələbələrlə salamlasdı.

بهروز جلوی تخته شعر را ازیر گفت.

Behruz celou-ye təxte rəfste şer ra əzbər qoft. – Behruz taxtanın qarşısına gedib (gedərək) şeri əzbər dedi.

### ماضى نقلى نقللى keçmiş zaman forması

Fars dilində nəqli keçmiş zaman formasını əmələ gətirmək üçün keçmiş zaman feli sıfətinin sonuna müvafiq xəbər şəkilçisi artırılır. ◦ (e) saiti ilə bitən sözlərə qoşulan xəbər şəkilçilərinin imla qaydasına görə xəbər şəkilçisindən əvvəl, yəni ◦ (e) saiti ilə bitən sözlə xəbər şəkilçisi arasında bir «l» (əlef) yazılır. Həmin imla qaydası nəqli keçmiş zaman formasında işlənən fellər də tətbiq olunur. Məsələn:

ام - آمده ام (amədeəm)

ای - آمده ای (amədei)

gəlmışdır (gəlib) (amədeəst) آمده + است - آمده است

gəlmışık (amədeim) ایم - آمده ایم

gəlmışsınız (amədeid) اید - آمده اید

gəlmışlər (amədeənd) اند - آمده اند

Nəqli keçmiş zaman formasında işlənən fellər Azərbaycan dilinə «fel kökü+(mış<sup>4</sup>)+şəxs sonluğu» modelli zaman formasında tərcümə edilir. Azərbaycan dilində də bu zaman forması nəqli keçmiş adlandırılır. Məsələn:

شنبیده ام (şenideəm)  
خوانده ای (xandei)  
yazmışdır نوشته است (neveşteəst)  
demişik گفته ایم (qofteim)  
getmişsiniz رفته اید (rəfteid)  
görmüşlər دیده اند (dideənd)

ما این حکایت را با هم خوانده ایم و مضمونش را یاد گرفته ایم  
(Ma in hekayət ra bahəm xandeim və məzmunəş ra yad gerefteim). Biz bu hekayəni birlikdə oxumuşuq və məzmununu öyrənmişik.

شما در سهای خودتان را خوب حاضر کرده اید.  
(Şoma dərsha-ye xodetan ra xub hazer kerdeid) – Siz öz dərslərinizi yaxşı hazırlamışsınız.

### Nəqli keçmiş zaman formasının inkarı

Nəqli keçmiş zaman formasının inkarı, əvvəlki səhifələrdən öyrəndiyiniz digər zaman formalarının inkarı kimi, felin əvvəlinə نه (nə) inkar hissəciyiinin artırılması yolu ilə düzəlir.

İnkıar hissəciyi - نه (nə) həmişə felə bitişik yazılır və vurğu qəbul edir. Məsələn:

شننیده ام (nə'şenideəm) –eşitməmişəm  
ندیده ای (nə'didei) – görməmişəm  
انجام نداده ایم (əncam nə'dadeim) –yerinə yetirməmişik  
کارنکرده اند (kar nə'kerdeənd) – işləməmişlər  
دانش آموزان هنوز موزه نظامی را ندیده اند

(daneşamuzan hənuz muze Nezami ra nədideənd) – Şagirdlər hələ Nizami muzeyini görməmişlər.

کارگران امروز کار نکرده اند، زیرا امروز روز استراحت است  
(kargəran emruz kar nəkərdeənd, zira emruz ruz-e estesahətəst)

Fəhlələr bu gün işləməmişlər، çünkü bu gün istirahət gündür.

سه نفر از دانشجویان تمرین را درست انجام نداده اند  
(se nəfər ez daneşcuyan təmrinə dorost əncam nədadeənd)  
Tələbələrdən üç nəfəri tapşırığı düzgün yerinə yetirməmişdir.

### Tapşırıqlar:

1. Fellərdən keçmiş zaman feli sıfəti düzəldin. Mənasını bilmədiyiniz feilləri kitabın sonundakı lügətdən tapın, tələffüz və mənalarını öyrənin:

شکستن، نوشتن، نشستن، رفتن، دیدن، گذشتن، رسیدن، چیدن، پوشیدن

2. Birinci tapşırıqda verilmiş fellərin nəqli keçmiş zaman formasını düzəldin və onlardan üçünü həm təsdiqdə, həm də inkarda şəxslərə görə dəyişdirib yazın.

3. Mötərizə daxilində verilmiş felləri nəqli keçmiş zaman formasında və müvafiq şəxsədə işlədin.

بهار (فرا رسیدن). پرندگان از کشورهای جنوبی (آمدن). برفها (آب شدن). طبیعت بسیار (زیبا شدن). مردم لباس زمستانی خود را در (آوردن). کارهای کشاورزی (آغاز شدن). دانشجویان دفتر و کتابهای خودشان را روی میز (گذاشتن) ساعت نه و نیم درس (آغاز شدن). ما همه درس تازه را (فهمیدن). آنها تمرینهای خانه را درست (انجام دادن). ما ساعت دو و نیم نهار (خوردن). احمد و حمید امروز (دیر کردن). ما همه کتاب (خریدن).

### واژه ها

فرا رسید (fərəresidən) – çatmaq

مردم (mərdom) – camaat, xalq  
کشور (keşvər) – ölkə  
در آوردن (dər avərdən) – çıxartmaq, soyunmaq  
آب شدن (ab şodən) – ərimək  
کشاورزی (keşavərzi) – kənd təsərrüfatı  
دیر کردن (dir kərdən) – gecikmək  
خریدن (xəridən) – almaq (pul ilə)  
زیبا شدن (ziba şodən) – gözəlləşmək

#### 4. Fars dilinə tərcümə edin:

Mən bu gün səhər saat 8:20-də onu görmüşəm. Sən «Ənar» şeirini yaxşı əzbərləmişən (ازبر کردن). Əkbər sənin rus dili dəftərini gətirmişdir. Biz dəftər, kitab və qələmlərimizi stolun üstünə qoymuşuq (گذاشتن). Siz saat neçədə universitetə çatmışsınız? Şagirdlər dünən dərsdən sonra Nizami muzeyinə getmişlər. Sən bu günkü qəzeti امروز روزنامه‌ی امروز oxumuşsan? Xeyr, mən hələ (هنوز) oxumamışam.

#### 5. Atalar sözlərini və onların Azərbaycan dilindəki qarşılıqlarını əzbər öyrənin:

گز نکرده پاره کن – (gəz nəkəerde pare məkon) –  
Ölçməmiş biçmə. Yüz ölç bir biç.  
آب رفته به جوی بر نمی گردد  
(Ab-e rəfte be cuy bər nemigərdəd) –  
Axan (axmış) su arxa qayıtmaz. Axan su geri qayıtmaz.  
هر کس کاشته ی خود – (Hər kəs kaşte-ye xod ra miderəvəd) –  
Hər kəs öz əkdiyini biçər. Nə əkərsən onu biçərsən.  
شیشه ی شکسته را پیوند کردن مشکل است  
(Şiše-ye sekəste ra peyvənd kərdən moşkeləst).  
Sınıq (sinmiş) şüşəni calamaq (yapışdırmaq) müşküldür.  
آدم مار گزیده از ریسمان سیاه و سفید می ترسد.

(Adəm-e mar gəzide əz risman-e siyah-o seifid mitərsəd).  
İlan çalan (çalmış, sancmış) adamala çatıdan qorxar.

6. Fellərin hansı zamanda və hansı şəxsədə işləndiyini  
nümunədə göstərildiyi kimi ayrı-ayrı sütunlarda yazın:

خریدی، می خواندم، نوشته اند، رقتید، داده ایم، خواندند، انجام می  
دادی، گفت، کار می کردیم، حاضر کرده اید، یاد گرفتند، می فهمیدید،  
فهمیده اند، جواب دادند، پرسیده است. می نشستیم، خوابیده اند، گذشته  
اید، نوشتی، آمده است، گفته ام.

Nümunə:

ماضى استمراري  
می خواندم

ماضى نقلی  
نوشته اند

ماضى مطلق  
خریدی

7. Kitabın sonundakı lügətdən istifadə edərək hekayəni  
Azərbaycan dilinə tərcümə edin:

می گویند روزی یکی از اشخاص از خود راضی به دیدن نویسنده  
معروف فرانسوی ولتر رفت. ولی ولتر در خانه نبود. آن شخص دید  
که وضع اناق ولتر درهم و برهم است و روی میز تحریر او یک  
انگشت گرد نشسته است.

آن شخص از وضع اناق نا راحت شد و با انگشتش روی میز  
تحریر نویسنده نوشت "خر" و رفت.  
فردای آن روز تصادفاً آن شخص نویسنده را در خیابان دید و به او  
گفت: دیروز آمده بودم خدمتتان، تشریف نداشتید.  
ولتر با نگاه فیلسوفانه گفت: بلی... کارت ویزیت جناب عالی را  
روی میز تحریرم دیدم!!!

## درس سیزدهم - 13-CÜ DERS

### مکالمه

- سال گذشته تابستان شما به کدام شهر رفته بودید؟
- سال گذشته من با برادر بزرگم به تبریز رفته بودم.
- شما تا پارسال تبریز را ندیده بودید؟
- من شهر های دیگر را مثلاً مسکو، کیف، تفلیس را دیده بودم ولی تبریز را ندیده بودم. پارسال که به تبریز رفتم روز اول که به آنجا رسیدم جاهای دیدنی شهر را تماشا کردم. امسال نیز به شهر مسکو رفتم و جاهای دیدنی آنجا را گشتم.
- پس باع وحش مسکو را هم تماشا کردید؟
- بله. ما دو روز به باع وحش مسکو رفتیم. زیرا باع وحش مسکو خیلی بزرگ است و ما در یک روز نتوانستیم تا آخر تماشا کنیم.
- از باع وحش خوشتان آمد؟
- بله، هم من و هم برادرم از باع وحش خیلی خوشمان آمد. بطور کلی، من از حیوانات خوشم می‌ایم. در باع وحش خیلی حیوانهای گوناگون هست مثلاً: گوزن، آهو، اسبهای گوناگون، پرندگان رنگارنگ مختلف، مارهای خیلی بزرگ و گوناگون و غیره. مارها را توانی قفسها جا داده بودند.
- شما در باع وحش طاووس هم دیده بودید؟
- بله، من طاووس را اولین بار در باع وحش مسکو دیدم. وقتیکه من رنگهای دم و بالهای طاووس را دیدم به چشمانم باور نکردم. خلاصه من خیلی خوشحال هستم که به باع وحش رفتم. من در باره باع وحش انشا هم نوشتیم و آنرا به معلم داده ام. معلم خواند و به من "آفرین" گفته است.

### واژه ها

کدام؟ (kodam) – hansı?

مار (mar) – ilan  
 پارسال (parsal) – keçən il  
 جا دادن (ca dadən) – yerləşdirmək  
 طاووس (tavus) – tovuz quşu  
 باخ وحش (bağ-e vəhş) – zoopark  
 اولین بار (əvvəlin bar) birinci dəfə  
 نتوانستیم تا آخر تماشا کنیم (nətəvanestim ta axər təmaşa konim) – Axıra qədər baxa bilmədik.  
 دم (dom) – quyruq  
 بال (bal) – qanad  
 بطور کلی (betour-e kolli) – ümumiyyətlə  
 باور کردن (bavər kərdən) – inanmaq  
 گوناگون (qunaqun) – cürbəcür  
 گوزن (gəvəzn) – maral  
 پرندگان (pərəndeqan) – quşlar

### ماضى بعيد (ماضى عاجز)

Fars dilində uzaq keçmiş zaman formasını əmələ getirmək üçün felin keçmiş zaman feli sıfəti, بودن (idi) köməkçi felinin əsası və şəxs sonluğu lazımdır. Başqa sözlə, uzaq keçmiş zaman forması aşağıdakı quruluş modeli əsasında düzəlir:

Şəxs sonluğu + بود + keçmiş zaman feli sıfəti	
getmişdim – رفته بودم	رفته + بود
getmişdin – رفته بودی	
getmişdi – رفته بود	
getmişdik – رفته بودیم	
getmişdiniz – رفته بودید	
getmişdilər – رفته بودند	

Uzaq keçmiş zaman formasında vurğu feli sıfətin son hecası üzərinə düşür. Məsələn: rəft'ə budəm, qoft'ə budi, nevəst'ə bud, xand'ə budim və s.

من دیروز به سینما رفته بودم. –

او به قطار دیر کرده بود –

ما تمرین را درست انجام داده بودیم.

Biz tapşırığı düzgün yerinə yetirmişdik.

شما دیروز درسهايتان را باهم حاضر کرده بودید؟

Siz dünən dərslərinizi birlikdə hazırlaşmışdınız?

آنها هم این مقاله را –

خوانده بودند.

Uzaq keçmiş zamanın inkarını əmələ gətirmək üçün feli sıfət hissəsinin əvvəlinə inkar əlamətini - نه (nə) əlavə etmək lazımdır.

İnkar hissəciyi - نه (nə) həmişə vurğu qəbul edir və bitişik yazıılır. Məsələn: نرفته بودی (nə'rəfte budəm), ننوشته بودند (nəneveşte budənd) və s.

Siz bu hekayəni oxumamışdınız?

شما این حکایت را خوانده بودید؟

O, dünən öz yoldaşları ilə kinoya getməmişdi?

او دیروز با رفقای خود به سینما نرفته بود؟

Biz ev tapşırıqlarını düzgün yerinə yetirməmişdik.

ما تکلیفهای خانه را درست انجام نداده بودیم؟

Əgər fel a (ا) və (ي) saitləri ilə başlanarsa, inkar hissəciyi ilə fel arasında bitişdirici y (ى) samiti və felin əvvəlindəki əlef (ا) yazılır. Məsələn:

نیامدە بودم، نیامدە بودی، نیامدە بود، نیامدە بودیم... ----- آمدن

نیایستاده بودم. نیایستاده بودیم. نیایستاده بودند... ----- ایستاند

احمد دیروز بكتابخانه نیامدە بود.

Əhməd dünən kitabxanaya gəlməmişdi.

هیچ کس سر **بیا** (ayaq üstə) نیایستاده بود، همه نشسته بودند  
Heç kim ayaq üstə dayanmamışdı, hamı əyləşmişdi.

Əftəden fel «o» və «ə» (ı) ilə başlanarsa, (məselən (oftadən), انداختن (əndaxtən) inkar hissəciyi ilə fel arasında bitişdirici y (ى) samiti yazılır və fəlin əvvəlindəki əlef (ı) düşür, yazılımr tələffüzdə isə qalır. Məselən:


Qatar vaxtında yola düşməmişdi.

قطار سر وقت به راه نیفتاده بود.

O, oxu hədəfə atmamışdı. – او تیر را به هدف نینداخته بود –

Azərbaycan dilindəki «xoşum gəldi və xoşuma gəldi (gəlirdi, gəlir...)» ifadələri fars dilində yalnız bir variantda işlənir ki, o da Azərbaycan dilindəki «-dan<sup>2</sup> xoşum gəldi» modelinə uyğun gəlir. Deməli, bu ifadənin quruluş modeli belədir:

«Şəxs əvəzliyi + از + əşyanın adı + خوش + mənsubiyyət şəkilçisi + آمدن felinin müvafiq zamanı»



Qeyd etmək lazımdır ki, fars dilində həmin ifadələrdə «از» «ا» ön qoşmasının işlənməsi zəruridir. Məsələn: o filmdən xoşum gəldi.

(Mənim) o filmdən xoşum gəldi və ya

من از آن فیلم خوشم آمد –

Sənin o film xoşuna gəlməmişdi və ya

تو از آن فیلم خوشت نیامده بود -

Onun gəzməkdən xoşu gəlirdi və ya

او از گرداش خوشش می آمد – Gəzmək onun xoşuna gəlirdi –

Bizim o şeirdən xoşumuz gəlib və ya

ما از آن شعر خوشنام آمده است – O şeir xoşumuza gəlib

Sizin bu işdən xoşunuz gəldi? və ya

شما از این کار خوشتان آمد؟ Bu iş xoşunuza gəldi?

Onların səfərdən xoşları gəlirdi və ya

Səfər xoşlarına gəlirdi سەفەر مى آمد – سەھىفەلەردا قىيەتلىكىنەردا

آمدن Həmin birləşmələri inkarda işlətmək üçün felinin  
əvvəlinə inkar hissəciyi – نه artırılır. Əvvəlki səhifələrdə qeyd  
edildiyi kimi, inkar hissəciyi ilə feli arasında bitişdirici y  
(ى) samiti yazılır. Məsələn:

Mənim dünənki gəzintidən xoşum gəlmədi və ya

Dünənki gəzinti xoşuma gəlmədi –

من از گرداش دیروزی خوش نیامد

Sənin bu hekayədən xoşun gəlməmişdi? və ya

Bu hekayə xoşuna gəlməmişdi?

تو از این حکایت خوشت نیامده است؟

Bizim onun rəftarından xoşumuz gəlmirdi və ya

Onun rəftarı xoşumuza gəlmirdi –

ما از رفتار او خوشنام نمی آمد

### Tapşırıqlar:

1. Mətnindəki felləri seçib onların məsdər formasını yazın.

رفتن – رفته بودم Nümunə:

2. Fars dilinə tərcümə edin:

Biz keçən il Tehrana getmişdik. Tehrani mən görməmişdim.  
Tehran çox gözəl şəhərdir. Mənim Tehrandan çox xoşum gəldi.  
Mən Tehrana sinif yoldaşlarımla getmişdim. Sinif  
yoldaşlarımdan iki nəfəri Tehrani görmüşdülər. Mən  
Tehrandan qardaşımı məktub yazmışdım. Biz oradan müxtəlif

kitablar almışdıq. Mən qardaşım üçün farsca-rusca lügət kitabı almışdım. Qardaşımın o kitabdan çox xoşu gəlmışdı.

### 3. Azərbaycan dilinə tərcümə edin:

من دیروز به کتابخانه ی مرکزی رفته بودم. در قرائتخانه نشسته درسھایم را حاضر کرده بودم. همکلاسم اکبر نیز به کتابخانه آمدə بود. ما باهم تکلیفهای خانه را در قرائتخانه انجام داده بودیم. من در سالھای گذشته هم درسھایم را در قرائتخانه حاضر می کردم. دیروز رفیقم به خانه ی ما آمده بود. من از او پرسیدم: - تو متن تازه را رونویسی کرده ای؟ او جواب داد: - بلی من هم متن تازه را رونویسی کرده ام. هم کلمات تازه را از کتاب فرهنگ پیدا کرده ام و هم متن را بزبان آذربایجانی ترجمه کرده ام.

من: - تو چرا دیروز نیامدə بودی؟

او: - من دیروز مريض بودم.

### 4. Cümchlələrin xəbərini inkarda yazın:

او دیروز با ما به سینما رفته بود. تو آن حکایت را Nümunə: نقل کرده بودی. قطار تقلیس دیر کرده بود. من روزنامه ی دیروزی را خواندə بودم. ما دیشب مهمانی رفته بودیم. پریروز رفقاھim به خانه ما آمده بودند. آنها تکلیف خانه را درست انجام داده بودند. رفیقم دفتر زبان فارسی مرا آورده بود. شما درسھای گذشته را خوب ياد گرفته بودید. ما از روزنامه "خلق" ترجمه کرده بودیم.

رفته بود - رفته بود

### 5. Fellərin zamanlarını və mənalarını yazın:

گفتم، گفته ام. می گفتم، گفته بودم، خواندی، خواندə ای، می خواندی، خواندə بودی، ترجمه نکرde بودید. ياد نگرفته است. برگشته بودند. بر نگشته بودند. دیر نکرد، ياد گرفت. ياد گرفته است. ياد گرفته بود. ياد می گرفت. بیدار شدیم. ترجمه نکرde اید. آورده بود. نمی آورد. نیاورده است. می آمد. نیامدə بود.

Nümunə: bitməmiş k. deyirdim, deyərdim.

6. Fellərin mənalarını farsca yazın:

Görmüşəm, eşitmışdım, oxuyardım, hazırlamışam, yerinə yetirmişdim, gəlmədi, öyrənmişəm, yazırıdı, getmirdim, tərcümə etməmişəm, gətirməmişdilər, gecikmədi, əyləşdiniz, çatmamışdı.

## درس چهاردهم - 14-CÜ DƏRS

### حکایت

دو نفر برای گرفتن اعانه به در خانه شخص متمولی می آیند. از پشت در صدای صاحبخانه را می شنوند که با صدای بلند به خدمتکارش می گوید:  
- چوب کبریت را چرا دور انداختی؟ باید آن را نگه می داشتی، شاید روزی به کار می آید.

آن دو نفر به روی هم دیگر نگه می کنند و می گویند: - ما به خانه چه کسی برای اعانه آمده ایم؟ این مرد که برای یک چوب کبریت اینطور سخت گیری می کند به ما هرگز اعانه نمی دهد. بیا برگردیم. در همین اثنا صاحبخانه در را باز می کند و از خانه بیرون می آید. همینکه آن دو نفر را پشت در خانه خود می بینند از آنها می پرسد: - شما که هستید و برای چه به اینجا آمده اید؟ آن دو نفر سبب آمدن به خانه آن شخص گفتند. صاحبخانه فوراً برمی گردد و هزار تومان پول اورده به آنها می دهد.  
آن دو نفر خیلی تعجب کرند و از صاحبخانه پرسیدند: - شما که از یک دانه چوب کبریت نمی گذرید چطور می شود که از هزار تومان می گذرید؟

صاحبخانه در جواب گفت: - من اگر آن گونه صرفه جویی نمی کردم نمی توانستم این گونه بذل و بخشش بکنم.

## واژه‌ها

- اعانه (eane) - maddi yardım, maddi kömək  
متمول (motəməvəl) - varlı, dövlətli  
چوب کبریت (çub-e kebrit) - kibrit çöpü  
دور انداختی (dur əndaxtən) - tullamaq, atmaq  
باید نگه می داشتی (bayəd negəh midaştı) - saxlamalı idin, gərək saxlayaydın  
اینطور (intour) - belə, bu cür  
سخت گیری (səxtgiri) - sərtlik, ciddilik, tələbkarlıq  
فوراً (fourən) - dərhal, cəld  
برگشتن (bərgəştən) - qayıtmaq  
آن گونه (an qune) o cür, elə  
شاید (şayəd) - bəlkə, ola bilsin ki,  
صرفه جویی (sərfe cuyı) - qənaət  
بذل (bəzl) - əliaçıqlıq

## İndiki zaman

Fars dilində indiki zamanı düzəltmək üçün fel kökünün əvvəlinə (mi) hissəciyi artırılır və sonuna isə müvafiq şəxs sonluğu əlavə edilir. Deməli, indiki zamanın quruluş modeli belədir: «şəxs sonluğu + fel kökü + می»

Oxuduğunuz mətndəki می آیند (miayənd - gəlirlər), می شనوند (mişənəvənd - eşidirlər), می گوید (miquyəd - deyir), برمی گردد (birun miayəd) - çölə çıxır), بیرون می آید (bərmigərdəd - qayıdır), və s. fellər indiki zamanda işlənmişdir.

## Fel kökü

Fars dilində fel kökünün alınması, fel əsasının alınması kimi asan deyil. Bu dildə fellərin az bir qrupunun kökü məsdər

şəkilçilərinin (تن، دن، يدن) atılması yolu ilə alınır ki, belə fellərə “*tam*” və ya «*qaydalı*» fellər deyilir. Məsələn;

خوردن yemək - kökü (xor)

خواندن oxumaq – خواندن (xan)

آوردن gətirmək – آوردن (avər)

کشتن kəsmək, (heyvan) öldürmək – کش (koş)

کندن qopartmaq, qırmaq – کن (kən)

کشیدن çəkmək, dartmaq – کشیدن (keş)

ترسیدن qorxmaq – ترس (ters) və s.

Fellərin digər bir qrupunun kökü isə bu dilin müəyyən qayda və qanununa əsasən alınır. Belə ki, məsdər şəkilçiləri atıldıqdan sonra qalan hissənin sonuncu hərfi ya başqa bir hərfələ əvəz olunur, ya da tamamilə atılır. Belə fellər də “*qiyasi*” və ya «*qaydalı*» fellərdir. Məsələn:

1) 1) ختن (xtən) ilə bitən fellərdə (تن(tən)) atılır, خ(xe) hərfi (ز(ze)) hərfi ilə əvəz olunur:

آموختن öyrətmək, öyrənmək – آموز (amuz)

سوختن yanmaq, yandırmaq – سوز (suz)

ساز tikmək (ev), düzəltmək – ساز (saz)

دوختن tikmək (paltar) – دوز (duz)

2) 2) شتن (ştən) ilə bitən fellərdə (تن(tən)) atılır, ش(şin) hərfi (ر(re)) hərfi ilə əvəzlənir. Məsələn;

دار dashən malik olmaq – دار (dar)

گدار qoymaq – گدار (qozar)

گذر keçmək – گذر (qozər)

پندار təsəvvür etmək – پندار (pendar)

3) 3) فتن (ftən) ilə qurtaran feillərdə (تن(tən)) atılır ف(fe) hərfi (ب(be)) hərfi ilə əvəz olunur:

ياب tapmaq – ياب (yab)

شتافن tələsmək – شتاب (şetab)

فریپ فریقتن aldatmaq – (fərib)

کوب کوپ döymək, əzmək – (kub)

4) Sonu دن(udən) ilə bitən fellərdə دن(dən) atılır, و(u) isə  
| (a) hərfi ilə əvəzlənir.

نمودن göstərmək, etmək – نما(nəma, noma)

فرمودن buyurmaq – فرما(fərma)

پیمودن yol getmək, qət etmək – پیما(peyma)

آزمودن sınamaq – آزما(azma)

Bəzən məsdər şəkilçisindən əvvəlki hərf də atılır. Belə fellər  
ستن(stən) ilə bitən fellərdir ki, ستن(stən) bütövlükdə atılır.  
Məsələn;

دانستن bilmək – دان(dan)

توان bacarmaq – توان(təvan)

آرا bəzəmək – آرا(ara)

زی yaşamaq – زی(zı)

Bunlarla yanaşı bir qrup fellər var ki, onların kökünü almaq  
üçün heç bir ölçü və qanun-qayda yoxdur. Belə fellərə “*səmai*”  
və ya «qaydasız» fellər deyilir. Bunların kökünü əzbərləmək  
yolu ilə öyrənmək mümkündür. Məsələn;

آمدن gəlmək – آی(ay)- ī (a)

دیدن görmək – بین(bin)

نوشتن yazmaq – نویس(nevis)

نشیش oturmaq – نشیش(neşin)

کردن etmək – کن(kon)

خواه istəmək – خواه(xah)

خیز qalxmaq – خیز(xiz)

**Qeyd 1.** Bəzi fellərin kökü iki fonetik tərkibə malikdir.  
Məsələn:

I            II

رقتن (rəftən) getmək – رو (rou), (rəv)  
 دادن (dadən) vermək – ده (deh), (dəh)  
 دويدن (dəvidən) qaçmaq, yüyürmək - دو (dou), dəv  
 شنیدن (şenidən) eşitmək – شنو (şenou), (şenəv)  
 شدن (şodən) olmaq – شو (şou), (şəv)  
 نهادن (nəhadən) qoymaq – نه (neh), (nəh)  
 جستن (cestən) tullanmaq – جه (ceh), (cəh)

**Qeyd 2.** İki köklü fellərin birinci sıradakı köklərindən yalnız II səxş təkdə işlənən əmr şəkillərində istifadə edilir. Qalan bütün hallarda ikinci (II) sıradakı köklərdən istifadə edilir. Məsələn:

eşit – (beşnou) – بشنو  
 ver – (bedeh) – بد  
 eşidin – (beşenəvid) – بشنويـد  
 gedin – (berəvid) – بروـيد  
 eşidirəm – (mişenəvəm) – مىـشـنـويـم

**Qeyd 3.** Fars dilində felin əmr şəkli, indiki zamanı، مضارع التزامي (mozare-ye eltezami) və s. formalar fel kökündən düzəldiklərini, həmçinin fel kökünün alınmasının çox da asan olmadığını nəzərə alaraq, kitabdan istifadə edənlərə kömək məqsədilə ən işlək sadə və düzəltmə fellərin kökünü göstərməyi məqsədyönlü hesab etdik. (Bax: s. 143-150)

### Tapşırıqlar:

1. Mətndəki indiki və keçmiş zamanlarda işlənmiş felləri seçib yazın və məsdər formasını göstərin.
2. Verilmiş fellərin köklərini, tələffüzünü və mənalarını 142-148-ci səhifələrdəki cədvəldən tapın və indiki zamanda انداختن، برگشتـن، پوشـيدـن، خـدا حـافـظـيـ كـرـدن işlədin:

3. Verilmiş suallara mətn əsasında cavab verin:

1. دو نفر براي چه به خانه چه کسی رفته بودند؟
2. در پشت درخانه آنها چه حرفهایی (hansı sözləri) شنیدند؟
3. آنها به همdiگر چه گفتند؟
4. صاحبخانه آن دو نفر را دیده چه پرسید؟
5. صاحبخانه چه کرد که آنها تعجب کردند؟
6. آنها از صاحبخانه چه پرسیدند؟
7. صاحبخانه چه جوابی داد؟

4. Mətnin məzmununu danışın.

5. Kitabın axırındakı lügətdən istifadə edərək Azərbaycan dilinə tərcümə edin:

روزی ملانصرالدین به یک مرد بخیل گفت: - چرا تو من را هیچ وقت مهمان نمی کنی؟ آن شخص جواب داد: - برای اینکه تو پرخور هستی، هنوز یک لقمه را به دهان نگذاشته، لقمه دیگری را بر می داری. ملا در جواب گفت: - تو مرا مهمان کن. قول می دهم که در بین دو لقمه دو رکعت نماز می خوانم.

6. Fars dilinə tərcümə edin:

Bir gün ata öz oğluna dedi: “Oğlum, müəllimlər səndən şikayət (شکایت) edirlər ki, dərslərini yaxşı hazırlamır-san (حاضر نمی کنی). Anan da şikayet edir ki, ona kömək (کمک) etmirsen”. Oğlan atasının sözlərindən (حروفها) xəcalət (خجالت) çəkdi (کشید), rəngi qızardı (سرخ شد). Atası bunu hiss etdi (حس کرد), daha (دیگر) heç nə demədi.

### Ən işlək sadə və düzəltmə fellər və kökləri

ا (əlef)

Məsdər

آراستن (arəstən) -  
آzmudən (azmudən) -

Mənası

bəzəmək  
sinamaq,

Kökü

آرا (ara)  
ازما (azma)

آمدن (amədən)	yoxlamaq	(ى) ī (a)
آموختن (amuxtən)	gəlmək	آموز (amuz)
آمیختن (amixtən)	öyrətmək, öyrənmək	
آوردن (avərdən)	qarışmaq, qarışdırmaq	آمیز (amiz)
آویختن (avixtən)	gətirmək	آور (avər)
افروختن (əfruxtən)	asmaq	آویز (aviz)
افزوشن (əfzudən)	yandırmaq	افروز (əfruz)
افکندن (əfkəndən)	artırmaq,	افزا (əfza)
انداختن (əntaxtən)	çoxaltmaq	
اندیشیدن (əndişidən)	salmaq, atmaq	افکن (əfkən)
افتادن (oftadən)	atmaq, tullamaq	انداز (əndaz)
ایستادن (istadən)	düşünmək	اندیش (əndiş)
	düşmək	افت (oft)
	dayanmaq,	ایست (ist)
	durmaq	

## ب

باختن (baxtən)	uduzmaq	باز (baz)
باریدن (baridən)	yağmaq	بار (bar)
باقتن (baftən)	toxumaq	باف (baf)
برخاستن (bərxastən)	qalxmaq, durmaq	برخیز (bər-xız)
برداشتن (bərdaştən)	götürmək, qaldırmaq	بردار (bərdar)
بردن (bordən)	aparmaq	بر (bər)
بریدن (boridən)	kəsmək	بر (bor)
برگشتن (bərgəştən)	qayıtmaq	برگرد (bərgərd)
برخوردن (bərxordən)	rast gəlmək, toq- quşmaq	برخور (bərxor)
بستن (bəstən)	bağlamaq,	بند (bənd)

	örtmək	
بوسیدن (busidən)	öpmək	بوس (bus)
بودن (budən)	olmaq, (idi)	بو (bov).. (baş)
بیختن (bixtən)	ələmək	بیز (biz)

### پ

پاشیدن (paşidən)	səpmək	پاش (paş)
پختن (poxtən)	bışirmək	پز (pəz)
پذیرفتن (pəzuroftən)	qəbul etmək	پزیر (pəzir)
پرستیدن (pərəstidən)	pərəstiş etmək	پرست (pərəst)
پروردن (pərvərdən)	bəsləmək	پرور
پرسیدن (porsidən)	soruşmaq	پرس (pors)
پریدن (pəridən)	uçmaq	پر (pər)
پسندیدن (pəsəndidən)	bəyənmək	پسند (pəsənd)
پوشیدن (puşidən)	geyinmək, örtmək	پوش (puş)
پیچیدن (piçidən)	1)bükəmək, sarımaq 2) dönmək, burulmaq	پیچ (piç)

### ت

تاختن (taxtən)	çapmaq (at)	تاز (taz)
تپیدن (təpidən)	döyünmək (ürək)	تپ (təp)
تراشیدن (təraşidən)	yonmaq, qırxmaq	تراش (təraş)
ترسیدن (tersidən)	qorxmaq	ترس (ters)
ترکیدن (tərəkidən)	çatlamaq	ترک (tərək)
توانستن (təvanestən)	bacarmaq	توان (təvan)

### ج

جستان (cestən)	tullanmaq, hoppanmaq	جه (ceh, cəh)
----------------	-------------------------	---------------

جستن (costən) جو شىدىن (cuşidən)	axtarmaq	جو (cu)
جويدن (cəvidən)	qaynamaq	جوش (cuş)
چ	çeynəmək	جو (cəv)
چرخىدىن (çərxidən)	firlanmaq,	چرخ (çərx)
چرىدىن (çəridən)	dolanmaq	
چسبىدىن (çəsbidən)	otlamaq	چر (çər)
چشىدىن (çəşidən)	yapışmaq	چسب (çəsb)
چىدىن (çidən)	dadmaq, dadına baxmaq	چش (çeş)
خ	yığmaq, dərmək, düzmək	چين (çin)
خاستن (xastən)	qalxmaq, ayağa durmaq	خيز (xiz)
خرىدىن (xəridən)	almaq (pul ilə)	خر (xər)
خزىدىن (xəzidən)	sürünmək	خر (xəz)
خندىدىن (xənidən)	gülmək	خند (xənd)
خوابىدىن (xabidən)	yuxulamaq, yatmaq	خواب (xab)
خواستن (xastən)	istəmək	خواه (xah)
خواندىن (xandən)	oxumaq	خوان (xan)
خوردىن (xordən)	yemək	خور (xor)
د		
دادن (dadən)	vermək	ده (deh, dəh)
داشتىن (daştən)	malik olmaq	دار (dar)
دانىستان (danestan)	bilmək	دان (dan)
در آمدن (dər-amədən)	çıxmaq	دراي (dəray)
در آوردىن (dər-avərdən)	çixartmaq, soyunmaq	در آور (dər avər)
در آويختن (dər-avixtən)	əlbəyaxa olmaq	در آويز (dər-aviz)

درودن (derəvidən)	bıçmək (ot)	درو (derəv)
دریدن (dəridən)	parçalamaq,	در (dər)
دختن (duxtən)	yırtmaq	
دويدن (dəvidən)	tikmək (paltar)	دوز (duz)
دیدن (didən)	qaçmaq, yüyürmək	دو (dou), (dəv)
ر	görmək	بین (bin)
راندن (randən)	sürmək, qovmaq	ران (ran)
ربودن (robudən)	qapmaq, çəkmək, cəzb etmək	ربا (roba)
رسیدن (rəsidən)	çatmaq, yetişmək	رس (rəs)
رفتن (rəftən)	getmək	رو (rou, rəv)
رفتن (roftən)	süpürmək, təmizləmək	روب (rub)
ريختن (rixtən)	tökmək, tökülmək	ريز (riz)
رمیدن (rəmidən)	hürkmək	رم (rəm)
ز		
زدن (zədən)	vurmaq, çalmaq, döymək	زن (zən)
زدون (zodudən)	silmək, yox etmək	زدا (zoda)
س		
ساييدن (sayidən)	1) sürtülmək, 2) ovulmaq	ساي (say)
ساختن (saxtən)	tikmək (ev, bina)	ساز (saz)
سپردن (sepordən)	qurmaq	
ستودن (sotudən)	tapşırmaq	سپار (separ)
سرودن (sorudən)	tərifləmək	ستا (seta)
	qoşmaq (şəir)	سرا (səra)

سوختن (suxtən)	yanmaq, yandırmaq	سوز (suz)
ش		
شتافتن (şetaftən)	tələsmək	شتاب (şetab)
شدن (şodən)	olmaq	شو (şou, şev)
شستن (şostən)	yumaq	شوى (şuy)
شکستن (şekəstən)	sınmaq, sındırmaq	شكن (şekən)
شمردن (şemordən)	saymaq	شمار (şomar)
شناختن (şenaxtən)	tanımaq	شناس (şenas)
شنیدن (şenidən)	eşitmək	شنو (şenou, şenəv)
شکفتن (şekoftən)	açılmaq (gül), çiçəkləmək	شف (şekof)
شکافتن (şekaftən)	1) sökmək, 2) yarmaq	شکاف (şekaf)
ف		
فرستادن (ferestadən)	göndərmək	فرست (ferest)
فسودن (fərsudən)	köhnəlmək	فرسا (fərsa)
فرمودن (fərmudən)	buyurmaq	فرما (fərma)
فرأڭرفتن (fəzagereftən)	1) bürümək, 2) mənimsəmək	فرأڭير (fəragir)
فروختن (foruxtən)	satmaq	فروش (foruş)
فسردن (feşordən)	sıxmaq, təzyiq etmək	فشار (feşar)
فهميدن (fəhmidən)	başa düşmək, anlamaq	فهم (fəhm)
ك		
كاشتن (kaştən)	əkmək	كار (kar)
كردن (kərdən)	etmək	كن (kon)
كشتن (koştən)	1) öldürmək,	كش (koş)

كشیدن (keşidən)	2) kəsmək (heyvan)	كش (keş)
كندن (kəndən)	çəkmək	كن (kən)
كوفتن (kuftən)	qazımaq,	
كوبیدن (kubidən)	çıxartmaq döymək, əzmək	كوب (kub) كوب (kub)

### گ

گذاشتن (qozaştən)	qoymaq	گزار (qozar)
گذشتن (qozəştən)	keçmək	گذر (qozər)
گردیدن (gərdidən)	gəzmək, dolanmaq	گرد (gərd)
گرفتن (gereftən)	tutmaq, götürmək	گير (gir)
گریختن (qorixtən)	qaçmaq	گريز (qoriz)
گزیدن (gəzidən)	sançmaq,	گز (gəz)
گشتن (gəştən)	çalmaq, dişləmək	گرد (gərd)
گفتن (qoftən)	gəzmək, dolanmaq	گو (qu)
گندیدن (gəndidən)	demək, söyləmək	گند (gənd)

### م

ماندن (mandən)	qalmaq	مان (man)
مردن (mordən)	ölmək	مير (mir)

### ن

نشستن (neşəstən)	əyləşmək, oturmaq	نشين (neşin)
نمودن (nəmudən)	etmək	نما (nəma)
نواختن (nəvaxtən)	çalmaq	نواز (nəvaz)

نوشتن (neveştən)	yazmaq	نویس (nevis)
نوشیدن (nuşidən)	içmək	نوش (nuş)
و		
ورزیدن (vərzidən)	1) məşğul olmaq 2) etmək	ورز (vərz)
وزیدن (vəzidən)	əsmək	وز (vəz)
هراسیدن (hərasidən)	qorxmaq	هراس (həras)
یافتن (yaftən)	tapmaq	باب (yab)

## درس پانزدهم - 15-Cİ DƏRS

### حکایت

شخصی داشت برای دوست نزدیک خود نامه می نوشت. یک نفر از آشنایان قدیمی او در پهلوی او نشسته بود و داشت به نوشه های او نگاه می کرد. شخص نویسنده آن را حس کرد و از گفتن چیزی به او خودداری کرد یعنی به آن شخص نمی گفت که چرا به دست من داری نگاه می کنی و هر چه می نویسم داری می خوانی. شخص نویسنده با خود فکر کرد که چطور به آن شخص بفهماند که نوشه او را نخواند. او در آخر نامه اش این جمله را نوشت: "دوست عزیزم یک رازی را می خواستم به تو آشکار بکنم ولی ممکن نیست زیرا یک نادان و احمق پهلوی من نشسته هر چه می نویسم دارد می خواند از این سبب رازی را که می خواستم به تو بنویسم نمی توانم بنویسم. مرا ببخش" نامه که به اینجا رسید آن شخص از خود در آمده در حال عصبانی گفت: چرا تو در نامه خود به من احمق و نادان گفتی؟ آخر من که نامه ترا نخوانده ام.

شخص نویسنده لبخند زد و گفت: اگر تو نامه مرا نخوانده ای از کجا به تو معلوم شد که من در نامه خود واژه های احمق و نادان را در باره تو نوشته ام!

## Lügət

- آشنا (aşena) – tanış  
پهلوی او (pəhlu-ye u) – onun yanında  
خودداری کردن (xoddarı kerdən) – çəkinmək, özünü saxlamaq  
می نویسم (minevisəm) – yazıram  
می خوانی (mixani) – oxuyursan  
با خود فکر کردن (ba xod fekr kerdən) – öz-özünə fikirləşmək  
بفهماند (befəhmanəd) – başa salsın, anlatsın  
راز (raz) – sırr  
از خود درآمد (əz xod dəraməd) – özündən çıxdı  
لبخند زدن (ləbxənd zədən) – gülümsəmək, təbəssüm etmək  
نادان (nadan) – qanmaz, nadan

## مضارع الترامى-nin işlənmə məqamları

Azərbaycan dilində oxumaq istəyirəm və ya istəyirəm oxuyam, yazmaq istədim və ya istədim yazam, getmək istəmişdim və ya istəyirdim gedəm və s. kimi istək, arzu bildirən birləşmələrin fars dilindəki qarşılığı bu dildəki "istəmək" mənasını ifadə edən "خواستن" köməkçi felinin iştirakı ilə düzəlir. Belə ki, həmin köməkçi felin münasib zaman formalarının birindən sonra əsas felin مضارع الترامى formalarının birindən sonra əsas felin formasında işlənməsi yolu ilə ifadə olunur ki, bu da مضارع الترامى -nin işlənmə məqamlarından biridir. Köməkçi fel "خواستن" həm zamana, həm də şəxsə görə dəyişir. Əsas fel

isə مضارع التزامي – də işlənərək yalnız şəxsə görə köməkçi fel ilə uzlaşır.

مضارع التزامي fel kökünün əvvəlinə به (be), axırına isə müvafiq şəxs sonluğu artırmaqla düzəlir. Məsələn: خواندن: felindəن: بخوانم، بخواند، بخوانى، بخوانيم، بخوانيد، بخوانند: və s. kimi.

yazmaq istədim خواستم بنویسم – (xastəm benevisəm)

getmək istəyirdim istəyərdim (mixastəm berəvəm) – می خواستم بروم

oxumaq istəmişdi خواسته بود بخواند – (xaste bud bexanəd)

gətirmək istəmişik خواسته ایم بیاوریم – (xasteim beyavərim)

demək istəyirsiniz istəyərsiniz می خواهید بگویید – (mixahid bequyiyid)

qayıtmaq istədilər خواستند برگردند – (xastənd bərgərdənd)

دوست عزیزم، رازى را می خواستم به تو بنویسم ولی ممکن نبود.

Əziz dostum, sənə bir sırr yazmaq istəyirdim, lakin mümkün olmadı.

Qeyd etmək lazımdır ki, həm yanaşı, həm də aralı işlənə bilir. Məsələn;

دوست عزیزم، می خواستم يك رازى را به تو بنویسم (aralı)

دوست عزیزم، به تو رازى را می خواستم بنویسم (yanaşı)

**Qeyd:** Düzəltmə fellərin مضارع التزامي formasında به (be) hissəciyi işlənməz. Məsələn; felindən:

– می خواهم بردام Götürmək (qaldırmaq) istəyirəm (mixahəm bərdarəm)

می خواستى برگردى – Qayıtmaq istəyirdin (mixasti bərgərdi)

خواست واڭزارد – Həvalə etmək istədi (xast vaqozarəd)

**Mürəkkəb fellərdə** isə به (be) hissəciyinin işlənməsi zəruri deyil, bir növ üslubi xarakter daşıyır. Məsələn;

می خواهیم کمک کنیم – Kömək etmək istəyirik(istəyərik) – – می خواهیم کمک بکنیم (mixahim komək-konim və ya komək bekonim.)

خواستید صحبت کنید – Söhbət etmək istədiniz. – خواستید صحبت بکنید (xastid sohbət konid və ya xastid sohbət bekonid)

می خواستند فکر کنند – Fikirləşmək istəyirdilər (istəyərdilər). – می خواستند فکر بکنند (mixastənd fekr konənd və ya mixastənd fekr bekonənd)

نمی خواستم بتویسم – مضارع التزامی (nə) nin inkar formasında inkar əlaməti (nə) köməkçi felin əvvəlinə artırılar. Məsələn;

Yazmaq istəmədim – نخواستم بنویسم (nəxastəm benevisəm)

Qayıtmaq istəmirdin – نمی خواستی برگردی (nemixasti bərgərdi)

نمی خواهد صحبت کند (بکند) – Söhbət etmək istəmir (nemixahəd sohbət konəd və ya bekonəd)

### Tapşırıqlar:

1. Suallara cavab verin:

- شخصی برای چه کسی داشت نامه می نوشت؟
- وقتی شخص نویسنده حس کرد که یکی نامه او را داشت می خواند چه تدبیری اندیشید؟
- شخص نویسنده در نامه خود چه نوشت که آن شخص عصبانی شد؟

- آن شخص در حالت عصبانی به شخص نویسنده چه گفت؟

- شخص نویسنده به او چه جوابی داد؟
- آیا، آن مرد از کرده خود خجالت کشید یا نه؟

ماضى استمرارى) fars dilinə tərcümə edin -ماضى ملموس da tərcümə edin).

Qardaşım dostuna məktub yazırırdı. Kiçik bacım da onun yanında oturmuşdu və qardaşımın əlinə baxırdı. Kiçik bacımın beş yaşı var. Qardaşım ona heç nə demədi, çünkü o, hələ balaca idi, oxumağa və yazmağa bələd deyildi. Qardaşım məktubu qurtarırdı ki, atam gəldi.

(gurtarmaq - تمام کردن).

3.Cümlələrdə mötərizədəki felləri da işlədin:  
من برای گردش به کنار دریا (رفتن). تو به پرسش های معلم درست (جواب دادن). او به دبیرستان هر روز با اتبوس (آمدن). ما همیشه در جای معین با هم (دیدار کردن). شما هفته گذشته کدام رومان را (خواندن). آنها همیشه مهمانان خود را با خوش رویی (مقالات کردن).

4.3-cü tapşırıqda yazdığınız dakı felləri aralı vəziyyətdə işlədin:

Nümunə:  
من داشتم برای گردش به کنار دریا می رفتم - من برای گردش به کنار دریا داشتم می رفتم

5. Atalar sözlərini əzbər öyrənin:

با زبان خوش مار از سوراخ در می آید

(ba zəban-e xoş mar əz surax dər miayəd)

آب يك جا ماند مى گندد (گندیدن - .)

(ab yekca manəd migəndəd)

## درس شانزدهم - 16-CI DƏRS

### در مغازه کفش فروشی

-مشتری: آقای فروشنده، خواهش می کنم یک جفت کفش قهوه ای رنگ به من بدهید.

-فروشنده: خانم، بفرمایید بگویید شماره پای شما چنداست؟

-آقا، شماره پایم سی و شش و نیم است.

-بفرمایید خانم، این هم کفش قهوه ای رنگ شماره سی و شش و نیم.

-خیلی ممنون. آقا، این کفش اندازه پای من است ولی پاشنه اش کمی بلند است. اگر ممکن است به همین اندازه کفش بدھید که پاشنه اش کمی کوتاه باشد.

-چشم خانم، بفرمایید این هم کفش پاشنه کوتاه. به نظرم از این کفش خوشستان می آید.

-خیلی، خیلی ممنون. آقا تشکر می کنم، این کفش به دلخواه من است. بفرمایید، بگویید قیمتش چنداست.

-قیمتش ... است.

-آقا، بی زحمت، یک جفت هم به همین اندازه کفش سفید بدھید.

-بفرمایید خانم.

-پولش حساب کنید و هر دو جفت را بپیچید.

-بفرمایید خانم مبارکتان باشد به سلامتی بپوشید.

-خیلی متشرکم.

## واژه ها

کفش(kəfş) ayaqqabı

کفش فروشی(kəfş foruşı) ayaqqabı mağazası

فروشنده(foruşənde) satıcı

پاشنه(paşne) daban

جفت(coft) cüt

شماره(şomare) nömrə, say

اندازه(əndaze) ölçü

بلند(bolənd) hündür

کوتاه(kutah) qısa, alçaq

چشم(çəşm) göz(üm) üstə

به نظرم(benəzərəm) fikrimcə

دلخواه (delxah) ürəyəyatan  
 بى ز حمت (bizəhmət) zəhmət olmazsa  
 پيچيدن (piçidən) bükəmək, sarımaq  
 پوشيدن (puşidən) geyinmək

### وجه امری – Felin əmr şəkli

Fars dilində felin əmr şəkli fel kökündən düzəlir.

Əmr şəkli təkcə II şəxsə təhriklə olunan əmr deyil, həm də bir sıra digər, o cümlədən xahiş, məsləhət, çağırış, arzu, istək, nifrət, qəzəb və s. kimi məna çalarlarını ifadə edir. Felin əmr şəkli həqiqi, təhrik mənası bildirən zaman yalnız II şəxsə aid olur. Bu zaman II şəxs təkdə şəxs sonluğu işlənməz, cəmdə isə işlənər. Deməli, II şəxsdə həqiqi əmrin quruluş modeli təkdə “+ fel kökü”, cəmdə isə “+ fel kökü + şəxs sonluğu” kimidir. Bu zaman “+” hissəciyi felə bitişik yazılırlar və vurğu qəbul edir. Məsələn;

گفتن - گو - بگو - de (bequ)

بگويد - deyin (bequyid)

دیدن - بین - بینن - bax, gör (bebin)

بینيد - baxın, görün (bebinid)

دادن - ده - بدہ - ver (bedeh)

بدھيد - verin (bedəhid)

پيچيدن - پيچ - پيچن - bük, sarı (bepiç)

پيچيد - bükün, sariyn (bepiçid)

Düzəltmə fellərin kökü fel düzəldən şəkilçi ilə birlikdə götürülür. Düzəltmə fellərin əmr şəklində “+” (be) hissəciyi işlənməz. Məsələn;

برگشن - برگرد - qayit (bərgərd)

برداشتن - بردار - götür (bərdar)

درآوردن – درآور – در آورید soyun – çıxart, dəravərid- çıxardin

Mürəkkəb fellərdə isə yalnız köməkçi fel hissəsinin kökü götürülür. Mürəkkəb fellərin əmr şəklində ب (be) hissəciyi həm işlənə, həm də işlənməyə bilər. Məsələn:

جواب دادن - جواب بد - جواب بد  
cavab ver - cavab bəd - cavab bəd

جواب دهید - جواب بدھید - cavab verin - cavab bəhəd

بازگو کردن - بازگو کن - بازگو بکن - söylə, nağıl et - بازگو بکنید

بازگو کنید - بازگو بکنید - söyləyin, nağıl edin - باzgō bknid

Qeyd edək ki, əmr şəkli yuxarıda göstərilən digər məna çalarlarını ifadə edərkən bütün şəxslərdə səxş sonluğu işlənər ki, buna fars dilində مضارع التزامي (mozare-ye eltezami) də deyilir.

برگردم - برمىم (bərgərdəm) - qayıdım, qayıdam

در آورى - در آور (dəravəri) - çıxardasan

بردارد - بردار (bərdar) - götürsün, götürər

برويم - برویم (berəvim) - gedək

Əmr şəklinin inkarında ب (be) hissəciyi işlənməz, inkar hissəciyi ن (nə) işlənər və vurğu qəbul edər. Məsələn;

نگوبييد - نگوبييد (nəqu) demə - نگوبييد (nəquyid) - deməyin

برنگرديد - برنگرديد (bərnəgərd) qayıtma - برمگرديد (bərnəgərdid) - qayıtmayın

حروف نزنيد - حرف نزن (hərf nəzən) danışma (hərf nəzənid) - danışmayın

Əmr şəklinin inkarında ن (nə) əvəzində (mə) م hissəciyi də işlənə bilər. Məsələn;

مگوبييد - مگوبييد

حروف مزنيد - حرف مزن (hərf məzən)

## Bəzi fellərdə əmr şəklinin yazılış qaydaları:

1) ۱ (a) saiti ilə başlanan fellərin əmr şəklinin təsdiqində بـ (be)-dən, inkarında isə نـ(nə) -dən sonra bitişdirici ى (y) samiti yazılır və oxunur. Məsələn;

Təsdiqdə:

آمدن gəlmək - بـيـاـيدـ (biya) gəl - بـيـاـ (biyayid)- gəlin

آوردن gətirmək - بـيـاـورـيـدـ (beyavər)- gətir - (beyavərid)- gətirin

İnkarda:

نـيـاـ (nəya) gəlmə - نـيـاـيـيـدـ (nəyayid)- gəlməyin

نـيـاـورـ (nəyavər) gətirmə - نـيـاـورـيـدـ (nəyavərid) gətirməyin

2. ۱ (ə) və ۲ (o) saitləri ilə başlanan fellərin əmr şəklində fel köklərinin əvvəlindəki ۱ (əlif) yazıda düşür, tələffüzdə isə qalır. Məsələn: اـفـتـادـنـ (əndaxtən) və اـنـدـاخـتـنـ (əftadən) felləri:

Təsdiqdə:

بـيـنـدـازـ (beyəndaz) at - بـيـنـدـازـيـدـ (beyəndazid) atın -

بـيـفـتـيـدـ (beyoft) düş - بـيـفـتـيـدـ (beyoftid) düşün

İnkarda:

atma - نـيـنـدـازـ (nəyəndaz) (nəyəndazid)

düşmə - نـيـفـتـيـدـ (nəyoft) (nəyoftid)

**Qeyd:** Əmr şəklinin inkarında نـ (nə) əvəzinə مـ (mə) də işlənər. Məsələn:

مـيـاـ (məya) - مـيـاـيـيـدـ (məyayid)

مـيـنـدـازـ (məyəndaz) - مـيـنـدـازـيـدـ (məyəndazid)

## Tapşırıqlar:

1. Mətnində əmr şəklində işlənmiş felləri seçib yazın və məsdər formasını göstərin.

2. Fellərin köklərini kitabın 142-148-ci səhifələrində verilmiş “Ən işlək fellər və onların kökü” cədvəlindən tapın və onları əmr şəklində, təsdiqdə və inkarda işlədin:

دیدن، نوشتن، خوردن، برگشتن، برداشتن، صحبت کردن

3. Cümlələri fars dilinə tərcümə edin:

Əkbər, mənə bir vərəq (ورق) ağa kağız (کاغذ) və qələm ver. Əli, götür bu ağa kağız, bu da qələm. Əkbər, sabah (فردا) saat doqquzda mənə zəng et (تلفن کن) birlikdə kitabxanaya gedək və dərslərimizi orada hazırlayaq, tapşırıqları yerinə yetirək. Mənim böyük qardaşım əsgərdir (سرباز). O, Gəncədədir. O, mənə tez-tez (زود زود) məktub yazır. Mən də ona cavab yazıram.

4. Mötərizədə verilmiş felləri indiki zamanda və müvafiq şəxsədə işlədin:

تو هر روز به کتابخانه دانشگاه (رفتن)? من هم تا پارسال (il) هر سال می رفتم. ولی (lakin) امسال (رفتن). دانشجویان گروه (qrup) ما امروز به موزه نظامی (رفتن). پنج نفر دانشجوی دانشگاه تهران به دانشگاه ما (آمدن). دانشجویان ما با آنها به زبان فارسی (صحبت کردن). آنها بعد از دو هفته به ایران (برگشتن). آن دو نفر تکلیفهای خانه را همیشه با هم (انجام دادن).

5. Fars dilinə tərcümə edin:

Mən bu gün tarix muzeyinə getmək istəyirəm. Deyirlər orada çoxlu görməli eksponatlar (دیدنی) var. Mən onların hər birini görmək istəyirəm. Mən tarix muzeyi barədə farsca inşa (إنشاء) yazmaq istəyirəm. Mən bu fikrimi (فکر) sinif yoldaşımı (همکلاسم) dedim. Onun mənim bu fikrimdən xoş gəldi və dedi: “Mən də səninlə tarix muzeyinə getmək istəyirəm”.

6. Şeir parçasını oxuyun, tərcümə edin və əmr şəklində işlənmiş felləri göstərin:

نصيحت به فرزند خود

بشنو ز پدر نصیحت چند پس یاد بگیر هر چه گویم و ز خواب سحرگاهان بپرهیز	هان ای پسر عزیز و دلبند زین گفته سعادت تو جویم می باش به عمر خود سحرخیز
--	---

### واژه ها

هان (han) hə! (nida)

از(=ze) ز

چند (çənd) bir neçə

از این = زین (zin)

گفته (qofte) söz

جویم (= micuyəm)- می جویم = جویم

یاد گرفتن (yad gereftən) yadda saxlamaq, öyrənmək

می باش (mibaş) ol

سحرخیز (səhərxız) səhər tezdən duran

وز (vəz) و از (və əz)

سحرگاهان (səhərgəhan) səhər çağrı

## 17-Cİ DƏRS درس هفدهم -

### پزشک و بیمار

-سلام، آقای دکتر.

-سلام، بفرمایید ببینم. برای چه آمده اید. کجا یتان دارد درد می کند؟

-آقای دکتر، خواهش می کنم مرا معاينة کامل کنید. نمی دانم چه شده است که خودم را چندان خوب حس نمی کنم. مدتی است از این کسالت دارم رنج می برم.

-چند مدت است که دارید از این کسالت رنج می برید؟

-تقریباً دو - سه هفته پیش حس کرده ام و حالا هم دارم خودم را همان طور حس می کنم.

- من شما را معاينه می کنم ولی باید خونت را هم آزمایش کنند.  
شما فشار خون دارید؟  
- نمیدانم، آقاب دکتر، فقط این را می دانم که سرم زود زود درد می کند، رنگ هم دارد سرخ می شود، خیلی بی حال و بی طاقت می شوم.

- می دانید، شما کمی فشار خون دارید. من برای شما یک نسخه می نویسم. این را می بردی به داروخانه دارو می گیرید و روزی سه بار آنرا می خورید. انشا الله حالتان خوب می شود و سالم می شوید.  
خیلی تشكر می کنم آقای دکتر. ببخشید، اگر اجازه بدھید یک چیزی از شما بپرسم؟

- بفرمایید! آقا، بپرسید.  
- دو سه سال است که دارم چاق می شوم، آقای دکتر این علاج دارد؟ اگر علاج دارد چیست؟

- البته، هر بیماری معالجه هم دارد. علاج چاقی شما در دست خود شما است. یعنی اگر غذایتان را کمتر کنید و از خوراکهای چربی پرهیز کنید و ورزش کنید انشاء الله یواش یواش لاغر می شوید.  
خیلی منشکرم، آقای دکتر. خدا نگهدار شما.

- خدا حافظ، به سلامت.

## واژه ها

چندان	(çəndan) bir o qədər
کسالت	(kəsalət) əzginlik, xəstəlik
رنج بردن	(rənc bordən) əziyyət çəkmək
همان طور	(həman tour) elə o cür
درد کردن	(dərd kərdən) ağrımaq
فشار خون	(feşar-e xun) qan təzyiqi
نسخه	(nosxe) resept
دارو	(daru) dərman
داروخانه	(daruxane) aptek

سالم شدن (salem şodən) sağalmaq, sağlam olmaq  
 چاق شدن (çağ şodən) kökəlmək  
 غذا (ğəza) qida  
 چربى (çərbi) yağlı  
 لا غر شدن (lağər şodən) arıqlamaq

### İndiki zamanın davam forması (mozare-ye məlmus)

Bu dildə مضارع ملموس (mozare-ye məlmus) adlanan indiki zamanın davam forması da həm ədəbi dildə, həm də danışiq dilində kifayət qədər işlənməkdir.

ماضى ملموس (mazi-ye məlmus) kimi ماضى ملموس eynilə مضارع ملموس (mazi-ye məlmus)-da felinin iştirakı ilə düzəlir. Belə ki, əgər (mazi-ye məlmus)-da felinin əsasından istifadə edilirsə, (mozare-ye məlmus)-da həmin köməkçi felin kökündən istifadə edilir. Yəni felinin kökü müvafiq şəxs sonluğu qəbul edərək əsas felin indiki zaman formasının əvvəlində işlənir. Məsələn; مضارع ملموس رفتن felinin forması:

دارم می روم – (darəm mirəvəm) getməkdəyəm

داری می روی (dari mirəvi) getməkdəsən

دارد می رود – (darəd mirəvəd) getməkdədir

داریم می رویم – (darim mirəvim) getməkdəyik

دارید می روید – (darid mirəvid) getməkdəsiniz

دارند می روند – (darənd mirəvənd) getməkdədirlər

Düzəltmə və mürəkkəb fellərdə də köməkçi fel əvvəldə işlənər. Məsələn;

دارم چاق می شوم – (darəm çağ müşəvəm) kökəlməkdəyəm

دارم بəر می گردم (darəm bər migərdəm) qayıtməqdayam

داریم بəر می گردیم (darim bər migərdim) qayıtməqdayıq

– داری گرداش می کنی (dari gərdeş mikoni) gəzməkdəsən  
– دارند صحبت می کنند (darənd sohbət mikonənd) söhbət  
etməkdədirlər

**Qeyd:** مضارع ملموس (mozare-ye məlmus) inkarda işlənməz.

### Tapşırıqlar:

1. Suallara farsca cavab verin:

به پرسشها بفارسی جواب بدھید:

1. بیمار برای چه به پزشک مراجعه کرده بود؟
2. پزشک از بیمار چه پرسید؟
3. بیمار به پرسش دکتر چه جوابی داد؟
4. دکتر در باره فشار خون به بیمار چه گفت؟
5. آیا، پزشک برای بیمار نسخه نوشته و چه دستوری داد؟
6. بیمار از پزشک چه پرسید؟
7. پزشک در جواب سؤال بیمار چه گفت و چه مصلحتی داد؟

2. Cümlələri oxuyun və tərcümə edin:

### صحبت به وسیله تلفن

- الو، سلام، شهلا تو هستی؟

- بلى، من هستم، سلام پروین احوال تو چطور است؟ حالا داري  
چه می کنی؟

شهلا: من حالا دارم تکلیفهای زبان فارسی را انجام می دهم.

پروین: شهلا، من می خواستم از تو بپرسم که دانشیار کدام تمرين  
هارا برای خانه داده است؟

شهلا: صفحه دویست و بیست را باز کن. تمرين های شماره سوم  
و چهارم را داده است.

پروین: خيلي متشركم، خدا نگهدار.

## واژه ها

احوال تو چطور است؟ (əhval-e to çetour əst?) Kefin-əhvalın necədir?

می خواستم بپرسم (mixastəm beporsəm) soruşmaq istəyirdim  
متشکرم (motəşəkkərəm) təşəkkür edirəm  
خدا نگهدار (xoda negəhdar) Allah saxlasın (qorusun)  
شماره (şomare) nömrə

3. شست و شو کردن، نوشتن، خوردن (şostosu kərdən-yuyunmaq), fellərini cümlədə indiki zamanın davam formasında (مضارع ملموس) işlədin.

4. Cümlələri fars dilinə tərcümə edin:

Mən o romanı (رمان) oxuyuram (oxumaqdayam).

Siz harada gəzməkdəsiniz (گردن)?

Biz indi dəniz sahilində (کنار دریا) gəzməkdəyik.

Onlar da sizinlə birlikdə gəzməkdəirlər?

Bəli, istəyirsən sən də gəl (بیا-) birlikdə gəzək.

Təşəkkür edirəm, mənim işim var.

O, gündən-günə kökəlir (kökəlməkdədir).

5. Mötərizədə verilmiş məsdərləri indiki zamanın davam formasında (مضارع ملموس) işlədin:

دانشجویان در میدان فوتیال دانشگاه (فوتبال بازی کردن).

در انجام تمرین های خانه برادر بزرگم به من (کمک کردن).

من زبان عربی را (یاد گرفتن).

ساعت ده و ربع است اما زاله هنوز هم (خوابیدن).

حالا دانشجویان گروه ما از ادبیات فارسی امتحان (دادن).

6. Tərcümə edin:

یکی از اصحاب پیامبر می گوید: "روزی نماز را با حضرت محمد (ص) خواندم و بعد داشتم با او به طرف خانه می رفتم. در راه دیدم که عده ای از کوکان با شادی دارند به استقبال آن حضرت می

ایند. پیامبر آنها را یکی بکی نوازش کرد، با مهربانی دست بر سرشان کشید و با خنده و خوشرویی با آنها گفتگو کرد."

اصحاب (əshab) ən yaxın adamlar

نماز خواندن (nəmaz xandən) namaz qılmaq

با خنده و خوشرویی (ba xənde və xoşruyi) gülər və xoş üzlə

استقبال (esteğbal) qarşılıqlama

**Qeyd:** Məhəmməd (s) peyğəmbərin adının qarşısında yazılan (ص) hərfi aşağıdakı kimi tələffüz olunur:

1) صلوات الله عليه - sələvatullah əleyh

2) صلى الله عليه - səlləllahu əleyh

Bu ifadələrin farsca qarşılığı:

1) درود خدا بر او باد - (dorud-e xoda bər u bad)

2) درود خدا بر او و خاندانش باد - (dorud-e xoda bər u və xanedanəş bad)

درود (dorud) - salam

درود بر او باد (dorud bər u bad) - ona salam olsun!

خاندان (xanedan) - ailə, sülalə

## 18-Cİ DƏRS - درس هیجدهم - لقمان و مرد پیاده

لقمان در صحرا راه می رفت. شخصی هم از دور او را دید به طرف او می آمد. همینکه به لقمان نزدیک شد سلام کرد و از او پرسید: بفرمایید، بگویید، من بعد از چند ساعت به شهر خواهم رسید؟ لقمان گفت: - راه برو.

آن شخص گفت: مگر نشنیدید که من چه پرسیدم؟ من پرسیدم که به نظر شما پس از چند ساعت به شهر خواهم رسید؟ شما می توانید به این سؤال من جواب بدهید؟  
لقمان باز هم جواب داد: - راه برو.

آن شخص با خود اندیشید که این مرد یا دیوانه است یا کراست.  
دیگر چیزی نگفت و به راه افتاد و رفت. چند قدم که دور شده بود  
لقمان آن شخص را صدا کرده به او گفت: -شما بعد از دو ساعت به  
شهر خواهید رسید.

آن شخص برگشت و از لقمان پرسید: - پس چرا وقتیکه پرسیدم  
جواب ندادید؟

لقمان پاسخ داد: - زیرا طرز راه رفتن تو را ندیده بودم و نمی  
دانستم که آهسته راه می روی یا تند؟ حالا که راه رفتن تو را دیدم،  
حساب کردم و دانستم که بعد از دو ساعت به شهری که می روی  
خواهی رسید.

### واژه ها

راه رفتن (rah rəftən) - yerimək, getmək

کر (kər) -kar

دیگر (digər) - bir daha

تند (tond) - yeyin, tez-tez, iti

حالا (hala) - indi

### زمان آینده، مستقبل – Qəti gələcək zaman

Fars dilində də Azərbaycan dilində olduğu kimi, gələcək zamanın iki forması vardır: 1) qəti gələcək zaman, 2) qeyri-qəti gələcək zaman.

1)Qəti gələcək zamanın əmələ gəlməsində həm müstəqil, həm də köməkçi fel iştirak edir. Belə ki, خواستن (xastən) köməkçi felinin kökü خواه (xah) müvafiq şəxs sonluğu ilə əsas felin qısa məsdər formasının əvvəlində işlənər.

**Qeyd:** Felin qısa məsdər forması, onun əsası ilə üst-üstə düşür. Başqa sözlə, felin əsası eyni zamanda həmin felin qısa məsdər formasıdır.

Qəti gələcək zamanın quruluş modeli belədir:

qısa məsdər + səxs sonluğu + خواه  
خواه + م + رفت

خواهم رفت (xahəm rəft) gedəcəyəm

خواهی رفت (xahi rəft) gedəcəksən

خواهد رفت (xahəd rəft) gedəcəkdir

خواهیم آمد (xahim aməd) gələcəyik

خواهید آمد (xahid aməd) gələcəksiniz

خوهند آمد (xahənd aməd) gələcəklər

Göründüyü kimi, şəxsə görə dəyişən yalnız köməkçi feildir.  
Əsas felin qısa məsdəri dəyişməz qalır.

Düzəltmə fellərdə köməkçi fel (خواه) leksik şəkilçi ilə qısa məsdər arasında işlənir. Məsələn;

-بر خواهم گشت (bər xahəm gəst) qayıdacağam

-بر خواهند گشت (bər xahənd gəst) qayıdacaqlar

در خواهید آورد (dər xahid avərd) çıxardacaqsınız,  
soyunacaqsınız (palto)

Mürəkkəb fellərin qəti gələcək zamanı köməkçi felin mürəkkəb felin ad hissəsi ilə qısa məsdər arasında işlənməsi ilə düzəlir. Məsələn:

داخل شدن، حرف زدن، تشكيل دادن، صحبت کردن، بیرون رفتن

fellərindən:

حرف خواهم زد (hərf xahəm zəd) danışacağam

حرف خواهد زد (hərf xahəd zəd) danışacaq(dir)

داخل خواهم شد (daxel xahəm şod) daxil olacağam

بیرون خواهی رفت (birun xahi rəft) çıxacaqsan, xaric olacaqsan

صحبت خواهد کرد (sohbət xahəd kərd) söhbət edəcək(dir)

تشكيل خواهیم داد (təşkil xahim dad) təşkil edəcəyik

Qəti gələcək zamanın inkar forması <sup>ن</sup> (nə) inkar hissəciyini köməkçi felin əvvəlinə artırmaqla düzəlir.

İñkar hissəciyi bitişik yazılır və vurğu qəbul edir. Məsələn:  
- نخواهم آمد (nəxahəm aməd) gəlməyəcəyəm  
- بر نخواهی گشت (bər naxahi gəst) qayitmayaqsan  
- حرف نخواهی زد (hərf nəxahi zəd) danışmayaqsaq(dır)

III

و اژه ها

**باشد** (basəd) - olarsa

**فروغ** (foruğ) – ışık, parıltı

آدمى (adəmi) – insanlıq, adamlıq

**بى وقار** (bi vəqar) – vüqarsız, mətanətsiz, qürursuz

شەرمسار (sərmsar) - xəcalətli

زینهار (zinar) – saqın, məbada

**كاذب** (kazeb) - yalancı

خوار (xar) - zəlil

عار (ar) - ar

شمار (somar) – say (saymaq)

**كند** (konəd) – (mikonəd) – edər mənasında

بۇ د (bovəd) - olar

نماید - (nəməyəd) می نماید - (minəməyəd) mənasında - edər

نمي، آورد – (nəmi) (nəməyərəd) – mənasında نيارد

نیارەد در شمار (nəyarəd dər somar) – saya salmaz

## 2) Qeyri-qəti gələcək zaman

Fars dilində qeyri-qəti gələcək zamanın xüsusi, yəni özünəməxsus forması yoxdur. Bu dildə qeyri-qəti gələcək zaman yalnız mənaca mövcuddur. Bu məna isə felin indiki zaman formasında əksini tapır. (Əvvəlki səhifələrdə indiki zaman haqqında danışılarkən bu barədə məlumat verilmişdir). Başqa sözlə, fars dilindəki indiki zaman forması kontekstdən (mətnin mənasından) asılı olaraq, həm də qeyri-qəti gələcək zaman mənasında işlənə bilir. Məsələn;

- من با او صحبت می کنم. - Mən onunla danışıram (və ya danışaram)

- من فردا با او صحبت می کنم. - Mən sabah onunla danışaram.

Göründüyü kimi, birinci cümlədə həm indiki, həm də qeyri-qəti gələcək zaman mənasını dərk etmək mümkün olduğu halda, ikinci cümlədə bu yalnız qeyri-qəti gələcək zaman mənasını bildirir. Çünkü ikinci cümlədə gələcək zamanı ifadə edən فردا (sabah) sözü işlənmişdir.

Şeirdəki دروغ می باشد ... دروغ (yalan olar), کند بی وقار (konəd bivəğar)-vüqarsız edər; نماید عار (konəd şərmsar) – utandırar, utancaqlı edər; نیارد در شمار (nəmayəd ar)-yəni ar edər; نیارد در شمار نمی آورد – (dər şomar nemiavərəd) saymaz, saya salmaz felləri qeyri-qəti gələcək zamanı bildirirlər.

Qeyri-qəti gələcək zamanın Azərbaycan dilinə tərcüməsi – ar<sup>2</sup> şəkilçili fellərlə ifadə edilir.

### Tapşırıqlar:

1. Felləri həm qəti, həm də qeyri-qəti gələcək zaman formasında işlədin:

- نشستن (neşəstən) oturmaq, əyləşmək

- فرو بردن (foru bordən) batırmaq

- جستجو کردن (costocu kərdən) axtarmaq

2.Birinci tapşırıqda verilmiş felləri həm qəti, həm də qeyri-qəti gələcək zamanda cümlə daxilində işlədin.

3.Mötərizə daxilindəki felləri uyğun gələn gələcək zamanda yazın:

-شما امروز ساعت چند به موزه نظامی (رفتن)؟

- من با برادرم بعد از ظهر (günortadan sonra) به موزه (رفتن).

- تو فردا به کتابخانه مرکزی چه وقت (آمدن)؟

- مادرجان تو با معلم من چه وقت صحبت (کردن)؟

- پسرجان من همین حالا (elə indi) صحبت (کردم).

- بچه ها، که از شما شعر "آذربایجان" صمد ورغون را (خواندن)؟

آذر بلند شد و گفت:

- من (خواندن).

4.Azərbaycan dilinə tərcümə edin (Bilmədiyiniz sözləri kitabın axırındakı lügətdən tapın).

روزی پسر ملانصرالدین سر چاه آب آمده به درون آن نگاه کرد.  
وقتی که عکس خود را در ته چاه دید گمان کرد که آدم بیگانه ای در آنجاست. فوراً پیش مادرش بر گشت و گفت: مادرجان، دزدی در ته چاه دیدم. مادر با پسرش سر چاه آمد و هر دو به درون چاه نگاه کردند. مادر گفت: پسرجان راست گفته ای. نزد او زنی هم هست.

5.Suallara farsca cavab verin:

-روزی پسر ملا به کجا رفته بود؟

-پسر درون چاه چه دید؟

-پسر نزد مادرش آمده به او چه گفت؟

-مادر هم به سر چاه آمد یا نه؟

-وقتی مادر و پسر به توی چاه نگاه کردند مادر چه گفت؟

-چرا مادر گفت که پسرجان پهلوی آن زنی هم هست؟

-آن زن که در ته چاه پهلوی پسرش دید چه کسی بود؟

6. Atalar sözlərini və Azərbaycan dilindəki qarşılıqlarını öyrənən:

بە اندازه گلیمت بکن پا دراز

(be əndaze-ye gelimət bekon pa deraz)

Ayağını yorğanına görə uzat.

اول اندیشه وانگهی گفتار – (əvvəl əndişə vangəhi qoftar –

Əvvəl düşün, sonra danış.

### واژه‌ها

گلیم (gelim) – kilim

وانگهی (vangəhi) – sonra (ondan sonra)

## درس نوزدهم - 19-CU DƏRS راز همبستگی

پدری ده فرزند داشت و مرد جهاندیده و داششند بود. هنگام بیرى فرزندان خود را جمع کرده خواست به آنها پندى بدهد. بدین منظور ترکه چوبى به دست پسر بزرگش داد و گفت که آنرا بشکند. پسر که جوان ورزیده و نیرومند بود فوراً چوب را شکسته دور انداخت. بعد پدر دو تا چوب را به او داد که بشکند. جوان هر دو چوب را روی هم گذاشته با فشار کمی آنها را شکست و با شادی به روی پدرش نگاه کرد. مرد جهاندیده این بار سه تا چوب به پرسش داد و گفت: بیا، بگیر و بشکن. پسر چوب ها را گرفت و روی هم نهاد و خواست بشکند ولی در شکستن سه چوب کمی رنج برد و به کمک نیروی جوانی به شکستن آنها موفق شد. بعد پدر چهار- پنچ تا چوب را به پرسش داد و به شکستن آنها امر کرد. جوان هر چه کوشید که آنها را بشکند، موفق نشد و ناتوانی خود را اظهار کرد. در این موقع پدر جهاندیده روی به فرزندانش کرده گفت:

-فرزندان من، اگر شما از یکدیگر جدا باشید مانند این چوبها پیروزی دیگران بر شما خیلی آسان شود و شما به آسانی مغلوب می شوید ولی اگر همیشه با هم باشید و پشتیبان یکدیگر شوید کسی نمی

تواند شما را بشکند و مغلوب کند. زیرا اتحاد و همبستگی شکست ناپذیر است.

فرزندان پند و وصیت پدرشان را فهمیدند و درک کردند. پس از مرگ پدرشان در یگانگی و همبستگی کوشیدند.

## واژه ها

راز(raz) sir

همبستگی (həmbəstəgi) – birlilik, bağlılıq

منظور(mənzur) - məqsəd

ترک(tarke) - çubuq

روی هم(ruy-e həm) - üst-üstə

فشار(feşar) - təzyiq, güc

رنج بردن(rənc bordən) - əziyyət çəkmək, zəhmət çəkmək

هر چه کوشید(hər çə kuşid) - nə qədər çalışdisa

پیروزی(piruzi) - qələbə

پشتیبان(poştıban) - arxa, dayaq, himayəçi

شکستن(şekəstən) - sıńmaq, sindırmaq, məğlub etmək

مرگ(mərg) - ölüm

یگانگی(yeqanegi) - birlik

## مضارع التزامي nin işlənmə məqamları (ardı)

Əvvəlki səhifələrdə مضارع التزامي (iltizam şəkli) haqqında məlumat verilmiş və onun خواستن (xastən) felindən sonra bütün zamanlarda işlənməsi göstərilmişdir. Belə ki, felinin keçmiş və indiki zamanları fikrin ifadəçisi olan əsas felin مضارع التزامي formasından əvvəl gəlməsi onun əsas işlənmə məqamlarından biridir. Məsələn:

خواستم بگويم(xastəm bequyəm) demək istədim və ya istədim deyəm

می خواستم بروم (mixastəm berəvəm) istəyirdim gedəm və ya getmək istəyirdim-həmçinin, istəyərdim gedəm və ya getmək istəyərdim

خواسته بودی جواب بدھی (xaste budi cəvab bedəhi)

cavab vermək istəmişdin və ya istəmişdin cavab verəsən

می خواهد بخواند (mixahəd bexanəd) oxumaq istəyir və ya istəyir oxusun

مضارع التزامي-nin işlənmə məqamalarından biri də توانستن (təvanestən) - bacarmaq felindən sonra əsas felin işlənməsidir. Belə ki, eynilə köməkçi feli kimi, felinin müxtəlif zaman formalarında əsas felin iltizam formasının مضارع التزامي (nin) əvvəlində gelməsi yolu ilə ifadə edilir. Fars dilində bu formaya افعال اقتداری (əfəl-e eğtedari), yəni bacarıq şəkli deyilir.

Felin bu şəkli də, yəni bacarıq şəkli də həm yanaşı, həm də aralı vəziyyətdə işlənə bilir. Məsələn:

توانست بشکند پسر چوب را به آسانی çubuqları asanlıqla sindira bildi

توانست دو تا چوب را به آسانی بشکند ایki çubuğu asanlıqla sindira bildi

امروز به موزه تاریخ نمی توانیم بروم biz bu gün tarix muzeyinə gedə bilmərik.

نمی توانیم امروز به موزه تاریخ بروم biz bu gün tarix muzeyinə gedə bilmirik.

Bacarıq şəklinin də inkar forması, eynilə köməkçi feli ilə düzələn arzu, istək formasında olduğu kimi, inkar hissəciyinin köməkçi felinin əvvəlinə artırılması yolu ilə düzəlir. Məsələn:

توانسته بودم، (نمی توانم، نتوانstem) بگویم.

(Deyə bilməmişdim (bilməzdim, bilmədim)).

Tabeli mürəkkəb cümledə kə və ya **تا** *bağlayıcısından sonra gələn məqsəd budaq cümləsinin xəbəri* şəklində işlənər. Məsələn:

جمع شدیم تا (و یا که) وضع را شرح و حل کنیم.

Yığışdıq ki, vəziyyəti aydınlaşdırıraq və həll edək.

آمد که (و یا تا) ما را خبردار کند.

Gəldi ki, bizi xəbərdar etsin.

Həmçinin gələcək zamanla əlaqədar olan, yəni real şərt budaq cümləsinin xəbəri də, bir qayda kimi, مضارع التزامى مضارع التزامى şəklində işlənər. Məsələn:

اگر از تو بېرسند حتماً حرف می زنی.

Əgər səndən soruşalar, mütləq danışarsan.

اگر دانشیار اجازه بدهد من هم می آیم.

Əgər müəllim icazə versə, mən də gələrəm.

### (اسامي مشتق) Düzəltmə isimlər

Fars dilində isim düzəldən şəkilçilər çoxdur. Məs: ى (i), ش (sh), زار (zar), گر (gər), دان (dan), بان (ban), ستان (estan), ھ (eş), گاه (qah), کده (kade) və s.

1. ى (i) şəkilçisi isimlərin, sıfət və zərflərin sonuna artırılaraq mücərrəd isimlər düzəldir. ى (i) şəkilçisi ilə düzələn isimlərdə vurğu son hecaya, yəni : ى -nin üzərinə düşür. Məsələn:

a) İsim + ى مردى : (mərdi)- mərdlik

- سربازى (sərbəz) əsgərlik

- دانشجویی (daneşcuyi) tələbəlik

- مهندسی (mühəndesi) mühəndislik

b) Sifət + ى = خوبى - : (xubi) yaxşılıq

- بزرگى (bozorgi) böyüklük

- سختى (səxti) çətinlik

بىدى – (bədi) pislik

نۇزىدىكى + ئى = زىدىكى (nəzdkı) yaxınlıq

دۇرى (duri) uzaqlıq

تىتىدى (tondi) cəldlik, yeyinlik

ا (a) və (u) saitləri ilə qurtaran isimlərdə həmin şəkilçidən evvəl bitişdirici “y” (ى) samiti artırılar. Məsələn;

بىنايى (bənnayi) - bənnalıq

بىنابى (binayi) - görmə

گياه دارويى- (daruyi)- dərmanlıq (dərman bitkisi)

خوشروويى (xoşruyi) - gülərzüzlük

Sonu ھ (e) ilə bitən sözlərdə ئى(i) ilə söz arasına bitişdirici گ (g) samiti artırılar. Bu zaman, sözün sonundakı ھ (e) yazılmaz lakin tələffüzdə qalar. Məsələn:

حيوانات خانگى- خانه (ev) ev- خانگى (xanegi) ev- heyvanları

-خستگى خсте (xəstegi) yorğunluq

بندگى - بند (bəndegi) qulluq (qul olma)

-راندگى - راننده (ranəndegi) sürücülük

شىرمىنگى - شىمنىد (şərməndegi) utancaqlıq

ئى(i) şəkilçisi ilə düzələn isimlər misallardan göründüyü kimi, Azərbaycan dilinə əsasən, -lıq<sup>4</sup> şəkilçili mücərrəd isimlər kimi tərcümə olunur.

2. بان (ban)

پشتىبان (poştiban) arxa, himayəçi

مەرزىبان (mərzban) sərhədçi

باغان (bağban) bağban

نگەبان (negəhban) gözətçi

3. ش (eş) əsasən fel köklərinə artırılaraq isim düzəldilir:

گردىش (gərdeş) - gəzmə, gəzinti

لرزش (lərzes) - titrəmə  
دانش (daneş) - bilik  
وزش (vəzeş) - əsmə  
ورزش (vərzes) – idman

4. ستان (estan) –stan (şəkilçi)  
گلستان (qolestan) - güllük  
بیمارستان (bimarestan) - xəstəxana  
کودکستان (kudəkestan) - uşaq bağçası  
دیرستان (dəbirestan) - orta məktəb

5. زار (zar) - zar (şəkilçi)  
لاله زار (lalezar) - laləlik  
گلزار (qolzar) - güllük  
جنگلزار (cəngəlzar) - meşəlik  
شنزار (şenzar) – qumluq

6. دان (dan) -dan (şəkilçi)  
گلدان (qoldan) - gül qabı, güldan  
نمکدان (nəməkdan) - duzqabı, nəməkdan  
شکردان (şəkərdan) - qəndqabı, qənddan

### Tapşırıqlar:

1. Mətnində işlənmiş مضارع التزامی iltizam şəklində olan felləri seçib yazın.  
Mən və bacım istəyirdik ki, dəniz kənarına gedək.  
Siz də bizimlə parka getmək istəyirsiniz?  
Əgər hava yaxşı olsa mən də sizinlə gedərəm.  
Siz bu cümləni tərcümə edə bilərsiniz?
2. Cümlələri fars dilinə tərcümə edin:  
Mən və bacım istəyirdik ki, dəniz kənarına gedək.  
Siz də bizimlə parka getmək istəyirsiniz?  
Əgər hava yaxşı olsa mən də sizinlə gedərəm.  
Siz bu cümləni tərcümə edə bilərsiniz?

Biz onun bütün suallarına cavab verə bildik.

Bunu yazmaqda məqsədim budur ki, siz öyrənəsiniz.

3. Azərbaycan dilinə tərcümə edin:

منظور پدر این بود که فرزندان او همیشه با هم باشند.

آیا پسر بزرگش توانست یک چوب را به آسانی بشکند؟

وقتی پدر سه تا چوب را به او داد پسر توانست آنها را به آسانی بشکند یا نه؟

پس وقتی که پسر پنج-شش تا چوب را توانست بشکند پدرش چه گفت؟

منظور پدر از این آزمایش (sınaq) چه بود؟

شما از مضمون این متن چه نتیجه ای گرفتید؟

4. Üçüncü tapşırıqda vereilmiş suallara farsca cavab verin.

5."Mən fars dilini öyrənmək istəyirəm" və «Mən qardaşımı gedə bilərəm» cümlələrini bütün şəxslərdə (təkdə və cəmdə) fars dilində yazın.

6.Mötərizədə verilmiş felləri de yazın və deyin:

هیچ کس نمی تواند ما را (مغلوب کردن).

ما همه با هم می توانیم با آنها (مبازه کردن).

اگر شما زبان فارسی را خوب (یادگرفتن) آثار نظامی را بفارسی می توانید (خواندن).

اگر بطوريکه لازم است (کوشش کردن). هم می توانید خوب (خواندن) و هم می توانید خوب (نوشتن).

كتاب خواهش می کند. 1- سرمیز غذا خوری از مطالعه من (خودداری کردن)

2- طوری از من استفاده کنید که همیشه تمیز و مرتب (ماندن).

- بطوريکه lazeməst lazımi şəkildə, lazıminca

## درس بیستم - 20-CI DERS خوانندگان گرامی، خواهش‌های کتاب را عمل کنید

- 1- لطفاً اگر دستتان تمیز نیست مرا بر ندارید و ورق نزنید. زیرا وقتی خوانندگان دیگر مرا بر می‌دارند. از ناتمیزی خود بسیار شرمده می‌شوم.
- 2- با قلم یا مداد روی ورقهای من خط نکشید و نقاشی نکنید!
- 3- در هنگام قرائت آرنج خود را روی من نگذارید! وقتیکه از خواندن من دست بر می‌دارید، مرا بشکل باز یا دمرو روی میز نگذارید. تصور کنید اگر با شما این طور بی‌اعتنای رفتار کنند چه قدر ناراحت می‌شوید؟!
- 4- لطفاً وقتی مرا ورق می‌زنید انگشتتان را با آب دهان تر نکنید! زیرا در نتیجه این عمل گوشه‌های اوراق من زودتر پاره می‌شوند.
- 5- وقتی خواندن را به پایان می‌رسانید و می‌خواهید که جایش را نشان کنید قلم یا مداد را لای ورقهای من نگذارید و هرگز ورق مرا تا نکنید، آخر در نتیجه این کار شیرازه من پاره می‌شود. برای این کار از چوب الفهای مخصوص استفاده کنید و یا یک صفحه کاغذ کوچک لای اوراق من بگذارید تا من هم بتوانم در همان مدت استراحت کنم.
- 6- با گوشه ناخن و یا اشیای سخت دیگر روی کلمات من خط نیندازید.
- 7- هنگام خوردن غذا مرا باز نکنید. بطور کلی، در این موارد از مطالعه من خودداری کنید! زیرا این عمل هم برای سلامتی شما مضر است و هم ممکن است خورده‌های غذا و یا لکه‌های چربی روی ورقهای من بیفتد.
- 8- هرگز فراموش نکنید که پس از شما از من خوانندگان دیگر نیز استفاده می‌کنند! طوری از من استفاده کنید که همیشه تمیز و مرتب بمانم. من هم به شما کمک خواهم کرد که همیشه سعادتمند باشید. آخر، من منبع دانش و همه چیز هستم.

## واژه‌ها

- ورق زدن (vərəğ zədən) - vərəqləmək  
شرمende شدن (şərmənde şodən) - utanmaq, xəcalət çəkmək  
آرنج (arenç) - dirsək  
دمرو (dəmər) – üzüqoyulu, tərsinə çevrilmiş  
انگشت (ənqoşt) - barmaq  
آب دهان (ab-e dəhan) - tüpürcək  
تر کردن (tər kərdən) - islatmaq  
گوشه (quşə) - kənar, künc  
لای (lay) - ara  
هرگز (hərgez) - heç vaxt  
تا کردن (ta kərdən) - qatlamaq  
شیرازه (şiraze) - kitabıñ səhifələrinin tikiş yeri  
چوب ال (çubələf) - əlfəcim  
ناخن (naxon) - dirnaq  
سخت (səxt) - bərk  
میز غذاخوری (miz-e ğəzaxori) - yemək masası  
بطور کلی (betour-e kolli) - ümumiyyətlə  
موارد (məvared) - vaxtlar (mored) sözünün cəmi  
خودداری کردن (xoddari kərdən) - çəkinmək, özünü saxlamaq  
مضر (mozerr) - zərərli, ziyanlı  
خوردہ (xorde) - qırıntı  
چربی (çərbi) - yağlı

## Felin şərt şekli

Şərt şekli bir işin icrasının digər bir işin icrası ilə şərtləndirildiyini bildirir. Məhz buna görə də adətən tabeli mürəkkəb cümlədə işlənir. Fars dilində şərt şekli şərt

bağlayıcılarının iştirakı ilə formalaşır. Şərt bağlayıcıları bunlardır: (ار، گر) اگر، هرگاه، در صورتیکه

Felin şərtlərə mürəkkəb cümlədə formalaşır. Çünkü bu şəkil iki işin icrasının birinin digərindən asılılığını ifadə edir. Məsələn:

اگر دستان تمیز نیست، مرا بر ندارید.

Əgər əlləriniz təmiz deyilsə, məni götürməyin.

اگر با شما این طور رفتar کند، چه قدر ناراحت می شوید.

Əgər sizinlə belə davransalar, nə qədər narahat olarsınız!

Şərt şəkli hər üç zaman – indiki, keçmiş və gələcək zaman formalarında işlənə bilir.

Felin bu şəkli keçmiş zaman formalarında işlənərkən, baş cümlədə icrası nəzərdə tutulan iş, hal və hərəkətin reallaşması qeyri-mümkündür, qeyri-realdır. Əgər indiki və gələcək zamanlarda işlənərsə, baş cümlədə nəzərdə tutulan iş, hal və hərəkətin reallaşması mümkün dır.

Şərt şəkli keçmiş zamanlardan birində işlənərsə, şərt budaq cümləsinin xəbəri də keçmiş zamanda işlənər. Məsələn;

اگر می دانستم حتماً خبر میدام.

Əgər bilsəydim, mütləq xəbər verərdim.

اگر ھم دانسته بودی نمی گفتی.

Əgər bilmış olsaydım belə, deməzdim.

در صورتیکه شنیده اند، نشنیده بگیرید.

Eşitmışdilərsə də, eşitməmiş hesab edin.

Şərt şəkli indiki zamanla əlaqədar olarsa, şərt budaq cümləsinin xəbəri indiki zamanda, baş cümlənin xəbəri isə مضارع التزامی (iltizam şəklində) olar.

اگر این رمان را می خوانی حتماً باید تا آخر بخواني.

Əgər bu romanı oxuyursansa, mütləq gərək axıra qədər oxuyasan.

Şərt şəkli gələcək zamanla əlaqədar olarsa, şərt budaq cümləsinin xəbəri qeyri-qəti gələcək zamanda işlənər. Məsələn;  
هرگاه او را سروقت ببینم این خبر را به او می رسانم.

Hərgah onu vaxtında görsem, bu xəbəri ona çatdıraram.

### Zaman budaq cümləli tabeli mürəkkəb cümlə

İstər fars ədəbi dilində, istərsə də adı danışiq dilində ən işləklilik tezliyinə malik olan məhz zaman budaq cümləli mürəkkəb cümlə növüdür. Belə mürəkkəb cümlələr zaman anlamlı bağlayıcılarla formalaşır və baş cümlədə icra olunan işin, hal və hərəkətin zamanını bildirirlər. Zaman anlamlı bağlayıcılar bunlardır:

که، تا، وقتی، هنگامی، قبل از اینکه، به مجرد اینکه، پس از اینکه و غیره.

Zaman budaq cümləsi əsasən baş cümlədən əvvəl, işlənər. Məsələn:

ما به ایستگاه راه آهن رسیدیم که قطار حرکت کرد.

Biz dəmiryol vağzalına çatan kimi (və ya çatanda) qatar hərəkət etdi.

تا این کتاب را به پایان نرسانم نمی توانم راحت باشم.

Bu kitabı sona çatdırmayana qədər (və ya çatdırmayınca) rahat ola bilmərəm.

وقتی که کتاب را ورق می زنید لطفاً انگشتانتان را تر نکنید.

Kitabı vərəqləyən zaman, lütfən, barmaqlarınızı islatmayın.

هنگام خوردن غذا کتاب را باز نکنید و به خواندن مشغول نشوید.

Yemək yeyəndə (və ya yemək yeyən zaman) kitabı açamayın və oxumayın.

هنگامیکه قرائت می کنید آرنج خود را روی ورقهای کتاب نگذارید.

Oxu zamanı (və ya oxuyarkən) dirsəyinizi kitabın vərəqləri üzərinə qoymayın.

همینکه (بە محض اینکه، بە مجرد اینکه) بە دانشگاه رسیدیم  
صدای زنگ شنیده شد.

Universitetə çatan kimi (çatınca) zəngin səsi eşidildi.

**Söz – qoşmalardan** پیش، پهلو، نزد haqqında əvvəlki dərslərdə məlumat verilmişdir. Bunlarla yanaşı fars dilində digər söz-qoşmalar da işlənir. Bunlar əsasən aşağıdakılardır:

سر (sər), کنار (kənar), پای (pay), تو (tu), روی (ruy), تپا (təpə) və s. söz-qoşmalar həmişə izafət tərkibində işlənərlər. Məsələn;

سر درس (sər-e dərs) – dərsdə

سر کار (sər-e kar) – işdə

سر میز غذاخوری (sər-e miz- e əğəzaxori) – yemək masasının arxasında

روی میز (ruy-e miz) – masanın üstünə(üstündə)

روی اوراق (ruy-e ourağ) – vərəqlərin üstünə (üstündə)

توی کلاس (tuy-e kelas) – sinifdə (sinifə)

پای درخت (pay-e derəxt) – ağacın altı (dibi)

### **Tapşırıqlar:**

1.Mətndə işlənmiş şərt şəklinə aid cümlələri seçib yazın və tərcümə edin.

2.Mətndəki zaman budaq cümləli mürəkkəb cümlələri seçib yazın və tərcümə edin.

3.Mətnə aid aşağıdakı suallara cavab verin:

1-وقت قرائت آرنج و یا دستtan را روی کتاب می گذارید؟

2-اگر دستtan کثیف (çirkli) باشد کتاب را برابر می دارید و باز می

کنید؟

3-هنگام خواندن زیر کلمات خط می کشید؟

4-وقتی که خواندن را به پایان می رسانید و می خواهید که جایش را نشان کنید چه می کنید؟

5-هنگام خوردن غذا کتاب را باز کرده مطالعه می کنید؟

6-آیا، لای ورقهای کتاب قلم یا مداد می گذارید؟

4.Fars dilinə tərcümə edin:

Əziz oxocularım! Əgər mənim xahişlərimə əməl etsəniz, həmişə sizin xidmətinizdə olaram. Axı, siz hər cür bilik və məlumatı mənim vasitəmlə (بے وسیله من) öyrənirsiniz. Siz bilirsiniz ki, kitab elə bir (چنان) vasitədir ki, heç minnət (منت) qoymur, nə istəsəniz, o cümlədən (از آن جمله) bilik, mədəniyyət(فرهنگ), rəftar, böyüyə-kiciyə ehtiram və s. demək olar ki, (می توان گفت) hər şeyi sizə öyrədir.

5.Mətnədəki mürəkkəb felləri seçib yazın, zamanını və məsdər formasını qarşısında göstərin.

**Nümunə:** ورق زدن - əmr, ورق نزند (vərəqləmək)

6. Atalar sözlərini öyrənin. Mənasını bilmədiyiniz sözləri kitabın lüğət hissəsindən tapın:

آبادی نتیجə آزادی است.

سخن را زیوری جز راستی نیست.

کوزه گر از کوزه شکسته آب می خورد.

## 21-Cİ DƏRS درس بیست و یکم -

### دندان پزشک و بیمار

- آقای دکتر، اجازه هست؟

- بفرمایید اینجا بنشینید و نشان بدھید ببینم کدام دندانتان است که به

شما اذیت می دهد؟

- آقای دکتر دندان بالایی نگاه کنید خودتان خواهید دید.

- آها دیدم دندانتان را کرم خورده است باید معالجه کنیم.

- آقای دکتر خواهش می کنم بکشید که جانم خلاص شود. زیرا خیلی سخت درد می کند طوری درد می کند که نمی توانم تحمل کنم.

- نه آقا دندانتان حیف است صبر کنید حالا کمی تمیز می کنم دارو

می گذارم انشا الله بزودی دردش کمتر می شود شاید هم هیچ درد نکند

- بفرمایید آقای دکتر مصلحت با شماست هر چه لازم است بکنید

-بفرمایید آقا فردا همین وقت تشریف بیاورید  
-خیلی تشکر می کنم دستتان درد نکند اقای دکتر مثل اینکه در دش  
کمتر شده است آقای دکتر اجازه می فرمایید که از شما چند سؤالی  
بکنم

-بفرمایید هر چه دلتان می خواهد بپرسید  
-روزی چند بار باید دندانمان را بشوییم و کدام ویتامین ها برای  
دندانها مفید است؟

-هر دفعه پس از صرف غذا باید دندانتان را بشویید. ویتامینهای آ،  
د، س برای تقویت مینای دندان مفید است. بطور کلی اگر می خواهید  
دندانها بیتان سالم بماند:

1-هر روز باید شیر بخورید

2-نباید شیرینی زیاد بخورید

3-روزی سه بار یعنی هر دفعه پس از خوردن غذا باید دندانها بیتان  
را با مسواک بشویید

-خیلی منشکرم اقای دکتر خدا حافظ شما.

-بفرمایید خدا نگهدار.

## واژه ها

دندان پزشک (dəndan pezeşk) - diş həkim

کرم (kerm) - qurd

سخت (səxt) - bərk

درد کردن (dərd kərdən) - ağrımaq

تحمل کردن (təhəmməl kərdən) - dözmək

دارو (daru) - dərman

بزوئی (bezudi) - tezliklə

شوی (şostən) - yumaq (kökü) - شستن (şuy)

مفید (mofid) - faydalı

صرف (sərf) - burada: yemə

تقویت (təqviyət) - möhkəmləndirmə

بطور كلى (betour-e kolli) - ümumiyyətlə  
شير (şir) - süd  
مسواك (mesvak) - diş fırçası  
خانگه‌دار (xodanegəhdar) - Allah saxlaşın

### مصارع التزامي nin işlənmə məqamları (ardı)

- nin (iltizam forması) işlənmə məqamlarından biri də (بایستی، می بایست) باید kimi gərəklik bildirən, vaciblik anlayışı ifadə edən modal felin, fikri ifadə edən əsas felin مصارع التزامي formasının əvvəlində işlənməsidir. Məsələn;

باید بخوان (bayəd bexanəm)- oxumaliyam  
باید بنویسی (bayəd benevisi) - yazmalısan  
باید برو (bayəd berəvəd)- getməlidir  
باید معالجه کنیم (bayəd moalece konim)- müalicə etməliyik  
باید معاینه کنید (bayəd moayene konid)- müayinə etməlisiniz  
باید عمل کند (bayəd əməl konənd)- əməl etməlidirlər  
(بایستی، می بایستی) باید عمل کند (bayesti, mibayest) əməl konənd) - əməl etməlidirlər

Bu tipli, yəni "باید" ilə formalaşan birləşmələr, Azərbaycan dilində felin vacib şəklində uyğun gəlir, yəni -məli<sup>2</sup> şəkilçili sözlər kimi məna bildirirlər. Başqa sözlə bunlar felin vacib şəklinin qarşılıqlarıdır.

مصارع التزامي kimi ifadələr də لازم است، ممکن است، شاید tələb edir. Məsələn;

لازم است بروم (lazeməst berəvəm) Lazımdır gedim.  
ممکن است بگویی (momkenəst bequyi) Mümkündür deyəsən  
شاید بیايد (şayəd biyayəd) - Bəlkə gələ (gəlsin)

### Sifətin quruluşca növləri

Sifətlər quruluşuna görə üç növə bölünür: 1) sadə sifətlər, 2)düzəltmə sifətlər, 3)mürəkkəb sifətlər.

**Sadə sifətlər** yalnız bir kökdən ibarət olur. Məsələn; بزرگ (böyük), كچك (kiçik), سرد (soyuq), زرد (isti), گرم (sarı), سخن (qırmızı), سرخ (bərk, möhkəm), نرم (yumşaq) ، ساز (uzun), شیرین (şirin), تلخ (acı) və s.

**Düzəltmə sifətlər** həm ön şəkilçilərlə, həm də son şəkilçilərlə əmələ gəlir.

**a) Ön şəkilçilər:** پر، نا، بى، با (geyr-e ...) (por) və s.

با ادب(ba ədəb)- ədəbli

با سواد(ba səvad)- savadlı

با خرد(ba xerəd)- ağıllı

با هوش(ba huş)- zirək, huşlu

بى ادب(bi ədəb)- ədəbsiz

بى سواد(bisəvad)- savadsız

بى خرد(bi xerəd)- ağılsız

بى هوش(bi huş)- hissiz

ناپسند(napəsənd)- xoşagəlməyən, bəyənilməyən

نا مناسب(namonaseb)- namünasib, münasib olmayan

نا توان(natəvan)- gücsüz, zəif

نا پاک(napak)- natəmiz, çırkılı

غیر عادى(geyr-e adi)- qeyri-adi

پر حرف(por hərf)- çoxdanışan

پر خور(porxor)- çoxyeyən, qarinqulu

**b) Son şəkilçilər:** ناك (nak), مند (mənd), و (u), ين (i), مند (mənd), ناك (nak), وار (var), فام (fam), آسا (asa), گون (qun), سار (sar), və s.

خطرناك (xətərnak) - qorxulu

بيمناك (bimnak) - qorxulu

نيرومند (nirumənd) - güclü

خىردىمند (xerədmənd) -ağıllı

تىرسو (tərsu) - qorxaq

رىشۇ (rişu) - saqqallı

سەنگىن (səngin) - ağır

بۇلۇرىن (bolurin) - büllur(dan)

پېشىمىنە (pəşmine) - yun(dan)

آسا بىرقى (bərgasa) - ildirim kimi, cəld

گىندىمگۈن (gəndomqun) - bugdayı

دارىۋانە وار (divanevər) - dəli kimi

c) (i) şəkilçisi ilə düzələn sıfətlər mənsubluq bildirən nisbi sıfətlərdir. Nisbi sıfətlərdə vurğu son heca üzərinə düşür. Məsələn:

آذربايچانى (azərbaycani)- azərbaycanlı

ايرانى (iranı)-iranlı

شىرازى (şirazi)-şirazlı

فلسفى (fəlsəfi)- fəlsəfi

علمى (elmi) - elmi

اقتصادى (eğtesadi) - iqtisadi

Yay-nisbet şəkilçisinə əmələ gətirən (i) şəkilçisinə (yay-e nesbat) deyilir. Bu şəkilçinin yazılış qaydaları aşağıdakılardır:

a) Sonu ۱ (a) ilə bitən sözlər (yay-e nesbat) şəkilçisi qəbul edərkən söz ilə şəkilçi arasına bitişdirici (y) samiti əlavə edilər. Məsələn:

روستايى (rustayı) - kəndlı

دریایى (dəryayı) - dənizə mənsub

هوايى (həvayı) - havaya mənsub

b) Sonu ۱ (a) ilə qurtaran ərəb mənşəli, həmçinin ۵ (e) saiti ilə qurtaran digər sözlərə ى (i) şəkilçisi artırıllarkən sözlərin

sonundakı ۱ (a) və ۵ (e) yazında düşür və nisbet şəkilçisindən əvvəl ۶ (v) samiti yazılır. Məsələn:

- معنا (mənəvi) - mənəvi  
دنيا (donya) - dünyəvi  
گنجوی (gənce) - gəncəli  
فرانسه (fransa) - fransalı

### Mürəkkəb sifətlər

İki və daha artıq müstəqil köklərdən ibarət olan və bir vurğu altında deyilən sifətlər mürəkkəb hesab olunur. Məsələn:

- شیرین زبان (şirin zəban)- şirin dilli  
جوانمرد (cəvanmərd)- comərd  
خوشحال (xoşhal)- şad, şən  
خوشمزه (xoşməze)- məzəli, dadlı

### Tapşırıqlar:

1. Sinonim sözlərdən istifadə edərək mətn əsasında suallara cavab verin:

- 1-بیمار برای چه به پزشک مراجعه کرده بود؟
- 2-چه شده بود که دندان بیمار درد می کرد؟
- 3-چرا مریض می خواست که پزشک دندان او را بکشد؟
- 4-آیا، دندان پزشک دندان مریض را کشید؟
- 5-آیا، بعد از دارو گذاشتن درد دندan بیمار کمتر شد یا بیشتر؟
- 6-مریض از دکتر چه پرسش کرد؟
- 7-دکتر به پرسش بیمار چه پاسخی داد؟
- 8-بطور کلی، برای سالم ماندن دندانها چه باید کرد؟

2. Sinonim sözləri öyrənin:

- پزشک (doktor) = دکتر  
سئوال (porses) = پرسش  
بیمار (məriz) = مریض

جواب = (pasox) پاسخ

جواب دادن = پاسخ دادن

سؤال کردن = پرسش کردن

پس از صرف غذا = پس از خوردن غذا

آمدن = تشریف آوردن

3. Mətnlərki və əmr şəkillərində işlənmiş felləri seçib yazın və məsdər formalarını göstərin.

Nümunə:

نیاز داشت (امرا)- نیاز دادن - (göstərmək)

بینم (مضارع التزامي)- دیدن - (görmək)

4. Verilmiş sözlərdə və söz birləşmələrində (i)-nin vəzifələrini göstərin:

كتابي، دفترچه اي، دانشگاهي، شيرازى، تبريزى، شIROVANI، خاقانى، هفته اي، دريای خزر، ابروی سیاه، داشجوى كوشما.

5. Azərbaycan dilinə tərcümə edin:

شخصى نزد رئيس كلانترى رقته از همسايە خود شكايىت كرد و گفت:

- او به من احمق و بى شعور و نادان گفته است.

رئيس كلانترى همسايە او را يعني شكايىت كننده را پيش خود صدا كرد و از او پرسيد:

شكايىت شما از اين همسايە است كه او به شما احمق و بى شعور و نادان گفته است؟

شكايىت كننده جواب داد: بلى، آقاي رئيس اين عين حقيقى است.

رئيس كلانترى با خونسردى گفت: اگر اين حقيقى است پس چرا از او شكايىت كرده ايد؟

## واژه ها

کلانترى (kələntəri)- polis idarəsi

صدا كرد (seda kərd)-çağırdı

با خونسردی(ba xunsərdi) soyuqqanlılıqla

6. Atalar sözlərini və Azərbaycan dilindəki qarşılıqlarını öyrənin

کار امروز (ra) به فردا میفکن.

(kar-e emruz(ra) be fərda məyəfkən)

Bu günün işini sabaha salma (qoyma).

نان را بده به نانوا یک نان هم بالاش

(nan ra bedeh be nanva yek nan həm balaş)

Çörəyi ver çörəkçiyə, birini də üstəlik.

çörəkçi – (nanva)-

## درس بیست و دوم - 22-Cİ DƏRS

### چهار شنبه سوری

باید گفت که یکی از زیباترین مراسمی که نزدیک شدن عید نوروز را نوید دهد مراسم شب چهار شنبه آخر سال می باشد. این جشن یعنی جشن شب چهار شنبه آخر سال امروز جزو مراسم نوروزی در آمده است.

این جشن را نیز مردم آذربایجان، ایران و دیگر کشورها با علاقه خاصی انجام می دهند. یکی از عملهای مهمتر و جالبتر که در این شب یعنی در شب چهار شنبه سوری اجرا می شود آتش افروزی است. آتش افروزی می توان گفت که جالبترین مراسم شب چهار شنبه آخر سال است.

در این روز دختران و پسران، زنان و مردان، پیران و جوانان به اطراف خرمنهای آتش جمع می شوند و با شادی و خنده رویی از بالای شعله های قرمز رنگ آتش جست و خیز می کنند و در هنگام هر پرش از روی خرمن آتش می گویند: زردی من از تو، سرخی تو از من. این کار تا آخرین شعله های آتش که زبانه می کشد ادامه دارد.

### واژه ها

نوید دادن (novid dadən)- müjdə xəbər vermək  
 جشن (cəşn)- bayram, şənlik  
 چهارشنبه سوری (çəhərşənbə suri)- ilaxır çərşənbəsi  
 جزو (cozv)- hissə  
 با علاقه خاصی (ba əlağe-ye xassi)- xüsusi bir maraqla  
 آتش افروزی (atəşəfruzi)- tonqal qalama  
 خرمن آتش (xermən-e atəş)- tonqal  
 جست و خیز کردن (cesto xiz kərdən) - atılıb-düşmək,  
 hoppanmaq  
 پرشن (pərəş) - atılma, hoppanma  
 زردی من از تو (zərdi-ye mən əz to) - mənim sarılığım  
 sənin (olsun)  
 سرخی تو از من (sorxi-ye to əz mən) - sənin qırmızılığın  
 mənim (olsun)  
 زبانه کشیدن -(zəbane keşidən)- şölələnmək

### Sifətlərin dərəcələri

Fars dilində sifətin 3 dərəcəsi var:

- 1) Adi dərəcə صفت مطلق (sefət-e motləğ).
  - 2) Müqayisə dərəcəsi صفت تفضيلي (sefət-e təfzili).
  - 3) Üstünlük dərəcəsi صفت عالي (sefət-e ali).
- 1) Adi dərəcə sanki, digər dərəcələr üçün “başlangıcı” vəsifəsini daşıyır. Bütün sadə, düzəltmə və mürəkkəb sifətlər adi dərəcə hesab olunur. Məsələn;  
 بزرگ، کوچک، بلند، کوتاه، سرخ، زرد، قهوه ای، با خرد، بى سواد، ترسو، خوبرو، خوشبخت و ...
- 2) Müqayisə dərəcəsi. Sifətin bu dərəcəsi adi sifətlərin sonuna تر (tər) şəkilçisini artırmaqla düzəlir. Məsələn:  
 بزرگتر daha böyük

داھا اگىلى با خردىر  
daha ağıllı  
خوشخت تر  
daha xoşbəxt  
بىدېخت تر  
daha bədbəxt

(tər) şəkilçisi qrammatik şəkilçidir, həmişə vurğunu öz üzərinə götürür. Sifətin bu dərəcəsi Azərbaycan dilinə, bir qayda olaraq “daha” ədatı iə tərcümə edilir. Müqayisə dərəcəsində işlənən sifətin cümlə daxilində işlənmə məqamları aşağıdakı nümunələrdə göstərildiyi kimidir:

این حکایت جالبتر از آن حکایت است  
این حکایت از آن حکایت جالبتر است

Bu hekayə o hekayədən daha maraqlıdır.

Hər iki variantda dərəcələnən sifət cümlənin ismi xəbəri vəzifəsini daşıyır.

یکی از عملهای مهمتر و جالبتر در چهارشنبه سوری اجرای آتش افروزی است.

İlaxır çərşənbəsində daha mühüm və daha maraqlı görülen işlərdən biri də tonqal qalamaqdır.

3) Üstünlük dərəcəsi صفت عالی. Üstünlük dərəcəsi (tərin) şəkilçisinin adı dərəcədə olan sifətlərin sonuna artırılması yolu ilə düzəlir. Vurğu həmin şəkilçinin son hecası üzərinə düşür. Üstünlük dərəcəsində işlənən sifətlərin Azərbaycan dilinə tərcüməsi “ən”, “lap” ədatlarının iştirakı ilə verilir. Tərin şəkilçili sifətlər yanaşma əlaqəsində, yəni aid olduğu əşyanın adından əvvəl gəlir. Məsələn:

- بلندرین بنا-(boləndtərin bəna) ən uca bina, lap hündür bina  
- خیرخواهترین مرد-(xeyrxəhtərin mərd) ən (lap) xeyrixah adam (kişi)

Əgər şəkilçili sifətin aid olduğu isim cəmdə olarsa həmin sifətdən sonra izafət əlaməti işlənər. Məsələn;

- بلندرین بنها-(boləndtərin-e benaha)binaların ən ucası-

**خیرخواهترین مردان** (xeyirxahtərin-e mərdan) - kişilərin ən xeyirxahı

**کوشاترین دانشجویان** (kuşatərin-e daneşcuyan)-tələbələrin ən çalışqanı

**می توان گفت که آتش افروزی جالبترین و خوشایندترین مراسم شب چهارشنبه آخر سال است.**

(Demək olar ki, tonqal qalamaq ilaxır çərşənbəsinin ən maraqlı, ən xoşagələn mərasimidir)

Əgər bu cümlədəki sözü cəmdə olsayıdı özündən əvvəlki sıfət ilə izafət əlaqəsində işlənərdi.

### **Şəxssiz cümlələr**

Mətnində işlənmiş (bəyid گفت), həmçinin (demək lazımdır), əmələ gəlməsi və onun variantları olan (bayest), (mə bayest) kimi fellərin və (bayesti) (mə bayesti) kimi fellinin əsas fikri ifadə edən fellin qısa məsdərinin əvvəlində işlənməsi ilə düzəlir.

Fars dilində felin iki məsdər forması var:

- a) Tam məsdər (tən), (dən), (idən) şəkilçili məsdərlər.

رفتن، آمدن، رسیدن -

b) Qısa məsdər (گفت)، (رسید)، (آمد)، (رفت) və s. Göründüyü kimi, qısa məsdər felin əsası ilə formaca eynidir. Klassik fars dilində tam məsdərlərlə yanaşı, qısa məsdərlər də şəxssiz cümlələrin, qəti-gələcək zaman formasının əmələ gəlməsində iştirak etmişdir. Müasir dildə yalnız qısa məsdər formaları öz işləkliyini saxlamışdır. Məsələn: Klassik dildə həm həm də باید گفت رفتن، خواهی رسید، آمد، رفت şəklində, həmçinin həm (gedəcəksən), həm də خواهی رسید şəklində işlənmişdir. Müasir fars dili üçün tam məsdərlə işlənən forma arxaiklaşmışdır.

## **Tapşırıqlar:**

1. Suallara mətn əsasında cavab verin:

1- گدام روزاست که نزدیک شدن عید نوروز را نوید می دهد؟

2- چهارشنبه سوری را دیگر (daha) چطور می گویند؟

3- مهمترین مراسم چهار شنبه آخر سال چیست؟

4- چه کسانی از روی خرمن آتش جست و خیز می کنند؟

5- هنگام پرس از روی خرمن آتش هر کس چه می گوید؟

2. Verilmiş sıfırları quruluşca qruplaşdırın:

قهوه ای، گندمی، سرخ، نازک، نیکبخت، بدخواه، قهرمانانه،  
خردمند، با سواد، ناراحت، خوشایند.

3. Azərbaycan dilinə tərcümə edin:

### **اسب دوانی**

در يك اسب دوانی يکي از اسبها جلوتر از همه اسبها افتاد و  
جايزه را گرفت. ملا نصرالدين هم که در آنجا بود از اين پيش آمد  
خيلي خوشحال شده كف می زد.

از او پرسيدند:- مگر آن اسب مال شماست؟

گفت: خير اسب مال من نیست اما دنه اش مال من است که از من  
گرفته به سر آن اسب زده اند.

اسب دوانی (əsb dəvəni) - ciòdır

جايزه (cayeze)- mükafat

پيش آمد(pişaməd)- hadisə

دنه (dəhəne)- yüyen

4. Fars dilinə tərcümə edin:

Ən yaxşı xətt, ən yaxşı xətlərdən biri, daha işıqlı sinif, daha  
işıqlı və daha böyük otaq, otaqların ən böyüyü. Mənim xəttim  
sənin xəttindən daha oxunaqlı(خواناقلی)dır.

Onun xətti, demək olarki, ən gözəl xətlərdən biridir. Bu qız o qızlardan daha çalışqan(کوشان)dır. Demək lazımdır ki, bu oğlan ən çalışqan tələbələrdən biridir. Demək olar ki, Nizami metrosu bizim evimizə ən yaxın dayanacaqdır.(ایستگاه).

5. Mötərizə daxilində verilmiş məsdərləri cümlələrin məzmununa uyğun zamanda və şəxslə işlədin.

1-من هر روز با پدر بزرگم به کنار دریا (رفتن) و ما دو ساعت گردش (کردن).

2-پدر بزرگم بستنی (خریدن) (dondurma) و ما روی نیمکت نشسته (خوردن).

3-ما فردا به باغ و حش (heyvanlar parkı) (رفتن).

4-من فیل و شتر (dəvə) می خواهم (دیدن).

5-من در باره باغ و حش و حیوانها می خواهم انشا (نوشتن).

6-معلم از انشای اولی من خوشش (آمدن).

7-سال گذشته من با همکلاسان خود به ایران (رفتن).

6. Atalar sözlərini öyrənin və Azərbaycanca qarşılıqlarını yazın.

درخت هر چه بارش بیشتر است سرش پایینتر است.  
(derəxt hər ce barəş biştərəst sərəş payintərəst)

نمی توان به او گفت بالای چشمت ابروست.  
(nemitəvan be u qoft bala-ye çeşmət əbrust)

## درس بیست و سوم - 23-CÜ DƏRS عید نوروز

یکی از مهمترین جشن‌های مردم آذربایجان و ایران و دیگر کشورهای مسلمان عید نوروز است. یکم ماه فروردین که آغاز سال هجری شمسی است (برابر با بیست و یکم ماه مارس سال میلادی است) عید نوروز نامیده می شود. عید نوروز را عید آشتی هم می گویند. این عید در ایران سیزده روز ادامه دارد. هم در ایران هم در

جمهوری آذربایجان در روزهای عید نوروز مردم از یکدیگر دید و بازدید می کنند، به یکدیگر تبریک می گویند آرزوهای خوش و صمیمی و سلامتی اظهار می کنند.

در روزهای این عید شیرینی های گوناگون می پزند آجیل میوه های جوربه جور می خورند. آجیل عبارت است از پسته و بادام و مغز گردو و مغز فندق، تخمه کدو و نخودچی و کشمش و غیره. دو سه روز مانده به عید نوروز خانه تکانی می کنند یعنی تمام فرشها و قالی ها را می تکانند. همه چیز و همه جا را تمیز می کنند. گندم سبز می کنند. هفت سین نیز یکی از مراسم‌های عمومی مردم است که باید به هنگام تحويل سال در سفره ها باشد. هفت سین عبارت از چیزهایی است که اولین حرف آنها با حرف "س" (سین) شروع شود. هفت سین عبارت از سمنو، سبزی، سماق، سیب، سیر، سرکه و سنجد می باشد. بعد از تحويل سال جوانان برای اظهار تبریک و آرزوهای خوش به بزرگان، نزد آنها می روند. در مقابل تبریک و آرزوهای خوش جوانان، بزرگان به آنها نوروزی، یعنی عیدی می بخشنند و می گویند "چندین سال به این سالها".

## واژه ها

عید(eyd, id) - bayram

آشتی(aştı) - barışık, barışma

تبریک گفتن(təbrik qof tən)- təbrik etmək

گوناگون، جور به جور (qunaqun) - cürbəcür, müxtəlif, növbənöv

آجیل(acıl)- çərəz

مغز گردو(məğz-e gerdu) - qoz ləpəsi

مغز فندق(məğz-e fəndoğ) - findiq ləpəsi

تخمه کدو(toxme-ye kədu) - balqabaq tumu

نخودچی(noxodci) - ləbləbi

خانه تکانی(xane təkani) - ev təmizləmək

تکاندەن (təkandən) - silkələmək, çırpmaq

گندم (gəndom)- buğda

سبز کردن (səbz kərdən)-göyərtmək,cüçərtmək

سیر (sir) - sarımsaq, tox

سنجد (senced) - iydə

نوروزی (nouruzi)- Novruz bayramında verilən hədiyyə

عیدی (eydi)- bayramlıq (hədiyyə)

چندین سال به این سالها (çəndin sal be in salha) - Necə-necə belə illərə (cixasan)!

Hicri-şəmsi ili Məhəmməd (S) peyğəmbərin Məkkədən Mədinəyə köcdüyü (hicrət etdiyi) miladi ilinin 16 iyul 622-ci ilindən hesablanır. Hicri-şəmsi ili də miladi ili kimi 365 gündür.

«Şəms» sözünün mənası günəşdir. Hicri-şəmsi ili günəşin yer ətrafında bir dəfə dövr etməsi ilə hesablanır. Günəş yerin ətrafında 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyə müddətində 1 dəfə dövr edir.

İranda tarix hicri-şəmsi ili əsasında hesablanır. Hicri-şəmsi ilinin ayları aşağıdakılardan ibarətdir:

(Bu ilin aylarının miladi ili ayları ilə uyğunluğu hər bir ayın karşısınd�다 verilmişdir).

فروردین (fərvərdin) = 21.03-20.04

اردیبهشت (ordibehest) = 21.04-20.05

خرداد (xordad) = 22.05-21.06

تیر (tir) = 22.06-22.07

مرداد (mordad) = 23.07-22.08

شهریور (şəhrivər) = 23.08-22.09

مهر (mehr) = 23.09-22.10

آبان (aban) = 23.10-22.11

آذر (azər) = 22.11-21.12

دی (dey) = 22.12-20.01

بەھمن (bəhmən) = 22.01-19.02

اسفند (esfənd) = 20.02-20.03

Hicri-şəmsi təqvimindən göründüyü kimi, bu ilin başlangıcı, yəni birinci ayı olan fərvərdin ayının birinci günü bizim istifadə etdiyimiz miladi ilinin mart ayının 21-nə uyğun gəlir. Martin 21-i isə Novruz bayramıdır.

Hicri-qəməri ili ayin yerin ətrafında bir dəfə dövr etməsi ilə hesablanır. Ay Yerin ətrafına 354 gün ərzində fırlanır.

Ərəb ölkələrində hicri-qəməri təqvimindən istifadə edilir. Hicri-qəməri təqvimi “Məhərrəm” ayı ilə başlanır.

### Felin təsir kateqoriyası

Fars dilindəki fellər təsir kateqoriyasına görə üç növə ayrılır: 1) Təsirli fellər, 2) Təsirsiz fellər və 3) İki xarakterli, yəni, həm təsirli, həm də təsirsiz fellər.

**1.Təsirli fellər** - افعال متعدی (əfal-e motəəddi) cümlədə vasitəsiz tamamlıq tələb edir. Vasitəsiz tamamlıq cümlədə كه (ke) kimi, را (ra) (kera)-kimi, چه (çeh) (çera)- nəyi. (çe kəsi ra)-kimi, چه (çeh) چیزی (ra) (çizi)-nəyi suallarına cavab olur. Məsələn: خواندن، نوشتن، دیدن، برداشت، صداق دادن və s. kimi fellər təsirli xarakter daşıyır,

خواندن (oxumaq)- چه را (ra)- چه (çeh)- ya (ya)- nəyi suallarından birinə cavab verən obyekt tələb edir.

كتاب را خواند و ya خواند

مقاله را خواندم و ya خواندم

حکایت را نوشت و ya نوشت حکایت نوشتی است. همçinin feli نوشتی است

Misallardan göründüyü kimi, vasitəsiz tamamlıq həm müəyyən obyekti (حکایت را، مقاله را، کتاب را), həm də qeyri-müəyyən obyekti (حکایت، مقاله، کتاب) ola bilər.

Deməli, təsirli fellərin işi, hərəkəti həm müəyyən, həm də qeyri-müəyyən obyekt üzərində icra olunur.

در این عید شیرینی های گوناگون می پزند، آجیل و میوه های مختلف می خورند.

(Bu bayramda cürbəcür şirniyyat bişirirlər, çərez və müxtəlif meyvələr yeyirlər.)

می خورند” می پزند və “yeyirlər” Bu cümlədəki “bişirirlər” felləri təsirli xarakterli fellərdir. Bunların tələb etdiyi vasitəsiz tamamlıqlar dəqiq və müəyyən olmadığı üçün را son qoşması işlədilməmişdir.

**2. Təsirsiz fellər** – افعال لازم (əfal-e lazem) cümlədə vasitəli tamamlıqlar tələb edir. Məsələn:

آمدن، رفتن، نشستن، خوابیدن،

به که، به چه کسی، چه، به چه، از چه، s. kimi suallara cavab olur. Məsələn:

پدرم آمد-به کجا آمد؟= به خانه آمد yaxud از کجا آمد= از سر کار آمد

ما ملاقات کردیم-با چه کسی؟ = با همکلاسان قدim ملاقات کردیم جوانان برای اظهار تبریک و آرزوهای خوش نزد بزرگان می روند.

(Cavanlar təbrik və xoş arzularını bildirmək üçün böyüklerin yanına gedirlər.)

**3. İkixarakterli fellər.** Bu dildə bir qrup fellər vardır ki, onlar həm təsirli fellər kimi vasitəsiz tamamlıq, həm də təsirli fellər kimi vasitəli tamamlıq tələb edir. Məsələn:

سوختن yandırmaq (nəyi?) - ocağı, təndiri(təsirli)

yanmaq (nə?) - tonqal, odun (təsirsiz)

شکستن sindırmaq (nəyi?) - budağı, şüşəni

sınmaq (nə?) - budaq, şüşə

ريختن - tökmək, tökülmək

گشتن - axtarmaq,gəzmək və s.

## **Tapşırıqlar:**

1.Suallara cavab verin:

- 1-عید نوروز به کدام تاریخ سال میلادی تصادف می کند؟
- 2-معنای واژه نوروز چیست؟ و چرا این عید نوروز نامیده می شود؟

3-نوروز آغاز کدام فصل سال است؟

4- مهمترین مراسم این عید چیست؟

5- بعد از تحویل سال جوانان چه می کنند؟

6- چرا بزرگان به جوانان عیدی می بخشنند؟

7- آجیل عبارات از چه چیز ها است؟

2.Mətnləki təsirli və təsisiz felləri secib ayrı-ayrı sütunlarda yazın, məsdər formalarını və mənalarını göstərin.

3.Fars dilinə tərcümə edin:

Novruz bayramı həm hicri-şəmsi təqviminin, həm də bahar fəslinin başlanğıc günüdür. Novruz bayramında hamı bir-birini (پکیگر را) təbrik edir və bir-birinə “neçə-neçə belə illərə çıxasan” deyir.

Azərbaycan Respublikasında Novruz bayramı beş gün davam edir və bu günlər iş günü deyil, istirahət günləridir.

4. گونونشتن، رو نویسی کردن، برداشتن، نشستن، برگشتن xəbər vəzifəsində işlədin və hər birinə aid bir cümlə qurun.

5.Azərbaycan dilinə tərcümə edin:

روزی پادشاهی با پرسش به شکار رفته بود. چون هوا گرم شد پادشاه و پسرش لیاده های خودشان را در آوردن و بر دوش مسخره نهادند. پادشاه تبسم کرده گفت: ای مسخره روی تو انگار بار یک خراست.

مسخره فوراً جواب داد: -ای خداوند روی من بار دو خراست.

## **واژه ها**

-دوش-(duş)-çiyin

-مسخره-(məsxəre)-təlxək

انگار-(enqar)-sanki, elə bil

6. Atalar sözlərini öyrənin. (bilmədiyiniz sözləri kitabın lügət hissəsindən tapın)

سخن گفته و تیر انداخته باز نگردد.

(Soxən-e qoşte və tir-e əndaxte baz nəgərdəd)

زخم زبان از زخم شمشیر بدتر است.

(zəxm-e zəban əz zəxm-e şəmşir bədtər əst)

## درس بیست و چهارم-**24-Cİ DƏRS**

بندگی در کار نیست

زندگی آخر سر آید بندگی در کار نیست

بندگی گر شرط باشد زندگی در کار نیست

گر فشار دشمنان آبت کند مسکین مشو

مرد باش ای خسته دل شرمندگی در کار نیست

با حقارت گر بیارد بر سرت باران دُر

آسمان را گو:برو بارندگی در کار نیست

گر که با واپستگی دارای این دنیا شوی

دورش افکن این چئین دارندگی در کار نیست

گر به شرط پای بوسی سر بماند در تنت

جان ده ورد کن که سر افکندگی در کار نیست

زندگی آزادی انسان و استقلال اوست

بهر آزادی جدل کن بندگی در کار نیست

(لاهوتی)

### واژه ها

زندگی(zendegi)-həyat, yaşayış

سر آید(sər ayəd)-başa catar, bitər

بندگی(bəndegi)-nökərcilik, qul olma

**در کار نیست** (dər kar nist)-lazım deyil, bir şey deyil, vecə gəlməz

**فشار**(feşar)-təzyiq, basqı, sıxma

**آبٹ کند**(abət konəd)-səni əridər

**مسکین شدن**(meskin şodən)-açız olmaq, yazılıq olmaq, miskin olmaq

**خسته دل**(xəstedel)-incik, pərişan, qəmgin, kədərli

**شرمندگی**(şərməndəgi)-utancaqlıq, karixmaq, xəcalət

**حقارت**(həqarət)-həqarət, təhqir

**باریدن**(baridən)-yağmaq

**بارندگی**(barəndəgi)-yağıntı

**جدل کردن**(cədəl kərdən)-mübarizə etmək, vuruşmaq

**وابستگی**(vabəstəgi)-asılılıq, tabelilik

**دارای دنیا شدن**(dara-ye dönya şodən)-dünyaya sahib olmaq

**دارندگی**(darəndəgi)-varlılıq, var-dövlətlilik

**سر افکندگی**(sərəfkəndəgi)-başıashağılıq, alçalma

**پاییوسی**(paybusi)-ayağa yığılma, yaltaqlıq

**بهر**(bəhr)-ücün, ötrü

### **Şeir haqqında bəzi qeydlər**

**دارا شدن**(dara şodən)-sahib olmaq felinin tərkib hissələri cümlədə cox vaxt bir-birindən aralı vəziyyətdə işlənir və onların arasına başqa sözlər daxil olur. Belə halda **دارا**(dara) sözü özündən sonra gələn sözlə izafət şəklində birləşir. Məsələn: **دارای دنیا شدن** (dara-ye dönya şodən)-dunya sahib olmaq.

Siz **را** (ra) son qoşmasının Azərbaycan dilində ismin təsirlik hali şəkilcisinə uyğun gəldiyini bilirsiniz. Bu son qoşma şeirdə **بəزəن** yönelik hal şəkilcisi mənasında işlənə bilir. **آسمان را گو**. (aseman-ra qu)-asimana de **به آسمان بگو** mənasındadır.

**Qeyd:** Yuxarıdakı şeirdə vəzniñ xatırına (رەد كەن) sözü “rəd kon” şəklində oxunmalıdır.

Siz iyəlik mənası daşıyan mənsubiyyət şəkilçilərini keçmisiniz. Həmin şəkilçilər bəzən, xususilə şeirdə, tamamlıq vəzifəsində işlədir. Şeirdəki آبٰتْ كَنْدْ (abət konəd)-yəni “əridər” ifadəsindəki تَ (ət) şəkilçisi “səni” mənasındadır” habelə, دورش افکن (durəş əfkən)-tulla ifadəsindəki شَ (əş) şəkilcisi “onu” deməkdir.

## **İndiki zaman feli sıfəti:**

Bu dildə ən işlək indiki zaman feli sıfəti, məhz (ənde) şəkilcisinin fel kökünə artırılması ilə əmələ gəlir. Məsələn:

-بارنده- (barənde)-yağan, yağıntı

-راننده- (ranənde)-sürən, sürücü

-گوینده- (quyende)-deyən, danişan, diktör

-نویسنده-نوشتن (nevisende)-yazan, yazıcı

-دارنده- (darənde)-vari olan, var-dövlət sahibi

نـدـهـ شـكـيـلـچـىـلىـ felـiـ sـifـتـلـرـ hـمـ dـeـ isـimـ kـiـmـ mـaـnـaـ daـشـيـرـىـلـارـ. Nـuـمـuـnـeـ uـcـuـnـ aـسـاـدـىـkـaـcـiـlـiـkـiـlـaـrـiـ mـuـq~a~v~i~s~a~ e~t~m~e~k~ k~i~f~a~v~e~t~d~ir~:

میرزا ایراهم اف نویسنده مشهور آذربایجان است.

Mirzə İbrahimov məşhur Azərbaycan yazıçısıdır.

نویسنده آن مقاله را من می‌شناسم.

O məqaləni yazanı mən tanıyıram.

-bu dildə danişan -گویندە بە این زبان  
-televizor (və ya radio) diktoru və  
-گویندە تلویزیون (ویا رادیو) S.

Bundan əlavə, fars dilində fel kökünə (an) və ۱ (a) şəkilcılərinin artırılması yolu ilə də indiki zaman feli sıfətləri düzəlir. Məsələn:

لرزان-لرزیدن (lərzən)-titrəyən

دوان-دويدن (dəvan)-qacan

خندان-خندیدن (xəndan)-gülən, gülər

بینا-دیدن (bina)-görən

دانان-دانستن (dana)-bilən, bilici və s.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu dildəki (ənde) şəkilcili feli sıfətlər ismə, isimləşməyə meyillidir, ۱ (an) şəkilçili feli sıfətlər zərfə meyillidir. Məsələn:

دختر خندان (ویا گریان) به روی مادرش نگاه کرد

(Qız gülərək (və ya ağlayaraq) anasının üzünə baxdı)

۱ (a) şəkilcili feli sıfətlər isə, çox hallarda sıfətə meyilli olurlar. Məsələn:

پیری دانا - bilici bir qoca

چشمان بینا - görən gözlər

خط خوانا - oxunaqlı xətt və s

۱ (an) və ۱ (a) şəkilcili feli sıfətlər, nisbətən az işlənir.

### Tapşırıqlar:

1.Şeirin düzgün oxunuşunu və tərcüməsini öyrənin.

2.Şeirdəki یای مصدری (ya-ye məsdəri) qəbul etmiş sözləri seçib yazın və imla qaydalarını göstərin.

3.Şeirdəki şərt budaq cümlələri kimi işlənən misraları seçin və tərcümə edin.

4.Azərbaycan dilinə tərcümə edin:

پادشاهی با وزیر خود خرما می خورد. او هسته های خرما را جلوی وزیر می گذاشت. پادشاه بعد از آنکه تمام خرمaha را خورد به وزیر گفت: - تو خیلی شکمو هستی زیرا که بین جلوی تو چه قدر

هسته جمع شده؟ وزیر گفت:- نخیر جنابعالی شکمو و پرخور شما هستید که خرماها را با هسته خورده اید.

### واژه ها

هسته - (həste) çəyirdək, tum

شکمو - (şekəmu) qarinqulu

پرخور (porxor) coxyeyən -

5.Fars dilinə tərcümə edin.

Uzun küçə, daha uzun küçə, ən uzun küçə. Ən uzun küçələrdən biri Nizami küçəsidir. Bizim evimiz Nizami küçəsinin başlanğıcında yerləşir (وافع است). Nizami küçəsi ən gözəl küçələrdən biridir. Bakıda gözəl küçələr, hündür binalar, səfali (با صفا) parklar çoxdur. Ən gözəl parklardan biri dəniz kənarında yerləşir. Mən sinif yoldaşlarımıla hər gün bu parka gedirəm. Burada görməli (دیدنی) yerlər olduqca (خیلی خیلی) çoxdur.

6.Felləri təsirli və təsirsiz növlərinə görə ayrı-ayrı sütunlarda yazın:

ترسیدن، لرزیدن، آمدن، بر گرداندن، ترساندن، آب شدن،  
لرزاندن، آب کردن، برگشتن، خوابیدن، دویدن، خوابانیدن، دور شدن،  
دور کردن، دوایندن، باز شدن، باز کردن.

Fel köküne (an) və ya (ani) artırmaqla təsirli fel düzəlir. Məsələn:

خوابانیدن - خواباندن - خوابیدن - خوابırmaq -

لرزاندن - لرزیدن - لرزیدن - əsmək - titrətmək

دواندن - دویدن - دویتمək - qaćırtmaq, yüyürtmək

شدن - شدن - شدن - شدن - شدن - شدن - شدن - شدن  
شدن köməkçi feli ilə düzələn bəzi mürəkkəb fellərdə köməkçi felini kurdan etməklə təsirli fel alınır. Məsələn:

بیدار شدن - بیدار کردن - oyatmaq -

خسته کردن—*yorulmaq* خسته شدن  
باز کردن –*açılmaq* - باز شدن

## درس بیست و پنجم- 25-Cİ DƏRS

### جمهوری مستقل آذربایجان

کشور آذربایجان در قرن بیستم دو بار استقلال خود را به دست آورده است. اولین بار در مشرق زمین مسلمان در اوایل قرن مزبور یعنی 28 مه سال 1918 بیانیه استقلال خود را پذیرفت و مؤسسه خاص را در جمهوری مستقل آذربایجان از آن جمله پارلمان (مجلس قانون گذاری)، حکومت، ارتش، سیستم مالیاتی و غیره تاسیس کرد. بود. ولی 28 آوریل سال 1920 جمهوری فدراتیو شوروی سوسیالیستی روسیه قواعد حقوق بین المللی را با خشونت نقض کرد و بدون اعلام جنگ نیروهای مسلح خود را به آذربایجان سوق داد و اراضی جمهوری مستقل آذربایجان را اشغال کرد.

مردم کشور آذربایجان در اواخر قرن بیستم یعنی 18 اکتبر سال 1991 برای دومین بار استقلال خود را به دست آورد. استقلال دولت آذربایجان ثروت ملی تمامی اهالی آن می باشد و خلق آذربایجان مدیون است این ثروت ملی خود را مانند مردمک چشم خود حفظ کند. هر یکی از شهروندان که در سرزمین آذربایجان زندگی می کند صرف نظر از ملیت و زبان و دین و مذهب و عقیده سیاسی به طور متساوی دارای آزادی و حقوق دیگر بشری می باشد. جمهوری مستقل آذربایجان متعلق به همه مردم این کشور است و ما همگی باید در راه ترقی و پیشرفت و شکوفایی آن از سعی و کوشش خود فروگزاری نکنیم.

### واژه ها

(əvayel) - əvvəllər (əvvəl sözünün cəmi) اوایل

-مذبور(məzbur) - həmin, yuxarıda adı çəkilən  
 سیستم مالیاتی (sistem-e maliyati) - vergi sistemi  
 قواعد-(جمع کلمه قاعده)(qayda) - qaydalar (qayda sözünün cəmi)  
 با خشونت (ba xoşunət) - kobudcasına  
 نقض کردن (nəğz kərdən) - pozmaq (müqaviləni)  
 مسلح(mosəlləh) - silahlı  
 سوق دادن(souğ dadən) - yeritmək  
 اواخر(əvaxer) - axırlar  
 مدیون(mədyun) - borclu  
 مردمک(mərdomək) - bəbək  
 شهروند(şəhrvənd) - vətəndaş  
 صرف نظر(sərf-e nəzər) - asılı olmayaraq, baxmayaraq  
 متعلق (motəelleg) - aid  
 شکوفایی(şokufayı) - çıçəklənmə  
 فروگزاری کردن(foruqozari kərdən) - əsirgəmək

### Təyin budaq cümləsi

Fars dilində təyin budaq cümləsi əsasən baş cümlənin üzvləri arasında işlənir və onun üzvlərindən birini təyin edir. Təyin budaq cümləsi baş cümlədəki təyin etdiyi üzv ilə bağlayıcısı və ى (i) ilə bağlanır. Məsələn:

كتابي كه تو مى خوانى جالب است.

O kitab ki sən oxuyursan maraqlıdır-yəni sənin oxuduğun kitab maraqlıdır.

مقاله اي را كه او نوشته است خواندە ام.

O məqaləni ki, o yazış oxumuşam, yəni onun yazdığı məqaləni oxumuşam.

Birinci cümlədə كتاب جالب است baş cümlədir. كتاب sözünü (mübtədəni) təyin edən cümlə -dir.

مقاله isə ke او نوشتə است baş cümələ, baş cümələr isə (vasitəsiz tamamlığı) təyin edən cümələdir.

هر يكى از شهروندانى كه در آذربايجان زندگى مى كند به طور متساوى داراي آزادى و حقوق ديگر بشرى مى باشد.

Baş cümələ:

هر يكى از شهروندان به طور متساوى داراي آزادى و حقوق ديگر بشرى مى باشد

Ke dr Azerbaijan Zndg M Knd:

Tərcüməsi: Azərbaycanda yaşayan vətəndaşların hər biri bərabər şəkildə azadlıq və digər bəşəri hüquqlara malikdir.

Təyin budaq cümələrin Azərbaycan dilinə tərcüməsi əsas etibarı ilə, feli sıfət və ya feli sıfət tərkibi ilə verilir. Məsələn; Məhmananı ke az Təriz Əmdə andın Nfr Hstdn.

Təbrizdən gəlmış qonaqlar beş nəfərdir.

Kتابı ke dary mi xوانى خيلى جالب است.

Oxuduğun o kitab çox maraqlıdır.

Kodki ra ke mər گزideh boud furə biş pizshk brddn.

İlan sancmış o usaqı dərhal həkimə apardılar.

Altından bir xətt çəkilənlər baş cümələr, xətt çəkilməyənlər isə budaq cümələr və onların Azərbaycan dilindəki tərcümələridir.

### Ərəb dilinə məxsus cəm formaları

Ərəb dilindən fars dilinə külli miqdarda söz, o cümələdən cəm formaları keçmişdir. Ərəb cəm formaları iki qrupa bölünür: 1) düzgün cəm, 2) sınıq cəm formaları

1) Düzgün cəm şəkilçiləri ات (at), ون (in), ve (un) tek isimlərin sonuna artırılır. Məsələn: ات (at) şəkilçisi:

اطلاعات - (ettelaat)- xəbərlər, məlumatlar  
حيوانات - (heyvanat) - heyvanlar

**انتخابات - انتخابات - (entexab) - (entexabat) - seçenekler**

Yazılış qaydaları: a) ئەگەر söz e (ə) saiti və et (ت) ilə bitərsə həmin sözlər ات (at) şəkilçisi qəbul edərkən onların sonundakı həmin hərflər düşür. Məsələn:

**موسسه - (moəssese) - موسسات - (moəssesat) - müəssisələr**

**مقاله - (məğale) - مقالات - (məğalat) - məqalələr**

**كلمه - (kəleme) - کلمات - (kəlemat) - kəlmələr, sözlər**

**ساعت - (saət) - ساعت(saat) - saatlar**

**عمارت - (emarət) - عمارات - (emarat) - binalar, imarətlər**

**مناسبت - (monasebat) - مناسبات - (monasebat) - münasibətlər**

ات (at) cəm şəkilçisinin bəzi fars sözlərinə artırılması hallarına da rast gəlinir. Məsələn:

**دھات - (deh) - دهات - (dehat) — kəndlər**

**باغات - (bağ) - باغات(bağat) bağlar**

ھ (e) saiti ilə bitən bəzi fars sözləri (at) ilə cəmlənərkən, sözün sonundakı həmin sait yazılmır, amma tələffüz olunur və bitişdirici ح (c) samiti artırılır

**نوشتے - (neveşte) - نوشتاجات - (neveştecat) - yazılar**

**روزنامجات - (ruzname) - روزنامهات - (ruznamecat) - qəzetlər**

**ساعت - (saət) - ساعت - (saat) - saatlar**

b) ات (ət) və ھ (e) ilə bitən bəzi sözlərə (at) cəm şəkilçisi artırılarkən sözün sonundakı ت və ھ (e) atılır, sözün birinci hecasının sonuna tələffüzdə “ə” saiti əlavə edilir. Məsələn:

**جمله - (comle) - جملات - (coməlat) - cümlələr**

**خدمات - (xedmət) - خدمات - (xedəmat) - xidmətlər**

**زحمات - (zəhmət) - زحامت - (zəhəmat) - zəhmətlər**

**2 ين - (in) şəkilçisi. Məsələn:**

**معلمین - (moəllem) - معلمین - (moəllemin) - müəllimlər**

**مهندسين - (mohəndes) - مهندسين(mohəndesin) - mühəndislər**

(mohəssel) مھصلین (mohəsselin) - tələbələr, təhsil alanlar

3) (un) ون şəkilçisi. Bu şəkilçi bir qayda olaraq nisbət şəkilçisi (i) qəbul edən isimlərə artırılar. Bu zaman şəkilçi ilə söz arasına bitişdirici “y” samiti əlavə edilir. Məsələn:

- انقلابیون(enğelabiyyon) – inqilabçılar

- ارتقایعیون(ertecaiyyun) – irticaçılar

- اجتماعیون(ectemaiyyun) - cəmiyyətlər

Qeyd etmək lazımdır ki, bu şəkilçi az işlənir.

### Tapşırıqlar:

1.Suallara cavab verin:

1- مردم آذربایجان اولین بار استقلال خود را در چه تاریخی به دست آورده بود؟

2- کدام موسسات در جمهوری مستقل آذربایجان تاسیس شده بود؟

3- در چه تاریخی و از طرف چه کسانی اراضی جمهوری آذربایجان اشغال شد؟

4- مردم کشور آذربایجان در چه تاریخی دومین بار استقلال خود را به دست آورد؟

5- خلق آذربایجان به چه چیز مديون هستند؟

6- شهروندان آذربایجان مستقل صرف نظر از چه چیزها متساوی الحقوق هستند؟

7- ما همگی باید در راه چه چیزها سعی و کوشش کنیم؟

متساوی الحقوق (motəsavi-olhoquq) – bərabər hüquqlu

2.Azərbaycan dilinə tərcümə edin:

### ضرر ادب

یکی پسر کوچک خودش را نصیحت می کرد و می گفت:

پرسجان انسان بخصوص پسaran از مراعات ادب هرگز ضرر نمی کنند و چیزی از دست نمی دهند. پسر فوراً گفت: چرا پدر جان، آدم جای خودش را در اتوبوس از دست نمی دهد.

(بخصوص) –xüsusilə, xüsusən (bexosus)

(مراعات) –riyət etmə (moraat)

3. Mötərizə daxilindəki məsdərləri müvafiq zaman formasında işlədin:

-روزی پدری به پرسش نصیحت (کردن) و (گفتن).

-ارمنی ها 20% (بیست در صد) اراضی جمهوری آذربایجان را اشغال (کردن) و بیشتر از بیست سال است که زیر اشغال نگه (داشتند).

در دوران قدیم یک نفر (خواستن) که آدم ژروتمند (شدن).

از اختراعات مهندسین نفت آذربایجان خیلی استفاده (شدن).

ما (خواستن) از این طرف کوچه به آن طرف (گذاشتند).

در کوچه و یا در اتوبوس هرگز با صدای بلند صحبت (کردن).

4. Cümələləri fars dilinə tərcümə edin:

Mən Nizami Gəncəvinin əsərlərini farsca oxuya bilirəm. Nizami Gəncəvi təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurdur. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Nizaminin “Xəmsə”si beş əsərdən ibarətdir: Sirlər Xəzinəsi (məxzənul əsrar – مخزن الاسرار ), Leyli və Məcnun, Xosrov və Şirin, Yeddi Gözəl (هفت پیکر) və İskəndərnamə. İskəndərnamə iki əsərdən ibarətdir: Şərəfnamə və İqbalnamə.

5. Azərbaycan dilinə tərcümə edin və təyin budaq cümlələrini göstərin. (bilmədiyiniz sözlərin mənasını kitabınızın “lügət” hissəsindən tapın).

### سگ نمی دانست

روزی نیمه شب مردی که سگ پای او را گاز گرفته بود، به خانه پیشکی رفت. پیشک از خواب شیرین بیدار شده بود به او گفت: - این چه وقت مراجعته به طبیب است؟ مگر نمی دانید که من مطب

خودم را ساعت هفت بعد از ظهر می بندم؟! مریض گفت: - چرا، آقای پزشک بنده می دانستم اما سگی که پای مرد گاز گرفت خبر نداشت.

6. Atalar sözlərini və Azərbaycan dilindəki qarşılıqlarını öyrənin:

مار گزیده از ریسمان سیاه و سفید می ترسد.  
پار نیک را در روز بد باید شناخت.

## 26-CI DƏRS - درس بیست و ششم -

### ابو القاسم حالت مادر

ای مادر عزیز که جانم فدای تو  
قربان مهربانی و لطف و صفائ تو  
هرگز نشد محبت یاران و دوستان  
همپایه محبت و مهر و وفای تو  
مهرت برون نمی رود از سینه ام که هست  
این سینه خانه تو و این دل سرای تو  
ای مادر عزیز که جان داده ای مرا  
سهول است اگر که جان دهم اکنون برای تو  
خشندی تو مایه خشنودی من است  
زیرا بود رضای خدا در رضای تو  
گر بود اختیار جهانی به دست من  
می ریختم تمام جهان را به پای تو

### واژه ها

همپایه(həmpaye)-bərabər, tay-bərabər

هر گز(hər gez) –heç vaxt

مهر(mehr) –mehribanlıq, məhəbbət

سهول(səhl) –asan

**خشنودی**(xoşnudi) –sevinc, xoşbəxtlik

**برون**–(borun)(birun)xaric

دست –(dəst) در دست - (be dəst) - به دست

**گر**-اگر(gər)

آدمیت شدی از چشم نهان

**دان** که راضی نبود از تو خدا

(ملک الشعرا بهار)

نمی بودی- نبودی(nemibud)- olmasaydı

در جهان به جهان (dər cahan)- cahanda, dünyada

می شد -(şodi)- yəni (mişod) – olardı

رضا - razılıq

بدان -dan(bedan) – bil

نبود (nəbovəd) - olmaz

را (ra) son qoşması təkcə Azərbaycan dilindəki təsirlik hal şəkilçisinin qarşılığı mənasını bildirmir, həm də **بـ**(be) ön qoşması, yəni yönlük hal şəkilçisinin qarşılığı mənasında işlənir.

Şeirdəki ای مادر عزیز که جان داده ای مرا misrasındakی  
جوان را پیر (məra), yəni (mənə) mənasında işlənmişdir. به من (mənə) mənasında işlənmişdir.  
جوان را (buradakı pedəri) را پیر به جوان گفت yəni qoşması  
به qoşması mənasında işlənmişdir.

را son qoşması yiyəlik halın da qarşılığı ola bilir. Məsələn;  
پدری را هفت پسر بود (pedəri ra həft pesər bud)  
cüməsindəki پدری را yəni, “bir atanın” deməkdir. Deməli,  
“bir atanın yeddi oğlu var idi”.

**Qeyd:** Bu cür hallara əsasən şeirdə rast gəlinir.

به (be) ön qoşması həm də yerlik hal şəkilçisinin qarşılığı  
mənasını, yəni (dər) mənasını bildirir. Şeirdəki  
گر بود اختیار (gər bud exteyar-e cəhani be dəst-e mən)

در دست من به دست من əslində misrasının sonunda gələn mənasını ifadə edir.

به (be) həm də leksik şəkilçi vəzifəsində işlənə bilir. Məsələn:

بسـرـعـت(besorət) - sürətli, sürətlə

بـدـقـت(bedeğət) - diqqətli, diqqətlə

بـخـرـد(bexerəd) - ağılla, ağıllı

به (be) şəkilçi mənasında با (ba) ilə müstərək xarakter daşıya bilir. Belə ki, yuxarıdakı sözləri با (ba) ilə də işlətmiş olsaq eyni mənaları bildirərlər. Müqayisə edək:

قطـارـبـسـرـعـتـحـرـكـتـكـرـدـ(qətar besorət hərəkət kərd)-

Qatar sürətlə (və ya sürətli) hərəkət etdi.

با سـرـعـتـقطـارـ با سـرـعـتـحـرـكـتـكـرـدـ(eyni mənanı, yəni “sürətlə” və ya “sürətli” mənasını ifadə edir.

با və بـهـوـشـ، با خـرـدـ، با دـقـتـ və بـدـقـتـ هـوـشـ və s. kimi sözləri misal göstərmək olar. با həm də “ilə” qoşması mənasını bildirir. Məsələn;

با بـرـاـدـرـمـ - qardaşım ilə

با قـلـمـ - qələmlə

Ümumiyyətlə, bu dildə formaca ön qoşma olan به (be), با (ba), بـرـ (bər), در (dər) həm də leksik şəkilçi vəzifəsini ifadə edirlər. Yuxarıda به və با hər iki mənada işlənməsinə aid nümunələr verilmişdir.

بر (bər) və در (dər) həm Azərbaycan dilindəki yerlik halin karşılığı kimi ön qoşma mənasında işlənir. Məsələn:

در خـانـهـ - evdə

در مـدـرـسـهـ - məktəbdə

بر شـاخـ - budaqda

بر بـامـ - damda

Həm də leksik şəkilçi vəzifəsini ifadə edirlər. Məsələn:

درآوردن - çıxartmaq  
درآمدن - çıxmaq  
درگذشتن - keçinmək, ölmək  
برگشتن - qayıtmaq  
برخوردن - rastlaşmaq  
برداشتن - götürmək, qaldırmaq

### Tapşırıqlar:

1. مادر şeirini əzbər öyrənin.
2. مادر şeirinin məzmununu farsca danışın.
3. Şeirin sonuncu beytindəki می ریختم felinin zamanını göstərin və izah edin.
4. Azərbaycan dilinə tərcümə edin:

### بهتر از موسیقی ...

روزی یکی از نویسنده‌گان مشهور که از علاقمندان موسیقی بود در کنسرت پهلوی خانمی پرچانه ای نشسته بود. همین خانم پرگو در وسط سمعونی بتهوون از آن نویسنده پرسید: استاد در دنیا چیزی بهتر از موسیقی می توان یافت؟! نویسنده فوراً در جواب گفت: بله خانم، آن سکوت و خاموشی است.

### واژه‌ها

علاقمند (əlağemənd) - marağı olan, maraqlanan  
پرچانه (porçane) - çoxdanişan  
پرگو (porqu) - çoxdanişan  
خاموشی (xamuşı) – sakitlik

5. Fars dilinə tərcümə edin:  
Sizin yazdığınız hekayəleri mən oxumuşam. Bu hekayəni tərcümə etsəniz, onu jurnalda çap edərik. Hekayənin

məzmununu danişa bilərsiniz? Bizim mindiyimiz avtobusun nömrəsi 96-dır. Bu avtobus birbaşa Universitetin qabağına gedir. Mən metro ilə universitetə gedirəm.

### واژه‌ها

- مجله (məcəlle) – jurnal
- چاپ کردن (çap kərdən) çap etmək
- مضمون (məzmun) – məzmun
- بازگو کردن (bazqu kərdən) – danışmaq
- سورا شدن (səvar şodən) – minmək
- شماره - (şomare) – nömrə
- یکسره (yeksəre) – birbaşa
- جلو (celou) – qabaq

6. Atalar sözlərini və onların Azərbaycan dilindəki qarşılıqlarını öyrənin:

پار نیک را در روز بد می‌شناسند.  
جویندہ یابنده است.

## 27-Cİ DƏRS - درس بیست و هفتم -

عبدالمطلب - پدر بزرگ محمد (ص) ھمه کس محمد بود. سرپرست او بود، مادرش بود، پدرش بود، دوستش بود، همباری اش بود.

محمد چهار- پنج ساله ھم پدر بزرگش را بسیار دوست داشت. در این دنیا جز او کسی را نداشت. اما افسوس که او هم یک روز باید تنهایش می‌گذاشت.

روزها و هفته‌ها و ماهها می‌گذشت. محمد بزرگتر می‌شد. عبدالطلب نگاهش می‌کرد و می‌گفت: محمد برای خودت مردی شده ای!

محمد از شادی لبخند می زد. لبخندش که به شیرینی عسل بود، قلب عبدالطلب را شاد می کرد.

رفتار و کردار محمد از همان کودکی نمونه بود. او هیچ وقت دروغ نمی گفت. اذیت و آزار نمی رساند. خوش قول بود. امانتدار بود. قلب کوچکش از شادی دیگران می تپید. غم دیگران اشک به چشمها را زیبایش می آورد. خوب بود. مهربان بود. خوش زبان بود. هر کس که او را می شناخت دوستش داشت.

عبدالطلب از داشتن نوه ای مثل او شاد بود و همیشه می گفت:  
محمد آینده بزرگی خواهد داشت.

از او می پرسیدند: این را از کجا می دانی عبدالطلب؟  
می دانم. برق چشمهاش این را به من می گوید. رفتارش این را می گوید. صدای قلب من این را می گوید. محمد من یک روز محمد همه خواهد شد. او امید من است. امید من یک روز امید همه خواهد شد.

(شکوه قاسم نیا- از قصه به شیرینی عسل)

### واژه ها

همه کسی محمد (həmə kəs-e Məhəmməd)- Məhəmmədin bütün adamları

سرپرست (sərpərəst) – hamı, himayəçi

لبخند زدن (ləbxənd zədən)- gülümsəmək, təbəssüm etmək  
عسل (əsəl) – bal

کودکی (kudəki) – uşaqlıq

خوش قول (xoşgoul) - xoşsöz, sözünə əməl edən

تپیدن (təpidən) - döyünmək(ürək)

دوست داشتن (dust daştən) – sevmək

آینده (ayənde) – gələcək

## **Bitişən əvəzliklər – ضمایر متصل (zəmayer-e mottəsel)**

Ümumiyyətlə, fars dilindəki şəxs əvəzliklərinin iki növü var:

1) ضمایر منفصل (zəmayer-e monfəsel) adı altında müstəqil şəxs əvəzlikləri (من، تو، او، ما، شما، آنها...) .

2) ضمایر متصل (zəmayer-e mottəsel) adı altında bitişən şəxs əvəzlikləri (م، ت، ش مان، تان، شان)

Göründüyü kimi, bitişən şəxs əvəzlikləri formaca mənsubiyyət şəkilciliyidir, məzmunca isə şəkilci deyil, müstəqil şəxs əvəzliklərini ifadə edir.

Mənsubiyyət şəkilçilərindən əsas fərqi bundadır ki, istisnasız olaraq bütün nitq hissələrinə bitişə bilir, məzmunca isə müstəqil şəxs əvəzlikləri ilə ifadə oluna bilir, həm vasitəsiz, həm də vasitəli tamamlıqlar, bəzən də mübtəda vəzifələrini ifadə edir. Mənsubiyyət şəkilciliyi isə yalnız ismə və ya isimləşmiş (subistativləşmiş) sözə birləşərək mənsub əşya ilə sahib şəxs arasındaki mənsubluq əlaqəsini bildirir.

Mənsubiyyət şəkilçiləri haqqında əvvəlki səhifələrdə danışıldığı üçün burada yalnız bitişən əvəzliklərə aid bir neçə misal göstərməklə kifayətlənirik:

### **İsmə bitişir:**

استاده ام چو شمع مترسان از آتشم (حافظ)

(estadeəm ço şəm: mətərsan əz atəşəm)

Şam kimi dayanmışam, məni odla qorxutma.

Bu misrada isminin sonunda gələn م(əm) (məra) məni mənasını və vasitəsiz tamamlıq vəzifəsini daşıyır.

### **Sifətə bitişir:**

قضايا نقل کرد از عراقم به شام

خوش آمد در آن خاک ياكم مقام (سعدي)

(ğəza nəğl kərd əz erağəm be şam,  
xoş aməd dər an xak-e pakəm məğam)

بە من م (əm) چاک sifətinin sonundakı mənasını bildirir ki, bu da vasitəli tamamlıq vəzifəsini daşıyır.

Tərcüməsi: Tale məni İraqdan Şama apardı. O təmiz torpaqdakı yer mənə (mənim üçün) xoş gəldi.

### Saya bitişir:

روى تو كس نديده هزارت رقيب هست (حافظ)

(ru-ye to kəs nədide hezarət rəğib həst)

Sənin üzünü hec kəs görməyib. Sənin minlərlə rəqibin var. Buradakı هزار (min) sayına bitişən ت (ət) sənin mənasını bildirir.

### Əvəzliyə bitişir:

يا رب آن گل خندان كه سپردى به منش

Yarəbb, an qol-e xəndan ke sepordi be mənəş...

(Ya rəbbi, o gülər gülü ki, onu mənə tapşırdın...)

Burada isə əvəzliyinə bitişən ش (əş) onu mənasını bildirir.

Felə bitişir: felin bütün zaman formalarına, şəkillərinə, həmçinin sadə, düzəltmə və mürəkkəb formalarına bitişə bilir. Bir neçə misalla kifayətlənirik:

Mətnədəki bu cümlənin tərcüməsinə diqqət yetirin:

عبدالمطلب نگاهش می کرد و می گفت

(Əbdulmotəlleb ona baxırdı və deyirdi)

Bu cümlədəki نگاه می کرد mürəkkəb felinin ad hissəsinə bitişən ش (əş) əslində (ona) deməkdir ki, bu da həmin cümlənin vasitəli tamamlığı vəzifəsini yerinə yetirir.

Yaxud:

من، دل، صنمـاـ نـهـ با زـبـانـ مـيـ دـهـمـتـ

در آتش و خون امتحان می دهمت (لاموتی)

(mən, del, sənəma nə ba zəban midəhəmət)

(dər atəş o xun emtəhan midəhəmat)

Ey gözəl, mən ürəyimi dilim ilə sənə vermirəm.

Alov və qanla sənə imtahan verirəm.

Hər iki misradakı می دھم indiki zaman formasına bitişən ت (ət)-sənə mənasını bildirir.

Eləcə də zərfə, bağlayıcılara, qoşmalara bitişməsi hallarına kifayət qədər rast gəlinir.

### **Tapşırıqlar:**

1. Suallara mətn əsasında cavab verin:

1-Dr Mətn صحبت به کدام دوران محمد مربوط است؟

2-عبدالمطلب کے بود؟

3-رفقار و کردار محمد چطور بود؟

4-عبدالمطلب همیشه در بارہ محمد چہ می کفت؟

5-وقتی از او می پرسیدند از کجا می دانی کہ محمد آینده بزرگی دارد عبدالمطلب چہ جوابی می داد؟

2. Mətnəki mənsubiyyət şəkilçisi qəbul etmiş və bitişən əvəzlik qəbul etmiş sözləri secib mənalarını yazın.

3. Mətnəki sadə və mürəkkəb felləri seçib zamanlarını göstərin.

4. Azərbaycan dilinə tərcümə edin:

محمد عمويش را بسيار دوست داشت. نمی توانيست غم و رنج او را تحمل کند. او می دید که عمويش قادر نیست خرج فرزندان خود را بدهد. او می خواست از راهی به عمويش کمک کند. او تصمیم گرفت یکی از فرزندان عمويش را به خانه خود بیاورد و از او نگهداری کند.

### **واژه**

تحمل کردن(təhəmməl kərdən) - dözmək

تصمیم گرفتن(təsmim gereftən) - qərara almaq

نگهداری کردن(negəhdari kərdən) – saxlamaq

5. Azərbaycan dilinə tərcümə edin:

محمد به "مدينة" می رفت پیامبر خدا به "مدينة" می رفت. مگر ممکن بود که راه سخت باشد. مگر می شد که مشکلی پیش بیاید؟

انگار زیر پای شترها فرش انداخته بودند بنرم و آرام می‌رفتند. انگار در هوا گلاب پاشیده بودند! انگار زمین و آسمان آماده شده بودند تا مهمان عزیز "مینه" را به "مینه" برسانند.  
بالاخره، سفر به پایان رسید. شترها در خانه ای آشنا ایستادند.  
اینجا خانه داییهای عبدالالمطلب بود.

انگار (enqar)- sanki, elə bil ki

پاشیدن (paşidən) - səpmək

بالاخره (beləxərə) - nəhayət, xülasə

6. Atalar sözlərini və onların Azərbaycan dilindəki qarşılıqlarını öyrənin:

نابرده رنج، گنج میسر نمی‌شود

(naborde rənc gənc moyəssər nemişəvəd)

Çəkməsən cəfa, sürməzsən səfa.

جوچه را در پاییز می‌شمارند

(cuce ra dər payız müşomərənd)

Cücəni payızda sayarlar.

## درس بیست و هشتم - 28-Cİ DƏRS

"قصة پدر" از پدر بزرگ

پدر بزرگ قصه‌های قشنگ زیادی بلد بود. آنها برای محمد تعریف می‌کرد. اما در میان آنها یک قصه بود که محمد از بقیه قصه‌ها بیشتر دوست می‌داشت. آن "قصة پدر" بود. محمد روی زانوی پدر بزرگش عبدالالمطلب می‌نشست و می‌گفت: پدر بزرگ "قصة پدر" را بگو! پدر بزرگ هم با مهربانی قصه را تعریف می‌کرد...  
"قصة پدر" همیشه با این جمله تمام می‌شد "یک روز عبدالله (اسم پدر محمد عبدالله بود) به یک سفر رفت، به یک سفر طولانی، آن وقت پرسش به دنیا آمد.

محمد با خوشحالی می گفت: پسرش من بودم مگر اینطور نیست  
پدر بزرگ؟!

بله عزیزم، تو بودی تو که همه امید و آرزوی منی و بعد او را  
غرق بوسه می کرد.

محمد می پرسید: پدر بزرگ پدرم چه شکلی بود؟  
وقتی که کوچک بود درست به شکل تو بود. وقتیکه بزرگتر شد  
از تو زیباتر شد.

محمد می گفت: پس من هم که بزرگتر شوم به همان زیبایی  
خواهم شد؟

پدر بزرگ با مهربانی و خندان می گفت: چه بچه با هوش هستی  
محمد!

پدر بزرگ، چرا پدرم هیچ وقت از سفر برنگشت؟  
چشمهاي عبدالمطلوب پر از اشک می شد. او نمی خواست که محمد  
چشمهايش را در حال اشک الود ببیند سرش را بلند می کرد و به  
آسمان چشم می دوخت. این وقت پرنده ها را می دید و آنها را به  
محمد نشان می داد و می گفت: - نگاه کن محمد! ببین پرنده ها چه  
قدر بالا می روند! آنها در جست و جوی نور هستند. به خورشید سفر  
می کنند. پرنده هايی که به خورشيد می رسند ديگر هیچ وقت بر نمی  
گردند.

محمد می گفت: فهمیدم پدر بزرگ، پدر من هم چون به خورشید  
سفر کرده است هیچ وقت بر نخواهد گشت.

(شکوه قاسم نیا – از قصه ای به شیرینی عسل)

## واژه ها

قصه (gesse) - nağılı

بقیه (bəğiyye)- qalan

تعریف کردن (tərif kərdən)- burada: danışmaq, söylemek

با خوشحالی (baxoşhali) - sevinclə

خندان (xəndan)- gülərək, gülə-gülə

اشک (əşk)- göz yaşı  
 اشک الود (əşkalud)- (gözü) yaşlı  
 پرندہ (pərənde)- quş  
 جستجو (costocu)- axtarış  
 خورشید (xorşid)- günəş

### Zərf، قید (ظرف، قید)

Fars dilində zərflərin xüsusi, özünəməxsus morfoloji göstəricisi yoxdur. Zərf iş, hal və hərəkətin necəliyini, zamanını, məkanını, məqsədini və s. bildirir.

Bir qrup sözlər leksik mənalarına görə zərfdır. Məsələn:  
 همیشه، هیچ وقت، هرگز، رسماً، به طور دقیق، دور، اکنون، زود  
 و غیره

Zərflər quruluşca üç qrupa ayrılır:

Sadə zərflər (قیود ساده), düzəltmə zərflər (قیود مشتق) mürəkkəb zərflər (قیود مرکب).

1. Sadə zərflər yalnız bir kökdən ibarət olur. Məsələn:

دیر، زود، دور، نزدیک، حالا، اکنون ...

2. Düzəltmə zərflər həm ön şəkilçi ilə, həm də son şəkilçi vasitəsilə düzəlir.

a) Ön şəkilçilər vasitəsilə düzələnlər:

به (be) ön şəkilçisinin isimlərə artırılması ilə:

بسرعت (besorət)- sürətlə

بشدت (beşeddət)- şiddetlə

بزودی (bezudi)- tezliklə

به آسانی (beasani)- asanlıqla

به مهربانی (bemehr)- mehribanlıqla

**Qeyd.** Bəzən به əvəzinə با da işlənə bilər. Məsələn:

با سرعت، با شدت، با آسانی və s.

Mətnindəki مهربانی mehribancasına sevinclə, sevinərək – خندان - gülə-gülə və s. sözlər düzəltmə zərfəldir.

2 ناگهان، ناگاه، ناچار ön şəkilçisi ilə نا və s.

3 بى، بى، بدون بى، بدون، بلا ön şəkilçiləri ilə :

بى شك، بى ترديد، بدون شك، بدون ترديد، بلا اختيار، بدون اختيار və s.

Düzəltmə zərfələr həm də son şəkilçilərin artırılması ilə əmələ gəlir. Bu şəkilçilər əsasən اکى (əki), ها (cəm) şəkilcisi) və s.

گريان (geryan)- ağlayaraq, ağlaya-ağlaya

نالان (nalan)- nalə edərək, nalə edə-edə

قهرمانانه (ğəhrəmananı)- qəhrəmancasına

بارها (barha)- dəfələrlə

دزدى (dozdəki)- oğruncasına, oğrun-oğrun

صدها (sədha)- yüzlərlə, yüzlərcə

Ərəb dilindən fars dilinə kecmiş “tənvinli” zərfələr də düzəltmə hesab edilir. Məsələn:

رسماً (rəsmən)- rəsmi olaraq, rəsmi şəkildə

بعداً (bəədən)- sonralar, sonradan

جسمًا (cesmən)- cismən və s.

3. Murəkkəb zərfələr iki və daha artıq kökdən ibarət olanlardır.

Mürəkkəb zərfələrin yaranmasında müxtəlif nitq hissələri iştirak edir. a) Mürəkkəb zərfələr əsasən keçmiş və ان (an) şəkilçili indiki zaman feli sıfətlərinin, miqdar və qeyri-müəyyən sayların və digər sözlərin təkrarı vasitəsilə düzəlir. Məsələn:

رفته-رفته (rəfte-rəfte)- get-gedə, getdikcə

خندان خندان (xəndan-xəndan)- gülə-gülə

گاه گاه (qah-qah)- bəzən, hərdənbir

پرسان پرسان (porsan-porsan)- soruşa-soruşa

کم کم (kəm-kəm)- az-az

گروه گروه (qoruh-qoruh)- dəstə-dəstə, qrup-qrup

پنج پنج (pənc-pənc)- beş-beş

b) Eyni sözün təkrarının ortasında ا به، در (a) və həmcinin نه نا inkar hissəciklərinin işlənməsi ilə düzələn mürəkkəb zərflər. Məsələn:

رو به رو (ruberu)- üzbüüz, üz-üzə

سال به سال (salbesal)- ilbəil, ildən-ilə

پی در پی (peydərpey)- ardıcıl olaraq

سرا سرا (sərasər)- başdan-başa

خواه ناخواه (xahnaxah)- istər-istəməz

خواهی نخواهی (xahinəxahi)- istər-istəməz və s.

Bir qrup mürəkkəb fellərin ان (an) şəkilçisi qəbul etməsi yolu ilə də mürəkkəb zərflər alınır. Məsələn:

صحبت کنان (sohbət konan)- söhbət edə-edə, söhbət edərək

گردش کنان (gardeş konan)- gəzə-gəzə, gəzərək

فریاد زنان (fəryad zənan)- fəryad çəkə-çəkə, qışqıra-qışqıra

c) Antonim sözlərin arasında و (o) işlənməsi yolu ilə mürəkkəb zərflər düzəlir. Məsələn:

کم و بیش (kəm-o biş)- az-cox

گاه و بیگاه (qah-o biqah)- vaxlı-vaxtsız

شب و روز (şəb-o ruz)- gecə-gündüz

### Tapşırıqlar:

1. Mətn əsasında suallara cavab verin:

1- محمد کدام قصه را بیشتر دوست داشت؟

2- "قصه پدر" در باره چه کسی بود؟

3- چرا چشمھای پدر بزرگ اشک آلود می شد؟

4- برای چه پدربزرگ به آسمان چشم می دوقت؟

5-پدر بزرگ وقتى كه به آسمان نگاه مى کرد چه چيزها دید و به  
نوه اش چه گفت؟

6-نوه اش محمد در جواب چه گفت؟

2.Mətndəki zərfləri seçib yazın və quruluşca növlərini  
göstərin.

3.Fars dilinə tərcümə edin:

Bir dəfə hökmdar ağıllı və dünyagörmüş bir qocadan soruşdu: “Döyüşdə qalib gəlmək üçün hər şeydən çox nə lazımdır?” Qoca dedi: “Hər şeydən çox cəsarət lazımdır.” Hökmdar təəccübə dedi: “Bəs silah, bəs qüvvə əsas deyilmi?” Ağilli qoca gülümsəyərək cavab verdi: “Ey hökmdar, əgər döyüşüdə cəsarət olmazsa, ona nə silahı, nə də qüvvəsi kömək edə bilməz.”

### واژه‌ها

جهاندیده (donyadide)- دنیادیده - بیشتر از همه چیز (bişter ez heme çiz)- hər şeydən çox تعجب کنان - (taəccob) - با تعجب təəccübə - نیرو (niru) - qüvvə تبسم کنان - (təbəssomkonan) - gülümsəyərək

4.Azərbaycan dilinə tərcümə edin:

بگو امشب برایم این وطن چیست؟  
که اندر خانه غیر از این سخن نیست؟

بمانند گل از شادی شکفتم  
لبش بوسیدم و با مهر گفتم

وطن این شهر و این باع است و خانه  
که گه گیری اندر آن بهانه

وطن حق دویدن هست و جستن  
به شاخ بید بند تاب بستن

نشستن، خستن، افسانه شنیدن  
 مه و مهر جهان افروز دیدن  
 به دامان پدر اینسان غنودن  
 ز معنای وطن پرسش نمودن ...

(دکتر شایگان)

### واژه ها

- در (əndər) yəni: - اندر
  - غیر از این (ğeyr əz in) – bundan başqa
  - مانند - بمانند (bemanənd-e) yəni: kimi
  - شکفتن – (şekoftən) – açılmaq
  - گه – (gəh gəh) – bəzən, hərdənbir
  - شاخ – (şax) – budaq
  - بید – (bid) – söyüd ağacı
  - بند تاب (bənd-e tab) – yelləncək
  - برخاستن - خستن (xestən) – durmaq
  - مه – (məh) – ay
  - مهر جهان افروز (mehr-e cəhan əfruz) – dünyayı işıqlandıran günəş
  - دامان(daman) – burada: qucaq
  - غنودن – (ğonudən) – yatmaq
  - اینسان – (in san) – bu cür
- 5.Hikmətli sözləri öyrənin:  
 خدمت به وطن نیمی از وظیفه است و خدمت به انسانیت نیم دیگر  
 آن است. (ویکتور هوگو)

## درس بیست نهم - 29-CU DERS نظامی گنجوی

حکیم جمال الدین ابو محمد الیاس بن یوسف از شاعران بزرگ و معروف جهان است. او در حدود سال 535 هجری قمری – در سال 1141 میلادی در شهر گنجه قدیمی آذربایجان متولد شده است و به همین سبب او را نظامی گنجوی نامیده اند. نظامی بیشتر عمر خود رادر زادگاه خود به سر برده است.

نظامی از آغاز جوانی به تحصیل رشته های علوم مختلف مانند علوم طب و نجوم و طبیعی پرداخته است. همچنین در ادب و شعر به مقام اوج رسیده است. معروفترین آثار نظامی به نام "خمسه" مشهور در جهان است. خمسه واژه عربی است و معنای آن پنج می باشد. خمسه نظامی دارای بیست و هشت هزار (28000) بیت و شامل پنج کتاب زیر است.

1. محزن الاسرار 2. لیلی و مجنون 3. خسرو و شیرین 4. هفت پیکر و یا بهرامنامه 5. اسکندرنامه

اسکندرنامه از دو قسمت عبارت است: شرفنامه و اقبالنامه. نظامی گنجوی از علوم مختلف اطلاع کافی داشت. آثار نظامی پر از پند و اندرز و نصیحت است. نظامی گنجوی آثار خود را به زبان فارسی آفریده است. تمام آثار نظامی به زبانهای بیشتر دنیا از آن جمله به زبان آذربایجانی ترجمه شده است.

### واژه ها

در حدود (dər hodud-e) – təqribən

متولد شدن (motəvəlled şodən) – anadan olmaq

زادگاه (zadqah) – doğulduğu yer

تحصیل (təhsil) – əldə etmə, burada:yiyələnmə

رشته (reşte) – sahə

علوم (olum) – elmlər (təki – علم (elm)

نجم (nocom) – astronomiya  
پرداختن (pərdaxtən) – ödəmək, məşğul olmaq  
ادب (ədəb) - ədəbiyyat  
اوج (ouc) - zirvə  
مخزن الاسرار (məxzənol əsrar) – Sirlər Xəzinəsi  
اسکندرنامه (eskəndərname) – İskəndərnamə  
اطلاع (ettela) – xəbər, məlumat  
پند (pənd) – öyünd, nəsihət  
اندرز (əndərz) – nəsihət, öyünd  
افریدن (afəridən) – yaratmaq

### Düzəltmə isimlər (ardı)

7. (gər) - گَر peşə, sənət bildirən isimlər düzəldilir:  
زرگَر (zərgər) - zərgər  
مسگَر (mes(s)gər) - misgər  
آهنگَر (ahəngər) - dəmirçi  
ستمگَر (setəmgər) - zalim  
کارگَر (kargər) - işçi, fəhlə  
پالانگَر (palangər) - palançı
8. گاه (qah) –bu şəkilçi məkan mənalı isimlər düzəldir.  
ایستگاه (istqah) – dayanacaq  
فروشگاه (foruşqah) – mağaza  
زادگاه (zadqah) – doğulan yer  
استراحتگاه (esterahətqah)- istirahət evi  
رمگاه (rəzmqah) – döyüş yeri  
فرودگاه (forudqah) – enən yer, aeroport

Bu şəkilçi həm də ش (eş) şəkilçili düzəltmə isimlərə artırılır.  
Məsələn:

**پرستشگاه** (pərəstəşqah) – pərəstiş edən yer  
**ورزشگاه** (vərzesqah) – idman meydanı  
**دانشگاه** (daneşqah) – universitet

9. (e)- Ə bu şəkilçi fel köklərinə və bəzi bədən üzvlərinin adlarına və bəzi miqdar sayılarına artırılır. Məsələn;

**خنده** (xənde)- gülüş

**لرزه** (lərze) – titrəyiş

**بندہ** (bənde) – qul, bəndə

**پنجه** (pənce)- pəncə

**دھه** (dəhe)- ongünlük

**لبه** (ləbe)- tiyə

**دماغه** (demağə)- burun (coğr.)

**چشمہ** (çeşme)- çeşmə, bulaq

**هفتہ** (həftə) – həftə

**سدہ** (səde)- yüzillik

Ümumiyyətlə, son şəkilçilərin sayı çoxdur. Bunları nümunə üçün göstəririk. Bu dildə ھ (həm) ön şəkilçisi ilə düzələn isimlər də az deyil. Məsələn:

**ھمکار**(həmkar)- həmkar

**ھمکلاس**(həmkelas)- sinif yoldaşı

**ھمنشین** (həmneşin)- məsləkdaş, yoldaş

**ھمراھ** (həmrəh)- yol yoldaşı

**ھم میھن**(həmmihən)- həmvətən

### **Tapşırıqlar:**

1.Nizaminin aşağıdakı nəsihətamız beytlərinin oxunuşunu və mənalarını öyrənin:

بەھتر ز کلاھدوزى بىد پالانگرى بە غايىت خود

(palangəri be gayət-e xəd      behtər ze kolahduzi-ye bəd)

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımcıq papaqcılıqdan

**Qeyd:** Birinci misranın sonundakı خود (xod) öz, ikinci misaranın sonundakı (bəd) بـ pis ilə qafiyə xatirinə “xəd” oxunur.

دـ به غـایـت خـود (be گـayـet-e xـəd) - öz kamilliyi ilə

ـ کـلاـهـدـوزـی (kolahduzi)- papaqqı, papaqtikən

پـایـان شـب سـیـه سـپـیدـ است (dər noumidi bəsi omidəst, payan-e şəb-e siyəh sepidəst)

Ümidsizlikdə də çox ümid yeri var.

Qaranlıq gecənin axırı ağdır (ışıqdır).

ـ نـا اـمـیدـی (naomidi) - نـوـمـیدـی (noumidi) ümidsizlik yəni

ـ بـسـیـ (bəsi)- bir çox

ـ سـیـاهـ (siyəh) qara, qaranlıq yəni - سـیـاهـ (siyah)

ـ سـفـیدـ (sefid) (sepид) ağ burada; işıq, işıqlı

2. نـظـامـی گـنـجـوـی (mətnindəki feilləri seçib yazın və quruluşca növlərini göstərin.

3. Fars dilinə tərcümə edin:

Miladi ili 365 gündür. Hicri-şəmsi təqvimində bir il 365 gündür. Hicri-qəməri təqvimində isə 354 gün və bir neçə saatdan ibarətdir. Deməli (پـسـ) hicri-qəməri ili miladi və hicri-şəmsi illərindən təqribən (در حدود) 10 gün azdır.

Bahar fəslinin başlanğıçı (آغاز و شروع) mart (مارس) ayının iyirmi biridir.

İran təqvimi ilə bahar fəslinin başlanğıçı, həm də hicri-şəmsi ilinin birinci günü fərvərdin ayının 1-idir. Deməli, mart ayının 21-i fərvərdin ayının 1-nə bərabərdir.

4. Azərbaycan dilinə tərcümə edin:

روز بـیـست و یـکـم مـارـس هـم آـغاـز فـصـل بـهـار است، هـم اوـلـین رـوز مـاه فـرـورـدـین است و هـم رـوز عـید نـورـوز است. پـس سـال هـجرـی شـمـسـی با رـوز عـید نـورـوز آـغاـز مـی شـوـد. در عـید نـورـوز مرـدم آـذـرـبـايـجان پـنج رـوز اـسـتـراـحت مـی كـنـند. در رـوزـهـاـی عـید نـورـوز وـقـتـی

که مردم یکدیگر را می بینند می گویند: "چندین سال به این سالها"، انشاء الله در این سال به آرزو های خود می رسید.

#### 5. Azərbaycan dilinə tərcümə edin:

تخم مرغ دزد شتر دزد می شود  
طفلی تخم مرغی دزدیده پیش مادرش برد. مادرش او را تحسین کرد. پسر چون بزرگ شد شتری دزدید. حاکم امر به کشنن پسر کرد. در لحظه آخر پسر تقاضای دیدار مادر کرد. مادر را نزد او آوردند. او به مادرش گفت: آرزوی من اینست که در دم زبانت بیوسم. مادر زبانش را بیرون آورد و پسر با دندان زبان او را کند و گفت: تخم مرغ دزد عاقبتش شتر دزد می شود.

تحسین کرد (təhsin kərdən) – tərifləmək

دزد (dozd) – oğru

کشنن (koştən) – öldürmək

لحظه (ləhze) - an

دم (dəm) - an

بیرون آوردن (birun avərdən) – çıxartmaq

#### 6. Atalar sözlərini öyrənin:

ز گهواره تا گور دانش بجوى

(ze gəhvare ta qur daneş becuy)

Beşikdən gora qədər elm-bilik axtar (öyrən)

گهواره(gəhvare)- beşik

گور - (qur)- gor, qəbir

جور استاد به از مهر پدر

(cour-e ostad beh əz mehr-e pedər)

Ustadın zülmü atanın məhəbbətindən daha yaxşıdır (faydalıdır).

## ابو علی ابن سینا

بیشتر از هزار سال قلی از این در خانواده ای پسری به دنیا آمد. نام آن را حسین گذاشتند. حسین از پنج سالگی شروع به درس خواندن کرد. او در جوانی علوم مختلف را از آن جمله علوم منطق، هندسه، نجوم، طبیعی و طب را می آموخت. ابن سینا در رشته های مختلف علوم از قبیل طب و فلسفه کتابهای مهمی نوشته است.

آثار وی به زبانهای مختلف ترجمه شده است و از آثار این دانشمند برجسته تا امروز استفاده می شود. طبیب و دانشمند معروف خاور زمین در پنجاه و هشت (58) سالگی در سال چهارصد و بیست و هشت (428) هجری قمری) هنگام سفر به همدان در راه بیمار شد و در همدان درگذشت. آرامگاه او در همدان است.

ابو علی در رشته موسیقی هم استاد بود و در این باره داستانها از او گفته اند که یکی از آنها را در زیر بخوانید:

### استادی ابو علی در موسیقی

می گویند ابو علی با کاروانی به راه افتاد تا به شهر دیگر برود. چون فهمید که کاروانیان او را نشناخته اند شب وقتی که کاروانیان همه در خواب شیرین بودند برخاست و زنگوله های شتران را باز کرد و از نو چنان بست که فردای آن روز کاروانیان که به راه افتادند از آواز خواب آور زنگوله ها همه آنها بر روی شتران به خواب رفتد.

شب دوم باز هم همین کار را تکرار کرد یعنی زنگوله های شتران را باز کرد از نو طوری بست که این دفعه کاروانیان از صدای زنگوله ها بر روی شتران به شورو شادی افتادند کف زنان می خنیدند.

شب سوم نیز ابو علی همین کار را تکرار کرد ولی این بار زنگوله های شتران را باز کرده از نو طوری بست که موقع رفتن

همه کاروانیان روی شتران اندوهگین شدند حتا کسانی که دل نازک داشتند گریه می کردند.

از این عمل همه کاروانیان در شگفت مانده بودند و می پنداشتند که این کار عمل دیوها و شیاطین است. ولی وقتی که به طور دقیق بررسی کردند در یافتند که این عمل مردی است که همراه آنهاست و آن مرد ابو علی ابن سینا است. چون او را شناختند نسبت به او مهربانی ها کردند.

## واژه ها

رشته (reşte)- sahə

برجسته (bərcəste)- görkəmli, məşhur

خاورزمیں (xavərzəmin)- Şərq ölkələri

درگذشتن (dərqozəştən)- ölmək, keçinmək

آرامگاه (aramqah)- məqbərə

کاروان (karvan)- karvan

فهمیدن (fəhmidən)- anlamaq, başa düşmək

زنگوله (zənqule)- zinqirov

آوا (ava) - səs

خواب آور (xababər)- həzin, yuxugətirən

شور و شادی (şur o şadi)- sevinc, həyəcan

کف زدن (kəf zədən)- əl çalmaq

اندوهگینشدن (ənduhgin şodən)- kədərlənmək, qəmlənmək

در شگفت ماندن (dər şegeft mandən)- təəccüblənmək

دیو (div) - şeytan

دريافتan (dər yaftən) - başa düşmək

نسبت به او (nesbət be u) - ona qarşı

## **متضاد (Sinonim motəradef) və antonim (motəzadd) sözlər**

Sinonim sözlər mənaca yaxın (bəzən eyni) olan sözlərə deyilir. Sinonim sözlərin çoxluğu dilin zənginliyinə dəlalət edir. Fars dili də belə dillərdəndir. Nitq hissələrinin əksəriyyətində sinonimlik özünü göstərir. Məsələn;

### **İsimlərdə sinonimlik:**

آغاز (ağaz)- شروع (şoru)-  
قرن (qərn)- عصر (əsr)-

### **Sifatlarda:**

قرمز (ğermez)- سرخ (sorx)- qırmızı  
بزرگ (sotorg)- سترگ (bozorg)- böyük  
مشهور (məşhur)- معروف (məruf) - məşhur  
قشنگ (ğəşəng)- زیبا (ziba) - gözəl

### **Saylarda:**

اولین (əvvəlin)- يكمين (yekomin) - birinci  
نخست (nəxost) - يكم (yekom) - نخست- birinci  
زياد (ziyad)- بسيار (besyar) - çox

### **Əvəzliklərdə:**

من (mən)- بندە (bənde)  
خود (xod)- خویش - öz  
بعضى (bəzi)- بىرىخى (bərxı)- bəzi  
او (vey)- او(u)- o  
چە كسى (çə kəsi)- كە كسى - (ke)- kim  
كىسى (kəsi)- يكى (yeki)- كسى birisi, biri

### **Fellərdə:**

آمدن - (amədən)- تشریف اوردن (təşrif avərdən) - gəlmək  
در آمدن - (dər amədən)- بیرون رفتن (birun rəftən) - çıxməq  
هجموم کردن - (hocum kərdən)- حمله کردن (həmle kərdən) - hücum etmək

ترجیح دادن - (tercih dadən)- برتقی دادن (bərtəri dadən)-  
üstünlük vermək

### **Zərflərdə:**

پایین - (payin)- زیر (zir)-  
با مهربانی - (ba mehrebanani)- با مهربانه (mehrebanane)-  
مهربانی (mehrebani)

### **Antonimlər (motəzadd- متضاد )**

Antonim sözlər həm mənaca, həm də formaca (qrafik forma nəzərdə tutulur) müxtəlif, başqa sözlə bir -birinə mənaca zidd olan sözlərdir. Məsələn:

شب (şəb)- gecə	روز (ruz)-gündüz
دوست (dust)- dost	دشمن (doşmən)-düşmən
جنگ (cəng) - müharibə	صلح (solh)- sülh
بزرگ (bozorg)- böyük	کوچک (küçük)- kiçik
ترسو (tersu)- qorxaq	نترس (nətərs)-qorxmaz
سیاه (siyah)- qara	سفید (sefid)-ağ-
اولین (əvvəlin)- birinci	آخرین (axərin) - axırıncı
باز کردن (baz kərdən)- açmaq	بستن (bəstən)- bağlamaq
رفتن (rəftən)-getmək	برگشتن (bərgəştən)- qayıtmaq
بالا (bala) – yuxarı	پایین (payin) - aşağı
زود (zud) - tez	دیر (dir)- gec

## Məlum və məchul fellər

**Məlum** növ fellərdə iş görən (subyekt) məlumdur. Məsələn:  
دانشجویان دیروز از ایران برگشته اند

Bu cümlədə feli məlum növdədir, çünkü sözü ilə ifadə olunan subyektin icra etdiyi işi, hərəkəti bildirir, yəni iş görən and brğşte felinin işinin kim tərəfindən yerinə yetirilməsi oxucuya və ya dinləyiciyə məlumdur.

**Məchul** növ fellərdə isə belə deyil, işin, hərəkətin icraçısı məlum deyil.

Fars dilində məchul fellər, əsasən شدن köməkçi feli vasitəsilə düzəlir. Keçmiş zaman feli sıfət formasına həmin köməkçi feil əlavə edilir. Məsələn:

نوشتن (neveştən) - yazmaq

نوشته شدن (neveşte şodən)- yazılımaq

خواندن (xandən) - oxumaq

خوانده شدن (xande şodən)- oxunmaq

گفتن (qoftən) - demək

گفته شدن (qofte şodən)- deyilmək

شعر "آذربایجان" در کلاس خوانde شde است.

Bu cümlədə şeirin kim tərəfindən oxunması məlum deyil.

Bəzi mürəkkəb fellərdə شدن krdn felinin ilə əvəzlənməsi ilə də felin məchul növü alınır. Məsələn:

ترجمه کردن - tərcümə etmək

ترجمه شدن - tərcümə olunmaq

امضا کردن - imzalamaq

امضا شدن - imzalanmaq

انتخاب کردن - seçmək-

انتخاب شدن - seçilmək

آثار ابن سینا به زبانهای مختلف ترجمه شde است.

Bu cümlədə bizə məlum deyil ki, kimlər tərcümə etmişlər.

از آثار این دانشمند برجسته تا امروز استقاده می شود.

Məchul fellər şəxsə görə deyil, yalnız zamana görə dəyişir.  
Məchul fellər bir qayda kimi III şəxsə işlənər.

### **Tapşırıqlar:**

1.Mətndəki sinonim və antonim sözləri seçib qarşı-qarşıya yazın.

2.Mətndəki mürəkkəb felləri seçib yazın.

3.Mətndəki məlum və məchul növdə olan felləri seçin.

4.Azərbaycan dilinə tərcümə edin:

### **بە جای من بنشین**

روزى شاعرى تقصیرى کرد. پادشاه جlad را خواست و فرمود که در رو به روی من او را بکش. لرزه بر اندام شاعر افتاد. نديمى گفت:

اين چه نامردی و بي جگري است؟ مردها اينچنین نمی ترسند؟  
شاعر گفت: اى نديم! اگر تو مردى بيا به جاي من بنشين تا من

برخizم و بروم.

پادشاه اين لطifice را پسندید و خنديد و از تقصیر شاعر گذشت.

5.Fars dilinə tərcümə edin:

Molla Nəsrəddindən soruştular: “Sən hesab elmini bilirsən?” Molla cavab verdi: “Mən bu elmi bilirəm və onun qaydalarından heç biri mənim üçün gizli deyil.” Soruştular: “Dörd dirhəmi üç nəfər arasında necə bölərsən?” Dedi: “İki nəfərin hər birinə iki dirhəm verərəm, üçüncü nəfərə deyərəm səbr etsin, hər vaxt iki dirhəm də tapılar ona verərəm.”

### **Lügət**

قواعد(ğəvaed)-qaydalar

مخفى (məxfi)-gizli

درهم (derhəm)-dirhəm (pul vahidi)

تقسيم کردن (təqsim kərdən)-bölmək

6. Atalar sözlərini öyrənin və Azərbaycan dilindəki qarşılıqları ilə müqayisə edin.

از حلوا حلوا گفتن دهن شیرین نمی شود.  
کسی نگوید که دوغ من ترش است.

### واژه ها

دوغ (duğ)- ayran

(دهان) (dəhən)- ağız

ترش (torş)- turş

پیشکش (pişkeş)- peşkəş

### درس سی و یکم - 31-Cİ DƏRS

#### وطن چیست

شبی ایرج به دامان نشسته

دو چشم از ضعف خوابش نیم بسته

مرا گفت آن نکو گفتار فرزند

پدرجان از تو دارم پرسشی چند

بگو امشب برایم این وطن چیست

که اندرخانه غیر از این سخن نیست؟

بمانند گل از شادی شکفتم

لبش بوسیدم و با مهر گفتم

وطن این شهر و این باغ است و خانه

که گه گه گیری اندر آن بهانه

وطن حق دویدن هست و جستن

به شاخ بید بند تاب بستن

نشستن، خاستن، افسانه شنیدن

مه و مهر جهان افروز دیدن

به دامان پدر اینسان غنومن

ز معنای وطن پرسش نمودن

ولی فردا که چشمت بازتر شد  
 ز اوضاع زمانه با خیر شد  
 به مکتب رفتی و استاد دیدی  
 بیانات معلم را شنیدی  
 تو را آموزگاران خردمند  
 بیاموزند صدها حکمت و پند  
 بگویند مرادت های اجداد  
 چگونه کردند این کاشانه آباد...  
 سخنها چون به اینجا گشت منجر  
 تو گویی روح ایرج شد مسخر  
 سر از بازوی من یکباره برداشت  
 ز آب دیدگان رخساره تر داشت  
 رخش چون غنچه نورسته بشکفت  
 به آهنگی پر از شوق و شعف گفت  
 مرا هیچ از وطن محبوبتر نیست  
 به عالم چیزی از آن خوبتر نیست

(دکتر شایگان)

### واژه ها

شکفتن (şekoftən) – açılmaq (gül, çiçək)  
 مهر (mehr) – günəş  
 با مهر (ba mehr) – mehribanlıqla, mehribancasına

جهان افروز (cəhanəfruz) – dünyani işıqlandıran  
 غنومن (ğonudən) – qıslılıb yatmaq  
 جشن (cestən) – atılıb-düşmək  
 اوضاع (ouza) – təki, وضع – vəziyyət  
 منجر گشتن (moncərr ğəştən) sona çatmaq

شاخ (şax) – budaq  
 توگویى (toquyi) – elə bil ki, sanki  
 بىد (bid) – söyünd ağacı  
 مسخر شدن (mosəxxər şodən) – məftun olmaq  
 کاشانه (kaşane) – burada, vətən  
 بند تاب (bənd-e tab) – yelləncək  
 مرادت (məradət) – 1) çətinlik, 2) kədər, qəm-qüssə  
 رخساره (roxsare) – üz  
 يكباره (yekbare) – birdən  
 خستن (xestən) – durmaq =(qalxmaq)  
 نورسته (nourəste) – yeni cürcəmiş  
 مه (məh) – ay  
 شعف (şəəf) – sevinc, şadlıq  
 عشق به وطن، با شیر مادر در نهاد ما به وجود می آید  
 (محمد حجازی)

### واژه ها

شیر (şir) – süd  
 نهاد (nəhad) – xarakter; burada: varlıq  
 به وجود آمدن (be vocud amədən) – yaranmaq, əmələ gəlmək

#### Seir barədə bəzi qeydlər:

Şeirdəki نکو (neku) (niku) – yaxşı sözünün qısa formasıdır. Seirin vəzninin tələbinə görə qısa şəkildə işlənmişdir.

نکوگفتر (neku qoftar) – yaxşı (şirin) danişiq mənasını bildirir.

به من گفت yəni mənasında işlənmişdir.

را burada mənasını daşıyır.

**گە گە** (gəh-gəh), yəni **گäh گäh** (qah-qah) – bəzən, hərdənbir Şeirin vəzni xatırın qısa şəkildə **گە گە** işlənmişdir.

Axırıncı beytdəki **مرا** (məra), yəni **را من من** sözündəki isə «üçün» qoşması mənasını bildirir. **مرا-nın** bu beytdəki mənası «mənim üçün» deməkdir.

**بکویندت** (bequyəndət) – sözünün sonundakı **ت** (ət) formaca II şəxs təki bildirən mənsubiyət şəkilçisi olsa da, əslində bu bitişən əvəzlikdir ki, **به تو** (be to) – sənə mənasını verir. Belə ki, **بکویندت مرادت های اجداد** (bequyəndət məradətha-ye əcdad) – sənə əcdadlarının çətinliklərini deyərlər...

**در به دامان** (be daman) – sözündəki **به** (be) burada mənasında işlənmişdir, yəni **در دامان** (dər daman) – qucağında mənasını bildirir. Həmçinin **به عالم** (be aləm) – əslində **در عالم** (dər aləm) dünyada mənasında anlaşılır.

**به** (be) həm də şühudi keçmiş **(ماضی مطلق)** zamanda işlənən fellərin əvvəlində işlənir və heç bir məna kəsb etmir. **Şeirdəki بشکفت** (beşkoft), **شکفت** (gül kimi) açıldı deməkdir.

**Bəzi qoşmalar**, o cümlədən **به** (be) həm də leksik şəkilçi vəzifəsini ifadə edir. Bu zaman onlar artıq qoşma deyil, sözdüzəldici şəkilçi adlandırılmalıdır. Deməli, belə şəkilçilər “qoşma-şəkilçi” adlandırılara bilər. Bunlar, yəni qoşma-şəkilçilər, əsasən aşağıdakılardır: **به** (be), **در** (dər), **با** (ba). Məsələn:

**بشدت** (beşeddət) - şiddətli, şiddətlə

**بسرعت** (besorət) – sürətli, sürətlə

**بخرد** (bexerəd) – ağıllı

**در آوردن** (dər avərdən) – çıxartmaq

**در گذشتن** (dər qozəştən) – ölmək, vəfat etmək

**در رفتن** (dər rəftən) – çıxmaq

**برگشتن** (bərgəştən) – qayıtmaq

**پرخوردن** (bərxordən) – toqquşmaq, rastlaşmaq

**باخرد** (baxerəd) – ağıllı

**با هوش** (ba huş) – huşlu, zirək

**با تدبیر** (ba tədbir) – tədbirlə, tədbirli

**Qeyd:** ب (be) və با (ba) bəzi məqamlarda sinomorfem (sinonim şəkilçi) xarakteri daşıyır. Məsələn:

**با سرعت** = (besorət) – sürətli, sürətlə

**با خرد** (baxerəd) – ağıllı və s.

Şühudi keçmiş zaman (**ماضى مطلق**) haqqında əvvəlki dərslərdə məlumat verilmişdir.

Bu şeirdəki iki beytdə işlənmiş بازتر شد (baztər şod) – daha da açıldı. با خبر شد (baxəbər şod) – xəbərdar oldu, رقتی شنیدی (rəfti) – getdin, دیدی (didi) və شنیدی (şenidi) felləri zahirən zamanda işlənmişdir. Əslində isə əvvəlinci beytdə işlənmiş فردا (fərda) – sabah sözündən asılı olaraq, yuxarıda göstərilən fellərin heç birini keçmiş zamanda təsəvvür etmək mümkün deyil. Belə xüsusiyət şühudi keçmiş zamanda özünü göstərir. Göstərilən fellərin hamısı qeyri-qəti gələcək zamanda anlaşılır. Belə ki, (gözlərin) بازترشد (daha da açılar, xəbərdar olar, رفتی شنیدی (rəfti) دیدی (didi) görərsən və esidərsən kimi mənalarda anlaşılır.

Bəzən də kontekstdən asılı olaraq, indiki zamanı da bildirir. Məsələn: ماھی را هر وقت گرفتی تازه است atalar sözündəki گرفتی əslində “tutdun” deməkdir. Azərbaycan dilində də “Balığı nə vaxt tutdun təzədir”.

Əslində isə, “tutursan”, “tutsan” və ya “tutarsan” mənasında anlaşılır.

## **Tapşırıqlar:**

1. Şeirdəki fellərin məsələr və zaman formalarını seçib yazın. Fellərin hər birinin qarşısında zamanlarını və şəxslərini göstərin.
2. Şeiri nəşrə çevirin.
3. Şeirdəki izafət birləşmələrini seçib yazın və tərcümə edin.
4. Azərbaycan dilinə tərcümə edin:

یک روز بازی به خروسی گفت: تو بسیار بی وفا هنسی زیرا مردم تو را می پرورانند، برای تو خانه می سازند ولی هر وقت که می خواهند تورا بکیرند، تو می گریزی. من اگر چه مرغ جنگلی هستم وفادار تر از تو هستم.

خروس بعد از شنیدن حرفهای باز از او پرسید: - تو هیچ بازی را بر سیخ کباب دیده ای؟ باز گفت: نه، ندیده ام. خروس گفت: اما من بارها دیده ام که خروسها را به سیخ می کشند و روی آتش بریان می کنند و بعد می خورند. اگر تو هم یک بار بازی را به سیخ کشیده می دیدی، خیلی دورترها می گریختی.

## **واژه‌ها**

باز (baz) – şahin

بارها (barha) – dəfələrlə

خروس (xoruş) – xoruz

بریان کردن (beryan kərdən) – qızartmaq

گریختن (qorixtən) – qaçmaq

اگرچه (əgərçə) – baxmayaraq

جنگل (cəngəl) – meşə

سیخ (six) – şış (kabab şışı)

5. Fars dilinə tərcümə edin:

Əgər yağış yağsa, hava sərinləşər (خنک شدن)

Universitetə getsən, xahiş edirəm bu kitabı Əkbərə verəsən. Əgər fars dilini öyrənmək (پاد گرفتن) istəyirsənə, heç olmasa (حداقل) gündə bir saat oxu.

Əgər taksi (تاكسي) ilə gediriksə, indi sifariş verməliyik. (سفراش دادن)

6. Mötərizə daxilində verilmiş məsdərləri cümlələrin məzmununa münasib zamanda və şəxsdə yazın.

1- ابو على سينا خيلي (کوشش کردن) که برای خودش کتابخانه ای (درست کردن)

2- مگر آنها (توانستن) مضمون آن شعر را (بازگو کردن)؟

3- من هم خيلي (خواستن) که برای خودم کتابخانه ای (درست کردن)

4- من فردا بیکار هستم. اگر (خواستن) باهم به سینما (رفتن)

5- شما (توانستن) شعر "مقام معلم" شهریار را (خواندن و ترجمه کردن)؟

7. Atalar sözlərini öyrənin:

بداندیش را بد بود روزگار

(bədəndiş ra bəd bovəd rüzeqar)

Pis fikirli (pis düşüncəli) adamın günü qara olar.

نامبرده رنج، گنج میسر نمی شود

(naborde zənc, gənc möyəssər nemişəvəd)

Tərcüməsi: Zəhmət (əziyyət) çəkməyənə xəzinə müyəssər olmaz.

Qarşılığı: Çəkməsən cəfa, sürməzsən səfa

## درس سی و دوم - 32-Cİ DERS

### بیمار و پزشک

روزی مردی شکمش چنان به شدت درد گرفت که تحمل نکرده نزد طبیب رفت و از دل درد شدید شکایت کرد و گفت: دیشب از شدت درد شکم تا صبح نخوابیده ام طبیب ها معمولاً زیان بیمار را معاینه می کنند، نبضشان را می گیرند از خوراک مريض و از سابقه مرض می پرسند که علت بیماری آنها را معین کنند و با داروی مناسب معالجه کنند. به اين مقصد طبیب از بیماری که از درد شکمش ناراحت بود نبضم را گرفت و پرسید:

- این دل دردی سابقًا هم بود؟

بیمار در حالیکه از درد ناله می کرد گفت: نه، آقای پزشک تابه حال هیچ وقت شکم به این سختی درد نکرده است.

طبیب پرسید: پیش از اینکه شکمت درد بگیرد چه خورده بودی؟  
مریض: - مقداری نان سوخته شده خورده ام، دیگر هیچ چیز.

طبیب\_ یقین داری که نان سوخته بود؟  
مریض: - بلی یقین دارم اگر چه رنگ آنرا بطور دقیق ندیدم، اما مزه زغال می داد. انگار، زغال خالص بود.

طبیب گفت: بسیار خوب. فهمیدم، حالا من باید اول علت درد را و بعداً خود درد را علاج بکنم.

طبیب به معاون خود دستور داد که آن شیشه محلول را که روشنی دیده را می افزاید، بیاورد. به مریض هم گفت: سرت را به پشتی صندلی تکیه بده که چند قطره از این دارو به چشم بچکانم. داروی بسیار موثری است. روشنایی چشم را می افزاید.

مریض فریاد کشید و گفت: آقای دکتر مسخره بازی را کنار بگذارید. من که از درد شکم می نالم نه از درد چشم، تو می خواهی به چشم من دارو ببریزی، درد شکم با چشم چه علاقه ای دارد؟ طبیب گفت: - ای مرد، تو خودت گفته که نان سوخته زغال شده خورده ای.

من هم می خواهم که اول چشم تو را علاج کنم که بعد از این نان سوخته را نخوری و دل درد نگیری. زیرا برای کسی که مزه زغال را می فهمد ولی رنگ نان پخته و نان سوخته را از هم تمیز نمی دهد، علاج بیماری چشمش از بیماری شکمش واجبتر است.

## واژه ها

- درد (dərd) – ağrı  
تحمل کردن (təhəmməl kərdən) – dözmək  
دلدرد (deldərd) – qarın ağrısı  
مرض (mərəz) – xəstəlik  
معمول (məmulən) – bir qayda olaraq, adətən  
سابقا (sabeğən) – keçmişdə, əvvəllər  
بطور دقیق (betour – e dəğiq) – dəqiq şəkildə  
مزه (məze) – dad  
انگار (enqar) – sanki, elə bilki  
زغال (zoğal) – kömür  
علت (ellət) – səbəb  
أفزودن (əfzudən) – artırmaq  
چکاندن (çekandən) – damdırmaq  
موثر (moəsser) – təsirli  
تکیه دادن (təkye dadən) – söykənmək  
قطره (gətre) – damcı  
روشن (rouşən) – işıqlıq, aydınlıq  
از هم تمیز دادن (əzhəm təmiz dadən) – bir-birindən ayırmaq, seçmək
- سوختن feli ikixarakterli fel olduğu üçün həm təsirli (yandırmaq), həm də təsirsiz (yanmaq) mənalarında işlənə bilir. Məsələn:
- نان سوخته yanmış çörək və ya yandırılmış çörək

**کاغذ های سوخته** – yanmış kağızlar və ya yandırılmış kağızlar

Mətn daxilində eyni cür yazılan bu tipli fellərin nə vaxt təsirli və nə vaxt təsirsiz xarakter daşımاسını yalnız mətn daxili mənasına görə müəyyən etmək mümkündür.

Qeyd edilməlidir ki, bəzən belə fellər şədн koməkçi fəlinin iştirakı ilə dəqiqləşdirilir. Məsələn:

- نان سوخته شده - yanmış çörək və ya yanmış çörək mənasını bildirir.

(نان) Mətn də feli hər iki variantda, yəni həm (نان) سوختن سوخته شد (نان) سوخته شده və həm سوخته شده شد şəklində işlənmişdir.

### Sinonimlər

Sinonimlər əvvəlki dərslərdə öyrəndiyiniz kimi yaxın mənalı sözlərdir. Əksər hallarda bunlar bir-birini tam şəkildə əvəz edə bilmir.

Lakin fars dilində ərəb mənşəli sözlərin bu dilin lügət tərkibində möhkəm yer tutması və işlekliyinin kifayət dərəcədə olması bir sıra xalis fars sözləri ilə tam sinonimlik təşkil edə bilməsinə şərait yaradır və birinin əvəzində digərinin maneəsiz işlənməsi halları müşahidə edilir. Deməli, bir tərəfi alınma sözdən, digər tərəfi fars sözündən ibarət olan sinonimlər tam sinonim hesab edilir desək, yanılmarıq. Məsələn:

مریض - بیمار (xəstə)

مرض - بیماری (xəstəlik)

### Tapşırıqlar:

1) Suallara cavab yazın:

1- مردی چرا به پزشک مراجعه کرد؟

2) پزشکان قبل از اینکه داروی مناسب معین کنند بیمار را چطور معاینه می کنند؟

3) چرا آن مرد شکمش درد گرفته بود؟

- 4) طبیب بعد از دانستن سبب درد شکم بیمار چه گفت؟  
 5) طبیب به معاونش چه دستوری داد؟  
 6) چرا طبیب می خواست به چشمان مریض دارو بچکاند؟

- 2) Mətnindəki sinonim sözləri seçib yazın.  
 3) Mətnindəki əmr şəklində və iltizam formasında işlənən felləri seçib yazın.

4) Azərbaycan dilinə tərcümə edin:  
 سعید نفیسی می گوید: سخن سعدی را مانند شعر گوته و شیلر و دانته و بایرون به هر زبانی که ترجمه کنید همان اشک حسرت و همان پرتو شادی را فراهم می سازد. به همین جهت است که شعر سعدی هرگز کنه نمی شود و کنه نخواهد شد.  
 زخاک سعدی بیچاره بوی عشق آید  
 هزار سال پس از مرگ او اگر بویی

## واژه‌ها

اشک (əşk) – göz yaşı

پرتو (pərtou) – parıltı, şüa, işıq

فراهم ساختن (fərahəm saxtən) – burada: yaratmaq

خاک (xak) – torpaq

5) Fars dilinə tərcümə edin:

Əbu Əli Sina on səkkiz yaşında məşhur həkim idi. O, xəstələri əvvəl müayinə, sonra isə müalicə edirdi. Get-gedə o daha da məşhur həkim kimi tanınır. Onun təbabət və fəlsəfə sahəsində çoxlu əsərləri vardır. Həkimlər həmişə onun əsərlərindən istifadə etmişlər.

6) Mötərizədə verilmiş məsdərləri felin münasib (uyğun gələn) şəklində və zamanında işlədin.

- (1) همیشه وقتیکه ما با اتوبوس (رفتن) درست هفت ساعت طول (کشیدن)
- (2) اگر در حکایت واژه ای باشد که شما معنای آنرا (ندانستن)، می توانید از فرهنگ فارسی به آذربایجانی (پیدا کردن)
- (3) اگر مطالعه را تمام کرده اید و نمی خواهید که صفحه را (گم کردن) هرگز لای اوراق من قلم و یا مداد (نگذاشتن).
- (4) دیشب باد شدیدی (وزیدن) و شاخه های درخت سیب را (شکستن).
- (5) درختهای جوان و شاخه های آنها از تأثیر باد شدید (شکستن)

7) Sədinin aşağıdakı şeir parçasını oxuyun və tərcümə edin:

زبان در دهان، ای خردمند چیست؟  
 کلید در گنج صاحب هنر  
 چو در بسته باشد چه داند کسی؟  
 که جوهر فروش است یا پیله ور

دندان (xezədmənd) – ağıllı

در گنج صاحب هنر (dər-e gənc-e saehebhonər) – hünər sahibinin xəzinəsinin qapısı

جوهر فروش (couhər foruş) – cəvahirsatan

پیله ور (pilevər) – xirdavatsatan

8) Atalar sözünü öyrənin:

زبان در دهان پاسبان سر است.

پاسبان (pas(e)ban) – keşikçi, gözətçi

### درس سی و سوم – 33-CÜ DƏRS رنج و گنج

برو، کار می کن، مگو چیست کار  
که سرمایه جاودانی است کار

نگر، تا که دهقان دانا چه گفت  
 به فرزندگان چو همی خواست خفت  
 که میراث خود را بدارید دوست  
 که گنجی ز پیشینیان اندر اوست  
 من آن را ندانستم اندر کجاست  
 پژوهیدن و یافتن با شماست  
 چوشد مهر مه کشتگه بر کنید  
 همه جای آن، زیر و بالا کنید  
 نمانید ناکنده جایی زباغ  
 بگیرید از آن گنج هر جا سراغ  
 پدر مرد و پوران به امید گنج  
 به کاویدن دشت بردند رنج  
 به گاو آهن و بیل کنند زود  
 هم اینجا، هم آنجا و هر جا که بود  
 قضا را در آن سال از آن خوب شخ  
 ز هر تخم برخاست هفتاد تخم

### واژه ها

- گنج (gənc) – xəzinə
- رنج (zənc) – zəhmət
- رنج بردن (rənc bordən) – zəhmət çəkmək
- کار بکن (kar mikon) – yəni (işlə)
- سرمایه (sərmaye) – kapital, var-dövlət
- نگر (negər) – bax! gör!
- خفتن (xoftən) – yatmaq, burada: ölmək
- پیشینیان (pişiniyan) – əcdadlar, ata-babalar
- پژوهیدن (pəjuhidən) – axtarmaq, araşdırmaq
- کشتگه (keştgəh) – əkin yeri
- برکندن (bərkəndən) – qazımaq, qazıyıb çevirmək

نمانید (nəmanid) – qoymayın  
ناکنده (nakənde) – qazılmamış  
پور (pur) – oğul, oğlan  
کاویدن (kavidən) – qazımaq  
گواهن (qavahən) – xış, kotan  
بیل (bil) – bel, kürək  
قضارا (ğəzara) – təsadüfən  
شخم (şoxm) – şum, şumlama  
تخم (toxm) – toxum

Şeirdəki مهر مه (mehr məh) – İran təqvimi ilə payız fəslinin birinci ayının adı «mehr»dır.

زیر و بالا کردن (zir-o bala kərdən) – alt-üst etmək, çevirmək.

کار کردن کار می کن (kar mikon) əslində کار بکن (kar bokon) işləmək felinin əmr forması, yəni (kar bokon) mənasını bildirir. Şeirin vəzninə görə şəklində işlənmişdir.

مگو (məqu) sözünün əvvəlinci hecası - مه (mə) نه (nə) inkar şəkilçisinin sinonimidir. Bu inkar şəkilçisi (مه - mə) yalnız felin əmr şəklində işlənər.

مروید - مرو، مگوید - مگو (və s.)

Şeirdəki اندر (əndər) ön qoşması (dər) ön qoşmasının klassik fars dilində işlənən variantıdır.

Ümumiyyətlə, şairlər şeirdəki vəzn və şeirin meyari xatırınə اندر (əndər) formasından da istifadə edirlər.

Şeirdəki همی خواست خفت (həmixast xoft) – ölüm ərəfəsində mənasında anlaşılır.

Əvvəlki dərslərdə bəzi mürəkkəb fellərin cümlədə həm yanaşı, həm də aralı işlənməsinə rast gəlinir. Məsələn: داخل شدن، سوار شدن، مشغول شدن və s. kimi fellər həm olduqları

– او هر روز به اتوبوس سوار می شود, O, hər gün avtobusa minir.

رئیس اداره ما معمولاً ساعت هشت و نیم به اتاق داخل می شود

Bizim idarənin rəisi, adətən saat 9-un yarısında otağa daxil olur.

دانشجو باید روزی اقلا دو- سه ساعت برای حاضر کردن درسها باش مشغول شود

Göründüyü kimi, yuxarıdakı cümlələrin xəbərləri yanaşı şəkildə işlənmişdir. Bu zaman müəyyən ön qoşmalardan - və qoşmalarından istifadə edilmişdir.

Həmin felləri aralı vəziyyətdə işlədərkən həmin ön qoşmaların əvəzində mürəkkəb felin ad hissəsi izafət birləşməsində işlənər. Belə ki, سوار اتوبوس می شود (səvar-e otobus müşəvəd)

(daxil-e otağ müşəvəd)

(boyəd .. məşgul-e hazer kərdən-e dərshayəş şəvəd)

Misallardan göründüyü kimi, yanaşı işlənən zaman ön qoşmalardan, aralı işlənən zaman isə əsasən izafətdən istifadə edilir.

Şeirdə isə, şeirin meyarının tələbinə görə mürəkkəb felin tərkib hissələri aralı işlənməsi ilə yanaşı, həm də ad hissəsi fel hissəsindən sonra gələ bilir. Məsələn: رنج و گنج şeirindəki بدارید دوست misrasındakı میراث خود را بدارید دوست yəni بردند رنج misrasındakı به کاویدن دشت بردن رنج دوست بدارید yəni kimi mürəkkəb felləri misal göstərmək olar. Yaxud پیغام داد misrasındakı داد معشوقه به عاشق پیغام, mürəkkəb felinin fel hissəsi (داد) misranın əvvəlində ad hissəsi isə misranın sonunda işlənmişdir. Bu tipli misallar şeirlərdə çox işlənir.

## **Tapşırıqlar:**

1. Şeirin tərcüməsini yazın.
2. Şeirin məzmununu farsca danışın.
3. Şeirdəki felləri seçib yazın və hər birinin qarşısında zaman formasını, şəkillərini və şəxslərini göstərin:  
Nümunə: امر - برو: II ş.t.  
ماضی مطلق - برخاست III ş.t.

## **4. Fars dilinə tərcümə edin:**

Təfəkkür öz sahibini həm cənnətə apara bilər, həm də cəhənnəmə. Təfəkkür öz sahibinə sevinc də (شادی) bəxş edə bilər, kədər də. Buna görə də (به این سبب), adam hər bir işi, hərəkəti etməzdən əvvəl, onun nəticəsi barədə düşünməli və fikirləşməlidir.

تَفْكِير - (təfəkkor)

جَنَّة - (cənnət)

جَهَنَّم - (cəhənnəm)

بَعْدَ أَنْ يَرَى - (be in səbəb)

يَوْمَ الْحِسَاب - (əndişidən)

## **5. Azərbaycan dilinə təpcümə edin:**

یکی از مهمترین عیدها عید نوروز است. روز اول فصل بهار، یعنی یکم ماه فروردین که اول سال هجری شمسی است و برابر با بیست و یکم ماه مارس سال میلادی می باشد عید نوروز نامیده می شود.

عید نوروز را عید آشتی هم می گویند. در روزهای این عید شیرینی های گوناگون می پزند، میوه و آجیل می خورند. آجیل عبارت از پسته، بادام، مغز گردو، مغز فندق، نخود چی، کشمش و غیره.

فروردین (fərvərdin) – hicri-şəmsi ilinin, İran təqviminin birinci ayının adı

آشتى (aşti) - barışiq

آجىل (acil) – çərəz

پسته (peste) – püstə

مغز گردو (məğz-e gerdu) – qoz ləpəsi

نخودچى (noxodçi) - ləbləbi

6. Hər sətirdə verilmiş sözləri elə sıralandırın ki, cümlə alınsın.

(1) دوست داریم، نوروز، عید خیلی، ما، را

(2) به، گروه، نفر، پنج، از، ما، تابستان، خواهند رفت. ایران

(3) پسaran، گنج، اميد، به، پيدا كردن، جا، زير، و رو كر داند،  
همه، را

(4) هنگام، ما، روزهای، کار نمی کنیم، نوروز،

(5) باید، فارسی، خوب، زبان، را، ما، یاد بگیریم

(6) ابو على، دانشمند، از، پرسید، مرد، کجا، که، می رود؟

7. Mötərizədə verilmiş felləri farscaya tərcümə etməklə cümlələri tamamlayın.

مضمون آن حکایت (danışa bilərəm) و آنرا به فارسی (başa düşmüşəm) را

سه نفر از همکلاسان مرا به دانشگاه (göndərmək istəyirlər) تبریز

ما زبان فارسی را باید خوب (öyrənməliyik)

پروین دانشجوی خیلی کوشاست، به تمام پرسش ها (verə bildi) درست جواب

روزهای تعطیل تابستانی تو کجا ؟(getmək istəyirsən)

من روزهای تعطیل تابستانی به شهر گنجه (getmək istəyirəm)

8. Atalar sözlərini öyrənin:

سرکئ نقد به از حلواي نسيه

(serke-ye nəğd beh əz həlva-ye nesye)

Nağd sirkə nisyə halvadan yaxşıdır.

آب یک جا ماند می گند

(ab yek ca manəd miğəndəd)  
Su bir yerdə qalanda iylnər.

## OXU MATERIALI

### حديثهایی چند از امام علی علیه السلام

- عالم حقيقی باید بداند که چیزهایی که نمی داند بیشتر از چیزهایی است که می داند
- علم و دانش جلو راه بهانه جویان را می بندد
- طمعکار بندۀ ابدی طمع خودش است.
- خود پسندی به کمی عقل دلالت می کند.
- زبان ابله در دهانش است ولی زبان عاقل در قلب او است.
- فقیر مهربان بهتر از ثروتمند بیگانه است.
- امانت را به صاحبش پس بدھید اگر چه نخ و سوزن باشد.
- نسبت به فرزندان دیگران خوبی و مهربانی بکن که آینده فرزندان تو حفظ شود.
- عاجز کسی است که نمی تواند دوست به دست آورد، ولی بزرگترین عجز آن است که دوستش را از دست می دهد.
- شخص عاقل آن است که در باره عاقبت کارش از اول فکر می کند
- صرفه جویی چنان ثروتی است که هرگز تمام نمی شود.
- خود پسندی جلو شرف و فضیلت را می گیرد
- به یک پرسش، چند گونه پاسخ دادن حقیقت را گم می کند.
- دیدن تنها به وسیله چشمان نیست، بعضا چشمان صاحب خود را گول می زند.

کمی (kəmi) - azlıq  
 ابله (əbləh) - axmaq  
 بیگانه (bigane) – laqeyd  
 عجز (əcz) - acizlik  
 صرفه جویی (sərfecuyi) – qənaət, qənaətcillik  
 چندگونه (çəndqune) – bir neçə cür  
 درد (dərd) - ağrı  
 بهانه جو (bəhanecu) – bəhanə axtaran  
 نخ (nəx) - sap  
 سوزن (suzən) - iynə  
 نسبت به (nesbət be) - ... qarşı  
 آینده (ayənde) - gələcək  
 حفظ شدن (hefz şodən) - qorunmaq  
 هرگز (hərgez) – heç vaxt  
 گم کردن (qom kərdən) - itirmək  
 گول زدن (qul zədən) - aldatmaq

### انوشیروان و معلمش

انوشیروان را معلمی بود. روزی معلم او را بدون تقصیری آزار داد.  
 انوشیروان کینه او را تا به مقام پادشاهی در دل گرفت روزی در وقت مناسبی از معلمش پرسید که:

- چرا فلان وقت بی سبب و بدون تقصیر بر من ظلم کردی؟  
 معلم جواب داد: - زیرا امید آن داشتم که بعد از پدر به پادشاهی می رسمی. می خواستم که به تو طعم ظلم را بچشانم که در ایام سلطنت به ظلم اقدام ننمایی.

### واژه ها

آزار دادن (azar dadən) –incitmək

کینه (kine) - kin

طعم (təəm) - dad

چشاندن (çeşandən) - daddırmaq

ایام (əyyam) - günlər

سلطنت (səltənət) - sultanlıq, padşahlıq

اقدام نمودن (eğdam nomudən) - başlamaq

### نکته

مردی ضمن تعریف از آثار خودش به دوستش گفت:

- دوست عزیزم. وقتیکه بچه من سه ساله بود خسارت بزرگی به من رسانده است.

- خیلی عجیب است. چه خسارتی رسانده است؟

- داستانی را که من با زحمت زیاد نوشته بودم، گرفت و پاره کرد.

- واقعاً تعجب آور است! – چرا؟

- مگر بچه شما در سه سالگی خواندن هم می دانست؟

### واژه ها

نکته (nokte) 1) incə fikir 2) hikmətli söz

ضمن تعریف (zemn-e-tərif) – danışan zaman, danışan əsnada

ضمن (zemn) əsna

خسارت (xəsarət) ziyan, zərər

عجیب (əcib) – təəccübülü, qəribə

### جواب به جا

روزی "فرانس (فرانتر) لیست" آهنگساز معروف مجارستان در حضور امپراتور روسیه نیکالای اول کنسرت می داد. امپراتور که چندان علاقه ای به موسیقی نداشت پس از لحظه ای با صدای بلند با اطرافیان خود شروع به صحبت کرد.

لیست ناگهان قطعه ای را که می نواخت ناتمام گذاشت و خاموش ماند.

امپراتور علتش را پرسید. موسیقیدان معروف جواب داد:  
- چونکه وقتی امپراتور مشغول صحبت هستند وظیفه دیگران اینست  
که خاموش باشند.

### واژه ها

چندان (cəndan) – bir o qədər, bir elə

علاقه داشتن (əlaqe daştən) - maraqlanmaq

خاموش (xamuş) - sakit

لحظه (ləhze) – an (ən kiçik vaxt ölçüsü)

اطرافیان (ətrafiyan) – ətrafdakılar, ətrafindakılar

قطعه (qəte) – burada: musiqi parçası

نواختن (nəvaxtən) – çalmaq

### حکایت

از یک سردار پرسیدند: - چطور شد که تو به رتبه سرداری رسیدی؟  
جواب داد: - روزی از دشمنان فرار کرده به خرابه ای پناه بردم و در  
باره عاقبت کارهای خود اندیشه می کردم. ناگاه چشم به موری افتاد  
که دانه گندم بزرگتر از خودش را به دهان گرفته بود و از دیوار بالا  
می رفت و چون به نیمه راه می رسید دانه به زمین می افتاد. مور بار  
دیگر دنبال دانه می رفت و آن را از همان راه به بالای دیوار می  
کشید.

من مشاهده کردم و شمردم و دیدم که درست شصت و هفت بار دانه  
از دهان مور به زیر افتاد و مور از کوشش و سعی دست نکشید تا به  
مقصد خود برسد و دانه را به بالای دیوار رسانید. با خود گفتم: مگر  
من از مور هم کمتر هستم؟ من از سعی و کوشش مور درس عبرت  
گرفتم و از کوشش و سعی و مبارزه دست بر نداشتم. و طوری که می  
بینید به مقصود خود رسیده ام

بزرگان بیخود نگفته اند که هر که کوشش کند به مقصودش می رسد.

## واژه ها

- سرداری (sərdari) – sərkərdəlik, başçılıq  
رتبه (rotbe) – rütbə, dərəcə  
فرار کرده (fərar kərde) – qaçıb, qaçaraq  
اندیشه کردن (əndişə kerdən) – düşünmək, fikirləşmək  
گدم (gəndəm) - buğda  
از دیوار بالا می رفت (əz divar bala mirəft) – divara çıxırıldı, divara dırmaşırdı  
بار دیگر (bar digər) – dübare, bir də  
دنبال دانه (donbal dane) – dənin ardınca  
شمردن (şemordən) - saymaq  
رسانید (rəsanid) – çatdırıldı  
با خود (ba xod) – özü ilə  
دست بر نداشتم (dəst bər nədaştəm) – el çəkmədim  
بزرگان (bozorqan) – böyüklər, atalar  
بی خود (bi xod) – əbəs yerə

## حکایت

### فیل و شیرینی فروش

در هندوستان فیلبانی بود. او هر روز فیل خود را برای آب دادن به کنار رودخانه می برد. در سر راه یک دکان شیرینی فروش بود. یک روز وقتیکه فیل از جلوی دکان می گذشت فروشنده از زمین چوبی برداشت و بر خرطوم فیل زد. فیل به فروشنده اهمیتی نداد ولی وقتیکه به رودخانه رسید و از آب خوردن سیر شد خرطوم خود را نیز پر از آب کرد. موقع برگشتن همینکه به دکان شیرینی فروش رسید تمام آب را که در خرطوم داشت روی شیرینی ها ریخت و آنها را خراب کرد و به فروشنده ضرر بزرگی زد.

هر که کردار بد روا بیند  
خود ز کردار بد جفا بیند

### واژه ها

شیرینی فروش (şirini foruş) - qənnad  
فیلبان (filban) – filə baxan, fil sahibi  
سر راه (sər-e rah) – yoluştü  
دکان (dokkan) – dükan, mağaza  
فروشنده (foruşənde) - satıcı  
چوب (çub) – 1) çubuq, 2) çöp  
رودخانه (rudxane) - çay  
سیرشدن (sırşodən) - doymaq  
پر از آب کرد (por əz ab kerd) – su ilə doldurdu  
کردار (kerdar) – hərəkət, rəftar

### حافظ شیرازی و خشتمال

حافظ شیرازی – شاعر معروف قرن چهاردهم ایران، روزی از راهی می گذشت. صدایی شنید و ایستاد و به اطراف خود نظر انداخت، دید که یک خشتمال شعر او را پر از اشتباه می خواند. شاعر طاقت نیاورده با عصبانیت از روی خشتهایی که او مالیده بود به طرف خشتمال رفت.

خشتمال او را دیده خیلی عصبانی شد و گریبانش را گرفته گفت: -  
مگر چشمت کور است؟ راه را در آن طرف گذاشته از روی خشتها  
می روی و زحمت مرا پامال می کنی؟

حافظ نیز با عصبانیت گریبان او را گرفته تکان داد و گفت: - پس مگر تو دیوانه هستی شعری که خون دل من است غلط و پر از اشتباه می خوانی و مرا رسوا می کنی؟

### واژه ها

خشت (xeşt) – kərpic (çiy kərpic)

خستمال (xeştmal) - kərpickəsən

غلط (por əz ehtebah o əgələt) – səhvələ dolu

با عصبانیت (ba əsəbaniyyət) - əsəbiliklə

مالیدن (malidən) – burada: kəsmək (kərpic)

گریبان (gəriban) - yaxa

تکان دادن (təkan dadən) - silkələmək

خون (xun) - qan

رسوا کردن (rosva kərdən) – rüsvay etmək, biabır etmək

### جواب به جا

امیر تیمور لنگ به هندوستان رسید و مطریان طلبید و گفت: از بزرگان شنیده ام که در این شهر مطریان کامل موجود است. مطری نا بینا جلو پادشاه حاضر شد و به سروden آغاز کرد. پادشاه از سرود او بسیار خوش آمد و نام مطری را پرسید. گفت: - نام من دولت است.

پادشاه گفت: - دولت هم کور می شود؟!

او جواب داد: - اگر دولت کور نبود به خانه لنگ نمی آمد.

پادشاه این جواب را پسندید و انعام بسیار به او داد.

### واژه ها

مطری (motreb) – xanəndə, musiqici

بزرگان (bozorqan) – böyüklər, ulular

نا بینا (na bina) – kor

سرودن (sorudən) – 1) oxumaq 2) şeir qosmaq

سرود (sorud) – mahnı, nəğmə

پسندیدن (pəsəndidən) - bəyənmək

انعام (ənam) - bəxşış, hədiyyə

### در انتظار آدم

به یک نقاش معروف تابلویی سفارش داده بودند. نقاش طبق روش رومانتیک خود منظره ی شهری را کشید که آدمی در آن نقاشی نکرده بود.

مشتری که برای بردن تابلوی سفارشی آمده بود از این تابلو تعجب کرد و گفت:

- استاد، مثل اینکه یادتان رفته است آدمهایی هم در کوچه ها نقاشی کنید. نقاش با قیافه جدی جواب داد: - نه، فراموش نکرده ام. چون روز یک شنبه است، همه مردم شهر در کلیسا ها هستند.

مشتری برای اینکه جواب مناسبی به این گفته نقاش بدهد، گفت: - پس اینطور!؟ در این صورت صبر می کنم که مردم از کلیساها بیرون بیایند آن وقت می آیم و تابلو را می برم.

### واژه ها

روش (rəves) - üsul

نقاشی کردن (nəğğaşı kərdən) – çəkmək (rəsm)

مثل اینکه (mesl-e inke) – sanki

قیافه (ğıyafe) – görkəm

فراموش کردن (fəramuş kəndən) - unutmaq

کلیسا (kelisa) - kilsə

گفته (qofte) - söz

صبر می کنم (səbr mikonəm) - gözləyirəm

### حکایت

یک نفر روستایی وقتی که در بازار شهری می‌گشت به یک دکان شیرینی فروشی رسید و دید که جلو دکان شیرینی های رنگارنگ چیده شده و شیرینی فروش هم نشسته نگاه می‌کند. روستایی تصور کرد که قناد کور است و اینه شیرینی های گوناگون را نمی‌بیند. جلو تر رفته دو انگشت خود را در برابر چشم شیرین فروش تکان داد. قناد تعجب کرده پرسید: - چرا این طور می‌کنی؟ روستایی در پاسخ گفت: - من گمان کردم که تو نایینا هستی و اینهمه شیرینی های گوناگون را نمی‌بینی! شرینی فروش تبسم کنان گفت: - آقا، من کور نیستم و تمام این شیرینی هایی که در دکانم هست خیلی خوب می‌بینم. روستایی با تعجب پرسید: - پس، اگر تو این شیرینی ها را می‌بینی، چرا هیچ نمی‌خوری؟!

### واژه ها

روستایی (rustayi) - kəndlı

چیده شدن (çide şodən) – düzülmək

اینهمه (inhəme) – bütün bu...

گوناگون (qunaqun) - cürbəcür

برابر (bərabər) - 1) bərabər; 2) qarşı

تکان دادن (təkan dadən) – 1) tərpətmək; 2) söykənmək

### دزدی آشکار

دزدی می‌خواست اسبی بذد. او به این مقصود به حیاطی وارد شد. صاحب اسب او را دید و او گرفتار شد. صاحب اسب به دزد گفت: - اگر می‌خواهی تو را آزاد کنم، رمز دزدی را به من نشان بده و برو. دزد شرط صاحب اسب را قبول کرد و گفت: - شما می‌خواهید که من به شما نشان بدهم که چطور دزدی می‌کنند؟ همین الان می‌بینید! دزد نزد اسب رفت، رسن از پای اسب باز کرد، بعد بر سر اسب لگام زد و سوار شد. تیز رانده گفت: - آقا، ببینید، این طور دزدی می‌کنند.

مردم هر چه تعقیب شکرند و خواستند او را بگیرند نتوانستند به او  
برسند و او از چشم گم شد.

### واژه ها

در دیدن (dozdidən) - oğurlamaq

دزد (dozd) - oğru

رمز (rəmz) – sırr

نشان دادن (neşan dadən) - göstərmək

دزدی کردن (dozdi kəndən) – oğurluq etmək

رسن (rəsən) - kəndir

لگام (leqam) – cilov, yüyən

تیز (tiz) – tez, cəld, iti

راندن (randən) – sürmək

### نکته

می گویند روزی نویسنده معروف فرانسه ولتر در مجلسی گردیمیز  
غذا خوری رو به روی جوان پرگویی نشسته بود. جوان از آغاز  
مجلس همه را از پرگویی و گفته های بی معنا و بیهوده خود خسته  
کرده بود. ولتر از پرگویی آن جوان به تنگ آمده بود ولی نمی دانست  
چه کند که دهان آن را ببندد. ناگهان جوان از او پرسید: - راستی،  
بفرمایید بگویید فاصله بین عقل شخصی خردمند و عقل آدم ایله چه  
اندازه است؟

ولتر که انگار منتظر همچو سؤالی بود بی درنگ گفت: - کاملاً به  
اندازه این میز که میان من و شما است!  
جوان از شنیدن این پاسخ حکیمانه چنان شرمذه شد که تا آخر مجلس  
صدایش را در نیاورد.

### واژه ها

گرد (gerd) – 1) dövrə, 2) dəyirmi, yumru

پرگو (porqu) – çoxdanışan, boşboğaz

پرگویی (porquyi) – boşboğazlıq, çox danışma

گفته (qofte) – söz

بیهوده (bihude) – mənəsiz, havayı

خسته کردن (xəste kərdən) - yormaq

بین (beyn) – ara

ابله (əbləh) - axmaq

بى درنگ (bi derəng) – tez, cəld, dərhal

انگار (enqar) – sankı, elə bil ki,

صدایش را در نیاورد (sədayəş ra dər nəyavord) səsini çıxartmadı

### مسابقه دو نقاش

دو نقاش با هم شرط گذاشتند که هر دو تصویری بکشند تا معلوم شود که کدام یکی از آنها بهتر نقاشی می کند. یکی تصویری انگور کشیده بالای در آویخت. مرغان آمدند منقار زندن. اشخاصی که آن را دیدند از مهارت نقاش تعجب کردند و به خانه نقاش دوم رفتند که بیینند او چه جور نقاشی کرده است. وقتی از او پرسیدند که تصویر تو کجا است؟ جواب داد: تصویر من در پشت این پرده است.

نقاش اول خواست که پرده را بکشد و همینکه دست به پرده زد ملتفت شد که پرده نیست، دیوار است که نقاش دوم روی دیوار تصویر پرده کشیده است. روی به نقاش دوم و اشخاص کرده گفت: من طوری تصویر کشیدم که مرغان فریب خوردند ولی تو طوری استادی کردم که نقاش فریب خورد. اشخاص به او آفرین گفتند.

### واژه ها

نقاش (nəqqas) - rəssam

انگور (ənqur) - üzüm

منقار زدن (menqar zədən) dimdikləmək

پشت (poşt) – arxa

ملتفت شدن (moltəfet şodən) başa düşmək, anlamاق

فریب خوردن (fərib xordən) aldanmaq

## جوان و پیر

بدید از دور پیری را جوانی  
خمیده پشت او همچون کمانی  
ز سودای جوانی گفت: ای پیر  
به چند است این کمان؟ پیش آی، زرگیر  
جوان را پیر گفت: از زندگانی  
مرا بخشیده اند این رایگانی  
نگه می دار زر، ای تازه برننا  
توراهم رایگان بخشنده فردا

## واژه ها

خمیده پیشست (xəmide poşt) – əyilmiş arxa, bükülmüş bel

همچون (həmçon) - kimi

پیش آی (piş ay) – irəli gəl, qabağa gəl

به جوان را (cəvan ra) – yəni, cavana

زندگانی (zendeqani) – həyat, yaşayış

مرا (məra) – məni

رایگانی (rayqani) – müftə, havayı

برنا (borna) – yeniyetmə

Şeirdə aşağıdakı sözlərdəki, (ra) son qoşması به (be) mənasında işlənmişdir.

به جوان را (cavan ra) – cavana, yəni

به من (məra) – mənə, yəni

به تو (to ra)- sənə, yəni, تو را

## دو رباعی از عمر خیام

پیش از من و تو لیل و نهاری بوده است

گر دنده فلک بر سر کاری بوده است  
زینهار قدم به خاک آهسته نهی  
کان مردمک چشم نگاری بوده است

### واژه ها

لیل (leyl) - gecə

نهار (nəhar) - gündüz

گردنده (gərdənde) - fırlanan

زینهار (zinhar) – ay aman!, ehtiyatlı ol! amandı!

کان (kan) – که آن – ki, o

نگار (neqar) - gözəl

### Oxunuşu:

Piş əz mən o to leylo nəhari budeəst  
Gərdənde fələk bər sər-e kari budeəst  
Zinhar ğədəm be xak ahəste nəhi  
Kan mərdomək-e çəsm-neqarı budəəst

خاکی که به زیر پای هر نادانی است  
کف صنمی و چهره جانانی است  
هر خشت که بر کنگره ایوانی است  
انگشت وزیر یا سر سلطانی است

### واژه ها

خاک (xak) torpaq

کف (kəf) - ovuc

صنم (sənəm) - gözəl

خشت (xeşt) – (çiy) kərpic

کنگره (kongəre) – dişcik (divarda)

انگشت (ənqoşt) – barmaq

Oxunuşu:

Xaki ke be zir-e pay-e hər nadanist  
Kəf-e sənəmi-yo çehre-ye cananist  
Hər xeşt ke be kongər-ye eyvanist  
Ənqoşt-e vəzir ya sər-e soltanist

### حوالس پنجگانه در باره گل

اگر از ما بخواهند که فقط یک نمونه از معجزه های زیبایی طبیعت را بگوییم غالبا به یاد گل می افتم. راستی آیا هرگز از خود پرسیده اید که چرا گل زیبا است؟ آیا، هرگز فکر کرده اید زیبایی گل در چیست و گل چه زیبایی هایی دارد؟ آیا هیچ گاه به فکر توصیف گل افتاده اید؟ حقیقت این است که گل به قدری زیباست و در بخشش زیبایی به اندازه ای سخاوت دارد که کمتر کسی می تواند یکایک زیبایی ها و خوبی های آن را وصف کند و بشمارد. بیخود نیست که در باره گل ده ها و شاید هم بیشتر ضرب المثل ها گفته اند. هیچ هم تصادفی نیست که در ترکیب صد ها نامهای دختر و گاهی پسر واژه گل به کار رفته است.

برای توصیف زیبایی های گل بهتر است به سراغ حواس پنجگانه خود برویم و یکایک از آنها بپرسیم که زیبایی های گل در چیست؟ پس حواس پنجگانه ما کدام هستند؟  
حوالس پنجگانه ما عبارت هستند از : (1) حس بینایی، (2) حس بویایی، (3) حس بساوایی، (4) حس شنوایی، (5) حس چشایی

### واژه ها

غالبا (ğalebən) – çox vaxt, əksər hallarda  
هرگز (hərgez) – heç vaxt  
توصیف (tousif) – təsvir

بیخود (bixod) – əbəs yerə  
 اسامی (əsamı) – adlar. Təki: اسم (esm)  
 حواس (həvass) – duyğular, təki: حس (hess)  
 بینایی (binayı) – görmə  
 بویایی (buyayı) – iyibilmə  
 بساوایی (besavayı) – toxunma  
 شنواوایی (şeneyayı) – eşitmə  
 چشایی (çeşayı) – dadma

\*\*\*

1- اول از حس بینایی یعنی از چشم بپرسیم: چشم از زیبایی ها و خوبی های چشم نواز گل برای ما حکایت ها دارد. گل یک تابلوی نقاشی قشنگ است که خداوند در طبیعت در برابر چشمان ما قرار داده است. در این تابلو شورانگیزتر از همه هنرها، رنگ آمیزی بدیع گل است.  
 رنگها به قدری زنده و پرمایه اند که گویی با ما سخن می گویند و دست از چشم ما بر نمی دارند. رنگهای گوناگون سیر و روشن گل چنان منظره رنگارانگ خیالی می سازد که رنگین کمان را از جلوه می اندازد.

صبحدم وقتی قطره شبنم بر برگ گل می نشیند و می غلتند همچون مرواریدی است که بر اطلس می غلتند و مثل الماسی است که در نگین می درخشد. راستی که چشم از دیدن گل سیر نمی شود.

### واژه ها

چشمنواز (çeşmnəvaz) – gözoxşayan  
 شورانگیز (şurəngiz) – həyəcanlandıran  
 رنگ آمیز (rəngamız) – rənglərin uyğunlaşması  
 بدیع (bədi) – nadir, qeyri-adi  
 زنده (zende) – canlı

پرمایه (pormaye) – özüllü

دست بر نمیدارند (dəst bər nemidarənd) – el çəkmirlər

سیر (sir) – tünd

روشن (rouşən) – açıq (rəng)

رنگین کمان (rəngin kəman) – göy qurşağı

صبدم (sobhdəm) – səhər çağrı

شبنم (şəbnəm) – şəh

غلتیدن (ğəltidən) – yuvarlanmaq

نگین (negin) – qaş (üzükdə)

مروارید (morvarid) – mirvari

\*\*\*

2- اگر از بینی و یا از حس بویایی بپرسیم که از گل چه بهره ای داری؟ خواهد گفت: من هر چه دارم از عطر و بوی گل دارم. در جهان هر جا بوی خوشی هست، یا بی واسطه از گل برخاسته است و یا سرچشمہ در گل دارد. سحرگاهان که نسیم با بوی دل انگیز از راه می رسد قاصدی است که خبر از گل می آورد. هر رهگذر که از گازار می گزند دامنش عطر آگین می شود و هر همنشینی که مدتی با گل نشیند حتی اگر همنشینش گل باشد، خوشبو می گردد. حتی مشک خوشبویی که از نافه آهوری چین گرفته می شود، از آن رو خوشبوست که آن آهو در چمنزارها و گازارها چریده و از گلهای آن مرغزار چشیده است.

بوی گل لطیف و معتل است و خلاف بیشتر عطرهایی که بشر می سازد تند نیست که شامه را بیازارد. گل عطر فروشی است که صدها گونه بوی خوش به خریداران عرضه می کند. تا هر کدام را که می پسندند، برگزینند.

## واژه ها

دل انگیز (deləngiz) – ürəkaçan

فاصلد (ğased) – xəbər gətirən  
 سرچشمه (şörçəşme) – mənbə, mənşə  
 رهگزرن (rəhqezer) – yolkeçən, yolçu  
 عطر اگین (ətrağin) – ətirlili  
 گل (gel) – palçıq, gil  
 نافه (nafe) – müşk kisəsi  
 چریدن (çəridən) – otlamaq  
 مرغزار (mərgzar) – çəmənlik  
 تند (tond) – tünd  
 برگزیدن (bərqozidən) – seçmək  
 شامه (şamme) – iyiləmə (hissi)  
 عرضه کردن (ərze kərdən) – təklif etmək

\*\*\*

3- اگر از حسن بساو ایی سئوالی کنیم که نصیب تو از گل چیست؟  
 خواهد گفت: من دست از دامن گل برنمی دارم. زیرا چیزی لطیفتر از  
 آن سراغ ندارم. هیچ چیز بیش از گل با پوست حساس ما هماهنگی و  
 سازگاری ندارد. برگ گل به اندازه ای نرم است که وقتی در دست ما  
 قرار می گیرد گویی با صمیمیت و مهربانی سر انگشتان حساس ما را  
 نوازش می دهد و غبار خستگی را از دستان ما می شوید. وقتی گل  
 در دست می گیریم و بر برگهای ظرفی آن دست می کشیم گویی  
کیوتی کوچک را در مشت گرفته ایم و پرهای لطیف و براق سینه  
 اش را نوازش می کنیم.

### واژه ها

دامن (damən) – ətək  
 پوست (puст) – dəri  
 برگ گل (bərg-e qol) – gül ləçəyi  
 نرم (nərm) – zərif, yumşaq

کبوتر (kəbutər) – göyərçin  
براق (bərrağ) – parıldayan  
مشت (moşt) – ovuc  
غبار (ğobar) – toz  
می شوید (mişuyəd) – yuyur

\*\*\*

4- شاید گمان کنیم که از میان حواس پنجگانه حواس شنوایی و چشایی از گل سودی نمی برند و نصیبی ندارد، اما چنین نیست. در طبیعت خوبترین آواز ها، صدای دلنواز بلبلی است که در کنار گل از شوق نغمه سرمی دهد و این همان بهره ای است که گوش از دولت جمال گل می برد.

5- پنجم حس چشایی است که در میان طعم ها شیرینتر و گواراتر از عسل، طعمی نیست که آن نیز به برکت شهد گلهایی فراهم می شود که زنبور عسل بر آنها می نشیند و شهد آنها را می مکند ...

سود (sud) – mənfəət, bəhrə  
سر دادن (sər dadən) – başlamaq  
عسل (əsəl) – bal  
گوارا (qovaratər) – daha ləzzətli, daha xoşagələn  
طعمه (tome) – yemək  
شهد (şəhd) – bal  
زنبور (zənbur) – arı  
می مکند (miməkənd) - sovururlar

## Farsca – Azərbaycanca lügət

آ، آ، ئ، ئ

- اب (ab) – su  
آباد (abad) – abad, səfali  
آبان (aban) – hicri – şəmsi ilinin 8-ci ayı  
آپاش (abpaş) – susəpən  
آبدار (abdar) – sulu  
آب شدن (ab şodən) – ərimək  
آبدالدھر (əbəd – oddəhr) – daim, dünya durduqca  
آب کردن (ab kərdən) – əritmək  
اير (əbr) – bulud, duman  
آبرو (ab(e)ru) – abır, həya  
ايرو (əbru) – qas  
ايزار (əbzar) – alətlər  
ابلھ (əbləh) – axmaq, səfəh  
آبى (abi) – mavi rəng  
آتش (atəş) – od, alov  
آثار (asar) – əsərlər, təki: اثر (əsər)  
آجیل (acil) – çərəz  
اثر (əsər) – əsər  
اتفاقا (ettefağən) – təsadüfən  
اخبار (əxbar) – xəbərlər  
ادامه دادن (edame dadən) – davam etdirmək, davam etmək  
آدب (ədəb) – 1) ədəb, 2) ədəbiyyat  
آذر (azər) – hicri – şəmsi ilinin 9-cu ayı  
آنوقة (azuğe) - ərzaq  
آرامگاه (aramqah) – mavzoley, məqbərə  
ارباب (ərbab) – sahib, ağa  
ارتش (ərteş) – ordu  
اردوگاه (orduqah) – düşərgə  
اردیبهشت (ordibehəşt) – hicri – şəmsi ilinin 2-ci ayı

- ارنج** (arenc) – dirsək
- ارشد کلاس** (ərşəd – e kelas) – sınıf nümayəndəsi
- آزار دادن** (azar dadən) – incitmək
- از این قرار است** (əz in əzərər əst) – belədir, bu cürdür
- از بین رفتن** (əz beyn rəftən) – məhv olmaq
- آزردن** (azordən) – incitmək
- ازمایش** (azmayaş) – sınaq, sınama
- اسب** (əsb) – at
- اسب دوانی** (əsb dəvəni) – 1) cıdır, 2) at çapma
- استراحت** (esterahət) – istirahət
- اسفند** (esfənd) – hicri – şəmsi ilinin 12 – ci ayı
- اسم** (esm) – ad, isim
- اشپزخانه** (aspəzxane) – mətbəx
- اشتباه** (eştebah) – səhv, qələt
- آشتى** (aştı) – barışiq, barışma
- اشخاص** (əşxas) – adamlar, təki: **شخص** (şəxs)
- اشک** (əşk) – göz yaşı
- اشک آلود** (əşkalud) – gözüyaşlı
- آشنا** (aşena) – dost, tanış
- اصلاح کردن** (eslah kərdən) – səliqəyə salmaq, düzəltmək
- اصلأ** (əslən) – heç, qətiyyən, heç cür
- اطلاع** (ettela) – xəbər, məlumat
- اعانه** (eane) – maddi kömək
- اعداد** (ədad) – saylar, (təki: **عدد** (ədəd))
- اعزار** (e'zaz) – hörmət, ehtiram
- اعضا** (ə'za) – üzvlər (təki: **عضو**: ozv))
- آغاز شدن** (ağaz şodən) – başlanmaq
- آغاز کردن** (ağaz kərdən) – başlamaq
- اغلب** (əğləb) – eksər, çox
- آفتاب** (af(e)tab) – günəş
- آفتابى** (af(e)tabi) – günəşli
- افتادن** (oftadən) – düşmək
- آفریدن** (afəridən) – yaratmaq
- افزوند** (əfzudən) – artırmaq

افکندن (əfkəndən) – salmaq  
 اقدام کردن (nomudən) – başlamaq  
 افلاً (əğəllən) – heç olmazsa, ən azı  
 اکتبر (oktobr) – oktyabr  
 اکنون (əknun) – indi  
 اگرچه (əgərçə) – baxmayaraq, asılı olmayaraq  
 الان (ə'l'an) – indi  
 الفاظ (əlfaz) – sözlər  
 آمدن (amədən) – gəlmək  
 امروز (emruz) – bu gün  
 امسال (emsal) – bu il  
 امشب (emşəb) – bu axşam, bu gecə  
 آموختن (amuxtən) – 1) öyrətmək, 2) öyrənmək  
 آموزگار (amuzqar) – müəllim (məktəbdə)  
 آن (an) – o (işarə əvəzliyi)  
 انار (ənar) – nar  
 آنان (anan) – onlar  
 آنجا (anca) – ora  
 انجام دادن (əncam dadən) – yerinə yetirmək  
 انداختن (əndaxtən) – atmaq, tullamaq  
 اندازه (əndaze) – ölçü  
 اندرز (əndərz) – öyünd, nəsihət  
 اندک (əndək) – az  
 اندوه (ənduh) – kədər, qəm, qüssə  
 اندوھگین (ənduhgın) – kədərli, qəmgin  
 اندیشه (əndiše) – düşünmə  
 انعام (ən'am) – bəxşış, hədiyyə  
 انگار (enqar) – elə bil, sanki  
 انگشت (ənqoşt) – barmaq  
 انگور (ənqur) – üzüm  
 آنها (anha) – onlar  
 او (u) – o (şəxs əvəzliyi)  
 آوا (ava) – səs  
 اویل (əvayel) – əvvəller, təki: اول (əvvəl)

اوْت (ut) – avqust  
 اوْج (ouc) – zirvə  
 آوردن (avərdən) – gətirmək  
 آوريل (avrıl) – aprel  
 اوضاع اوْصاع (ouza') – təki: (vəz') – vəziyyət  
 اوْلاد (oulad) – övlad  
 اول (əvvəl) – əvvəl  
 اولين (əvvəlin) – birinci, ilk, ilkin  
 آويزان كردن (avizan kərdən) – asmaq  
 آهن (ahən) – dəmir  
 آهو (ahu) – ceyran  
 ايام (əyyam) – günlər (təki: يوم (youm) gün  
 ايستگاه (istqah) – dayanacaq  
 ايشان (işan) – onlar  
 اينجا (inca) – bura, burada, buraya  
 آينده (ayənde) – gələcək

بـ

با (ba) – ilə (qoşma)  
 با خود (ba xod) – öz – özünə, özü – özü ilə  
 باد (bad) – külək  
 بار (bar) – 1) yük, 2) dəfə, 3) meyvə  
 باران (baran) – yağış  
 بارانى (barani) – 1) yağmurlu, 2) plas  
 بار دیگر (bar – e digər) – bir daha  
 بارندگى (barandegi) – yağıntı, yağmurlu  
 باريدن (baridən) – yağmaq  
 باز (baz) – 1) yenə, 2) açıq, 3) şahin  
 باز كردن (baz kərdən) – açmaq  
 باز گشتئن (baz gəştən) - qayıtmaq  
 بازگو كردن (bazqu kərdən) – nağıl etmək, danışmaq, söyləmək  
 بازو (bazu) – qol  
 باز هم (baz həm) – yenə də  
 بازى (bazi) – oyun  
 بازىچه (baziçə) – oyuncaq

**بازى كردن** (bazi kerdən) – oynamaq  
**با سواد** (ba səvad) – savadlı  
**باغ وحش** (bağ – e vəhş) – zopark  
**بافتن** (baftən) – 1) toxumaq, 2) hörmək  
**بافندگى** (bafəndeqi) – toxuculuq  
**بال** (bal) – qanad  
**بالا** (bala) – yuxarı, üst  
**بالا رفتن** (bala rəftən) – qalxmaq, çıxmaq (ağaca, nərdivana ...)  
**بامداد** (bamdad) – səhər, sübh  
**بامهر** (bamehr) – mehribanlıqla, mehribancasına  
**باور كردن** (bavər kerdən) – inanmaq  
**با هم** (ba həm) – birlikdə, bir yerdə  
**با يكديگر** (ba yekdigər) – bir-birilə  
**به اين ترتيب** (be in tərtib) – beləliklə  
**بچه** (bəççe) – uşaq  
**بحث كردن** (bəhs kerdən) – mübahisə etmək  
**بخصوص** (bexosus) – xüsusilə, xüsusən  
**بخيل** (bəxil) – xəsis  
**بخارى** (boxari) – soba, buxarı  
**بس** (bəd) – pis  
**بدتر** (bədtər) – daha pis  
**بدین منظور** (bedin mənzur) – bu məqsədlə  
**بذل** (bəzl) – əliaçıqlıq  
**برادر** (bəradər) – qardaş  
**به راه افتادن** (be rah oftadən) – yola düşmək  
**برای اینکه** (bəra – ye inke) – onun üçün, çünkü  
**برجسته** (bər ceste) – görkəmli, məşhur  
**برخاستن** (bər xastən) – durmaq, ayağa durmaq  
**برخوردن** (bər xordən) – toxunmaq, dəymək  
**برداشتن** (bər daştən) – götürmək, qaldırmaq  
**بردن** (bordən) – aparmaq, udmaq (oyunda)  
**برف** (bərf) – qar  
**برفى** (bərfi) – qarlı  
**برق** (bərg) – elektrik, parıltı

- بر قرار شدن** (bərgərar şodən) – qurulmaq  
**برکندن** (bər kəndən) – qazımaq, çevirmək (torpağı)  
**برگ** (bərg) – yarpaq  
**برگزار شدن** (bərqozar şodən) – keçirilmək  
**برگزیدن** (bər qozidən) - seçmək  
**برگشتن** (bər gəştən) – qayıtmaq  
**برنا** (borna) – yeniyetmə  
**بریان کردن** (beryān kərdən) – qızartmaq  
**بز** (boz) – keçi  
**بزار** (bəzzaz) – parçasatan, bəzzaz  
**بزرگ** (bozorg) – böyük, iri  
**بزرگان** (bozorqan) – böyükler, görkəmlı şəxslər  
**بزوڈی** (bezudi) – tezliklə  
**بس** (bəs) – çox  
**بساوابی** (besavayı) – toxunma, sürtünmə  
**بستر** (bəstər) – yatacaq, yorğan – döşək  
**بستن** (bəstən) – bağlamaq, örtmək  
**بسته** (bəste) – bağlı  
**بسیار** (besyar) – çox  
**بسی** (bəsi) – bir çox, çoxlu  
**به طور کلى** (be – tour – e kolli) – ümumiyyətlə  
**بعد** (bə'd) – sonra  
**بقيه** (bəğiyye) – qalan, qalıq  
**بکلى** (bekolli) – tamamilə  
**بلد بودن** (bələd budən) – bilmək  
**بلند** (bolənd) – uzun, uca, hündür  
**بلند شدن** (bolənd şodən) – durmaq, qalxmaq  
**بنا** (bənna) – bənna  
**بندتاب** (bənd – e tab) – yelləncək  
**بنده** (bənde) – 1) qul, 2) mən (I şəxs təki bildirən şəxs əvəzliyi  
(mən) yerində işlənən söz)  
**بوی** (buy) - iy  
**بویایی** (buyayı) - iybilmə  
**به** (beh) – 1) yaxşı, 2) heyva

بە وجود آمدەن (be vocud amədən) – əmələ gəlmək, yaranmaq  
 بەھانە جو (bəhanecu) – bəhanə axtaran, səbəb axtaran  
 بەھتر (behtər) – daha yaxşı  
 بەھر (bəhr) – براى – üçün  
 بەھمەن (bəhmən) – hicri-şəmsi ilinin 11 – ci ayı  
 بى خود (bixod) – əbəs yerə, nahaq, nahaqca  
 بىد (bid) – söyünd ağacı  
 بىداد (bidad) – zülm, ədalətsizlik  
 بىدار (bidar) – ayıq, oyaq  
 بىدار شدن (bidar şodən) – oyanmaq  
 بىدار كردن (bidar kərdən) – oyatmaq  
 بى درنگ (biderəng) – cəld, dərhal  
 بى زحمت (bizəhmət) – zəhmət olmazsa, zəhmətsiz  
 بىست (bist) – iyirmi  
 بىل (bil) – bel, kürək  
 بىمار (bimar) – xəstə  
 بىمارستان (bimarestan) – xəstəxana  
 بىمار شدن (bimar şodən) – xəstələnmək  
 بىمارى (bimari) – xəstəlik  
 بىن (beyn) – ara  
 بىنا (bina) - görən  
 بىنايى (binayi) – görmə  
 بىھوده (bihude) – havayı, mənasız

پ

پا (pa) – ayaq  
 پابوسى (pabusi) – ayağa yığılma, yaltaqlıq  
 پارسال (parsal) – keçən il  
 پاره كردن (pare kərdən) – cirmaq, qırmaq  
 پاشنه (paşene) – daban  
 پاكزاد (pakzad) – nəcib, təmiz  
 پليان (payan) – son, axır  
 پدر (pedər) – ata  
 پدر بزرگ (pedərbozorg) – baba  
 پذيرفتن (pəziroftən) – qəbul etmək

- پر (pər) – qanad  
 پر (por) – dolu  
 پرتو (pərtou) – parıltı, şux  
 پرچانه (porçane) – çoxdanişan, boşboğaz  
 پرخور (porxor) – çoxyeyən, qarinqulu  
 پرداختن (pərdaxtən) – 1) ödəmək, 2) məşgul olmaq  
 پرسش (orseş) – sual  
 پرسش کردن (orseş kərdən) – soruşmaq, sual etmək  
 پرسیدن (porsidən) – soruşmaq  
 پرگو (porqu) – boşboğaz, çoxdanişan  
 پرنده (pərənde) – uçan, quş  
 پرواز کردن (pərvaz kərdən) – uçmaq  
 پروراندن (pəvərandən) – bəsləmək  
 پریدن (pəridən) – uçmaq  
 پریروز (pəriruz) – srağagün  
 پزشک (pezeşk) – həkim  
 پژوهیدن (pəjuhidən) – axtarış aparmaq, tədqiq etmək  
 پس (pəs) – 1) sonra, 2) arxa tərəf  
 پسته (peste) – püstə  
 پسر (pesər) – oğul, oğlan  
 پسرعمو (pesərəmu) – əmioğlu  
 پسرعمه (pesərəmme) – bibioğlu  
 پشت (poşt) – arxa  
 پشتیبان (poştiban) – arxa, dayaq, himayəçi  
 پشم (pəşm) – yun  
 پل (pol) – körpü  
 پناه بردن (pənah bordən) – siğınmaq  
 پنبه (pəmbe) – pambıq  
 پنبه چین (pəmbeçin) – pambıqcı, pambıqyığan  
 پنج (pənc) – beş  
 پنجاه (pənkah) – əlli  
 پند (pənd) – öyünd, nəsihət  
 پندار (pendar) – sanki, elə bilki...  
 پنهان (penah) – gizli

پور (pur) – oğul, oğlan  
 پوشاندن (puşandən) – geyindirmək  
 پوشیدن (puşidən) – geyinmək, geymək  
 پهلو (pəhlu) – böyür, yan  
 پیاده شدن (piyadə şodən) – düşmək (minikdən)  
 پیچیدن (piçidən) – bükmək, sarımaq, dönmək  
 پیدا شدن (peyda şodən) – tapılmaq  
 پیدا کردن (peyda kərdən) – tapmaq  
 پیر (pir) – qoca  
 پیرارسال (pirarsal) – iniş il  
 پیر شدن (pir şodən) – qocalmaq  
 پیروز شدن (piruz şodən) – qalib gəlmək  
 پیروزی (piruzi) – qələbə  
 پیش آمد (pişaməd) – hadisə  
 پیشاھنگ (pişahəng) – qabaqcıl, avanqard  
 پیش کش (pişkeş) – peşkəş  
 پیشوا (pişva) – rəhbər  
 پیشینیان (pişiniyan) – əcdad, əvvəlkilər, ulu babalar  
 پیله ور (pilevər) – xirdavatçı, xirdavatsatan  
 پیوند کردن (peyvənd kərdən) – calamaq, bitişdirmək

ئ

تا (ta) – qat  
 تابستان (tabestan) – yay  
 تابستانى (tabestani) – yay üçün, yaya mənsub  
 تاشير (tə'sir) – təsir  
 تاراج (tarac) – qarət, talan  
 تازن (tarzən) - tarçalan  
 تاريک (tarik) – qaranlıq  
 تاريکى (tariki) – qaranlıq, zülmət  
 تاسف (təəssof) – təəssüsüf  
 تا کردن (ta kərdən) – qatlamaq  
 تاكيد (təkid) – israr  
 تalar (talar) – zal, salon  
 تاليف (tə'lif) – əsər

**تب** (təb) – hərarət, qızdırma  
**تبديل گشتن** (təbdil gəştən) – çevrilmək  
**تبر** (təbər) – balta  
**تبریک گفتن** (təbrik qoftən) – təbrik etmək  
**تحمل کردن** (təhəmməl kərdən) – dözmək  
**تحصیل کردن** (təhsil kərdən) – 1) oxumaq, təhsil almaq, 2) kəsb etmək, əldə etmək  
**تحقيق** (təhəqiq) – tədqiq, araştırma  
**تخم** (toxm) – toxum  
**تخم مرغ** (toxm – e morğ) – yumurta  
**تخم کدو** (toxm – e kədu) – balqabaq tumu  
**تراشیدن** (təraşidən) – yonmaq, qırxmaq  
**تراشیده** (təraşide) – yonulmuş  
**ترب** (torob) – turp  
**تربت** (torbət) – türbət, qəbr  
**ترجمه کردن** (tərcome kərdən) – tərcümə etmək  
**ترسیدن** (tərsidən) – qorxmaq (kökü: ترس – tərs)  
**ترکدن** (tərk kərdən) – islatmaq  
**ترکه** (tərke) – çubuq  
**تسليت** (təsliyyət) – təsəlli  
**تشريف آوردن** (təşrif avərdən) – gəlmək  
**تعريف کردن** (tərif kərdən) - danışmaq  
**تغيري دادن** (təğyir dadən) – dəyişmək, dəyişdirmək  
**تفريح** (təfrih) – əyləncə  
**تقويت** (təğviyyət) – möhkəmləndirmə, qüvvətləndirmə  
**تakan خوردن** (təkan xordən) – tərpənmək  
**تakan دادن** (təkan dadən) – 1) tərpətmək, 2) söykənmək  
**تکاندندن** (təkandən) – silkələmək, çırpmaq  
**تکيه دادن** (təkye dadən) – söykəmək  
**تعام شدن** (təmam şodən) – qurtarmaq, bitmək  
**تمام کردن** (təmam kərdən) – qurtarmaq, bitirmək  
**تمرين** (təmrin) – tapşırıq, çalışma  
**تن** (tən) – bədən  
**تو** (tu) – iç, içəri

**تو** (to) – sən

**تواضع** (təvazo') – təvazökar

**توانا** (təvana) – bacarıqlı, güclü

**توضیح دادن** (touzih dadən) – izah etmək

**توگویی** (toquyi) – sanki, elə bil ki

**ته** (təh) – dib

**تیر** (tir) – 1) ox; 2) gullə

**تیز** (tiz) – tez, cəld, iti, kəsərli

**تیغ** (tiğ) – ülgüt, tiyə

### ث

**ثروت** (servət) – sərvət, var – dövlət

**ثبت** (sabet) – sübut, sabit

### ج

**جا** (ca) – yer

**جا دادن** (ca dadən) – yerləşdirmək, yer vermək

**جالب** (caleb) – maraqlı, cəlbedici

**جامه** (came) – paltar

**جاندار** (candar) – canlı

**جاودان** (cavedan) – əbədi, daimi

**جاودان** (cavidan) – bax: جاودان

**جاپزه** (cayeze) – mükafat

**جدا** (coda) – ayrı

**جدل کردن** (cədəl kərdən) – vuruşmaq, mübahisə etmək

**جراح** (cərrah) – cərrah

**جز** (coz) – başqa

**جستجو** (costocu) – axtarış, axtarma

**جستجو کردن** (costocu kərdən) – axtarmaq

**جستن** (cesten) – atılmaq, tullanmaq, hoppanmaq, sıçramaq

**جستن** (costən) – axtarmaq

**جست و خیز کردن** (cest o xız kərdən) – atılıb – düşmək, hoppanmaq

**چشن** (cəşn) – bayram, şənlik

**چشن گرفتن** (cəşn gereftən) – bayram etmək

**جفت** (coft) – cüt

**جعبه** (cəbe) – qutu

- جلو** (celou) – ön, qarşı, irəli  
**جمع آوری کردن** (cəm avəri kərdən) – yiğmaq, toplamaq  
**جمع شدن** (cəm şodən) – yiğışmaq, toplaşmaq  
**جمع کردن** (cəm kərdən) – yiğmaq, toplamaq  
**جنگل** (cəngəl) – meşə  
**جوی** (cuy) – arx  
**جوهر** (couhər) – cövhər, qiymətli  
**جوهروفوش** (couhərforuş) – cəvahirsatan, qiymətli şeylər satan  
**جویندہ** (cuyənde) – axtaran  
**جهاندیده** (cəhandide) – dünyagörmüş  
**جهان افروز** (cəhanəfruz) – dünyani işıqlandıran  
**جهل مركب** (cəhl – e morəkkəb) – cəhalət bataqlığı  
**جیغ** (ciğ) – qışqırıq, çığırıcı  
**جیغ زدن** (ciğ zədən) – qışqırmaq, çığırmaq
- ج**
- چادر** (çador) – çadır, çadra  
**چاق** (çağ) – kök  
**چاق شدن** (çağ şodən) – kökəlmək  
**چاه** (çah) – quyu  
**چتر** (çətr) – çətir  
**چرا؟** (çera) – nə üçün? niyə?  
**چربى** (çərbi) – yağlı  
**چسب** (çəsb) – yapışqan  
**چسباندن** (çəsbandən) – yapışdırmaq  
**چسبیدن** (çəsbidən) – yapışmaq  
**چشایى** (çəşayı) - dadma  
**چشم** (çeşm) – 1) göz, 2) göz üstə, gözüm üstə  
**چشم پوشى کردن** (çeşmpushi kərdən) – göz yummaq, görməməzliyə vurmaq  
**چشمنواز** (çeşmnəvaz) - gözoxşayan  
**چشاندن** (çeşandan) – daddırmaq  
**چشیدن** (çeşidən) – dadmaq  
**چطور؟** (çetour) – necə? nə cür?  
**چکاره؟** (çekare) – nəçi?

**چکاندن** (çekandən) – damdırmaq  
**چگونه؟** (çequne) – necə? nə cür?  
**چلچله** (çelçele) - qaranquş  
**چمچه** (çomçe) – çömçə  
**چند** (çənd) – neçə, bir neçə  
**چوب** (çub) – çubuq  
**چوبك** (çubək) – çubuq, balaca çubuq  
**چوب كبريت** (çub – e kebrit) – kibrıt çöpü  
**چوب الف** (çubələf) – əlfəcin  
**چون** (çun) – elə ki, kimi  
**چهار** (çəhar) – dörd  
**چهار شنبه ى سورى** (çəharşənbe – ye suri) – ilaxır çərşənbe  
**چهاردəh** (çəhardəh) – on dörd  
**چهل** (çehel) – qırx  
**جيدن** (çidən) – 1) dərmək, 2) düzmək  
**جيده شدن** (çide şodən) – 1) dərilmək, 2) düzülmək  
**جيست** (çist) – nədir?

## ح

**حالا** (hala) – indi  
**حاضر شدن** (hazer şodən) – hazırlaşmaq  
**حاضر كردن** (hazer kərdən) – hazırlamaq  
**حتما** (hətmən) – mütləq, hökmən  
**حرف** (hərf) – 1) hərf, 2) söz  
**حرف زدن** (hərf zədən) – danışmaq  
**حروف** (horuf) – hərflər (təki: حرف)  
**حساب كردن** (hesab kərdən) – hesab etmək, hesablamaq  
 **Hasanar** (hesar) – hasar, çəpər  
**حفظ شدن** (hefz şodən) – qorunmaq  
**حفظ كردن** (hefz kərdən) – qorumaq, saxlamaq, əzbərləmək  
**حقارت** (heqarət) – həqarət, təhqir  
**حس** (həvas) – hissələr, duyğular (təki: حس) (hess)  
**حيات** (həyat) – yaşayış, həyat  
**حياط** (həyat) – həyət, məhəllə

## خ

**خار** (xar) – tikan  
**خاک** (xak) – torpaq  
**خاکستر** (xakestər) – kül  
**خاکستری** (xakestəri) – kül rəngi  
**خاموش** (xamuş) – susma, sakit olma  
**خاموشی** (xamuşı) – sakitlik, sükut  
**خانواده** (xanevade) – ailə  
**خانه** (xane) – ev  
**خاور** (xavər) – şərq  
**خاورزمین** (xavərzəmin) – Şərq (ölkələri)  
**خاورشناس** (xavərşenəs) – şərqşünas  
**ختن** (xotən) – Şimali Çin  
**خداحافظی کردن** (xodahafəzi kərdən) – xudahafızlaşmək  
**خدانگهدار** (xoda negəhdar) – Allah saxlasın  
**خرد** (xerəd) – ağıl  
**خردمند** (xerədmənd) – ağıllı  
**خرس** (xers) – ayı  
**خروس** (xorus) – xoruz  
**خریدن** (xəridən) – almaq (pul ilə)  
**خسارت** (xəsarət) – ziyan, zərər  
**خستن** (xestən) – durmaq (برخاستن)  
**خسته** (xəste) – yorğun  
**خسته شدن** (xəste şodən) – yorulmaq  
**خسته کردن** (xəste kərdən) – yormaq  
**خشت** (xeşt) – kərpic (çiy)  
**خشتزن** (xeştzən) – kərpickəsən  
**خشتمال** (xeştmal) – kərpickəsən  
**خشنود** (xoşnud) – şən, şad, sevinc  
**خشنودی** (xoşnudi) – sevinc, şadlıq  
**خشونت** (xoşunət) – kobudluq  
**خفتن** (xoftən) – yatmaq, yuxulamaq  
**خمیدن** (xəmidən) – əyilmək  
**خمير دندان** (xəmir –e dəndan) – diş pastası  
**خندان** (xəndan) – gülə - gülə, gülərək

**خندىن** (xəndidən) – gülmək  
**خنده** (xənde) – gülüş  
**خود** (xod) – öz  
**خواب** (xab) – yuxu  
**خواب آور** (xabavər) – yuxugətirən, həzin  
**خوابىدىن** (xabidən) – yatmaq, yuxulamaq  
**خواستن** (xastən) – istəmək  
**خواندىن** (xandən) – oxumaq  
**خواننە** (xanənde) – 1) oxucu, 2) müğənni  
**خواهر** (xahər) – bacı  
**خواهش** (xaheş) – xahiş  
**خواهش كردن** (xaheş kərdən) – xahiş etmək  
**خوب** (xub) – yaxşı  
**خود** (xod) – öz (təyini əvəzlik)  
**خوددارى كردن** (xoddari kərdən) – çəkinmək, özünü saxlamaq  
**خورداد** (xordad) – hicri – şəmsi ilinin 3 – cü ayı  
**خوردن** (xordən) – 1) yemək, 2) içmək  
**خورده** (xorde) – qırıntı  
**خورشيد** (xorşid) – günəş  
**خوشحال شدن** (xoşhal şodən) – sevinmək  
**خون** (xun) – qan  
**خونسرد** (xunsərd) – soyuqqanlı  
**خونسردى** (xunsərdi) soyuqqanlılıq  
**خياط** (xəyyat) – dərzi  
**خيلي** (xeyli) – çox

د

**دادن** (dadən) – vermək  
**دارىندگى** (darəndegi) – varlılıq  
**دارو** (daru) – dərman  
**داروخانه** (daruxane) – aptek  
**داس** (das) – oraq  
**داشتىن** (daştən) – malik olmaq  
**دامن** (damən) – ətək  
**دانما** (dana) – alim, bilikli, bilici

دانستن (danestən) – bilmək  
دانش (daneş) – bilik  
دانش آموز (daneşamuz) – şagird  
دانشجو (daneşcu) – tələbə  
دانشکده (daneşkəde) – institut, fakültə  
دانشگاه (daneşqah) – universitet  
دانشمند (daneşmənd) – alim  
دانشیار (daneşyar) – müəllim, dosent  
دانه (dane) – 1)dən, 2)dənə  
دانه کش (danekeş) – dən aparan  
دبستان (dəbestan) – ibtidai məktəb  
دبیرستان (dəbirestan) – orta məktəb  
دختر (doxtər) – qız  
دختر عمومي (doxtərəmu) – əmiqizi  
دختر عمه (doxtərəmme) – bibiqizi  
در (dər) – 1)qapı 2)önqoşma (- da<sup>2</sup>)  
دراز (deraz) – uzun  
درآوردن (dəravərdən) – çıxartmaq  
درخت (derəxt) – ağaç  
درد (dərd) – ağrı  
درد کردن (dərd kərdən) – ağrımaq  
درست (dorost) – doğru, düzgün  
درست کردن (dorost kərdən) – düzəltmək  
در شگفت ماندن (dər şegeft mandən) – təəccüb etmək  
در گذشتن (dərqozəştən) – ölmək  
درمان (dərman) – müalicə  
درمانگى (dərmandegi) – çarəsizlik, əlacsızlıq  
درنده (dərənde) – yırtıcı  
دروغ (doruğ) – yalan  
درون (dərun) – daxil, iç  
درويدن (derəvidən) – biçmək  
دریافتن (dəryaftən) – anlamayaq, başa düşmək  
دریدن (dəridən) – parçalamaq, cirmaq, yırtmaq  
دزد (dozd) – oğru

دزدى (dozdi) – oğruluq  
دزدىن (dozdidən) – oğurlamaq  
دزدیده (dozdide) – gizli, oğrunca  
دست (dəst) – əl  
دشت (dəşt) – çöl, səhra  
دکتر (doktor) – həkim  
دل انگیز (deşəngiz) - ürəkaçan  
دلبند (delbənd) – əziz  
دلدرد (deldərd) – qarın ağrısı  
دمر (dəmər) – və ya دمرو (dəməru) – üzüaşağı  
دنبال (donbal) – arxa, arxa tərəf  
دندان (dəndan) – diş  
دندان پزشک (dəndanpezeşk) – diş həkimi  
دور (dur) – uzaq  
دور شدن (dur şodən) – uzaqlaşmaq  
دوزنده (duzənde) – dərzi  
دوست (dust) – dost, yoldaş  
دوست داشتن (dust daştən) – sevmək  
دوش (duş) – ciyin  
د (deh) – kənd  
ه (dəh) – on  
دهاتى (dehati) – kəndlili  
دهان (dəhan) – ağız  
دهقان (dehğan) – kəndlili  
دهن (dəhən) – ağız  
دهنه (dəhəne) – yüyen, cilov  
دى (dey) – hicri-şəmsi ilinin 10-cu ayı  
دیدار (didar) – görüş  
دیدار کردن (didar kərdən) – görüşmək  
دیدن (didən) – görmək  
دیدنى (didəni) – görməli  
دير (dir) – gec  
دير كردن (dir kərdən) – gecikmək  
ديروز (diruz) – dünən

دېشب (dişəb) - dünən gecə  
دېگر (digər) - 1) başqa, digər; 2) bir daha  
دېگ (dig) - qazan  
دېو (div) - şeytan, div

ذ

ذخیره (zəxire) – ehtiyat  
ذرت (zorrət) – qarğıdalı  
ذوق (zouğ) – zövq  
ذره (zərre) - zərrə

ر

راز (ra) – sonqoşma (təsirlilik hal şəkilçisinə uyğundur)  
راز (raz) – sırr  
راست (rast) – 1) doğru, düzgün; 2) sağ, 3) muğam  
راستى (rasti) – doğruluq, düzgünlük  
راندن (randən) – sürmək  
رانتە (ranənde) – sürücü, sürüən  
رایگان (rayqan) – müftə, havayı, məccani  
رباب (robab) – rübab (musiqi aləti)  
ربط (rəbt) – əlaqə, dəxli olma  
ربع (rob) – dörrdə bir (1/4)  
رتبه (rotbe) – dərəcə, rütbə  
رخ (rox) – üz  
رخ دادەن (rox dadən) – üz vermək, baş vermək (hadisə)  
رخسارە (roxsare) – üz  
رساندىن (resandən) – çatdırmaq  
رسما (rəsmən) – rəsmi  
رسن (rəsən) – kəndir  
رسيدن (residən) – çatmaq  
رشته (reşte) – 1) sahə, 2) zəncir, 3) silsilə  
رفتن (rəftən) – getmək  
رفتن (roftən) – süpürmək  
رفت و روب (roft – o rub) – silib – süpürmə, sil-süpür  
رفقا (rofəqa) – yoldaşlar (təki: رفیق)  
رفیق (rəfiq) – yoldaş

**ركع** (rək'ət) – rükət (namazın bir hissəsi)  
**رگ** (rəg) – damar  
**رنج** (rənc) – əziyyət, zəhmət  
**رنج بردن** (rənc bordən) – əziyyət çəkmək  
**رنگ آمیز** (rəngamız) – rəngləri seçib tutuşdurma (uyğunlaşdırma)  
**رنگین کمان** (rəngin kəman) – göy qurşağı  
**رنجیدن** (rəncidən) – incimək  
**رو** (ru) – üz, üst  
**رود** (rud) – çay (coğr.)  
**رودخانه** (rudxane) – çay (coğr.)  
**روز** (ruz) – gün, gündüz  
**روزانه** (ruzane) – gündəlik, bir günlük  
**روزه** (ruze) – oruc  
**روزه گرفتن** (ruze gereftən) – oruc tutmaq  
**روزى** (ruzi) – yemək  
**روستايى** (rustayı) – kəndlili  
**روشن** (rouşən) – 1) işıq, işıqlı 2) açıq (rəng)  
**رونويسى كردن** (runevisi kərdən) – üzündən köçürtmək  
**روى هم نهادن** (ruy – e həm nəhadən) – üst – üstə qoymaq  
**روى هم رفته** (ruy – e həm rəfətə) – üst – üstə, ümumiyyətlə  
**رها كردن** (rəha kərdən) – azad etmək, xilas etmək  
**رهگذر** (rəhqozər) – yolkeçən, yoldan ötən  
**ريختن** (rixtən) – tökmək, tökülmək  
**ريسمان** (risman) – kəndir, çatı

## ز

**زادگاه** (zadqah) – doğulan yer  
**زاغ** (zağ) – qarğıa  
**زانو** (zanu) – diz  
**زبان** (zəban) – dil  
**زخم** (zəxm) – yara  
**زدن** (zədən) – vurmaq, döymək, çalmaq  
**زر** (zər) – qızıl  
**زرد** (zərd) – sarı

زردک (zərdək) – yerkökü  
 زغال (zoğal) – kömür  
 زمستان (zemestan) – qış  
 زمستانی (zemestani) – qıṣa mənsub, qışlıq  
 زمیندار (zəmindar) – torpaq sahibi  
 زمین لرזה (zəminlərze) – zəlzələ, yer tərpənməsi  
 زن (zən) – qadın  
 زنبور (zənbur) – bal arısı  
 زنده (zende) – canlı, yaşayan, diri  
 زنده باد (zende bad) – yaşasın!  
 زنده گانی (zendeqani) – həyat, yaşayış  
 زندگی کردن (zendegi kərdən) – yaşmaq  
 زنگوله (zənqule) – zinqırov  
 زود (zud) – tez, cəld  
 زور (zur) – güc, zor  
 زوزه (zuze) – viyiltili, ulama  
 زیبا (ziba) – gözəl, qəşəng  
 زیر (zir) – aşağı, alt  
 زیرا (zira) – çünkü  
 زیور (zivər) – bəzək

### ڙ

ڙاله (jale) – şeh  
 ڙرف (zərf) – dərinlik  
 ڙنده (jende) – köhnə, işlənmiş (paltar)  
 ڙانویه (janviye) – yanvar  
 ڙوئن (juən) – iyun  
 ڙویه (juye) – iyul

### س

سابقاً (sabeğən) – keçmişdə, əvvəllərdə  
 سال (sal) – 1) il, 2) yaş  
 سالم شدن (salem şodən) – sağalmaq  
 سالخورده (salxorde) – yaşlı  
 سالگرد (salgərd) – ildönümü  
 سبز (səbz) – yaşıl

**سپتامبر** (septambr) – sentyabr  
**ستمگر** (setəmgər) – zalım, zülmkar  
**ستمگری** (setəmgəri) – zülmkarlıq, zalımlıq  
**سخت** (səxt) – 1) bərk, 2) çətin  
**سختگیری** (səxtgiri) – ciddilik, tələbkarlıq  
**سخن** (soxən) – söz  
**سر** (sər) – baş  
**سرافکندگی** (sərəfkəndegi) – başı aşağılıq, alçalma  
**سرباز** (sərbaz) - əsgər  
**سرپرست** (sərpərəst) – hami, himayəçi  
**سرچشمə** (sərceşmə) – mənşə, mənbə  
**سرد** (sərd) – soyuq  
**سردادən** (sərdadən) - başlamaq  
**سردار** (sərdar) – başçı, sərkərdə  
**سرداری** (sərdari) – sərkərdəlik, başçılıq  
**سرزmin** (sərzəmin) – ölkə  
**سرشیر** (sərşir) – qaymaq  
**سرمایه** (sərmaye) – maya, pul, kapital  
**سرمایه دار** (sərmayedar) – kapitalist  
**سرود** (sorud) – mahnı, nəğmə  
**سرود ملی** (sorud – e mellı) – milli himn  
**سرودن** (sorudən) – 1) şeir qoşmaq, 2) oxumaq  
**سفید** (sefid) – ağ  
**سلام کردن** (səlam kərdən) – salamlaşmaq  
**سلطنت** (səltənət) – şahlıq  
**سلمانی** (səlmani) – 1) bərbərxana, 2) bərbər, dəllək  
**سنجد** (senced) – iydə  
**سوار** (səvar) – atlı  
**سوار شدن** (səvar şodən) – minmək  
**سود** (sud) – fayda, mənfəət  
**سوداور** (sudavər) – faydalı  
**سوزن** (suzən) – iynə  
**سوق دادن** (souq dadən) – yeritmək (qoşun)  
**سهل** (səhl) – asan

سە (se) – üç

سى (si) – otuz

سیاھ (siyah) – qara

سیاھ و سفید (siyah o sefid) – ala – bula, ala

سیب (sib) – alma

سیخ (six) – şış (kabab)

سیر (sir) – 1) sarımsaq, 2) tox, 3) tünd (rəng)

سیزدە (sizdəh) – on üç

سینما (sinema) – kino

## ش

شاخ (şax) – 1) budaq, 2) buynuz

شام (şam) – axşam yeməyi

شانه (şane) – 1) çiyin, 2) daraq

شاید (şayəd) – bəlkə, olsun ki,

شب (şəb) – axşam, gecə

شبانه روز (şəbane – ruz) – sutka

شتاب (şetab) – tələsmə

شخم (şoxm) – şum

شخم کردن (şoxm kerdən) – şumlamaq

شدن (şodən) – olmaq

شديد (şədid) - şiddətli

شرح دادن (şərh dadən) – şərh etmək

شرمند شدن (şərmənde şodən) – utanmaq

شرمدنگى (şərməndegi) – utancaqlıq

شروع شدن (şoru' şodən) – başlanmaq

شروع کردن (şoru' kerdən) – başlamaq

شستن (şostən) – yumaq

شستشو کردن (şostoşu kerdən) – yuyunmaq

شصت (şəst) – altımiş

شترنج (şətrənc) - şahmat

شف (şəəf) – sevinc, şadlıq, fərəh

شغال (şoğal) – çaqqal

شکار (şekar) – ov

شکارچى (şakarçı) – ovçu

**شکست خوردن** (şekəst xordən) – məğlub olmaq  
**شکستن** (şekəstən) – sınmaq, sindırmaq  
**شکسته** (şekəste) – sıniq, sınmış  
**شکست ناپذیر** (şekəstnapəzir) – məğlub edilməz  
**شکفتن** (şekoftən) – açılmaq (gülün)  
**شکوفان** (şokufan) – çiçəklənən  
**شما** (şoma) – siz  
**شماره** (şomare) – nömrə  
**شمردن** (şemordən) – saymaq  
**شمیزیر** (şəmşir) – qılınc  
**شناختن** (şenaxtən) – tanımaq  
**شنوایی** (şenəvayı) – eşitmə  
**شنوندہ** (şenəvənde) – dinləyici  
**شنیدن** (şenidən) – eşitmək  
**شوهر** (şouhər) – ər  
**شاهد** (şəhd) - bal  
**شهروند** (şəhərvənd) – vətəndaş  
**شهریور** (şəhrivər) – hicri-şəmsi ilinin 6-cı ayı  
**شهر** (şəhir) – məşhur, tanınmış  
**شیر** (şir) – 1) süd, 2) şir (heyvan)  
**شیرازه** (şiraze) – kitabıñ tikiş yeri  
**شیرینی فروش** (şirini foruş) – qənnad  
**شیرینی فروشی** (şirini foruşı) – qənnadı dükəni  
**شیشه** (şişə) – şüşə

## ص

**صاحبخانه** (sahebxane) – ev sahibi  
**صاحب منصب** (sahebmənsəb) – vəzifə sahibi, vəzifəli şəxs  
**صادر شدن** (sader şodən) – 1) ixrac olunmaq, 2) verilmək  
**صبح** (sobh) – səhər, sübh  
**صبدم** (sobhdəm) – səhər tezdən  
 **سبحانه** (sobhane) – səhər yeməyi  
**صبر کردن** (səbr kərdən) – səbr etmək, gözləmək  
**صحت کردن** (sohbət kərdən) – söhbət etmək  
**صحیح** (səhih) – doğru, düzgün

**ص**

صد (səd) – yüz  
 صدا (seda) – səs  
 صدا زدن (seda zədən) – çağırmaq, səsləmək  
 صدا کردن (səda kərdən) – çağırmaq, səsləmək  
 صرف (sərf) – 1) yemə, yemək 2) morfologiya  
 صرف نظر (az) (sərf – e nəzər) (əz) – baxmayaraq, asılı olmayaraq  
 صرف کردن (sərf kərdən) – yemək  
 صرفه جویی (sərfecuyi) – qənaət  
 صلح (solh) – sülh  
 صندلی (səndəli) – stul  
 صنم (sənəm) – gözəl  
 صوت (sout) – səs

**ض**

ضخيم (zəxim) – qalın  
 ضرب المثل (zərb – ol – məsəl) – zərbi – məsəl  
 ضرورت (zərurət) – zəruri  
 ضمن (zemn) – əsna

**ط**

طاقت فرسا (tağətfərsa) – üzücü, dözülməz  
 طب (tebb) – tibb  
 طبقة (təbəğe) – mərtəbə, təbəqə  
 طبل (təbl) – təbil, nağara  
 طبيب (təbib) – həkim  
 طعم (təəm) – dad  
 طلا (təla) – qızıl  
 طول (tul) – uzun, uzunluq  
 طويله (təvile) – tövlə

**ظ**

ظرف (zərf) – 1) qab, 2) zərf (qram.)  
 ظفر (zəfər) – qələbə  
 ظلمت (zolmət) – zülmət, qaranlıq  
 ظهر (zohr) – günorta

**ع**

**عادتا** (adətən) – bir qayda olaraq  
**عادل** (adel) – ədalətli  
**عقل** (ağel) – ağıllı  
**علم** (alem) – alim  
**علم** (aləm) – aləm, dünya  
**عبر** (obur) – keçmə, keçid  
**عجله كردن** (əcəle kərdən) – tələsmək  
**عجب** (əcib) – təəccüblü, qəribə  
**عدل** (ədl) – ədalət  
**عده** (edde) – qrup, dəstə  
**عذر** (ozr) – üzr  
**عرضه كردن** (ərzə kərdən) – ərz etmək  
**عرق** (ərəğ) – tər  
**عرق كردن** (ərəğ kərdən) – tərləmək  
**عمل** (əsəl) – bal  
**عصر** (əsr) – 1) əsr, 2) axşamçağı  
**عصرانه** (əsrane) – axşam yeməyi  
**عضو** (ozv) – üzv  
**عطراڭىن** (ətragiñ) - ətirli  
**عقب ماندہ** (əqəb mande) – geriqalmış  
**عقربک** (əqrəbək) – saat əqrəbi  
**عقربک ثانیه شمار** (əqrəbək – e saniye şomar) – saniyəni göstərən əqrəb  
**عقربک دقیقہ شمار** (əqrəbək – e dəqiqeşomar) – dəqiqəni göstərən əqrəb  
**عقبک ساعت شمار** (əqrəbək – e saatşomar) – saatı göstərən əqrəb  
**عقل** (əgl) – ağıl  
**عكس** (əks) – şəkil (foto)  
**علاقه داشتن** (əlağe daştən) – maraqlanmaq  
**علاقمند** (əlağemənd) – marağı olan, maraqlanan  
**علما** (oləma) – alimlər (təki: علم)  
**علوم** (olum) – elmlər (təki: علم)  
**عمو** (əmu) – əmi  
**عمه** (əmme) – bibi

**عوْدَت** (oudət) – qayıtma

**عوْدَتْ دادَنْ** (oudət dadən) – qaytarmaq

**عِيد** (id, eyd) – bayram

**عِيدْ گُرْفَتَنْ** (id gereftən) – bayram etmək

## غ

**غَاز** (ğaz) – qaz (quş)

**غَالِب** (ğaleb) – qalib

**غَالِبَا** (ğalebən) – əksər halda, çox vaxt

**غَبَار** (ğobar)- 1) toz, 2) kədər

**غَذَا** (ğəza) – yemək (xörək)

**غَرُور** (ğorur) – qürur, məğrurluq

**غَرِيب** (ğərib) – yad, özgə

**غَلْتِيْدَنْ** (ğəltidən) - diyirlənmək

**غَوْدَنْ** (ğonudən) – yatmaq

## ف

**فَاضِل** (fazel) – bilikli

**فَرا رسِيدَنْ** (fəra residən) – çatmaq

**فَرَارْ كَرْدَنْ** (fərar kərdən) – qaçmaq

**فَرَارِى** (fərari) – qaçaq

**فَرا گُرْفَتَنْ** (fəra gereftən) – 1) bürümək, 2) öyrənmək

**فَرَاوِرْدَه** (fəravərde) – məhsul

**فَرَامُوشْ كَرْدَنْ** (fəramuş kərdən) – unutmaq, yaddan çıxarmaq

**فَرَاهَمْ سَاخْتَنْ** (fərahəm saxtən) – hazırlamaq

**فَرَح** (fərəh) – fərəh, sevinc

**فَرْدَا** (fərda) – sabah

**فَرْزَنْد** (fərzənd) – övlad

**فَرْسَتَانْ** (ferestadən) – göndərmək

**فَرْشَتَه** (fereşte) – mələk

**فَرْوَتَنْ** (forutən) – təvazökar

**فَرْوَخْتَنْ** (foruxtən) – satmaq

**فَرْوَشَنْدَه** (foruşənde) – satıcı

**فَرْوَرْدِينْ** (fərvərdin) – hicri – şəmsi ilinin 1 – ci ayı

**فَرْوَقْذَارِى** (foruqozarı) - əsirgəmə, müzayiqə

**فَرْوَقْذَارِى كَرْدَنْ** (foruqozarı kərdən) - əsirgəmək

**ف**رهنگ (fərhəng) – 1) mədəniyyət, 2) lügət  
فرهنجستان (fərhəngestan) – akademiya  
فرب خوردن (fərib xordən) – aldanmaq  
فرب دادن (fərib dadən) – aldatmaq  
فشار (feşar) – təzyiq  
فسردن (feşordən) – sıxmaq  
فضل (fəzl) – alimlik, müdriklik  
فعلاً (fe'lən) – hələlik  
فقر (fəğr) – yoxsulluq, fəqirlilik  
فقير (fəğir) – fəqir, yoxsul, kasib  
فوراً (fourən) – cəld, dərhal  
فوري (fouri) – təcili  
فوريه (fevriye) – fevral (ayı)  
 فوق (fouğ) – yuxarı, yuxarıdakı  
فهماندن (fəhmandən) – başa salmaq  
فهميدن (fəhmidən) – başa düşmək, anlamaq  
فيلبان (filban) – fil sahibi, filəbaxan

## ق

فاج (ğać) – dilim, tikə  
فارج (ğarç) – göbələk  
فاصل (ğased) - xəbərgətirən  
فاشق (ğasoq) – qasıq  
قالب (ğaleb) – qəlib  
قالى (ğali) – xalı  
قايق (ğayeğ) – qayıq  
قايقران (ğayeğran) – qayıqsürən  
قرض (ğərz) – borc  
قریب (ğərib) – yaxın  
قسم (ğəsəm) – and  
قسم خوردن (ğəsəm xordən) – and içmək  
قسمت (ğesmet) – hissə  
قسمت کردن (ğesmet kərdən) – bölmək, paylamaq  
قصه (ğesse) – nağıl  
قضايا (ğəza) – hadisə

قضا ((əz) ğəza) – təsadüfən  
 قضارا (ğəzara) – qəzavü-qədər  
 قطره (ğətre) – damcı  
 قطعه (ğət'e) – hissə, parça (musiqi parçası ...)  
 قمر (ğəmər) – ay  
 قوانین (ğəvanin) – qanunlar, təki: (قانون) (ğanun)  
 قول دادن (ğoul dadən) – söz vermek  
 قوى (ğəvi) – güclü, qüvvətli  
 قيافه (ğiyafe) – görkəm

## ك

کاخ (kax) – saray  
 کار (kar) – iş  
 کارخانه (karxane) – fabrik, zavod  
 کارد (kard) - bıçaq  
 کارکن (karkon) – işçi, fəhlə  
 کارگر (kargər) – işçi, fəhlə  
 کارمند (karmənd) – işçi  
 کاشتن (kaştən) – əkmək  
 کاغذ (kağız) – kağız  
 کاویدن (kavidən) – 1) qazımaq, 2) axtarış aparmaq  
 کبوتر (kəbutər) – göyərçin  
 کبود (kəbud) – göy (rəng)  
 کجا؟ (koca) – hara? haraya? harada?  
 کدام؟ (kodam) – hansı?  
 کردار (kerdar) – əməl, iş, rəftar  
 کردن (kərdən) – etmək  
 کرم (kerm) – qurd  
 کرم خوردگی (kerm xordegi) – qurd yemə  
 کسالت (kesalət) – əzginlik, xəstəlik, süstlüklük  
 کشاورزی (keşavarzi) – kənd təsərrüfatı  
 کشتگاه (keştgəh) – əkin yeri  
 کشتن (koştən) – öldürmək, kəsmək (heyvani)  
 کشى (kəştii) – gəmi

**كشور** (keşvər) – ölkə  
**كشیدن** (keşidən) – çəkmək, dartmaq  
**كف** (kəf) – 1) ovuc, 2) köpük  
**كفس** (kəfş) – ayaqqabı  
**كلاغ** (kəlağ) – qarğı  
**كلانترى** (kəlantəri) – polis idarəsi  
**كلاه** (kolah) – papaq  
**كليد** (kelid) – açar, kilid  
**كم** (kəm) – az  
**كمى** (kəmi) – azlıq  
**كوجىك** (kuçek) – balaca, küçük  
**كودك** (kudək) - uşaq  
**كوزه** (kuze) – kuzə, küçük səhəng  
**كوزه گر** (kuzegər) – kuzəçi, kuzədüzəldən  
**كور** (kur) – kor  
**كورشدن** (kur şodən) – kor olmaq  
**كودك** (kudək) – uşaq  
**كوشما** (kuşa) – çalışqan  
**كوشش** (kuşəş) – çalışma  
**كوشيدن** (kuşidən) – çalışmaq  
**كوه** (kuh) – dağ  
**?كى** (key) – nə vaxt? haçan?  
**?كىست** (kist?) – kimdir?  
**كيف** (kif) – sumka, çanta  
**كينه** (kine) – kin, küdürət

## گ

**گارد** (qard) – qvardiya  
**گاز** (qaz) – qaz (yanacaq)  
**گاز گرفتن** (qaz gereftən) – dişləmək  
**گاو** (qav) – inək  
**گواهن** (qawahən) – xış (qəd.)  
**گاه** (qah) – gah  
**گاهواره** (qahvare) – gəhvare – beşik  
**گاهى** (qahi) – bəzən, hərdənbir

- ج** (gəç) – təbaşir  
**ڏاشتن** (qozaştən) – qoymaq  
**گراندن** (qozərandən) – keçirmək  
**ڏشن** (qozəştən) – keçmək  
**گشته** (qozəşte) – keçmiş  
**گرامر** (qramer) – qrammatika  
**گرد** (gərd) – toz  
**گرد** (gerd) – 1) yumru, dəyirmi, 2) dövrə, ətraf  
**گردندان** (gərd – e dəndan) – diş tozu  
**گردش** (gərdeş) – gəzinti  
**گردن** (gərdən) – boyun  
**گردو** (gerdu) – qoz  
**گرسنه** (qorosne) – ac  
**گرفتار شدن** (gereftar şodən) – tutulmaq  
**گرفتم** (gereftəm) – 1) tutalım, fərz edək, 2) götürdüm, aldım  
**گرفتن** (gereftən) – tutmaq, götürmək, almaq  
**گرم** (gərm) – isti  
**گریبان** (gəriban) – yaxa  
**گریختن** (qorixtən) – qaçmaq  
**گز کردن** (gəz kerdən) – ölçmək  
**گزیدن** (gəzidən) – sancmaq, dişləmək  
**گشن** (gəştən) – gəzmək, dolanmaq  
**گفتار** (qoftar) – danışıq  
**گفتن** (qoftən) – demək  
**گفتگو** (qoftoqu) – danışıq, söhbət  
**گفتگو کردن** (qoftoqu kerdən) – söhbət etmək, danışmaq  
**گفته** (qofte) – 1) deyilmiş, 2) söz  
**گل** (qol) – gül  
**گل** (gel) – gil, palçıq  
**گلابى** (qolabi) – armud  
**گم شدن** (qom şodən) – itmək  
**گم کردن** (qom kerdən) – itirmək  
**گند** (qonbəd) – günbəz  
**گنج** (gənc) – xəzinə

**گندم** (gəndom) – buğda  
**گوزن** (gəvəzn) – maral  
**گوسفند** (qusfənd) – qoyun  
**گوش** (quş) – qulaq  
**گوشت** (quşt) – et  
**گوش دادن** (quş dadən) – qulaq asmaq  
**گوش کردن** (quş kərdən) – qulaq asmaq  
**گوشه** (quşe) – künc, kənar  
**گول زدن** (qul zədən) – aldatmaq  
**گول خوردن** (qul xordən) – aldanmaq  
**گوناگون** (qunaqun) – cürbəcür, müxtəlif  
**گویندə** (quyənde) – deyən, danışan, diktor  
**گە گە** (gəh gəh) – گاه گاه (qah – qah) – hərdənbir, bəzən  
**گیتى** (gitii) – dünya  
**گیسو** (gisu) – saç

## ل

**لاغر** (lağər) - ariq  
**لاته** (lane) – yuva  
**لای** (lay) – ara  
**لب** (leb) – dodaq  
**لباس** (lebas) – paltar  
**لبخند** (ləbxənd) – təbəssüm  
**لحظه** (ləhze) – an (ən kiçik vaxt ölçüsü)  
**لخت** (loxt) – lüt, çılpaq  
**لذت** (ləzzət) – ləzzət  
**لذیذ** (ləziz) – ləzzətli  
**لعل** (lə'l) – yaqt  
**لعل ساز** (lə'lsaz) – ləl düzəldən, ləl yaradan  
**لفظ** (ləfz) – söz  
**لقمه** (loğme) – loğma, tikə  
**لگام** (leqam) – cilov, yüyən  
**لوازم** (ləvazem) – ləvazimat

## م

**ما** (ma) – biz  
**مادر** (madər) – ana  
**مادربزرگ** (madərbozorg) – nənə  
**مار** (mar) – ilan  
**مارس** (mars) – mart  
**مالیدن** (malidən) – 1) sürtmək, ovxalamaq, 2) kəsmək (kərpic)  
**ماندن** (mandən) – qalmaq  
**مانند** (manənd) – kimi  
**ماه** (mah) – ay  
**ماھى** (mahi) – balıq  
**متحد شدن** (motəhhed şodən) – birləşmək  
**متحد کردن** (motəhhed kərdən) – birləşdirmək  
**متساوی** (motəsavi) – bərabər  
**متساوی الحقوق** (motəsavi – ol hoğuğ) – bərabər hüquqlu  
**متعلق** (motəlləg) – aid  
**متولد شدن** (motəvəlled şodən) – doğulmaq, anadan olmaq  
**مثل** (mesl) – kimi  
**مجاني** (məccani) – müftə, havayı  
**مج** (moç) - bilək  
**محفل** (məhfəl) – dərnək  
**محکمه** (məhkəme) – məhkəmə  
**مداد** (medad) – karandaş  
**مداد پاک کن** (medadpakkon) – pozan  
**مدرسه** (mədrəse) – məktəb  
**مديون** (mədyun) – borclu  
**مراجعةت** (moraceət) – qayıtma  
**مراجعةت کردن** (moraceət kərdən) – qayıtmaq  
**مراجعةه** (moracee) – müraciət  
**مراجعةه کردن** (moracee kərdən) – müraciət etmək  
**مارارت** (mərarət) 1) çətinlik, 2) qəm – qüssə, kədər  
**مرااعات** (moraat) – riayət etmə  
**مریبوط** (mərbüt) – əlaqəli, aid  
**مرد** (mərd) – kişi  
**مرداد** (mordad) – hicri-şəmsi ilinin 5-ci ayı

- مردمک** (mərdomək) – bəbək  
**مردم** (mərdom) – camaat  
**مرگ** (mərg) – ölüm  
**مرز** (mərz) – sərhəd  
**مرض** (mərəz) – xəstəlik  
**مرغ** (morğ) – quş, toyuq  
**مرغزار** (mərgzər) - çəmənlik  
**مريض** (məriz) – xəstə  
**مريضخانه** (mərizxane) – xəstəxana  
**مزبور** (məzbur) – yuxarıda adı çəkilən  
**مزه** (məze) – dad  
**مزده** (mojde) – xeyir xəbər, müjdə xəbər  
**مزه** (moje) – kirpik  
**مزگان** (mojqan) – kirpiklər, kirpik  
**مسافر** (mosafer) – yolcu, müsafir  
**مسخر شدن** (mosəxxər şodən) – məftun olmaq  
**مسکین شدن** (meskin şodən) – yazılı olmaq, aciz olmaq  
**مسلح** (mosəlləh) – silahlı  
**مسند** (məsnəd) – taxt, taxt – tac, uca  
**مسواک** (mesvak) – diş firçası  
**مشت** (moşt) – yumruq  
**شرق** (məşreq) – şərq  
**مشغول شدن** (məşğul şodən) – məşğul olmaq  
**مشكل** (moşkel) – çətin  
**ضر** (mozerr) – ziyanlı, zərərli  
**مطرب** (motreb) – xanəndə, musiqiçi, mütrüb  
**معدن** (məaden) – mədənlər (təki:)  
**معالجه** (moalece) – müalicə  
**معاينه** (moayene) – müayinə  
**معدن** (mə'dən) – mədən  
**المعروف** (məruf) – məşhur  
**معنى** (mə'ni), **معنا** (məna) məna  
**معمول** (məmulən) – adətən, bir qayda olaraq  
**مغزگردو** (məğz – e gerdu) – qoz ləpəsi

**مغزفندق** (məğz – e fəndoğ) – findiq ləpəsi  
**مفت** (moft) – müftə, havayı  
**مفید** (mofid) – faydalı  
**مقصود** (məqsud) – məqsəd  
**مقیاس** (meğyas) – ölçü, miqyas  
**مگس** (məgəs) – milçək  
**ملفت شدن** (moltəfet şodən) – başa düşmək, anlamaq  
**منوع** (məmnu') – qadağan  
**منجر گشتن** (moncər gəştən) – sona çatmaq  
**منظور** (mənzur) – məqsəd  
**منع** (mən') – qadağa  
**منقار** (menğar) – dimdik  
**موثر** (moəsser) – təsir edən  
**منقار زدن** (menğar zədən) – dimdikləmək  
**موج** (mouc) – dalğa  
**مودب** (moəddəb) – ədəbli  
**موقع** (mouğe) – vaxt, zaman  
**مور** (mur) – qarışqa  
**مه** (me) – may  
**مه** (məh) – ay (ماه)  
**مهر** (mehr) – 1) məhəbbət, 2) günəş  
**مهربانی** (mehrebanı) – mehribanlıq  
**مهمان** (mehman) – qonaq  
**میان** (miyan) – ara, orta  
**میز** (miz) – masa  
**میزبان** (mizban) – qonaq qəbul edən, ev sahibi  
**میسر شدن** (moyəssər şodən) – müyəssər olmaq, nail olmaq  
ن  
**نابینا** (nabina) – görmeyən, kor  
**نپدید شدن** (napədidiş şodən) – gözdən itmək, yox olmaq  
**натован** (natəvan) – gücsüz, zəif  
**натованی** (natəvani) – gücsüzlük, zəiflik  
**ناچار** (naçar) – çıxılmaz vəziyyət, əlacsız  
**ناخن** (naxon) – dırnaq

- نَاڭاھ** (naqah) – qəflətən  
**نَاڭەن** (nagəhan) – birdən, qəftələn, gözlənilmədən  
**نَام** (nam) – ad  
**نَامَه** (name) – məktub  
**نَامِىدَن** (namidən) – adlandırmaq  
**نَان** (nan) – çörək  
**نَانُوا** (nanəva) – çörəkçi  
**نَجَاتِ دَادَن** (necat dadən) – xilas etmək  
**نَجَاتِ يَافَنْ** (necat yaftən) – xilas olmaq  
**نَجَار** (nəccar) – dülgər  
**نَجَارِي** (nəccari) – dülgərlik  
**نَجُوم** (nocom) – astronomiya  
**نَخ** (nəx) – sap  
**نَخْسَت** (nəxost) – əvvəl, birinci  
**نَخْسِتِين** (nəxostin) – birinci, birincisi  
**نَخُود** (noxod) – noxud  
**نَخُودِچِى** (noxodçı) – ləbləbi  
**نَرْم** (nərm) - yumşaq  
**نَزَد** (nəzd) – yanında  
**نَزِدِىك** (nəzdisk) – yaxın  
**نَسِيْتْ بِهِ...** (nesbət be...) – a<sup>2</sup> qarşı  
**نَشَانِ دَادَن** (neşan dadən) – göstərmək  
**نَشَانِدَنْ** (neşandən) – oturtmaq, otuzdurmaq  
**نَشِسْتَنْ** (neşəstən) – 1) oturmaq, əyləşmək, 2) qonmaq  
**نَطْق** (notğ) – nitq  
**نَفَاش** (nəğğaş) – rəssam  
**نَفَرَه** (noğre) – gümüş  
**نَفْضِ كَرْدَنْ** (nəğz kerdən) – pozmaq (müqaviləni)  
**نَگَاهِ دَاشْتَنْ** (neqah daştən) – saxlamaq  
**نَگَاهِ كَرْدَنْ** (negah kerdən) – baxmaq  
**نَگَرِيْسَتَنْ** (negəristən) – baxmaq  
**نَگَرْ** (negər) – bax, gör  
**نَگَهْبَانْ** (negəhban) – qoruyucu, baxıcı, gözətçi  
**نَغِيْن** (negin) – qaş (üzükdə)

نگاه داشتن (negəh daştən) – bax: نگه داشتن  
 نماز خواندن (nəmaz xandən) – namaz qılmaq  
 نو (nou) – təzə, yeni  
 نواختن (nəvaxtən) – çalmaq (musiqi)  
 نوار (nəvar) – lent  
 نوازش کردن (nəvəzəş kərdən) – əzizləmək  
 نوامبر (novambr) – noyabr  
 نواموز (nouamuz) – ibtidai məktəb şagirdi  
 نود (nəvəd) – doxsan  
 نور (nur) – işıq  
 نورسته (nou rəste) – yeni cürcərmış  
 نوشتن (nevestən) – yazmaq  
 نوع (nou) – növ  
 نویسنده (nevisənde) – yazıçı, yazar  
 نه (nə) – yox  
 نه (noh) – doqquz  
 نهاد (nəhad) – varlıq  
 نهادن (nəhadən) – qoymaq  
 نهان (nəhan) – gizli, məxfi  
 نهضت (nehzət) – hərəkat  
 نیرو (niru) – güc, qüvvə  
 نیرومند (nirumənd) – güclü, qüvvətli  
 نیست (nist) – 1) deyil, 2) yoxdur  
 نیک (nik) – yaxşı  
 نیم (nim) – yarım, yarı  
 نیمکت (nimkət) – parta, skamya  
 نیمه (nime) – yarım

و

وابستگى (vabəstegi) – asılılıq, tabelik  
 وارد شدن (vared şodən) – daxil olmaq  
 واژه (vaje) – lüğət, söz  
 واقع است (vage' əst) – yerləşir  
 واقعا (vaqeən) – həqiqətən  
 وانگھى (vangəhi) – sonra

ورزش (vərzes) – idman  
 ورزش کردن (vərzes kərdən) – idman etmək  
 ورزشکار (vərzeskar) – idmançı  
 ورزیده (vərzide) – sağlam bədənli, möhkəm  
 ورق زدن (vərəğ zədən) – vərəqləmək  
 وزیدن (vəzidən) – əsmək  
**وسط** (vəsət) – orta  
 وضع (vəz') – vəziyyət  
 ولی (vəli) – lakin, amma  
 او (vey) – o  
 ویران شدن (viran şodən) – dağılmaq

٥

**هرگز** (hərgez) – heç vaxt  
**هست** (həst) – var, vardır  
**هسته** (həste) – tum (meyvə)  
**هفت** (həft) – yeddi  
**هفتاد** (həftad) – yetmiş  
**هم** (həm) – da, də (bağlayıcı)  
**همان طور** (həmantour) – eləcə  
**همبستگى** (həmbəstegi) – bağlılıq, birlik  
**همپایه** (həmpaye) – tay – bərabər, bərabər  
**همچون** (həmçun) – kimi, oxşar  
**همکار** (həmkar) – həmkar, iş yoldaşı  
**همکلاس** (həmkelas) – sınıf yoldaşı  
**همه** (həme) – hamı  
**همگى** (həmegi) - hamılıqla  
**هنوز** (hənuz) – hələ  
**هیئت** (hey'ət) – astronomiya (elmi)

ى

**يابنده** (yabənde) – tapan  
**يادآورى** (yadavəri) – yada salma  
**ياد دادن** (yad dadən) – öyrətmək  
**ياد گرفتن** (yad gereftən) – öyrənmək

پار (yar) – dost  
پازدە (yazdəh) – on bir  
پاڤتن (yaftən) – tapmaq  
بۇخ (yəx) – buz  
پىچال (yəxçal) – soyuducu  
پىكى (yek) – bir  
پىكبارە (yekbare) – birdən, gözlənilmədən  
پىكدىگەر (yekdigər) – bir – biri  
پىكسان (yeksan) – bərabər, bir cür, yeksan  
پىكسىرە (yeksəre) – birbaşa  
پىكى (yeki) – biri, birisi, kimsə  
پىغانى (yeqanegi) – birlilik  
پىلدا (yəlda) – ən uzun gece (22 dekabr gecəsi)  
پيواش (yəvaş) – yavaş, asta

# MÜNDƏRİCAT

Giriş.....	4
Fars əlifbasının xüsusiyyətləri .....	6
Əlifba cədvəli .....	9
Hərflər .....	10
Əlavə işarələr .....	55
<b>1-ci dərs</b> .....	57
Sual əvəzlikləri .....	59
İşarə əvəzlikləri .....	59
2-ci dərs .....	61
Sual cümlələri .....	62
Şəxs əvəzlikləri .....	63
<b>3-cü dərs</b> .....	66
İzafət birləşməsi və yanaşma .....	67
<b>4-cü dərs</b> .....	71
Önqoşmalar və son qoşma .....	71
<b>5-ci dərs</b> .....	77
« <sup>ا</sup> » haqqında bəzi qeydlər. “Varımdır”, “varındır” ifadələri ...	78
<b>6-ci dərs</b> .....	82
Miqdar sayıları .....	83
Cəm isimlər .....	83
Yiyəlik məfhumunun ifadə üsulları .....	86
<b>7-ci dərs</b> .....	89
Mənsubiyyət şəkilçiləri və onların yazılış qaydaları.....	90
<b>8-ci dərs</b> .....	93
Felin məsdər forması .....	94
Felin quruluşu .....	95

Şühudi keçmiş zaman .....	96
<b>9-cu dərs .....</b>	<b>100</b>
Bitməmiş keçmiş zaman forması .....	103
Miqdar sayları (ardı) .....	104
<b>10-cu dərs .....</b>	<b>109</b>
Vaxtin saat və dəqiqələrdə ifadə qaydaları .....	110
Sıra sayları - "ya-ye" nəkəre .....	113
<b>11-ci dərs .....</b>	<b>116</b>
Keçmiş zaman feli sıfəti .....	117
<b>12-ci dərs .....</b>	<b>122</b>
<b>13-cü dərs .....</b>	<b>130</b>
Uzaq keçmiş zaman forması .....	131
<b>14-cü dərs .....</b>	<b>136</b>
İndiki zaman .....	137
Ən işlek sadə və düzəltmə fellər və onları kökü .....	142
<b>15-ci dərs .....</b>	<b>149</b>
مصارع التزامي – nin işlənmə məqamları .....	150
<b>16-ci dərs .....</b>	<b>153</b>
Felin əmr şəkli .....	154
<b>17-ci dərs .....</b>	<b>159</b>
İndiki zamanın davam forması .....	160
<b>18-ci dərs .....</b>	<b>164</b>
Qəti gələcək zaman .....	165
Qeyri-qəti gələcək zaman .....	167
<b>19-cu dərs .....</b>	<b>170</b>
مصارع التزامي-nin işlənmə məqamları (ardı) .....	172
Düzəltmə isimlər .....	173
<b>20-ci dərs .....</b>	<b>176</b>
Felin şərt şəkli .....	178

Şərt budaq cümləsi .....	179
Söz-qoşmalar (ardı) .....	180
<b>21-ci dərs</b> .....	182
ماضى التزامى –nin işlənmə məqamları (ardı) .....	184
Sifətin quruluşca növləri .....	184
Düzəltmə sifətlər .....	185
Mürəkkəb sifətlər .....	186
<b>22-ci dərs</b> .....	189
Sifətin dərəcələri .....	190
Şəxssiz cümlələr .....	192
<b>23-cü dərs</b> .....	195
Hicri-şəmsi ili .....	196
Felin təsir kateqoriyası .....	197
<b>24-cü dərs</b> .....	200
İndiki zaman feli sifəti .....	202
<b>25-ci dərs</b> .....	205
Təyin budaq cümləsi .....	206
Ərəb dilinə məxsus (düzgün) cəm formaları .....	208
<b>26-ci dərs</b> .....	211
را son qoşması və «ب» ön qoşmasının vəzifələri .....	213
<b>27-ci dərs</b> .....	216
Bitişən əvəzliklər (...) .....	217
<b>28-ci dərs</b> .....	221
Zərf. Quruluşca növləri .....	222
<b>29-cu dərs</b> .....	227
Düzəltmə isimlər (ardı) .....	228
<b>30-cu dərs</b> .....	232
Sinonim və antonim sözlər .....	235
Məlum və məchul fellər .....	236

<b>31-ci dərs</b> .....	239
<b>32-ci dərs</b> .....	245
<b>33-cü dərs</b> .....	250
Əlavə oxu materialı .....	256
Farsca – Azərbaycanca lügət .....	276